

1942-ci il idi. Naxçıvanda idim. Dedilər ki, Hüseyn Cavidin oğlu burdadır. Onda onu əsgərlikdən buraxmışdlar Naxçıvana. Bir dəfə küçədə gələndə Ortoğrolu mənə göstərdilər. Əsgər geyimində idi, üzü çox solmuşdu, amma sıfəti çox gözəl bir oğlan idi.

Həydər Əliyev



( 1 9 1 9 - 1 9 4 3 )

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
HÜSEYN CAVİDİN EV MUZEYİ

---

AZƏRBAYCANIN QEYRİ-MADDİ  
MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ  
ƏRTOĞROL CAVİD

on iki cilddə

*Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
22 aprel 2010-cu il tarixli 112s sayılı  
sərəncamı ilə nəşr olunur*

*Redaksiya heyəti:*

Mahmud Kərimov (*sədr*)  
Gülbəniz Babaxanlı  
Aybəniz Əliyeva

Teymur Kərimli  
Məhərrəm Qasımlı  
Fəridə Quliyeva

*Layihənin müəllifi və tərtibçi:*

Gülbəniz Babaxanlı

Bakı  
**ÇAŞIOĞLU**  
2011

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
HÜSEYN CAVİDİN EV MUZEYİ

---

AZƏRBAYCANIN QEYRİ-MADDİ  
MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ  
ƏRTOĞROL CAVİD



beşinci cild

AZƏRBAYCAN DASTANLARI VƏ  
ƏRTOĞROL CAVİD

Bakı  
**ÇAŞIOĞLU**  
2011

Tərtibçi: *Gülbəniz Babaxanlı*  
Elmi redaktor: *Aybəniz Əliyeva-Kəngərli*


**Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid.**  
On iki cilddə. V cild. Azərbaycan dastanları və Ərtoğrol Cavid.  
Bakı: Çəlioğlu, 2011. – 292 səh.

*Bu cildə 1938-40-cı illərdə Azərbaycanın müxtəlif bölgələ-rindən toplanmış dastanlar və həmin dastanlara Ərtoğrol Cavid tə-rəfindən yazılmış elmi təhlillər daxil edilmişdir.*

*Çap olunan materialların əlyazmaları Hüseyn Cavidin Ev Muzeyinin fondunda saxlanılır.*

ISBN 978-9952-27-296-7

© Hüseyn Cavidin Ev Muzeyi, 2011



## DASTAN MOZAİKASINDA SEÇİM SƏRİŞTƏSİ

Yüzillərdən bəri Azərbaycan xalqı tərəfindən yaradılmış dastanlarda, xüsusən məhəbbət dastanlarında süjetin gedisi bir çox bənzərliklərlə müşayiət olunur ki, bu da tədqiqatçıdan ayrı-ayrı örnəklərin orijinallığını üzə çıxarmaq üçün xüsusi səriştə və qabiliyyət tələb edir. Ərtoğrol Cavid də dastanların ideya-estetik xüsusiyyətlərini aşdırarkən məhz belə bir səriştə nümayiş etdirmiş, hər bir əsərin fərqli cəhətlərinə daha çox diqqət yetirməklə onun şifahi ədəbiyyat tərihimiz üçün əhəmiyyətini dəyərləndirməyə çalışmışdır.

Seriyanın beşinci cildində gənc folklorçu 12 Azərbaycan dastanını araştırma süzgəcindən keçirmişdir ki, bu da onun tədqiqatlılıq qabiliyyətinin yüksək olmasından, hər bir əsərin bədii dəyərini müəyyən etməyə ciddi yanaşğından xəbər verir. Həm də əlamətdardır ki, bütün bunları Ə. Cavid yiğcam şəkildə ifadə etdiyi ləkonik bir rəycin çərçivələrində həyata keçirməyə nail olmuşdur. Məsələn, aşiq Mehdi Bayramovun söylədiyi “Əli xan” dastanından bəhs açılarkən onun əsas ideya-estetik xüsusiyyətləri kimi feodal mühitin-dəki patriarxal ailə mühitinin bədii xarakteristikasını sərrast şəkildə ifadə etməsi ön plana çəkilmişdir. Tədqiqatçı bir neçə epizodun köməyi ilə dastan obrazlarının bu yön-dəki hərəkət və fəaliyyətlərini, düşüncə və davranışlarını sə-

ciyyələndirə bilmışdır. Məhəbbət dastanlarının süjetində müxtəlif funksiyaları yerinə yetirən qarı obrazının bu əsərdə sərf mənfi ideal kimi verilməsi və hadisələrin gedişində onun oynadığı bədxah rol da Ə. Cavidin nəzərindən qaçmamış və həmin obraz onun tədqiqatında layiqli qiymətini almışdır.

Tədqiqatçıya görə, dastandakı Hacı Səyyad obrazının doğru danışan doğma qızı Pəriyə deyil, qarının təhrikilə ona böhtan atan oğulluğu Tapdığa inanması, atasının tapşırığı ilə bacısını ölümlə cəzalandırmaq istəyən Məhəmmədin bu yöndəki qətiyyətli hərəkətləri və günahsız Pərinin yalvarışlarına əhəmiyyət verməməsi məhz bu patriarchal dünyagörüşünün və həyat tərzinin fəsadlarıdır və bütün bunlar dastandakı hadisələrin reallığına və təbiiliyinə dəlalət edir.

Nağıl və dastanlarımızda geniş yayılmış yuxugörmə, yuxuyozma və bu yozumun adətən doğru çıxması motivi də xalq yaradıcılığının aparıcı cəhətlərindən biri kimi Ə. Cavidin araşdırmasında öz qiymətini almışdır.

Ərtoğrol Cavidin araşdırıldığı böyük həcmli dastan materialı içində çəşib qalmaması, aparıcı motivləri, hadisələri dəqiq şəkildə müəyyən edərək, onların tipoloji funksiyalarını üzə çıxarması bu cildə daxil olan materiallarda da gənc tədqiqatçıya şərəf gətirən işlərdən biri kimi xarakterizə oluna bilər. Bu cür motivlərdən biri də, “Maral xanım” dastanında, eləcə də bir çox başqa dastanlarda özünü göstərən qadın aşığı otuz doqquz kişi aşığı bağlaması və onları ölüm qorxusu altında saxlayarkən qırxinci qəhrəmanın səhnəyə çıxaraq qızı söz döyüşündə məğlub etməsi və öz həmkarlarını azadlığa çıxarması motividir. Süjetin bu cür inkişafının bir çox dastanlarda təkrar edilməsini göstərən Ə. Cavid ey-

ni zamanda bunu da vurğulayır ki, folklor dakı oxşar məzmunlu əsərlərdən danişarkən onların kiçicik də olsa orijinal cəhətlərini nəzərdən qaçırmış olmaz. Öz tədqiq prinsipinə yüksək şəkildə sadıq qalan gənc alim, bu dastanda da məhz qeyri-peşəkar şəxslərin görə bilməyəcəyi, ancaq eyni zamanda əsərin orijinallığını sübuta yetirən poetik xüsusiyyətləri ön plana çəkmışdır. Məsələn, bu tipli başqa dastanlarda qırıixinci aşığın nişanlısının onu qısqanlıq üzündən səfərə çıxmaga qoymadığını yazan Ə. Cavid, burada nişanlı Pəri xanımın qısqanlıqdan deyil, öz sevgilisi Dollu Mustafanın həyatı üçün qorxduğundan onun səfərə çıxmasına mane olduğunu göstərir.

Azərbaycan xalq dastanlarında işlənən mistik və mifik elementlərin nağıllarımızdan, eləcə də “1001 gecə” təsirindən gəldiyini qeyd edən araşdırıcı, bütün bunların xalqın istək və arzularından doğması, qəhrəmanların fiziki passivliyini kompensasiya etməsi qənaətinə gəlməkdə, zənimizcə, tamamilə haqlıdır.

Süjet yaxınlığına malik olan dastanların yanaşı çap edilməsi və bununla da oxucu müqayisəsinə imkan yaradılması haqqında Ərtoğrol Cavidin təklifləri də maraq doğurur.


Bu ciddə də Ə. Cavid dastanların mənzum hissələrindən söhbət açarkən özünü bir şeirschunas kimi aparır. Xüsusən “Maral xanım” dastanının ustadnaməsinin bu janrda deyilmiş başqa örnəklərdən fərqli olduğunu nəzərə çatdırın gənc araşdırıcı, onun məhz insan həyatının əsas mərhələlərini poetik şəkildə təqdim edən vücudnamə olduğu qənaətinə gəlir.

Dastanların bədii dilini və üslubunu ləkonik şəkildə nəzərdən keçirdikdən sonra bir sıra maraqlı mülahizələr söy-

ləyən gənc tədqiqatçı, xüsusi halda dialekt özəlliklərinin əks olunmasına, hadisələri orta əsrlərdə cərəyan edən dastanların dilində rus sözlərinin işlədilməsinə diqqət yetirmiştir.

Ümumilikdə, bu cildə daxil olan materialların araşdırılmasında da Ə. Cavidin yüksək səriştə və qabiliyyət göstəriyini tam əminiklə demək mümkündür.

***Gülbəniz Babaxanlı***



*Ərtoğrol Cavid*

## AŞIX MEHTİ BAYRAMOVUN SÖYLƏDİYİ “ƏLİ XAN” NAĞILI HAQQINDA



U nağılin böyük qüvvəti orasındadır ki, nağıl feodal mühitindəki patriarchal ailə quruluşunu bütünlükə əks edir. Xalq arasında hörmət qazanmış nağıllardan biri də “Əli xan”dır.

Hacı Səyyadın doğma uşaxları Məhəmməd və Pəridən başqa, kiçiklikdən saxladığı Tapdıq da vardır. Tapdıq Hacı Səyyadı doğma ata bilir.

Pislik nümunəsi olaraq Qarı obrazı verilmiş. O, pislik xatırınə pislik edir, o, pislikdən həzz alır. Qarı Taplığı qandırır ki, Səyyad sənin atan deyil, sən Pərini almağa çalış ki, Səyyad səni öz devlətimindən məhrum edə bilməsin.

Qarı obrazı nə qədər hiləgər verilmişsə, Tapdıq obrazı da bir o qədər iradəsiz, təsir altına qapanandır.

O, təcavüz etmək istərkən, Pəri onu yaralıyır. Tapdıq peşiman olur, lakin sonra yenə qarının təsirinə qapılır. Bununla insandakı əhval dəyişikliyi doğru verilib. Qarının təlimi ilə Tapdıq səfərdən qayıdan Hacı Səyyada deyir ki:

– Pəri əxlaqsızlıqla məşğul olurdu, mən mane olurkən, yaradı.

Patriarxal ənənələrə qul kimi sadıq olan Səyyad oğlu Məhəmmədə əmr edir ki, gedib Pərini öldürsün.

Pəri Məhəmmədə çox yalvarır. Məhəmməd də atası kimi feodal-patriarxal mühiti adətlərinin quludur: ata sözündən çıxmaq olmaz. Məhəmməd razı olmadığı halda belə bacısını yaralıyib gedir. O, atasının sözündən çıxa bilməz, lakin o, Pərini öldürmək də istəmir. Buna görə Məhəmməd bacısını yaralıyır. Burada realliq var. Bu realliq getdikcə oxucunu cəlb edir.

Bütün nağıl boyu təbiilik, realliq davam edir.

“Əli xan” nağılında olacaq hadisələri təbiətdən, yuxudan öyrənmək; onlar arasında rəmz yaratma; hətta analogiya yaratma vardır.

Əli xan yuxusunda görür ki, gözəl ceyran ovlamış. Səhər ovda Pərini, kol dibindəki yaralı Pərini tapır.

Əli xan yenə yuxuda görür ki, iki oğlunu çay aparır. Bununla bədbaxt bir hadisənin olmasına işarə edilir. Doğurdan da onun oğulları öldürülmüşdülər.

Anası məsləhət edir ki, bağa çıx, bülbüllər oxusa heç bir şey yoxdur, süssalar bir fəlakət var. Bülbüllər susarkən Əli xan fəlakətin olmasını qöt edir.

Elə bir adam tapılmaz ki, yuxu, yaxud bəzi hadisələrlə gələcəyə bu dərəcə inansın. Bunlar “Əli xan” nağılında bir priyom kimi verilib.

“Əli xan” nağılı hərtərəfli qüvvətli folklor materialıdır. Burada xalqın hissi, üzüntüsü, feodal mühiti iyrəncliyi; haqqın qalibiyyyəti əks olunmuş.

Nağılin ifadəsində də bir tamlıq, qüvvətlilik vardır. Mis:

“Əşqin qaldı Əli xanın canında,  
Nazlı yarım durmadı öz Vanında.  
Yüzü qara olsun haq divanında,  
Hər kim qoydu səni intizar konul.”

Bu nağılin mənzum parçaları nisbətən doğrudur, zəiflik azdır.

Leksikonda original xalq kəlmələri və xalq dilinə uyğunlaşdırılmış ifadələr vardır.

Çox yerdə “u” və “ü” səsləri “o” və “ö” yə keçmiş (u, ü – o, ö). Mis:

“tutduğu” əvəzinə “dotduğu”

“üzük” – “özük”

“gülmürdü” – “gölmürdü” və s.

Bəzi kəlmələr dəyişmiş. Mis:

“yozasan” əvəzinə “yodasan”, “...bu yuxumu gərək yodasan.”.

“qafilə” əvəzinə “qəflə”, “Sizə hardan xəbər verim, bir qəflə sevdagərlərdən...”.

Bəzi original xalq sözləri də vardır.

Mis: “qız:

– Məni öldürmə, belə tuncur adının, adın Məhəmmədə bağışla məni.”

Buradakı “tuncur” kəlməsi qara, ləkəli mənasını daşıyır.


“Tapdıq qızı dedi ki, bir az gözləsin, gedib atasına gənəssin, razı olsa gəlib onu aparacaq.”

“gənəssin” kəlməsi, “məsləhətləssin” mənası daşıyır.

“Əli xan” nağılı leksikon materialı etibarı ilə də zəngindir.

Bu nağıl həm nəşrə, həm də tərcüməyə layiqdir.

08.12.1939



## ƏLİ XAN

Söylədi: *Aşix Mehti Bayramov (Tavuz)*  
Yaziya aldı: *Hüseyn İskəndərov*



İBİLİSİ şəhərində Hacı Səyyad adlı bir şəxsin iki evladı olmuşdu: biri qız, biri oğlan. Oğlanın adı Məhəmməd, qızın adı Pəri idi. Hacı Səyyad kişinin doğma evladından başqa bir nəfər tapıldığı var idi.

Bir dəfə Hacı Səyyad arvadı Sənəm xanımı və oğlu Məhəmmədi alıb Haca getmişdi, Pəri ilə Tapdıq isə evdə qalmışdı. Həmən Tibilisi şəhərində bir nəfər qarşı var idi. Qarşı elə bir qarşı idi ki, oğlu atadan, qızı anadan ayırrırdı. Bir gün fikirləşib qarşı dedi:

– Görəsən bu şəhərdə mənim qırxılığım deyməmiş adam var mı?

Birdən Tapdıq yadına düşüb dedi:

– Bəs Tapdığa öz əlimlə süd vermişəm gedim görüm ona bir kələk qura bilərəmmi?

Qarşı Tapdığın dalınca çıxmışdı. Gördükü Tapdıq gəlir. Ona dedi:

– Oğul, heç bilirsənmi sən kimin oğlusan!

– Ay nənə, bu nə sözdür əlbətdə ki, Hacı Səyyadın.

– Hay-hay, sən tapdıqsan, sən onun oğlu deyilsən. Ondan yaxşısı budur ki, sən Hacı Səyyad Hacdan gələnə kimi Pəri xanımı

özünə al, o gələndən sonra mala-mülkə şerik ol.

Tapdıq qarının bu sözünü əsaslanıb bazardan bir yaylıq xoşgəbər alıb Pərinin yanına getdi. Pəri Taplığı qarşılıyıb:

– Qardaş, nə gətirirsən, mənə də ver, – dedi.

Tapdıq cəvab verdi ki:

– Mənə qardaş demə. Və alma ilə sinəsinə vurdu.

Pəri dedi:

– Qardaş ilə bacı arasında bu nə zərafətdir edirsən.

Lakin Tapdıq israr elədi ki, onunla əlaqədə olmalıdır. Pəri xanımın əlacı kəsilib dedi:

– İndi ki, elədi, onda gal çıxaq yuxarı mərtəbəyə.

Pəri xanım qabaxda Tapdıq isə dalca yuxarı mərtəbəyə çıxırdılar.

Bu arada Pəri xanım Taplığıın başına aftafa ilə vurub onu yıldı, sonra isə ürəyi yanıb Taplığıın başını qucağına alıb başını sarıdı. Tapdıq bir müddət xəstə yatdı. Taplığı da öz tutduğu əməlindən peşiman idi. Ayağa qalxan kimi bu barədə məsləhət üçün qarının yanına getdi:

– Ay sənin imanına tülükü bağlayım, bu nə iş idi, mənim başıma gətirdin. Mən Hacı Səyyada nə cəvab verəcəyəm?

Qarı cəvab verdi ki:

– Oğul, dərd verən dərmanını da verər. O gələn vaxt qabağına çıx, əzəl Sənəm xanımla, sonra Məhəmmədlə görüş, Hacı Səyyada isə əl vermə. Hacı Səyyad xəbər alsa ki, oğul bəs niyə mənə əl vermədin, deyərsən ki:

– Çünkü səndən Pəri kimi əxlaqsız qız törənib. O sən Haca gedən kimi bütün lotuları başına yiğib pis hərəkətlərə məşğul olmuşdur. Mən maneçilik göstərmək istədikdə bax başımı necə yaralamışdır.

Tapdıq Hacı Səyyadın qabağına çıxbıq qarı deyən sözlərin həmisi ona nəql eylədi.

Hacı Səyyad Taplığıın sözlərindən qeyzlənib Məhəmmədə bulyurdu ku, get bu saat Pəri xanımı öldür, qanlı paltarını mənə gə-

tir. Məhəmməd bu təmənna ilə gələrkən Pəri qardaşını gələn görüb qabağına çıxdı, istədi ki, onu qucaqlasın, Məhəmməd razı olmayıb dedi:

– Mənə yaxın gəlmə, atın tərkinə min, səni dədənin qabağına aparacağam.

Məhəmməd Pərini başqa yolla aparıb bir yerdə atdan saldı və bacısına dedi ki:

– Bacı, kəlməi-şəhadətini de, mən səni öldürməliyəm.

Pəri xanım ağlayıb dedi:

– Qardaş, niyə məni öldürürsən, bəs mənim günahım nədi? İndi ki məni öldürürsən, bir-iki kəlmə sözüm var, eşit, gör nə deyirəm.

Pəri xanım zülfündən üç tel ayırıb sinəsinə basdı və dedi:

*Pəri:*

Başına döndüyüm, gül üzlü qardaş,  
Qardaş, öldürmə, Allaha bağışla məni.  
Gözümdən tökərəm abi qanlı-yaş,  
Qardaş, öldürmə, Allaha bağışla məni.

*Məhəmməd:*

Başına döndüyüm, gül yüzlü bacı,  
Bacı, karı görmə bu işdə məni.  
Zalim atan səni fərman buyurdu,  
Bacı, karı görmə bu işdə məni.

*Pəri:*

Ətəyindən tutmuşam dada-dadınan,  
Qovrulmuşam pərvanətək odunan.

Məni öldürmə belə tuncar adınan,  
Adın Məhəmmədə bağışla məni.

*Məhəmməd:*

Arif olan kəslər bu işi qanar,  
Müjganların oxdu, bağrimi yarar.  
Əsilsiz adamdan bədasil törər,  
Bacı, karı görmə bu işdə məni.

*Pəri:*

Söylə görüm mən Pərinin təqsiri hansı?  
Mən ölündə kim tutar yası?  
Düldülün sahibi, Qənbər ağası,  
Övladi Musaya bağışla məni.

*Məhəmməd:*

Başına döndüyüm, gül yüzlü Pəri,  
Ağlimı eylədin tamam sərsəri,  
Bu işdə baisdi biiman qarı,  
Bacı, karı görmə bu işdə məni.

Məhəmməd bacısını öldürməyib yaraladı köynəyini isə qana bulayıb atasına apardı verdi ki:

– Qızı öldürmişəm.

Qız isə yaralı halda bir kolluğda qaldı.

Deyirlər ki, Van şəhərində bir Əli xan adlı xan var idi. Yuxusunda gördükü ova çıxıb, bu şikarda qabağına bir yaxşı ceyran rast gəldi, o saat sərasimə yuxudan ayıldı. Ayılan kimi vəzirini yanına çağırıb yuxunu ona nəql eylədi və dedi ki:

– Bu yuxunu gərək yozasan.

Vəzir dedi:

– Əli xan, gəl sənin yuxunu bölek, zərərin də yarısı mənim, xeyrin də yarısı mənim olsun.

Əli xan razılıq verdi.

Səhəri Əli xan və vəzir bir böyük atlı ilə ova çıxdılar. Qanlı kolun yanına çatan kimi oradan bir dəstə kəklik qalxdı. Əli xan əlinin üstəki qızıl quşu buraxdı. Qızıl quş düz dibində Pəri olan ağacın başına qondu. Əli xan nə qədər çağırırsa quş gəlmədi. Əli xan özü quşun yanına gedib gördükü ağacın dibində bir qəribə gözəl qız oturub. Bu qızı görən kimi Əli xan dedi:

Səhər tezdən bir ov çıxdı qarşıma,  
Konul sövdü sənin təki maralı.  
Özün mahu, təməm cəmalin günəş,  
Sandım sənsən yerin göyün qərarı.

*Pəri xanım:*

Başına döndüyüüm naməhrəm oğlan,  
Məni qoyma burda bağıri yaralı.  
Gecə-gündüz mən çəkdiyim fikirdi,  
Bilmirəm nədi sınıq konlum qərarı.

*Əli xan:*

Seyraqıflar bu araya gəlməsin,  
Danışdırıb gizlin sirini bilməsin.  
Tanrı səni məndən ayrı salmasın,  
Heç konul olmaz dözə səndən aralı.

*Pəri xanım:*

Seyraqıflar bu araya gəldilər,  
Danışdırıb gizlin sirimi bildilər,

Xançal ilə dəlik-dəlik dəldilər,  
Gül rəngim günbəgündən saralı.

*Əli xan:*

Ayrılıb gəlmışəm qosundan pünhan,  
Qoy, deyim yerimi nişanbənişan.  
Əsilim Vannıdı, adım Əli xan,  
Söylə görüm, gözəl, əslin haralı?

*Pəri xanım:*

Səhər doğandakı dan yıldıziyam,  
Atamın, anamın xoş avaziyam.  
Adım Pəri, Hacı Səyyad qızıiyam,  
Yerimi xəbər alsan, Tiflis maralı.

Əli xan Pərini o saat atının tərkinə alıb apardı atllarının yanına. Vəzir xəbər aldı ki:

– Ay kişi bunu hardan tapdın?

Əli xan: – tapmışam – deyə cəvab verdi.

Vəzir:

– Əli xan, bu dünən gecə gördüyünüz vaqiədir, gərək yarı bülək.

Əli xan:

– Bu ki, qoyun deyil, bülək. Bunu gərək qiymət eləyib pulunu bülək, yaxud qiymatını birimiz alıb, qızı birimiz götürürük.

Vəzir:

– Əlbətdə ki, sənin pulun çoxdur, neçəyə qiymət eləsək, sən o qiymətə alacağsan.

Əli xan:

– Bəs neyləməli?

– Bir həftə sən və bir həftə də mən saxlamalıyam, yaxud tən ortasından bölməliyik.

Əli xan:

– Elə olmaz a kişi, biz gərək adama bir üzük qayıtdırıb qızı göndərək, hansımızkin alsa, qız onun olsun.

Vəzir razılıq verəndən sonra hərəsi bir üzük Pəri xanımıma göndərdilər. Pəri xanım isə Əli xaninkını götürdü. Böyləliklə qız Əli xanın oldu. Bir ildən sonra Pəri xanımın Əli xandan bir cüt oğlu oldu.

Pəri xanım fikirləşib atası evinə getmək istəyirdi. Pəri xanım bir gün özünü lallığa və karlığa vurub danışib gülmürdü. Bunun üçün nə qədər həkim gətirdilərsə Pərinin dərdini bilən olmadı. Əli xan fikir xəyal ilə küçə ilə gedərkən qabağına bir dərviş rast gəldi.

Dərviş Əli xandan niyə bikef olmasına soruşdu. Əli xan dedi ki:

– Ağa dərviş, mənim arvadım qəfildən həm lal olub, həm kar.

Dərviş cəvab verdi ki:

– Pərinin dilini mən açaram, ancaq get mənə bazardan ikicə dana alma al, gətir.

Əli xan almaları alıb dərvişə verdi. Dərviş almaları alıb qapının dalından almaların birini Pəri xanımın uşaqlarının qabağına yumbalatdı. Uşaxlar almanın üstə dalaşmağa başladılar. Arvad isə dillənib dedi ki:

– Allah sizi qırsın, biriniz alın, birinizə dədəniz gətirəcək.

Bunu eşidən kimi Əli xan xəncəri siyrib içəri girdi və Pəri xanımı hücum edib dedi:

– Sən ki, lal deyilsən, niyə məni bu qədər əziyyətə salırsan.

Pəri dedi:

– Əl saxla, sözüm var, səndən xəbər alıram ki, bir mənə söylə görüm, mən ağacın dibindəmi yaranmışam, yoxsa məni əkib doğan var?!

– Əlbətdə ki, atan-anan var.

– Mənim ürəyim onları heç istəmirmi?

– Belə de, aparım. Bəs neyə özünü lallığa vurursan?

Əli xan həman saat vəzirə buyurdu ki, Pərini ata-anası evinə aparsın?

Əli xan üzünü Pəriyə tutub deyir:

Başına döndüyüm, qurban olduğum,  
Pərim, gedər olsan, haçan gələrsən?  
Oduna alışib giryān olduğum,  
Pərim, gedər olsan, haçan gələrsən?

*Pəri xanım:*

Səndən qeyri yoxdu mənim cananım,  
Gedər olsam, oğlan, gənə gələrəm.  
Səndən qeyri yoxdu canı yananım,  
Gedər olsam, oğlan, gənə gələrəm.

*Əli xan:*

Sizin yerlər bağçalımı, bağlımı?  
Sinən üstü döyünlümü, dağlımı?  
Aparırsan mənim bir cüt oğlumu,  
Pərim, gedər olsan, haçan gələrsən?

*Pəri xanım:*

Pəri deyər, ilqarımız yüz ilə,  
Qorxuram ki, əlim əldən üzülə.  
Cani-dildən tapşır qara vəzirə,  
Gedər olsam, oğlan, gənə gələrəm.

*Əli xan:*

Mən dözə bilmərəm belə fəraqa,  
Qaralar geyərəm başdan-ayağa.  
Vanni Əli xanı salma irağa,  
Pərim, gedər olsan, haçan gələrsən?

Əli xan vəzirə tapşırdı ki, Pərini gözündən qoymasın. Aparıb atası evinə çatdırısn və sonra gənə gətirsin. Vəzir bir böyük atlı ilə kəcavəyə qoyub Pərini atası evinə apardı. Yolda bunlar qanlı kol yanında düşdülər, iki çadır qurdular. Birini Pəri üçün, birini də vəzir üçün. Gecə olcaq vəzir gözətçilərin hamisini yuxlayıb qaravulu özü çəkəsi oldu. Gecənin bir vaxtında Pərinin yanına gedib dedi:

– Pəri xanım, sən özün bilirsən ki, biz Əli xanla sənə ortaq idik. O vaxt o nə firildaq qayırdısa, səni mənim əlimdən aldı, imdi də sən dədən evinə gedib gelənədək mənim olmalısan. Pəri dedi:

– Vəzir, qayıt get yerinə, belə şey ola bilməz.

Vəzir üz basıb dedi ki:

– Yox, heç mümkün deyil, gərək biz baş bir olaq, olmasa səni də, uşaxlarını da öldürəcəyəm.

Pəri buna əl vermədikdə vəzir Məhəmmədi irəli çəkib öldürməli oldu. Pərinin ürəyi dəvam gətirməyib dedi:

Başına döndüyüm, ey Qara vəzir,  
Öldürmə Məhəmmədim, aman günüdü.  
Oduna yandığım, giryān olduğum,  
Öldürmə Məhəmmədim, aman günüdü.

Vəzir dedi:

– Heç ola bilməz!

Biçağı çəkib Məhəmmədin buğazını kəsdi, sonra isə o biri oğlu Əhmədi öldürməli oldu.

Pəri xanım yalvararaq:

Sərraf olan mənim dərdimi qanar,  
Mən yanın odlar od tutub yanar.  
Qiyamət günündə nə deyərsən o Əli xana,  
Öldürmə Əhmədim, aman günüdür.

Vəzir qulax asmayıb Əhmədi də öldürdü.

*Pəri xanım:*

Ağalar ağası, sahlarin şahı,  
Hardadı qəribin püştü-pənahı?  
Mən Pərinin nədi günahı? –  
Öldürmə vəzir, aman günüdü.

Vəzir dedi ki:

– Heç elə şey yoxdur səni də öldürəcəyəm.

Pəri dedi:

– Elə isə qoy su üstə gedim, sonra gəlim.

Vəzir:

– Onda qaçarsan.

– Qaçarsam ayağıma kəndir bağlayıb əlində tut.

Vəzir çadrın kəndirinin bir ucunu Pərinin qoluna bağladı. Pəri xanım aftafanı əlinə alıb bayırı çıxdı. Kolun dalına çatanda ipi qolundan açıb aftafaya bağladı, özü isə qaçıdı.

Vəzir gördü ki, qız gec gəldi. Kəndiri dartdı. Qız əvəzinə aftafa dinqıllaya-dinqıllaya çadırı gəldi. Vəzir o saat haray saldı ki:

– Ay haray, koldan həramı çıxıb Pərini apardı, uşaxlarını da öldürdü.

Həman dəqiqə kəcavələri qaraya tutub, geriyə – Van şəhərinə yol basdilar.

Əli xan o gecə yuxuda gördükü oğlanları dəryaya düşüb axıralar. Səhər olcaq anasına dedi ki:

– Bir pis yuxu görmüşəm.

Anası isə dedi:

– Oğul, çıx bağa, bax əyər bülbüllər ötüşürsə, yuxun bəd deyil, əyər ötüşmürsə, yəqin uşaxların başında bir əngəl var. Əli xan bağa çıxıb gördükü bülbüllər ötmür. Əli xan burda qəmgin olub dedi:

Ümüdvaram hələ yolun gözlərəm,  
Unutmaram xəyalımdan yar, səni,

O səbəbdən bülbül kimi yanaram,  
Tər qünçəsən, heyf qucar xar səni.

\*\*\*

Gülşandan getdi bülbülün səsi,  
Geyərəm qarani, tutaram yası.  
Ürəyimdən getməyib yarın həvəsi,  
Ölüncə gözlərəm hələ yar səni!

\*\*\*

Əşqin qaldı Əli xanın canında,  
Nazlı yarım durmadı öz Vanında.  
Yüzü qara olsun haq divanında  
Hər kim qoydu konul, intizar səni.

Əli xan yola tərəf nəzər salanda gördükü kəcavələr qaraya tutulub gəlirlər. Vəzir küy-qışqırıqla xəbər gətirdi ki:

– Koldan həramı çıxıb Pəri xanımı apardı, oğlanlarını da qırdı.

Əli xan dedi ki:

– Vəzir, mən öz taleimi səndən qabaq bilmişəm, get bizim hərəmizə bir dərviş paltarı tikdir.

Bunlar burda paltar tikdirməkdə olsun, Pəri xanımdan xəbər verim. Pəri xanım vəzirin əlindən qaçıb çox zillətlər çekdi və bir çobanın əlinə keçdi. Çoban Pərini özünə bacı etmək istədikdə Pəri deyir:

Dərin-dərin dəryalara dalallar,  
Çoban, incitmə məni, mən gedim.  
Haray düşüb bu saat daldan gələrlər,  
Çoban, incitmə məni, mən gedim.

*Çoban:*

Dərin-dərin dəryalara dalmazlar,  
Bacı, gəl getmə, qoymaram səni.  
Şirin canı əşq oduna salmazlar,  
Bacı, gəl getmə, qoymaram səni.

*Pəri:*

Haca gedən Hacı olmaz,  
Şirin ağızım acı olmaz.  
Yad qızından bacı olmaz,  
Çoban, incitmə məni, mən gedim.

*Çoban:*

Haca gedən Hacı olar,  
Sən getsən ağızım acı olar.  
Yad qızından bacı olar,  
Bacı, gəl getmə, qoymaram səni.

*Pəri xanım:*

Dağlar başını aldı duman,  
Konluma salibsən güman.  
Pəri xanım sənə qurban,  
Çoban, əncitmə məni, mən gedim.

*Çoban:*

Dağlar başını almaz duman,  
Konluma düşməsin güman.  
Çoban qardaşın sənə qurban,  
Bacı, gəl getmə, qoymaram səni.

Pəri dedi:

– Ay çoban, indi ki, məni özünə bacı tutursan, get evdən ananı gətir, yoxsa sənin yanına düşüb gedə bilmərəm.

Çoban Pərinin qoyunların yanında qoyub anasını gətirməyə getdi. Pəri isə paltarlarını dəyişib başına qoyun qarnını keçirib çobanın çantasına bu sözləri yazıb saldı:

Başına döndüyüm, a çoban qardaş,  
Əli xanı görsən bu yanə de gəlsin.  
Arı təki bal üstə sizildaram,  
Zənbur təki bağıri şanə, de gəlsin.

\*\*\*

Görsən sən də tanırsan onu,  
Oddan köynəyidi, yalovdan donu.  
Yaxandan tutaram qiyamət günü,  
Ərz eylərəm o Sultanıma, de gəlsin.

\*\*\*

Öz adım Pəridi, Əli xan putam,  
Çərxi-fələk eylədi mənə sitəm.  
Firəngin xanıdı, Burcu bəy atam,  
Mansır təki çəksələr darə, de gəlsin.

Qız sözləri tamam edib çantaya basdı və yol aldı. Çoban qız gedənnən sonra anasından getdi, əmma gördükü heç kim yoxdur. Ancaq kağızı tapıb, oxudu, paltarlarını da əlinə alıb Pəri xanımın dalınca getdi. Anası dalınca səsləndi ki:

– Oğul, bəs bu qoyunları kimə tapşırırsan.

Çoban:

– Daha mən gedirəm, məndən gözünü ört, – dedi.

Bu getməkdə olsun, sizə ərz edim Əli xandan. Əli xan dərviş paltarı geyib vəziri ilə şəhərdən çıxmaq istədikdə cəmaət qarşıya çıxıb dedilər ki:

– Ay Əli xan, sən gedirsən bəs bizi kimə tapşırırsan?

Əli xan deyir:

Qadir Allah, sən bilirsən,  
Nə qovğali başım mənim,  
İtirmişəm tay-tuşumu,  
Kim olar sirdaşım mənim?!

\*\*\*

Xoş gəlir mənim avazım,  
Dərdimi dəftərə yazım.  
Varım qurbət eli gəzim,  
Dərvişdikdi işim mənim.

\*\*\*

Əli xan buyurur hazır,  
Üstümüzdə duranlar yazır.  
Boynu sınmış Qara vəzir,  
İtirdi yarımı mənim.

Burada vəzir sözə gəlib dedi:

– Əli xan, görünür sən təqsiri məndə görürsən.

Əli xan dedi:

– Mən bilirom nə deyirəm.

Bunlar burada durmayıb, Əli xan vəziri özündən ayırmayıb özü ilə apardı. Əli xanla vəzir gedib Tibilisə çatdilar. Bir Nərgiz xanım adlı arvada ikisi də qonax oldular.

Arvad Əli xana dedi:

– Ay oğlan, sən nəçisən, bu dərviş libası sənin gözəlliyinə heç yaraşmir.

Əli xan:

– Ay arvad, sənə bir gecənin qonağıyik. Neyləyirsən bizi söylətib.

Əmma Nərgiz xanım da Əli xandan bir arşın ağı kəsirdi. Vəzir bunu duyub dedi:

– Əli xan, bu arvad da pis deyil. Özü xan arvadı olmuşdur, gəl sən bunu al, qayıdib gedək vətənimizə.

Əli xan razı olmadı. Vəzir isə dedi:

– Heç olmasa bir gecəliyə razı ol.

Bu gecəni orada gecələdilər. Səhər Əli xan istədi ki, getsin Nərgiz xanım razı olmayıb dedi gərək məni alasan.

*Nərgiz xanum:*

Başına döndüyüm, ay Əli dərviş,  
Gəl al məni, getmə bizim ellərdən.  
Aliş-tutuş əşq oduna sən də düş,  
Gəl al məni, getmə bizim ellərdən.

*Əli xan deyir:*

İltimas eyləmə, Nərgiz xanım,  
Əyləşibnən burda qala bilmərəm.  
Bağın bənəfşəsi, gülün ənbəri,  
Ondan artıq gülünü dərə bilmərəm.

*Nərgiz xanum:*

Ol mənim Sultanım, ol mənim xanım,  
Söyləgilən dərdini bir mən qanım.  
Sənə qurban olsun bu şirin canım,  
Gəl al məni, getmə bizim ellərdən.

*Əli xan:*

Bir busa istərəm o qara xaldan,  
Öpərəm, qucaram düşərəm haldan.  
Arını öldürsən əl çəkməz baldan,  
Əyləşibnən burda qala bilmərəm.

*Nərgiz:*

Sən mənim Sultanım, sən mənim xanım,  
Alişim oddarına qoy indi yanım.  
Sana qurban olsun bu Nərgiz xanım,  
Gəl al məni, getmə bizim ellərdən.

*Əli xan:*

Xəbər gəldi, xan qoruğu talandı.  
Həsrət canım yar başıma dolandı.  
Sevgili sevgilisini görmək yalandı,  
Əyləşibnən burda qala bilmərəm.

Əli xanla vəzir yubanmayıb Tibilisdən çıxdılar. Yolda bunlara çoban da rast gəldi.

Pəri xanım gəlib Tibilisə çatdı, dədəsinin evinin divarına bəsina gələn əhvalatı yazıb yapışdırıldı. Divara bu sözləri yazmışdı:

Gedən bəzirganlar, gələn xocalar,  
Bu kağızı Əli xana yetirin.  
Evimi yıldız ay qaranlıq gecələr,  
Bu kağızı Əli xana yetirin.

\*\*\*

Yazı yazan əldən düşsün qələmin,  
İmrandı dillərin, xoşdu kəlamın,  
Oğlanlarımı gəldi qırdı haramı,  
Bu kağızı Əli xana yetirin.

\*\*\*

Pərim deyər, ilqarımız bir üzdü,  
Loğman-həkim deyər bir üz bir üzdü.  
Yerim xəbər alsan deyinən Tiflisdi,  
Haray, bu kağızı xana yetirin.

Pəri özünü tanışdıq verməyib evlərinə doğru getdi. Gördükü qardaşı Məhəmmədlə Tapdıq at oynada-oynada suvarmağa aparırlar. Bunların qabağını kəsib dedi:

– Ay oğlan, məni burda nökər tutan olarmı?

Tapdıq:

– Adın nədi? – deyə soruşduqda Pəri cəvab verdi ki:

– Keçəl Məhəmməddi.

Tapdıq qızı dedi ki:

– Bir az gözləsin, gedib atasına gənəşsin, razı olsa gəlib onu aparacaq.

Tapdıq dərhal atasına dedi ki:

– Bir nəfər oğlan nökər durmaq istəyir, onu tutaqmı?

Hacı Səyyad buyurdu ki:

– Get çağır görüm kimdi?

Tapdıq gəlib keçəl Məhəmmədi apardı.

Hacı Sənəm keçəl Məhəmmədi görən kimi əri Hacı Səyyada dedi:

– Kişi, gör gədənin gözləri necə Pəri xanımın gözlərinə oxşayır?

Hacı Səyyad:

– Ay arvad, Pərinin indi heç sömüyü də qalmayıb.

Hacı Səyyad keçəl Məhəmməddən soruşdu ki:

– Nə iş bacararsan?

Pəri cəvab verdi ki:

– Çöl işi əlimdən gəlməz, ancaq tövlə təmizləmək pəyin körəmək ev işləri bacarar.

Hacı Səyyad dedi:

– Onda sən tevlədəki alaşalara qulluq edib özün də orada ya-tarsan.

Pəri bu gündən sonra atlara canla-başla qulluq edib onları kö-kəltmişdi. Hacı Səyyad keçəl Məhəmmədin səyini görüb onu baş mehtər vəzifəsinə qoydu. Sənəm xanım da bunun xətirinə çox se-virdi.

Sizə hardan xəbər verim, bir qəflə sevdagərlərdən; bunlar gəlib Hacı Səyyadın evinin qarşısındakı körpüdə düşmüşdülər. Əli xan, Qara vəzir və çoban da buraya gəlib çıxdılar.

Salah Sevdəgər divardakı kağızı qopardıb oxumağa başladı. Əli xan sevdagərin çeyninin üstən baxanda gördükü kağızın ba-şına Pəri yazılıb. İstədi kağızı ondan ala, Salah sevdagər vermədi.

*Əli xan:*

Başına döndüyüm, Salah sevdagər,  
O kağızı yazan Pərim necə oldu?!  
Tərk etdim vətənimi, düşdüm didərgin,  
O kağızı yazan Pərim necə oldu?!

*Salah sevdagər:*

Başına döndüyüm, ay Əli dərviş,  
Kağız mənə nagah yerdən tuş oldu.  
Aliş-tutuş əşq oduna sən də düş,  
Kağız mənə nagah yerdən tuş oldu.

*Əli xan:*

Boyun minəvərdi, zülfün urğanı,  
Cəmalını görən od tutar yanı.  
Gözü yaşlı qoydu mən füqəranı,  
Bu kağızı yazan Pərim necə oldu?

*Salah sevdagər:*

Əşqin səməndərini minib çapmışam,  
Banna olub sıniq konul yapmışam.  
Bir körpünün kənarından tapmışam,  
Kağız nagah yerdən mənə tuş oldu.

*Əli xan:*

Əli xan qurbanı yaradan yara,  
Bulunmaz dərdinə heç olmaz çara.  
İki dillidi o yüzü qara,  
Haray bu kağızı yazan Pərim necə oldu?

*Salah sevdagər:*

Dolandım dünyani tamam hər nə var,  
Sınıq konlundan verərəm xəbər.  
Sana qurban olsun Salah sevdagər,  
Kağız nagah yerdən mənə tuş oldu.

Əli xan kağızı alıb oxudu, gördükü Pəri xanım sağıdır, kağızı o yazıb. Əmma Vəzir isə dedi:

– Əli xan, gəl gedək işimizə, o başqa Pəri olar.

Bular bu məsləhətdə ikən Pəri nökər libasında atı suvarıb gətirirdi. Birdən bunlara gözü sataşıb gördükü Əli xan, Qara vəzir

və çoban üçü də qonuşurlar. Bunlar isə Pərini görüb tanımadılar və ondan xahiş etdilər ki, bu gecə ona qonaq olsunlar.

Pəri isə dedi:

– Burda bir az gözləyin, gedib ağama deyim, razı olsa, gəlib aparram.

Pəri gedib Hacı Səyyada yalvardı ki:

– Üç nəfər dərvish bizə qonaq olmaq istəyirlər, icazə versən, onları evə çağırardım.

Hacı Səyyad dedi:

– Oğul, mənim qapım hər vaxt açıqdır, de get çağır gəlsinlər.

Pəri xanım gəlib dərvişləri apardı. Pəri Hacidan xahiş elədi ki:

– Bu gecənin ixtiyarını ona versin.

Hacı razı oldu.

Pəri xanım gedib o gecə qarını gətirdi. Şam təamindən sonra Pəri söz alıb çobana əmr elədi ki, qapıda dursun əşikdən gələni buraxsun, əmma içəridən bir nəfər də olsun bayırı buraxmasın. Bu böylə dedikdə Tapdığın acığı tutub istədi ki, keçəl Məhəmmədi vursun, Hacı isə icazə verməyib dedi:

– Qoy hər nə eləyir eləsin bu gecənin ixtiyarı ondadır.

Pəri Hacidan icazə alıb başına gələni şeyir ilə məclisə söyləməyə başladı.

*Pəri xanım:*

Bir vaxt ki dedin xanlıq, xan əyyamidi,  
İndi yerində kim xan ola, dərviş?  
Arayıb axtarsan indi qanarsan,  
Yəqin bu yerdə qan ola, dərviş!

\*\*\*

Nə vaxt çıqıbsan Vani-İrandan,  
Yolunda keçmişəm başnan candan.

İnanmirsan xəbər al o çobandan,  
Çox gəzdim qurbətdə yaralı, dərviş.

\*\*\*

Qədir Allah rəh eylə işə də,  
Üç gün, üç gecə qaldım ay qaranlıq meşədə.  
Konlumun evindən qəmlər yerişsə də,  
İndi qara bağrim qan ola, dərviş.

\*\*\*

Qanlı fələk gənə məni dindirdi,  
Qəm ataşına saldırdı, elə yandırdı.  
Duran Qara vəzir bir cüt oğlun öldürdü,  
İstəsən qanına qan ala, dərviş.

Vəzir burada qurdalanıb bayırə çıxmaq istədisə, çoban çomağı ona dayayıb bayırə buraxmadı.

*Pəri xanım:*

Qanlı fələk məni dindirdi,  
Gözdən axan eynim yaşı sildirdi.  
Xanı qarı məndən yaman qandırdı,  
İstədi məndən cəm ola, dərviş.

Xanı qarı:

- Mənə izn verin, ala dananı fəraqət edib gələrəm.
- Çoban bunu da buraxmayıb dedi:
- Get yerində otur, yoxsa təzəkliyinə bir çomaq əndirrəm, dün-ya başına daralar.

*Pəri xanım:*

Bir qulu haq salmasın nəzərdən,  
Seyraqıfı qutarmasın azardan.  
O vaxtı Tapdıq gəldi bazardan,  
İstədi mənə yar ola, dərviş!

Tapdıq da bayırə çıxmaq istədisə, çoban bunu da buraxmadı.

*Pəri xanım:*

Atadan-anadan olduq bir qız, bir oğlan,  
Tamam dinib söylədiyim oldu qan.  
Üçümüz məktəbdə oxuduq Quran,  
Onda artırdım mən kəmali, dərviş.

Hacı Sənəm yenə ərinə başa saldı ki, bu bizim qız olacaqdır.

*Pəri xanım:*

Görürsənmi duran Əli xan yarı,  
Qolumdan tut, gedək vətənə sarı.  
Hacı Səyyad qızı, özüm də Pəri,  
İstəsən görgəsim cəmali, dərviş.

Belə deyən kimi başına keçirdiyi qoyun qarnını başından aldı.  
O saat hamı yerindən qalxıb istədilər qızə yeyə duralar, əmma  
Hacı Səyyad çobana dedi ki:

– Bir nəfər də olsun bayırə buraxmasın, görək işin axırı hara  
çıxar.

Ara sakitləşəndən sonra Hacı ayağa qalxıb dedi:

– Qız mənimkidi Tapdıqla Məhəmməd bilər, qariyla çoban bi-  
lər, vəzirlə Əli xan bilər.

Bu tapşırıqdan sonra Məhəmməd odun yandırıb Taplığı yan-  
dırıldı. Çoban isə qariya üç çomaq endirdikdən sonra qarı Qarabağ  
bulutu üstə göyə çıxdı.

Əli xan isə vəziri xam qatırın qoyruğuna bağlatdırıb qatırı çölə qovdurdur. Vəzir qatırın şillağından çıxan daş-kəsəklərin ağrısından öldü. Hacı Səyyad isə Əli xana dedi ki:

– Daha mən qızımı sənə verməyəcəyəm.

Pəri xanım isə bu sözü eşitcək ağlamağa başladı. Əli xan Pərinin ağlamasını görüb dedi:

Başına döndüyüm, qurban olduğum,  
Ala gözlü Pəri xanım, ağlama.  
Oduna yanıb giryān olduğum,  
A bimürüvvət, çıxdı canım, ağlama.

\*\*\*

Mən yanın odlara od tuta hara?  
Müjganların oxdu, bağırmı yara.  
İki dillisən, ay yüzü qara,  
Dürüst kəsdin etibarım, ağlama.

\*\*\*

Əli xan qurbanı yaradan yara,  
Bulunmaz dərdimə heç olmaz çara.  
Gördüm düz çıxmadın əhdə, ilqara,  
Odu ki deyirəm zalim, ağlama.

Hacı Səyyad dedi:

– Oğul, görürəm siz bir-birinizi sevirsiz. Indi gərək mən nigah pulu alıb qızımı tazadan toy ilə köçürtərəm sənin evinə.

Pəri xanım keçmiş günləri yadına salıb yenə ağlamağa başlayıb dedi:

İltimasım budur sənə, ya Xuda,  
Sevgilini sevgilidən ayrı salma cida.

Bülbüllü bağçalar ayinə bənd oda,  
Düşəndə yada qalxır başımdan duman ayrılıq.

\*\*\*


Ağalar gəlin sizə söyləyim,  
Ölümdən bətərdi yaman ayrılıq.  
Sinəm əbləh olmaz dağı-düyündən,  
Ölüm yeydi mənə bu gündən,  
Ölümdən bətərdi yaman ayrılıq.

\*\*\*

Mən Pəriyəm bu meydanda durmağa,  
Müjgarlarım axdu bağır aymağa.  
Üməd yoxdu bir də üzün görməyə,  
Heç gəlmir sağlığımı güman, ayrılıq.

Qızı böylə yanıqlı söylədikdə Hacı Səyyadın bulara rəhmi gəlib qırx gün-qırx gecə toy eləyib qızını təzədən Əli xana gəlin köçürtdü.

*Bitdi.*



## *Ortoğrol Cavid*

### “MARAL XANIM” NAĞILI HAQDA



U nağılda nəzəri cəlb edən moment “Maral xanım”ın ustادnaməsidir.

Burada uşağıın ilk saatlarından başlayaraq yetişməsi, doğulması, böyüməsi, yaşa dolması... qocalması, ölməsi, o dünyaya getməsinə qədər belə təsvir edilir.

Çox səmimi ifadələrlə qocalara olan münasibət təsvir edilmişdir. Məs:

“Həştad beş yaşında dediyim bitmədi,  
Böyük, kiçik sözüm taraz etmədi.  
Gönül istəyən yerə ayağ getmədi,  
Gedəndə düşdüm o yan bu yanə.”

Uşağıın əmələ gəlməsi prosesi də təxminən eks olunub. Buradan xalqın bioloji, fizioloji biliklərini öyrənmək olar.

Bu kimi parçaların böyük tərbiyəvi əhəmiyyəti vardır. Cünkü gəncliyin dəliqanlılığı, zülm sevməsi göstərildikdən sonra qocalığın peşimanlığı da göstərilmişdir.

Folklorda bu tipli əsərlər yenə vardır. Nağılin böyük hissəsi təkrar, oxşatmadır. Maral aşixları bağlayır. Şərt bağlamış ki, onu bağlayana təslim olacaq. 39 aşix bağlandıqdan sonra Dollu Mus-

tafa meydana gəlir. Şübhəsiz o, qalib çıxacaq. Maralın çağırış məktubuna Mustafa belə cavab verir:

“Məndən sənə salam ey Maral xanım,  
Tezdigcən qulluğunuza hazırlam.  
Ağır qala olsan ağır burc olsan,  
İskəndər tək təpik vurub pozaram”.

Təxminən hər moment təkrardır. Lakin yeni bir moment olmuyan əsər yoxdur. Folklordakı oxşar temalı əsərlərdən danışır-kən onlardakı ən kiçicik də olsa originallığı unutmamalı. Mis:

Bir çox nağıllarda səfərə çıxan qəhrəmanlar, aşixların, nişanlısı verilmiş ki, onlar öz nişanlılarının başqa qız sevməsinə qısqanaraq yoluna mane olurlar.

Burada da Dollu Mustafanın nişanlısı Pəri xanım əks edilmişdir. O da nişanlısının səfərə, yəni Maral xanımla deyişməyə getməsinə mane olur.

Neçün?

Çünkü o nişanlısının məglub olmasından ehtiyat edir. O, qorxur ki, Maral Mustafanı bağlayıb öldürdər, bu maneçilik səbəbi qısqanlıq deyildir. Hər momenti oxşar olan “Maral xanım” nağılinin fərqli tərəfi budur. Bu kimi nağılları xüsusi nəşrə lüzum yoxdur. Bunlar folklor haqda yazılıcaq elmi əsərlərə maraqlı bir material oldu.

Nağılin ifadəsində xalq dili xüsusiyyətləri vardır:


“öldürərəm” əvəzinə “öldürrəm”

“bağlayıb” əvəzinə “bağlayıban” və s.

Bu nağılı xüsusi ilə nəşrə lüzum yoxdur.

Lakin nağılin ustادnaməsi düzəldildikdən sonra azərbaycanca çapa layiqdir.

19.12.1939



## MARAL XANIM

Yazıya aldı: Hüseyn İskəndərov

Ustaddama<sup>1</sup>

Ata belində ikən anayə gəldim,  
Onda döndüm bir zərrə mayəyə.  
Üç həftədə kimsə bilmədi sırrimi,  
Bir ayda məlum oldum anayə.

\*\*\*

İki ayda aldılar sorağım,  
Üç ayda məlum oldu dodağım.  
Dörd ayımda yer eylədi ayağım,  
Beş ayda şaddıx getdi arxayə.

\*\*\*

Altı ayda bu cəsədim düzəldi,  
Yeddi ayda bildim dünya gözəldi.  
Səkkiz ayda vədəm mənim azaldı,  
Dübarə də mən baxırdım bir aya.

---

<sup>1</sup> Qeyd: Bu şeir şəkli əslində “Vücudnamə” dir (redaktor).

\*\*\*

Dübarə doqquz gün, doqquz dəqiqat,  
Gecə gündüz dedim tamamdır saat.  
Zorba idim, anamda qalmadı quvat,  
Qaranlıxdan fərz eylədim dünyayə.

\*\*\*

Bir ayda hamı baxdı üzümə,  
İki ayda işıq gəldi gözümə.  
Üç ayda güvənmirdim özümə,  
Dörd ayda göz atırdım atayə.

\*\*\*

Beş ayımda anam aldı qucağa,  
Altı ayda atılırdım ocağa.  
Yeddi ayda nənəm verdi sadağa,  
Səkkiz ayda mən sığındım mövlayə.

\*\*\*

Doqquz ayda ləzət verdim qonağa,  
On ayımda apardılar yaylağa,  
On bir ayda anam gətirdi bağa,  
Üzüm yedim, heç baxmadım məməyə.

\*\*\*

On iki ayda tamam oldu bir yaşım,  
Ərindi, silindi açıldı döşüm.  
Qafıldan çıxdı ikicə dişim,  
O saatda şükür qıldım Xüdayə.

\*\*\*

İki yaşda bir az əmələ gəldim,  
Ey ağalar, elə bildim bay oldum.  
Oynayanda uşaxlara tay oldum,  
Ağlayanda yaşım dönürdü çaya.

\*\*\*

Dört yaşında yox idi dərdim,  
Beş yaşında hər bir işi bilərdim.  
Altı yaşda hər kimsəyə söyərdim,  
Yeddi yaşda təqsir yoxdur uşağa.

\*\*\*

Səkkiz yaşda dədəm verdi bir işə,  
Gecə-günüz dərs alardım həməşə.  
On yaşında bir dil açdım tamaşa,  
On bir yaşda kağız yazırdım saya.

\*\*\*

On iki yaşda göndərdilər dükana,  
On üç yaşda heç baxmırdım nadana.  
On dört yaşda bac vermədim düşmana,  
On beş yaşda Xudam yetirdi baya.

\*\*\*

İyirmi yaşda xiridimi açdım,  
Havalı idim namazdan qaçıdım.  
İstanbul qəhvəsini alıban içdim,  
Heç baxmırdım mən də qənd-çaya.

\*\*\*

İyirmi beş yaşında toy elədim özümə,  
Böyük-kıçık baxırdılar sözümə.  
Bir nazənin onda baxdı üzümə,  
Aşıq-məşuq oldum butaya.

\*\*\*

Otuz yaşda kimsə bilmədi halım,  
Məndən qorxurdi oxuyan alim.  
Yox idi dünyada mən kimi zalim,  
İstəyirdim xundkər mənə baş əgə.

\*\*\*

Otuz beşdə yiğdim dünyanın malı,  
Bəyənmirdim mən də tirməyi şalı.  
Elə bildim mənəm Rüstəm zalim,  
Güç var idi bac vermirdim xəznayə.

\*\*\*

Qırx yaşında qırxlar tasi,  
Frənkdən aldım paltarın xası.  
Məlum olar dövlət yeyəsi,  
O səbəbdən bel bağladım ölkəyə.

\*\*\*

Qırx beşində düşmənə yetirdim yara,  
Nə qədər çalışdı bulmadı cara.  
Çox adam məndən qaçıdı avara,  
Yer üstə dava edirdim mən paya.

\*\*\*

Əlli yaşında getdi ömrümün bəri,  
Başına yiğildi dünya qəhəri.  
Əziz günlərim qayıdardı gəri,  
Onda bildim qalan günüm bicayə.

\*\*\*

Əlli beşimdə dedim vaxtım mənim,  
Qafıl döndü qara baxtım mənim.  
Soluxdu qızıldan taxtım mənim,  
Dedim gərək gedim gəzim arayə.

\*\*\*

Altmış yaşda heç bilmədim neynəyim,  
Yavan aş oldu gündə yeməyim.  
Oğul-uşax itirdilər əməyim,  
Qarqış etdim fələk boynun əyə.

\*\*\*

Altmış beşdə tanımadım işimi,  
Yaman söz eşitdi tek-tek güşimi.  
Sancı vurdı azar tapdı dişimi,  
Görən dedi, apar çıkdir ustayə.

\*\*\*

Yetmiş yaşda cəvab verdi uşağım,  
Onda bildim bükülübdür vərəgim.  
Düşmən oldu qol-qanadım, budağım,  
Çərxi-fələk ömrüm yetirdi zayə.

\*\*\*

Yetmiş beş yaşda alan yoxdu sorağım,  
Dəyişdilər yerim, qaldı otağım.  
Çox çalışdım, alışmadı çıraqım,  
Qocalığda bir baxa idim şöləyə.

\*\*\*

Səksən yaşda olan dışım töküldü,  
Düşmən əldə evim-bağım söküldü.  
Qohum-qardaş bütün məndən çekildi,  
Çağıranda gedə bilmədim toya.

\*\*\*

Həştad beş yaşimdə dediyim bitmədi,  
Böyük, kiçik sözüm taraz etmədi.  
Gönül istəyən yerə ayağ getmədi,  
Gedəndə düşdüm o yan bu yanə.

\*\*\*

Doqsan yaşda ölməyimi bilirdim,  
Gecə-gündüz həqqə şükür qılırdım,  
Ağlayıban göz yaşımi silirdim,  
Hayif oldu gəmin batdı dəryayə.

\*\*\*

Doqsan beş yaşimdə getdi adı sanım,  
Kəsildi nəfəsim, qurudi qanım.  
Bir quru qəfəs qaldı, bir quru canım,  
Onda qaldım ah vaya, ah vaya.

\*\*\*

Yüz yaşımda məni yıxdı azarım,  
Yeyəsiz qaldı dükanla bazarım.  
Bir dost onda qazdı məzarım,  
Tabutumu çevirdilər Qibləyə.

\*\*\*

Əzrail tutdu qapı və baca,  
Günüz ikən xeyrat verdilər aca.  
Məni saxladılar bir gün, bir gecə,  
Götürəndə həşir düşdü məhləyə.

\*\*\*

Xudadan əmr oldu körpünü keçdim,  
Əcəl badasını mən orda içdim.  
Gedə-gedə dünyaya yetişdim,  
Rast gəldim möhkəm davayə.

\*\*\*

Dava eylər şər şeytani,  
Yığılmışdı neçə min canı.  
Zülmət gördüm haq divanı,  
Rast gəldim mən Musayə.

\*\*\*

Orda gördüm Musa dağı,  
Yaman görər nar ocağı.  
Səkkiz qatdır cənnət bağı,  
Mərt iyit düşməz bəlayə.

\*\*\*

Soruşdular günahlarım yüz oldu,  
Mənim üçün dərə-təpə düz oldu,  
Borcdu gəldi, mənlə üzbəüz oldu,  
Dedi, ver borcunu, ey üzü qara.

\*\*\*

Halal malı mən almışam dəstimə,  
İndi bildim sən gəzir sən qəsdimə.  
Bu dünyada haq olubdu üstümə,  
Töküldü abrim, qalmadı haya.

\*\*\*

Aşix Hətəm de aşkara,  
Rəhmət verin şairlərə,  
Ayan olsun qalanlara,  
Rast gəldik biz Mövlaya.

Maral xanım İstanbullu Əhməd paşanın qızı idi. Qayət talantlı hazır cəvab şairə olduğundan otuz doqquz aşiq bağlayıb sazlarını əllərindən alıb özlərini də həbs etmişdi.

Dollu Aşix Mustafanın şeyirdi Nəmət də bağlanan aşıqlar arasında var idi. Maral özünə söz vermişdi ki, kim onu bağlasa, ona ərə gedəcək.

Nemət Maral xanımı xəbər göndərir ki:

– Mənim ustam Dollu Mustafa əyər burada olarsa, sən onun əlindən qurtarmazsan.

Odur ki, Maral xanım Dollu Mustafaya bu məzmunda məktub yazıb onu deyişməyə çağırır:

Məndən salam olsun, aşix Mustafa,  
Əyər aşix isən bu meydana gəl.

Sən gəlməsən aşıxları öldürrəm,  
Sən də qəsd eyləyib şirin cana gəl.

\*\*\*

Aşıxları mən qol-qola çatmışam,  
Hər söznən bağlayıban tutmuşam.  
Qara mal tək hamisin dama atmişam,  
Sən də bu şamlara ol pərvanə, gəl.

\*\*\*

Mən Maralam, dediyimi danmaram,  
Əşq oduna gizlin-gizlin yanmaram.  
Hər aşiqın dediyin qanmaram,  
Sən də bu əhdinə et pəymanə, gəl.

Maralın bu məktubunu bir toyda Mustafaya oxuyurlar. Aşırı Mustafa elə oradaca naməyə belə cəvab verir:

Məndən sənə salam, ey Maral xanım,  
Tezdigcən qulluğunuza hazırlam.  
Ağır qala olsan, ağır burc olsan,  
İskəndər tək təpik vurub pozaram.

\*\*\*

Aşırı meydanında şeyird dayanmaz,  
Şeyirdə söz desən, eşitməz, qanmaz,  
Mustafa da bu sözündən usanmaz,  
Hər topuna-tüfənginə dayannam.

Mustafa buradan xudahafızlaşdır, evə qayıdır ki, İstanbul'a –

Maral xanımla deyişməyə getsin. Sən demə, Mustafanın Pəri xanım adlı nişanlısı var imiş. Pəri xanım öz adaxlısı Mustafanın Maral xanımın çənginə düşməsindən qorxub, ağlayır. Mustafa götürür, görək yarının ağlamasına nə deyir:

Ala gözlu, nazlı ceyran,  
Ahu gözdü yar, gedirəm.  
Ölsəm başına sadaqa,  
Qalsam, intizar gedirəm.

\*\*\*

Bülbül arzular gülləri,  
Danışır şirin dilləri.  
Gəzərəm qürbət elləri,  
Axır biqərar gedirəm.

\*\*\*

Mustafayam, keçdim candan,  
Axır gönül dönəmür səndən.  
Əl çekmişəm xanımandan,  
Halal eylə, yar, gedirəm.

Mustafa İstanbula çata-çatda idi. Ballı köy adlı bir yerdə Mustafa bağdan evə qayıdan üç nəfər qızə rast gəlir. Bunlardan birisi – Paşa qızı Nazdı deyir:

- Əfəndim, yanşaxmisan, bizə bir qaç söz ayıtamışan?
- Neyə, sizə qurban olum, – deyə Mustafa sazını köynəkdən çıxarırlı:

### **“Osmanlı divanı” havasında**

Bu bağda bir gözəl gördüm,  
Gülləri mərcan kimi.  
O bağda gördüyüüm qızın,  
Məmələri fincan kimi.

\*\*\*

Nə olur sarmaşaq, yataq,  
İkimiz bir can kimin.  
Qiyamət mənşər günündə  
Sən mənim sən, mən sənin.

\*\*\*

O bağda gördüyüüm qızın libası narıncıdı.  
Gecə gündüz dərdindən çekdiyim zarıncıdı.

\*\*\*

Kətan köynək, qızıl düymə astarı narıncıdı,  
Özü bir gül, saçı sünbül, qəddi “dal” əcəm qızı.

\*\*\*

Mustafaya çox verirsən əziyəti,  
Bu yerdə səndə mənə heç də qoyma minnəti.  
Ləbləri şəhdi sıkərdi, çün içirdi şərbəti,  
Özü bir gül, saçı sünbül, qəddi “dal” əcəm qızı.

\*\*\*

Sənə ərz eyləyim. ey gözəl xanım,  
Maral məni o divana istəyib.

Gərək mən gedəm yoxdu çarası,  
Kağız yazıb qana-qana istəyib.

\*\*\*

Namə yazıb qırx aşiqı tutmuşam,  
Qollarını dal gərdənə çatmışam.  
Qol deyibən mən Misrə satmışam,  
Qəsd eləyib şirin canə istəyib.

\*\*\*

Mustafa da gəl qorxmasın canından,  
Əl çəkdir dövləti xanimanımdan,  
Qorxmuram Maralın o divanından,  
Mansır kim çəksə darə, istəyib.

Qızlar aşağı pul verib yollarına dəvam edirlər. Mustafa da İştanbula çatıb Maral xanımın evinə getdi. Maral xanım onu saymazcasına qarşılıyaraq götürür:

### **“Bayati kürd” havasında**

Əbəs yerə bu meydanə gəlibən,  
Sənin tək köpəyi kim sayar indi.  
Sən kimilər gələr qapıda yatar,  
Yeyər artıq qalani, doyar indi.

*Mustafa:*

Bu yolda keçdim canımdan,  
Zərrəcə qorxmam qanımdan.

Öpərəm dil-dahanından,  
Dərdinə dərman eylərəm.

*Maral:*

Mən Maralam, ağlamışam,  
Sözlərimi çağlamışam.  
Görürsənmi otuz doqquzun bağlamışam,  
Səni onlara sərvan eylərəm.

*Mustafa:*

Mustafayam bu sövdayə düşmüşəm,  
Əşqin badəsini həm içmişəm.  
Başı-canımdan keçmişəm,  
Canı sənə qurban eylərəm.

Maral deyir:

– Aşix, indi keçək mətləbə:

Səndən xəbər alım, ay gələn aşix,  
O nədi ağ üstən qarə düşübdi?  
Neçə şeydən xəlq ediblər insanı,  
Əvvəl Adəm nə diyarə düşübdi?

*Mustafa:*

Sənə xəbər verim, ay Maral xanım,  
Mürəkkəbdi ağ üstündən qarə düşübdü.  
Dört şeydən də xəlq ediblər insanı,  
Əvvəl Adəm sərəndibə düşübdü.

*Maral xanım:*

O nədiki yemədilər doydular?  
O nədiki qiyamətə qoydular?  
O kim idi dərisini soydular?  
O kimdi quyuda zara düşübdü.

*Mustafa:*

O behişt meyvəsidi, yemədilər doydular.  
O sorqudu qiyamətə qoydular.  
O Mansırdı dərisini soydular,  
O Loğmandı quyuda zara düşübdü.

*Maral:*

Maral deyər, qurtarmazsan əlimdən,  
Baş açmazsan mənim fəndi filimdən.  
Niyə gəldin məkanından, elindən,  
Sözdərim böyükdü, zora düşübdü.

*Mustafa:*

Mustafayam, mən çəkirəm balanı,  
Eşitmışəm sənin gücü sədanı.  
Polat olsa, dağıdaram qalanı,  
Od vurram atəşə, narə düşübdü.

Mustafa burada özü qabağa düşüb deyir:

Sübh zamanı bir meclisə uğradım,  
Geldim, gördüm nə qoğadı, nə qaldı.  
Nə sürühi, nə piyalə, nə camı,  
Nə boş saxla, nə yerə qoy, nə doldur.

Maral bu qıflıbəndi tapa bilməyib, “dalını götür”, - deyir.  
Alır Mustafa:

O nədiki qız-gəlinlər taxıbdı,  
Zərraflarda qiymət qoyub baxıbdı.  
Nə dənizdən, nə dəryadan çıxıbdı,  
Nə yaqutdu, nə göhərdi, nə ləldi.


\*\*\*

Gördün ki, işlər gələr tamama,  
Səpərlər baş tutar gələr salama.  
Bostançı bəsləyib bir cüt şamama,  
Nə yetgindi, nə ötgündü, nə kaldi.

\*\*\*

Dollu Mustafa səni qəmdən qurtarar,  
18 bağlar qulun yesir deyib aparar,  
Hardan axtarıban səni tapalar,  
Fəraqət ol, öz yerində qal indi.

*Bitdi.*



## *Ortoğrol Cavid*

### AŞIX ŞİRİN ZƏR ZƏBILLİNİN ŞEİRLƏRİ VƏ SÖYLƏDİYİ ƏSƏRLƏR HAQDA



LK əvvəl göstərmək lazımdır ki, “Aşix Şirinin şeirləri” natamamdır. “Aşix Şirinin şeirləri” adlı dəftərdə yalnız iki şeir vardır (“Şuraya”, “Gözəlləmə”). Aşix Şirinin mənzum parçaları yalnız bunları mı? Şübhəsiz, yox. Demək onun şeirləri tamam yazılmışdır.

“Maral” nağılında, parçasında sənət nümayəndəsi olan aşixlara qarşı bəslənən münasibətdən bir epizod verilib.

Yağışdan islanmamaqçın balkon altında duran iki aşığı ev sahibəsi “gediniz”, “aşixlar murdar olur” deyə qovurkən, ev sahibi qadını məzəmmətlə onları evə dəvət edir. Aşixlar da ev sahibinin qızına şeir oxuyurlar.

Demək, aşixlara pis münasibət bəsləyən qadın tənqid olunub, onlara hörmət edən ev sahibi simpatiya ilə verilib.

“Nadir şah dəstani”nda da aşixlığın qüdrəti eks olunub. Bu nağılin ideyasını bir cümlə ilə söyləmək olar: “sənət nümayəndəsi zülmkara, yəni sənət zülmə üstün gəlir”.

Səfərə getmiş Nadir şahın sərvəti, mal qarası, ən çox sevdiyi atı məhv olmuş. Xalq şahın qəzəbindən qorxur. Bu ağır vəziyyətdə aşix öz oxuduğu parça ilə şahı sakitləşdirir və xalqı azad etdirir.

Burada kəsgin ideya verilib. Şah zülmkarların qatı nümayəndəsidir. Aşix isə xalq yaradıcılığını tərənnüm etdirən simadır. Aşığın saha üstün gəlməsi, xalq iradəsinin zülmə üstün gəlməsi deməkdir.

Nağıllar içində ən maraqlısı “Gürcü qızı”dır. Bu nağılin temاسına çox-çox təsadüf etmək olar.

Evladsız bir kişi hamiya yaxşılıq etməyə çalışır. Nurani bir dərvişin bəxş etdiyi alma ilə onların uşağı olur.


Sonraki, əhvalatın yaxşı nümunəsi Molla Cumada görülür (“Cəlali Məhəmməd və Tavat xanım”).

Oğlan öz gəlini əvəzinə çirkin xidmətçisini görüb, gəlin zənn etdiyindən, ona yaxlaşmir. Bir toyda səhv etdiyini duyub, üzr istərkən, qız rədd edir. Səhər at çıpisirkən qız vətənə qaçırla... və i. a.

Bunlara baxımıvaraq yenilik vardır. Başqa nağıllarda qız onu izliyən oğlunu yaralayıb gedirkən, burada oğlan daima onu izliyir, aşix süfəti ilə düşdükleri yerə daxil olur... nəhayət, qızı qaytarır.

Bu nağılların prinsipial yanlışlığı, çatmamazlığı olmadığı kimi ona qiymət verib, yüksəldən tərəflər də yoxdur. Əsərlər orta qiymətlidir.

20.12.1939



## Aşıq Şirin Zər Zəbilli

### GÖZƏLLƏMƏ


Yaziya aldı: Hüseyin İskəndərov

Mən ki sənin özündən  
olmuşam divanə gözəl.  
Zülfünə şanə çekib,  
tökürsən hər yanə gözəl.  
Həməşə yaz olanda,  
çıxırsan seyranə gözəl.  
Dərdindən oldum xəstə,  
həkimi Loğmana, gözəl.

\*\*\*


Qaşdarın yayə bənzər,  
gərdənin minayə bənzər,  
Qüdrətdən xəlq olunub,  
növrəstə cəvanə gözəl.  
Mən ki, sənə aşiq oldum,  
səni sövdüm əzəl,  
Payız olan vaqtında,  
bağlar tökdü xəzəl.  
Görməmişəm, gəlməyib,

səni kimi cahanə, gözəl.  
Behiştən xəlq olunub,  
hürii qılmana gözəl.  
Dərdindən oldum xəstə,  
Şirin qurban xan gəlinə.  
Canım canına qurban,  
evlər yıxan gəlinə.  
Yetmiş iki millət görsə,  
gərək desin can gəlinə.  
Qulaq asın əhli arif,  
huri qılmana gözəl.



## NADİR ŞAH

Söylədi: *Aşıq Şirin Zər Zəbilli*  
Yaziya aldı: *Hüseyn İskəndərov*



RZ olsun hardan? – İrəvandan. İrəvanda Nadir şah bir müddət yaşayirdı. Bir dəfə Nadir şah vəziri ilə bərabər Şərir mahalına yaylağa çıxmışdı. Həmin yerin adını vəzirindən sual etdikdə, vəzir cəvab verdi ki:

- Buraya “Şərir” deyirlər.
- Şərir? Şərir yerdən şər iş çıxar, mən burada durmaram, qayıdaq gəri.

Nadir şah gəri qayıdır oğlunun toyina başladı. Toydan sonra İrəvan cəmaəti gəlinə töhfə aparmaq fikrində oldular. Pənah xan adlı bir şəxs təklif elədi ki:

- Hər çöp tərpədəndən bir qara mal yiğib padşah qapısına sürünlər.

Qara malı toplayıb Nadir şahın qapısına sürdülər. Şaha xəbər getdi ki, cəmaət onun gəlininin görəlgəsinə gəlib.

Nadir şah balqonuna çıxıb, əl göz üstə qoyub cəmaəti alqışladı və buyurdu ki, malları gəri aparsınlar, o çox razıdır. İrəvan əhli malları gəri apardığıdan sonra Nadir şah vəzirinə məsləhət gördü ki, bir müddət Tiflisə getsinlər. Şah yola çıxanda bütün malı-mülküni, sərvətini, mal-qarasını bir sərkara tapşırıb səfər etdi. Nadir şah Tiflisə çatarkən kağız alır ki:

– Yeddi qrallı Albuzda dəva kəskinləşir. Nadir hükmən ora gəlməlidir.

Nadir şah qoşun götürüb Dağıstana gedib qalib gəldi və orada qalmalı oldu.

Həmin ili bir bərk qış düşüb Şahın İrəvandakı oğul-uşaxlarını və mal-qarasını tamamilə qırmışdı. Ona görə şahın qorxusundan bütün İrəvan mahalı qara geymişdi. Bunlar yas qarasında qalmış olsun, sizə ərz edim Sulduzu aşiq Bəhrəmdən. Aşıq Bəhrəmin iki arvadı var idi. Birinin adı Gül, o birisinin adı Lalə idi. Arvadlar Bəhrəmə tapşırdılar ki, bayramqabağıdır, saz götürüb kəsbkarlığa getsin. Aşıq Bəhrəm gəzə-gəzə gəlib İrəvan mahalına çıxdı. Gör-dükü bütün cəmaət qaraya batıb. Bir nəfərdən xəbər aldı ki:

– Nə bədbəxtlik üz verib ki, cəmaət qara geyinib.

Həmin şəxs səbəbini aşiq Bəhrəmə qandırıldıqda. Bəhrəm cəmaətə söz verdi ki, əyər onların mərhəməti ona keçsə şahın qə-zəbindən cəmaəti qutarar. İrəvan mahalının əhli aşiq Bəhrəmi inandırdılar ki, əyər o şahın qəzəbindən cəmaəti qutararsa, evə üç manat ona müzd verərlər və Bəhrəmə tapşırdılar ki, hər nə xə-bər versə şahın Qara Bəgir atının ölüm xəbərini Nadir şaha bildir-məsin, çünki o həmin atı bütün varıdatından çox sevir.

Aşix Bəhrəm buradan aralanıb gəlib Nadir şah olan mahala çıxdı, orada bir beyə qonax oldu. Nadir şah İrəvanlı aşixin Dağıstana gəlməsini eşidib, onu hüzuruna çağırıb oğul-uşax, malı-mül-künün səlamət olub-olmamasını soruşdu. Aşix Bəhrəm şahdan icazə alıb sazla xəbər verməyə başladı:

### “Naxiçəvani” havasında

Başına döndüyüm, ay mənim şahım,  
Aran zəmin bu il yengar olubdu.  
Qar suyu içməkdən qırıldı uşax,  
Çayı-çeşmə donub mismar olubdu.

Nadir şah:

- Yoxsa uşaxlar qırılıbdır?
- Bəli şahım, uşaxlar qırılıbdır.
- Qoçqu mallar necə, səlamətdirmi?

*Bəhrəm:*

Bir qar yağdı qaşdan-qabaxdan,  
Çörəklər qutardı təknə-tabaqdan.  
Öküzün gönünü aldıx dabaxdan,  
Kəllərin sabaha ilqar olubdu.

- Mənim bir Qara Bəgirim var idi, yoxsa o da ölübüdü?
- Mən demirəm, özünüz deyirsiz.
- Bəs dəvələrdən bir xəbərin varmı?

*Bəhrəm:*

Yonca əkdik yazda dəvə boyunca,  
Dəvələr yemədi qarnı doyunca.  
Əlim qabar oldu gönüñü alınca,  
Sərmayələr çöldə bimar olubdu.

- Ədə dəvələr də qırılıb?
- Bəli, şah sağ olsun qırılıb.
- Yoxsa Qara Bəgir də ölüb.
- Şah qurbanın olum, mən demirəm siz deyirsiz.
- Bizim qoyun sürülərimiz necə oldu?

*Bəhrəm:*

Gündə kəsdik on-on beşin başın,  
Aldıq dərisin, tulladıq leşin.

Allah rast saldı o kəlbin işin,  
Yüz leşə bir köpək sərkər olubdu.

- Qoyunlar da qırılıb?
- Şah sağ olsun, bəli, tələf olub.
- Ovlaqlar necə, səlamətdimi?

– Mən deyirəm mənim sözüm hədəqə,  
Aşıxlardilinə yoxdu qədəğə.  
Min mərkəbdi şah başına sədəqə,  
Kəm xörək olduğuna dördü qalıbdi.

- Eşşəklər də qırılıb?
- Bəli!
- Yoxsa Qara Bəgir də ölüb?
- Şah sağ olsun, mən demirəm, özünüz deyirsiz.
- Bizim yaxşı at qatırlarımız var idi, onlar necə oldu?

*Bəhrəm:*

O ki deyirsən atınan qatır,  
Gördüün kəhlənlər yan-yana yatır.  
Kimisini şirək başıb, kimisini qotur,  
Qara Bəgir də damda mürdar olubdu.

- Ədə Qara Bəgir ölüb?
  - Bəli, ölüb.
  - Cəllad!
- Cəllad hazır oldu. Şah əmr elədi ki:
- Aşixin boynu vurulsun.
- Aşix Bəhrəm bir-iki xanə söz deməyə izn alıb götürdü:

Aşıxlardır eylər dövranı, dəmi,  
Yarab, varmı bu işlərin əncamı.

Sulduzdu Bəhrəməm, çəkmənəm qəmi,  
Gözəl şah da bizə qəmxar olubdu.

Nadir şahın bu sözdən xoşu gəlib aşix Bəhrəmə təklif elədi ki, ondan bir şey istəsin.

Bəhrəm cəvab verdi ki:

– Şah sağ olsun, İrəvan mahalının cəmaətini mənə baxışla.


Bu söz ətrafında şah başını yerə tikib, bir qədər fikirləşdikdən sonra:

– Get, baxışladım, – deyə cəvab verdi.

– Şah həzrətləri xeyir, bu saqqal altdan keçmək oldu.

Nadir şah hərifin fikrin başa düşüb ona öz dəsti xət-ixtiyar namə yazıb verdi. Aşix Bəhrəm kağızı alıb İrəvana qayıtdı. Cəmaət onu alqışlayaraq qarşısına çıxdılar. Bəhrəm şah verən kağızı cəmaətə göstərdikdə İrəvan əhli bu işə çox şad olub hər evə üç manat yiğib ona verdilər. Aşix Bəhrəm pulları toplayıb şad-xürəm arvadlarının yanına qayıtdı.

***Bitdi.***



## GÜRCÜ QIZI

Söylədi: *Aşıq Şirin Zər Zəbilli*  
Yaziya aldı: *Hüseyn İskəndərov*



RZ olsun hardan? – Şirvandan. Şirvanda kimdən?  
– Molla Qasımdan. Molla Qasım o Molla Qasım  
idi ki, dəryalər mürəkkəb, dünyalar Molla olsa idi,  
onun malı əmlakini yazıb başa gətirə bilməzdi.  
Molla Qasımin evladı yox idi. Molla Qasım bir  
dəfə bazarda gördü ki, ata oğula, ana qızə xirid edir, kimisi uşax-  
ları ilə oynayır. Ona görə məyus olub evə gəldi və arvadına yer  
saldırıb yatdı. Arvadı Molla Qasımin vəqtsiz bikefliyinin səbəbini  
soruşduqda Molla Qasım zürriyyətsizlikdən yaralandığını xəbər  
verdi.

Arvadı məsələni başa düşüb:

– Əlbətdə ki, nakəs adama, xəsis bir şəxsə Allah kərəmi də keç-  
məz. Gəl sən devlətinin üç qism et, ac qarınlar doydur, çilpaq əyin-  
lər bitir, qanlı çaylara körpü saldır, bəlkə Allah-taala sənə  
zürriyyət əta edə.

Molla Qasım arvadının dediyinə əməl etdi. Bir gün sübh çağında  
Molla Qasım əlinə aftafa alıb dəstəmaza çıxarkən gördü ki, bir  
nəfər dərviş, Əlinin qəsidəsini oxuya-oxuya gəlir.

Molla Qasım əlini cibinə salıb dərvışə sədəqə vermək istədi-  
də dərvış:

– Mən pay alan yox, pay verən dərvişdənəm, səhv etmə, – dedi

və cibindən bir alma çıqardıb Molla Qasima verdi və tapşırdı ki, almanın hərəm möhtərəmi ilə yesə evladı olar.

Bir az keçmədən dərviş qeyb oldu. Molla Qasım əllərin əllərinə vurub “vay kor olasan gözlərim, sinasan dizlərim ağanı gördün, bir doyunca ziyarət etmədin”, deyib arvadının yanına qayıtdı.

— Arvad, bu alma bizə Allah-taala tərəfindən pişnihad olmuşdur. Bunu yeyərsək, uşağımız olacaqdır, — dedikdə arvadı gülüm-sədi:

— Əyər alma ilə uşax olsa, bizim bağın almaları qarnımızdan gəlib getməyibmi, bə neyə evladımız olmadı? — deyib ərinin sözlərinə bavər vermedi.

Nə isə ikisi də almanın yedilər, baş yasdıqa qoyub dilək hasil et-dilər. Arvad həmin almadan həmlili olub doqquz ay, doqquz saat, doqquz dəqiqədən sonra barı həmlinini yerə qoydu. Molla Qasımın böyləliklə bir vəcih oğlu oldu. Uşaxın adını isə dünyadan qalmış qarıların qoyması qərarə alındı. Bu iş üçün ipək qarı, köpək qarı, napak qarı çağırıldı. Napak qarı irəli yeriyb dedi:

— Oğlanın adını özüm qoyacağam, yol verin, — oğlanın adını Sicimqulu qoyuram ki, sicim kimi ömrü uzun olsun.

Cahil-cuhul gülüşüb qarının peyinin atdlar bayira. O biri qarı:

— Onun görüm başı batsın. O, ad qoymağın nə bilir. Oğlanın adını hələ bura gəlməmişkən Örkənqulu qoymuşam ki, örökən kimi ənnicə, dənnicə, boyluca olsun.

Bu qarını da döyüb tulladılar çölə. Nevbə ipək qariya çatdıqda, əlində təsbih, belində qurşaq, ayağında sarı başmaq əyləşdi mərəkənin ortasında. Dedi:

— Ay Molla Qasım, bu qarı-quruları neyə döydürürsüz, yaxşısı budur ki, Molla çağırıb kitab ilə uşaqa ad tapaqq.

Molla çağırıb uşağın adını Məhəmməd qoydular. Məhəmmədi verdilər dayəyə. Daya aquşuna basıb tutdu lay-laya. Məhəmməd yeddi yaşına varanda onu məktəbə verdilər. Bir gün Məhəmmədin anası məktəbin qabağından keçəndə gördü ki, oğlu bayati, qəzəl oxuyur. Evə qayıdır ərinə dedi:

– Kişi, Məhəmmədin gərək ki, yar istəyir, çünkü bayatı, qəzəl oxuyar.

– Nə olar ki! O istəyən qızı ona alarıq.

Səhəri Molla Qasım oğluna xəbər göndərdi ki:

– Nə cürə qız istəyirsə, ona alım.

Məhəmməd elçiyyə deyir:

– Əvələn, mən evlənmirəm. Əyər evləndirirsə, mənə o qızı alsın ki, o əl nazik, ayaq nazik, bel nazik, dil nazik, göbək gən olsun.

Molla Qasım həmin nişanlı qızı nə qədər gəzdisə tapa bilmədi və üz qoydu Gürcüstanə tərəf. Gürcüstanı gəzərkən bir balqonda oğlu istəyən təhərli bir qızə rast gəldi. Həmin evi nişanlayıb o gecəsi bir qariya qonaq oldu və qızı qariya nişan verdikdə qarı cəvab verdi ki:

– O qız Gürcüstan padşahının qızıdır.

– Qarı, gəlsənə, o qızı mənim oğluma alasan.

– Əyər sən məni özünə alarsansa, o qızı da oğluna istərəm.

– Baş üstə, alaram.

Qarı burdan qalxıb birbaş getdi Gürcüstan padşahının qəsrinin qabağında elçi daşının üstdə oturdu. O saat padşaha xəbər getdi ki:

– Bir qarı gəlib elçi daşının üstdə oturub.

Qarını hüzurə gətirdilər. Padşah qaridən sual etdi ki:

– Neyə elçi daşının üstə oturur, dəlimi olub?

Qarı cəvab verdi ki:

– Heç elə şey yoxdur, qızını oğluma istəməyə gəlmışəm.

– Ay qarı, səndə elə qüvvə haradandı ki, mənim qızıma yeyə durasan. Mən qızımı verəndə özü ağırlığında qızıl alacağam.

– Padşah, qurbanın olum, sən özü ağırlığı qızıl deyirsən, mən ondan əlavə gümüş də verə bilərəm.

Çünkü padşah söz vermişdi qızını çəkisi ağırlığı qızılı verəcək. Ona görə də qarı Molla Qasimdan o çəkidə qızıl gətirdikdə, laəlac qalıb qariya verdi. Padşahın qızı – Gəhər xanım gedərkən atasından xahiş etdi ki, qulluqçusunu da özü ilə aparsın. Qulluqçu da elə qulluqçu idiki, alt dudağı yer, üst dudağı göy süpürürdü. Xi-

lasə, Molla Qasım Göhəri, onun qulluqçusunu da götürüb vətə-ninə qayıtdı.

Qarı isə Molla Qasının dalınca: “məni də apar”, deyə səsləndi. Qul isə qayıdır qarını camış gölünə basdı və yollarına dəvam elədilər. Molla Qasım Şirvana çatan kimi qırx gün-qırx gecə toy çaldırıb oğlunu Göhərlə evləndirdi. Gəlin gələn gecəsi Məhəmməd boş pərdənin dalına keçəndə gördü ki, burada bir əcayib adam oturub. Gəlindən əsər yoxdur. Bir həftədən sonra gəlib baxdıqda yenə də əvvəlki kimi o şeyi gördükdə, özünə söz verdi ki, bir il tamam olmayıncı həmin gəlin otağına ayaq basmasın. Sən demə, Göhərin dalınca qul oturub alt dudağının altında onun sıfətini gizləyibmiş ona görə də Məhəmməd qızı görmürmüş.

Həmin günlərdə Şirvanda Molla Qasimgilin qonşuluğunda toy idi. O toya Molla Qasimgili kiflətliklə çağırmışdılar. Odur ki, Molla Qasım, arvadı, oğlu və gəlini toya getdilər. Toyda Məhəmməd gördükü özünün gəlini çox gözəl vəcihə qızdır, əmma qulu isə çox çirkindir. O saat duydu ki, gəlini dudağı altında gizlətən həmin qul imiş. Toyda məclis əhli Molla Qasimdən xahiş elədilər ki. icazə versin, gəlini oynasın. Molla Qasım razılıq verəndən sonra Göhər durub oynamaya başladı. Oyunu tamam edəndən sonra başladı bu sözləri oxumağa:

### **“Qafiyə” havasında**

Ağır ellərdən gəlmisəm,  
Mən burda məskən salmışam.  
Bir tərlana tor qurmuşam,  
Yaramadım yara mən də.

\*\*\*

Mən gürcüyəm səy eylədim,  
Haqdan belə pay eylədim.

Özümü qula tay eylədim,  
Yaramadım yara mən də.

\*\*\*

Mən Gəhərəm, səyim çoxdu,  
Haq yanında payım yoxdu.  
Gözəllikdə tayım yoxdu,  
Yaramadım yara mən də.

Təy dağılandan sonra Məhəmməd hamıdan qabaq evə qayıdıb boş pərdənin dalında oturdu. Bir saat keçəndən sonra Gəhər gəlib gördü ki, öz yerində Məhəmməd oturub, onunla həmsöhbət olmaq fikrindədir. Odur ki, Məhəmmədə belə dedi:

– Ay oğlan, bir il mən səni gözləmişəm. Gəl bu gecəni də sən məni gözlə. Sabah hərəmiz bir at minib geştə çıxarıq. Orada kəmimizə çatarıq.

Məhəmməd razı qalıb o gecə Gəhərlə mülaqədə olmadı. Səhər tezdən isə ata səvar olub bir böyük meydana çıxdılar. Həmin yerdən Gəhər atını qəmçiləyib “səlamət qalın” – deyə vətəninə doğru qaçmağa başladı. Məhəmməd isə qızın dalınca haraylayıb:

– İndiki gedirsən, ayaq saxla, sinəmə bir-iki xanə söz gəlib, onu deyim, sonra get, – deyərək, Gəhəri əylədi və başladı oxumağa:

### “Qaraçı” havasında

Bu səhrada nə gəzirsən?  
Canımın bağrin əzirsən.  
Nabələdsən, yol azarsan,  
Yolun aldı duman, gürcü.

\*\*\*

Bu səhrada gəzə-gəzə,  
Olmusan güldən taza.  
Körpəcəsən, həmi məzə,  
İşim oldu yaman, gürcü.

\*\*\*

Məhəmmədəm, bir murada,  
Sıqınnam qədir ustada.  
Allah özü yetsin dada,  
Aqlım oldu kəm, ay gürcü.

Söz tamam olan kimi Göhər öz qulu ilə yoluna dəvam etdi. Məhəmməd də qarabaqara onların izi ilə getməyə başladı. Bir neçə mənzil gedəndən sonra gög çəmənlikdə üzləşdilər.

Göhər dedi:

– Məhəmməd neyə geldin. Biz səni öldürərik.  
– Gəlmışəm, halallaşam, – deyə. Məhəmməd cəvab verdi və başladı qızı yalvarmağa:

### **“Ovşarı” havasında**

Başına döndüyüm, qurban olduğum,  
Halal eylə, himmət eylə, yar, gedək.  
Alişan oduna büryan olduğum,  
Halal eylə, himmət eylə, yar, gedək.

*Qız:*

Başına döndüyüm, qurban olduğum,  
Halal eylə, himmət eylə, mən gedim.  
Alişan oduna büryan olduğum,  
Halal eylə, himmət eylə, mən gedim.

*Oğlan:*

Bizim evdə səni yaxşı görmüşəm,  
Həsrətindən yəqin bilki ölmüşəm.  
Bir ildiki sənə çörək vermişəm,  
Halal eylə, himmət eylə, yar, gedək.

*Qız:*

Oğlan sən ölmə, qoy mən də ölüm,  
Yəqin bilki yar qədrini yar bilim.  
İstəyirsən çörəyinin haqqını verim,  
Halal eylə, himmət eylə, mən gedim.

*Oğlan:*

Məhəmmədəm, neyləmişəm neylərəm,  
Xəncər ilə bağrim başın teylərəm.  
Bir canım var, sənə qurban eylərəm,  
Halal eylə, himmət eylə, yar, gedək.

*Qız:*

Mən Göhrəm. kol dibində bitmərəm,  
Bit, deyibnən mən də orda tutmaram.  
Öldürsələr də mən sənə getmərəm,  
Halal eylə, himmət eylə, mən gedim.

Burada qız dayanmayıb vətəninə doğru at sürdü. Məhəmməd isə əl üzməyib qızın dalınca düşdü. Bir qədər getdikdən sonra Göhrələ qul bir çobana qonaq oldular. Məhəmməd isə çobanın daxmasının yaxınlığında bir təpəyə çıxıb sazını hərlədi. Çoban bunun aşiq olduğunu bilincə:

– Ay adam, mənim iki nəfər qonağım var, gəlib onlara saz çalarmışan? – dedi.

Məhəmməd razi olub daxmaya girdi və götürdü görək nə deyir:

### **“Ovşarı” havasında**

Başına döndüyüm, qurban olduğum,  
 Sən Allah, sən Tarı, mənə göz eylə.  
 Alışan oduna büryan olduğum,  
 Sən Allah, sən Tarı, mənə göz eylə!

\*\*\*

Yaməni-aləmə, əcəmə ay qız, de məni,  
 Döşündə görmüşəm yaqut, yəməni.  
 Sən Allah, sən Tarı, mənə göz eylə!

\*\*\*

Ala gözdüm, neyə mindin kəhəri?  
 Mövlan içirdibdi mənə zəhəri.  
 Məhəmmədəm, mən görmüşəm Göhəri  
 Sən Allah, sən Tarı, mənə göz eylə!

Bu sözləri deyən kimi çoban, Məhəmmədin boynuna bir çomaq vurub dedi:

– Nə hədd ilə mənim arvadımın adını dilinə alırsan.

Göhər xanım bunu görüb:

– Allah kəssin sənin çayını, çörəyini! – deyib bayra çıxıb qulu ilə atlaniş yola düşdülər.

Bunlar gedib Qəli şəhərində bir devlətli kişiyə qonax olmuşdular.

Məhəmməd də qızın dalınca o şəhərdə gəzinirdi.

Göhər xanımın qonaqcısı Məhəmmədi görüb dedi:

– Aşıq, iki nəfər mehmanım var, biri çox gözəldir, o birisi isə sallaq dodağdır. Üzünə baxanda zəhləm gedir. Gel onlara bir az saz çal.

Məhəmməd onunla Göhər xanımın mənzilinə gedib götürdü sazını:

### “Gözəlləmə” havasında

Başına döndüyüm, ay ev yeyəsi,  
Yar da yordan görün ayrı yatarmı?  
Şən olsun ev yeyəsinin dəyəsi,  
Yar da yordan ayrı yatarmı?

Ev yeyəsi arvadına təklif elədi ki, gedib aşixla yatsın. Məhəmməd arvadı gələn görüb gəriyə sığradı və götürdü:

Kim idi bu ev yeyəsinin sayağı,  
Həzrət Əli ev yeyəsinin dayağı.  
Başına söykənib yarın ayağı,  
Qonax da qonaxdan ayrı yatarmı?

Ev yeyəsi bu dəfə öz qızını aşiqın yanına göndərəndə Məhəmməd deyir:

Yuxardan endirdim sədəfli sazi,  
Mən kimə eyləyim ərkinən nazi?  
Arvad istəmirəm, istəyirəm qızı –  
Yar da yordan görün ayrı yatarmı?

\*\*\*

Öldür, öldür aşığın canını qutar,  
Ev yeyəsi gedər ziyarət tapar.  
Sən get ayrı otağa, qulu da apar,  
Məhəmməd də ləzzət ilə yatarmı?

Ev yeyəsi qulu aparıb soyux otağa saldı. Göhər ilə Məhəmmədi isə bir yerdə yatırıldı. Səhər olcaq qızla qul atlanıb Gürcüstana doğru yeridilər.

Gürcüstana çatanda gördülər ki, dallarınca Məhəmməd yənə də gəlir. Bunlar bir bulaq başında nahara oturmuşdular. Məhəmmə-

məd gəlib yaxınlaşdıqda qul onu tutub bir donuz damına saldı. Ağzına da bir deyirman daşı qoydu. Məhəmməd bu vəziyyəti gör-cək damda bu sözləri oxumağa başladı:

### **“Gözəlləmə” havasında**

Mən ki burada qalmışam,  
Haray, müsəlmanlar, haray!  
Canımı oda salmışam,  
Haray, müsəlmanlar, haray.

\*\*\*

Molla Qasımin oğluyam,  
Sinəsi əlvan dağlıyam.  
Donuz damında bağlıyam,  
Haray, müsəlmanlar, haray!


Məhəmmədin səsini iki nəfər yoldan keçən müsəlman ovçular eşidib səs gələn tərəfə gedib damın qabağına çıxdılar.

Məhəmməd:

Məhəmmədəm, aman-amam,  
Çıxmağima yoxdu güman.  
Dada yetişsin sahib əlzəman,  
Haray, müsəlmanlar, haray!

Ovçular Məhəmmədi donuz damından çıxarıb məsələni öyrəndilər. Salla dodax qulu isə qlinc ilə iki böldülər. Burada Məhəmməd ovçuların köməyi ilə Gürcü qızını Şirvana gəri qaytarıb qırx gün-qırx gecədən tazadan toy edib ər-arvad oldular.

*Bitdi.*



## MARAL

Söylədi: *Aşıq Şirin Zər Zəbilli*  
Yaziya aldı: *Hüseyn İskəndərov*



ŞİX Musa aşix Qasım ilə Şəmkirdən qayıtdıqları vaxtda Şəhriz adlı bir ərməni kəndində bunları ya-qış tutur. Hər ikisi ikimərtəbəli bir evin balqonu altında daldalanırlar. Həmin evdən bir ərməni arvadı çıxb bunların kim olmasını soruşur.

Musa “aşixiq” deyə cəvab verdikdə, qadın deyir:

- Siz murdarsız, buraları bolamayın.
- Neyə siz murdar olmayıb müsəlmanlar murdar olur?

Bu halda içəridən bir ərməni kişi çıxb məsələni soruşur. Aşixlar cəvab verirlər ki, bu qadın bizi murdar hesab edib qovur. Ərmənin arvada hırsı tutub danlayır və aşixları otağa dəvət edir. Aşixlar otağa girdikdə ərməni, aşix Musadan xahiş edir ki, öz gəlini Marala tərif desin.

Aşix Musa sazı sazlayıb başlayır:

### Müxəmməs

Mən səni görənnən bəri,  
Halim çox pərişandi, Maral.  
Ləblərin şəhdi şəkər,  
Xəstəyə dərmandı, Maral!

Açılıb qoynun içi  
Bağı gülşəndi, Maral!


\*\*\*

Kərəmi də belə etdiniz,  
Döndü İsayə, bəsdimi?!  
Ağladı, dəxil düşdü,  
Turisinayə, bəsdimi?!  
Quranı atdı oda,  
Yandırıcı ayə, bəsdimi?!  
Tərk eylədi məscidi,  
Girdi klisayə, bəsdimi?!  
Haq özü qısas qoymaz,  
Ədalət divandı, Maral!

\*\*\*

Lənət gəlsin keşşə,  
Aləmdə bir səs eylədi.  
Çekdi din təəsibin,  
Kərəmə isas eylədi.  
Zülüm ərşə dirək oldu,  
Asmana dayandı, Maral!

*Bitdi.*



## *Ərtoğrol Cavid*

### AŞIX İSKƏNDƏR ƏSKƏROVUN SÖYLƏDİYİ “MUĞUM ŞAH” NAĞILI HAQDA



U nağılin teması uzun macəralardan sonra sevgililərin bir-birinə qovuşmasıdır.

Nağılin əvvəlində usaxları olmuyan Aslan şah və onun vəziri verilib. Aslan şah uşağı olmamasını düşünürkən, qadınının dediyi sözlər dərin mənaya malikdir; bu kəlmələrdə şahın əsl siması bəlli olur:

“... bu vaxta kibi sən nə bir fəqir sevindirmisən, nə də bir yetimə əl tutmusan. Sən onlara zülm edibsən, ona görə Allah da sənə zülm eyləyib”

Şah qadınının dediyi bu sözlər nəinki yalnız şahı, hətta bütün sarayı, hakim təbəqələri ifşa edir.

Bütün nağıllardaki kimi, yenə nurani bir dərviş onlara alma verir (həm şaha, həm vəzirə). Bir çox nağıllarda, bu kimi uşağı olmuyan şah və vəzir, yaxud iki dost obrazları verilmiş ki, onların birinin oğlu, digərinin isə qızı olur. Folklor haqda bəzi məqalələrdə dəxi göstərilir ki, bir çox motivlər standart hal alıb, hər yerdə təkrar olur.

Burada məsələ dəyişir: həm şahın və həm də vəzirin oğlu olur. Demək, standart hal alan motivlər bəzən dəyişir. Bunun səbəbi ayrı-ayrı aşixlarda originallığı qarşı olan meyldir.

Onlar dərsdə oxuyurkən maraqlı bir moment vardır. Şahin oğlu zəif oxuduğu üçün aşağıda otururkən, vəzirin fərasətli oğlu Məhəmməd başda oturur. Demək, şah oğlu olması nəzərə alınmır, zehni inkişafı, qabiliyyəti, savadı əsas alınır. Demək, bilik avtoritetdən, rütbədən üstün tutulur. Bu ən yaxşı ideyalardandır. İnsanın hüququ onun nəslindən, avtoritetindən asılı deyil, onun öz varlığından, fəaliyyətindən asılıdır.

Əksər sevgi nağıllarındaki kimi şah oğlu Muğum da sevgilisi Gülşad xanımı yuxuda görüb sevir və onu axtarmağa gedir.

Buradan başlayaraq yeni xət verilir. O da vəzir oğlu Məhəmmədin Muğuma olan dostluq, qardaşlıq, sədaqətli münasibətidir. O ən ağır vəziyyətlərdə belə Muğumu atmayaçığına söz verir. Nağılin bir çox yerlərində bu sədaqət görünür. Məsələn: Muğumun sevgilisi Gülşad qız paltarı geymiş Məhəmmədi qız zənn edib onunla bir yataxda yatırkən Məhəmməd Gülşada toxunmur, özü ilə Gülşadın arasına biçaq sancır və i.a.


Hadisə inkişaf etdikcə maraqlanır. Bu iki dost öz sevgililəri ilə ölüm qarşısında belə biri-birinə sadıq olurlar. Uzun macəralardan sonra, iki gənc sevgililəri ilə ata yurduna dönürlər. Nağıl şad, optimistik bir konsovka ilə bitir.

Söyləmək mümkündür ki, nağılin hər yerində haqqın haqsızlığa üstünlüyü eks olub. Nağılı oxuduqdan sonra, qəlbə toxunan bir momentin olmaması hiss olunur.

“Muğum” şah nağılini nəşr, tərcümə hüququndan məhrum edən prinsipial yanlışlıq yox kimidir. Lakin onu da söyləmək lazımdır ki, nağıla fevqəladə dərəcə üstünlük verən səbəb də yoxdur.

Bunun üçün “Muğum şah” nağılı nəşr və tərcümə etibarı ilə orta qiymətlidir, çünkü bundan daha layiq nağıllar vardır.

28.11.1939



## MUĞUM ŞAH

Söylədi: *Aşix İskəndər Əskərov (Tovuz)*  
Yazıcıya aldı: *Hüseyn İskəndərov*



ƏNDƏHƏR şəhərində Aslan şah adında bir padşah olurmuş. Bu şahın Əhməd namində bir vəziri var idi. Buların heç birinin evladı olmurdu. Aslan şah bir gün başını dəlləgə qırxdıranda, başından qırxılıb tökülen saça baxanda gördükü saç Ağarıbdır. Şah bir ah çəkib dedi ki:

- Mənim indiyədək evladım olmayıb, bundan sonra da heç olmayacaq. Bəs məndən sonra mənim təxtimə sahib kim olacaqdır.

Şah belə bikef halda arvadının yanına gəldi. Arvadı ərindən soruşdu ki:

– Kişi, neyə bikefsən?

Şah cəvab verdi ki:

– Arvad, heç deyiləsi deyil.

Arvad üz basıb dedi:

– Heç mümkün deyil gərək deyəsən.

Şah:

– Nə deyim, ay arvad, başımın tükü ağarıb, ancaq bu vaxtacan bizim oğul-uşağımız olmayıb. Bizdən sonra bizim mal-mülkü-müzə, tacı-təxtimizə kim yeyələnəcəkdir?

Arvadı Şaha böylə cəvab verdi:

Əzizinəm el ayağı,  
Gəzər, gələr el ayağı.

Dost görməz, düşman görməz,  
İt yesin belə yağı!

Aslan şah buyurdu ki:

– Arvad, bu sözdən mən baş tapmadım.

Arvad cəvab verdi ki:

– Əlbətki tapmazsan, çünkü sənə zərəri var. Bu vaxta kibi sən nə bir fəqir sevindirmisən, nə də bir yetimə əl tutmusan. Sən on-lara zülm edibsən, ona görə Allah da sənə zülm eyləyib.

Aslan şah:

– Bəs arvad, indi mən nə etməliyəm?

– Nə etməlisən, xəzinədən bir qədər pul fəqir-füqərayə payla-malısan ki, Allahın gözü üstündə olsun.

Aslan şah arvadı dediyi kimi xəzinədən kasıb-kusuba pul pay-ladı.

Bir gecə yuxusunda gördükü bir nəfər dərviş başının üstə gəlib ona bir dənə alma verdi və tapşırıdı ki:

– Bu almanın tən bəlüb yarısını vəzirinə ver, yarısını özünə gö-tür və sonra o yarım parçaları vəzirlə sən öz baş yoldaşınızla ye-yərsiniz.

Aslan şah dərvişin dediyini yerinə yetirdi. Həmən hadisədən doqquz ay, doqquz saat, doqquz dəqiqə keçəndən sonra Aslan şahın və vəzirin adama bir oğlu oldu. Ad günü şahın oğlunun adını Muğum şah, vəzirin oğlunun adını isə Məhəmməd qoydu-lar. Bu uşaqların yaşıları yeddiyə dolanda məktəbə qoydular. Dərs oxumağda isə Məhəmməd fəhimli və Muğum şah isə fərasətsiz idi. Ona görə də molla vəzirin oğlunu ən yuxarı başda, padşahın oğlunu isə aşağı başda oturdurdu.

Bir gün Aslan şah vəziri Əhmədə dedi:

– Vəzir, gəl bir məktəbə gedək, görək uşaxlarımız nə cür oxu-yurlar?

Məktəbə girəndə şah gördükü öz oğlu aşağı başda, Vəzirin oğ-lu isə yuxarı başda oturub dərs alırlar. Padşah qəzəblənib əmr et-

di ki, cəllad gəlib mollanın boynunu vursun. Molla yalvarıb dedi:

– Şah qurbanın olum, mənim təqsirim nədir ki, məni öldürürsən?

Şah:

– Köpək oğlu köpək, hələ bundan artıq təqsir olar: mənim oğlumu başmaq çıxardanda oturdub, vəzirin oğlunu yuxarıya çıxartmışan.

Molla cəvab verdi ki:

– Bura divanxana deyil, məktəbxanadır. Hər kimin biliyi, fərasəti artıq olarsa, o yuxarı başda oturar.

Şah dedi:

– Bu saat mənim oğlumun vəzirin oğlundan şüursuz olduğunu sübut eylə.

Molla bu saat deyib, bütün uşaxları çölə çıxardıb, padşahın oğlunun nalçasının altda bir neçə qalın kitab, vəzirin oğlunun nalçasının altda isə bir nəzik kitab qoydu. Uşaxları molla içəri çağırıb hərəsini öz yerində oturtdu. Hamı öz dərslərinə məşgul oldu. Məhəmməd isə dərs oxumayıb bir yerə, bir göyə baxırdı.

Molla Məhəmmədə acığla dedi:

– Neyə dərsini oxumayıb gah yerə, gah göyə baxırsan?

Məhəmməd dedi:

– Axund əmi, məni təqsirləndirmə, ancaq mən elə bilirəm ki, biz eşiye çıxıb içəri girəndən sonra ya yer bir təbəqə yuxarı qalxıb, ya da göy bir təbəqə aşağı ənib.

Molla padşaha nəzər salıb dedi:

– Gördünmü vəzirin oğlu sənin oğlundan kamallıdır.

Aslan şah oğlunun ağızına bir sillə vurub “itil gözümdən səndən mənə oğul olmaz” – dedi.

Muğum şah ağlıya-ağlıya getdi anasının üstə və əhvalatı ona nəql eylədikdə, bir iki-üç yumuruq da anası vurub dedi:

– Atan lap yerində səni döyüb.

Muğum şah burdan da ağlaya-ağlaya düz getdi bağlarına və oradakı hovuzlarının üstə yatdı. Aləm röyadə bir nurani şəxs bundan ağlamağının səbəbin xəbər aldı. Muğum şah isə başına gələni

dərvişə nəql eylədi. Dərviş bunun qabağına ayna tutub:

- Nə görürsən, – deyə xəbər aldı.
- Uzaq, uzaq yollar, böyük şəhər görürəm.
- Daha nə görürsən?
- Bir böyük imarətdə qəribə gözəl qız gəzinir.

Dərviş dedi ki:

– Onu sənə buta verdim səni də ona, buta ardınca getsən mətləbinə çatarsan. O qız Xan baliq şəhərində Xamay xanın qızı Gülsəd xanımdır.

Muğum şahın anası oğlunu döydüyündən peşiman idi və onu əlimyandı ilə axtarırdı. Bir naxırçı isə Muğum şahı bağda görüb anasına xəbər verdi. Şahın arvadı oğlunu gəlib bağda yatmış haldə gördü. Onu yuxudan oyada bilməyib ağlıya-ağlıya evə gətirdi. Qohum-qomşu Muğum şahının arvadının ağlamağına yiğildilər.

Bu vaxtda Muğum şah yuxudan ayıldı. Anası xəbər aldı ki:

- Oğul, neyə bu hala düşübsən?

Muğum şah cəvab verdi ki:

- Ana, hamıñinki burdadı, mənimki bəs hardadı?
- Oğul, sən deyəsən dəli olubsan. Sənki nə idi?

Muğum şah:

– Ana, mənə bir balaca saz ver, dərdimi deyim. Anası qomsuluqdan bir saz tapıb oğluna verdi.

Muğum şah sazı alıb dösünə basdı və oxudu:

Başına döndüyüm, gül yüzlü ana,  
Od canımda yana yana gedirəm.  
Çağırdım Allahı düşdüm yollara,  
Sıqınmışam o Sübhana, gedirəm.

*Anası:*

Başına döndüyüm, gül yüzlü oğul,  
Aparıb canımı yarı, gedirsən.

Sənə yedirmişəm qəndinən noğul,  
Sənə kömək olsun Tanrı, gedirsən.

– Oğul, bircə de görüm hara getmək istəyirsən?

*Muğum şah:*

Ana, şirindi söhbəti, şirindi sözü,  
Qaradı qaşları, aladı gözü.  
Xan baliq şəhrində Xamay xan qızı,  
Gülşaddi, ol zənanə gedirəm.

*Anası:*

Kəbabı, oğul, əksik etmərəm közdən,  
Haq saxlasın səni bədnəzər gözdən.  
Özünü saxla özün susuzdan,  
Götürüb namış, qeyrət, arı gedirsən.

Bunlar deyişərkən Aslan şah gəldi və ağladı ki, ay aman, oğlum dəli olubdur.

*Muğum şah:*

Ağlama, ağlama ey şahı-taxtar,  
Ağlimı apardı gözləri xumar.  
Mən Muğumam, əlbət bir mətləbim var,  
Nə dəliyəm, nə divanə, gedirəm.

*Anası:*

Dərin, dərin dərya kimi axmağdan,  
Ağ əllərə qızıl özük taxmağdan.

Axşam-sabah yollarına baxmağdan,  
Üzüləcək canım, oğul, gedirsən.

Vəzirin oğlu Məhəmməd eşitdi ki, Muğum şah oxumayacaq, hara isə getmək istəyir, gəldi Muğum şahın yanına, dedi:

– Sən mənə qardaşsan, hara getsən mən də gələcəyəm.

Xilasə, bunlar xərclik götürüb yola düşdülər.

Xamay xanın qızı Gülşad isə öz xavarçılarına tapşırılmışdı ki:

– Hər kəs bir cəvan aşiq gələn görsə, mənim yanına gətirin, mən bir sevdayə döşmüşəm.

Qızlar Gülşada təklif elədilər ki:

– Şəhərin yanında bir sevdagər gəlib düşüb. Yaxşı olardi ki, sən bu sıfərişi ona tapşırasan, çünkü o hər yeri gəzən adamdı.

Gülşad bir dəstə qızla gəlib sevdagərin karvanından bir az aralı oturdu.

Sevdagər isə buları görüb adam göndərdi ki, baxsın, görsün nə-çidlər. Qasid qayıdır xəbər apardı ki:

– Sənin özünü qızlar yanına çağırırlar.

Sevdagər Gülşadın yanına gəldikdə Gülşad xəbər aldı ki:

– Baba, adın nədir?

– Xoca Sənan.

– Qələm-kağızin varmı?

– Var.

– Bir-ikicə sözüm var, təvəqqi edirəm onu yazasan.

Xoca Sənan qələm kağız çıxarıb; “buyur, xanım”, – dedi.

*Gülşad:*

Başına döndüyüm, sevdagər baba,  
Muğum şaha de dərdimi-dilimi.

Atamdan, anamdan gəlmışəm pünhan,  
O oğlana de dərdimi, dilimi.

\*\*\*

Yatmış idim, mənə badə verdilər,  
Dərdi mənə çox ziyadə verdilər.  
Zülüm əlindən məni yada verdilər,  
Muğum şaha de dərdimi, dilimi.

\*\*\*

Gülşad deyər, süsən mənim, sönbül mənim, gül mənim,  
Bircə deyim bu dərdimi bil, mənim.  
Qiyamətdə yaxa sənin, əl mənim,  
Muğum şaha de dərdimi, dilimi.

Sevdagər qızın kağızını alıb geri qayıtdı və yoldaşlarına:  
– Qafiləni yükləyin, düşək yola, – dedi.  
Sevdagər bir gədər yol gedib bir balaca çayın kənarına düşdü-  
lər.

Muğum şahla Məhəmməd gelib çayın yaxınlığında iki yolun  
başlanğıcına çatdırılar. Bilmirdilər hansı yol ilə getsinlər. Axırda  
Məhəmmədin təklifi ilə sevdagərə məsləhət etməli oldular.

Salam verib sevdagərin yanına gəldilər. Sevdagər bunlardan  
xəbər aldı ki:

- Balalar hara gedirsiz?
- Baba kandan gəlib Məkana gedirik.
- Deyəsən, oğullarım, siz dərd əhlinə oxşayırsız.

Muğum şah sazı alıb başladı:

Xocalar xocası, xocalar xası,  
Xoca, yol Xan balıqa gedirmi?  
Silinsin konlumun, qalmasın pası,  
Xoca, bu yol Xan balıqa gedirmi?

*Xoca:*

Xoca baban alsın sənin qadani,  
Oğul, bu yol Xan balığın yoludur.  
Bircə danış, mən eşidim sədani,  
Oğul, bu yol Xan balığın yoludur.

Xoca Gülşadı yadına salıb ağladı və o saat başa düşdü ki, bu uşaqlardan biri Gülşadın sevgilisi olacaqdır və başladı gülməyə.

*Muğum şah:*

Xoca, nə ağlayıb, nə gülürsən?  
Yaylıq alıb göz yaşını silirsən.  
Xoca, yük bağlayıb hardan gəlirsən? –  
Xoca, bu yol Xan balığa gedirmi?

*Xoca:*

Oğul gah ağlayıb, gah da gölürəm,  
Yaylıq alıb göz yaşımı silirəm.  
Yük bağlayıb Xan balıqdan gəlirəm,  
Oğul, bu yol Xan balığın yoludur.

*Muğum şah:*

Mən Muğumam, çıxdım külli varımdan,  
Namısından, qeyrətimdən, arımdan.  
Bir xəbər ver mənə Gülşad xanımdan –  
Xoca, bu yol Xan balığa gedirmi?

*Xoca:*

Xoca Sənan babam ixtiyar deyin,  
Payız olar bağçalarımız bar deyin.

Gülşad xanım qan ağlayıb yar deyin –  
Oğul, bu yol Xan balığın yoludur.

Xoca Muğum şahı tanıyıb Gülşad xanım verən kağızı və üzüyü ona verdi. Muğum şah və Məhəmməd şad olub sevdagər göstərən yolla getməyə başladılar. Yolda gedərkən Muğum şah bu bayatını oxudu:

Yox aşiqam, künc, haray,  
Elə yerişin dinc, haray.  
Bir yaxşı həmdəm yar gəzən,  
Elə gəzər künc, haray!

Həmin yolda bir qarıya rast gəldilər. Gördülər ki, qarı qara ti-kandan böyük bir şələ vurub, ancaq arxasına qaldırı bilmir. Mə-həmməd şələni köməkləşib, qarının dalına qalxızdı və bərabər söhbət edə-edə yol aldılar. Gedib qarının evinə çatanda Muğum şahla Məhəmməd qarıya bir gecəlik qonaq olmaq istədiklərini bildirdikdə, qarı cəvab verdi:

– Balam, siz aşiq adamsız, mənim komam sizə yaraşmaz. Bu-dur Gülşad xanımın toyudur, ora getsəniz sizə yaxşı hürmət edə-lər.

Muğum şah:

– Nənə, o qızı kimə veriblər?

Qarı:

– Cadu şəhərindəki Mahmud xana veriblər, ancaq qız özü get-məyib. Gəcə-gündüz “Muğum, Muğum” deyir. Havalı kimi olub. Atası deyir ki: – Hər kəs mənim qızımın başını bağlayıb bəzən-dirə, ona özü ağırlığında pul verərəm. Əmma qız heç kimi ya-xına qoymur.

Muğum şah dedi:

– Nənə, gəlsənə sənə bir əməl örgədim, qızın başını bağlaya-san, vara gedə.

Qarı:

– Onda sənə qurban olmarammı?

Muğum şah:

– Bax, apar bu üzüyü ona göstər. Qız o saat bihuş olar, o vaxt başını bağlarsan.

Qarı üzüyü alıb qızın yanına getdi və üzüyü ona göstərdi. Gülşad öz üzüyün tanıyıb özündən gedən kimi qarı əlüstü onun gəlinlik başlığını bağladı və bəzədi.

Gülşad xanım özünə gəlib dedi:

Başına döndüyüm gözəl qarı,  
Yarımdan bir xəbər mənə.  
Malımı, mülkümü bölləm yarı,  
Yarımdan bir xəbər mənə.

\*\*\*

Dərin-dərin dəryalara dalıb,  
Şirin canını oda salıb.  
Bəyəm yarım sizə mehman gəlib? –  
Yarımdan bir xəbər mənə.

\*\*\*

Dağ başını alıb duman,  
Örəyimə salıb güman.  
Gülşad xanım sənə qurban,  
Nənə, yarımdan bir xəbər mənə!

Qarı isə onlarda heç kim olmamadığını dedi. Bu xəbər padşaha çatan kimi padşah qariya mükafat verib yola saldı.

Qarı evə qayıtdıqda Muğum şaha və Məhəmmədə xeyir-dua edərək:

– Komam sizə qurbandır nə qədər istəsəz qala bilərsiz, – dedi.

Muğum şah yənə də qariya təklif elədi ki, özünü qızın yanına bir əməllə aparsın. Qarı bir dəst qız paltarı bulara aldırtıb, Muğum şahın biş yeri tərlədiyi üçün, Məhəmmədə geydirdi. Məhəmmədi qız paltarında heç qızdan ayırmaq olmadı. Qarı Məhəmmədi qızın məclisinə aparanda Gülşad dedi:

– Qarı nənə, bu nə gözəl qızdır, gəlsənə onu mənə verəsən, özümlə aparım.

Qarı razı olub Məhəmmədi Gülşada verib qayıtdı. Məhəmməd qızların məclisində heç danışmırıldı. Gülşad buna heyfsilənib, öz-özünə dedi ki:

– Yəğin qız lal, kardır.

Qarını çağırtdırıb xəbər aldı ki:

– Neyə bu qız danışmir?

Qarı cəvab verdi ki:

– Əlbət nalayıq danışırsız, onunçün qızım utanır, danışmır.

Qarı Məhəmmədi Gülşadın yanında danışdırıldı və o günü özü də Gülşadgildə qalmalı oldu.

Gecə Gülşad qarının yerini otağın bir tərəfində salıb, qızın yerini isə özünün yanında salmışdı. Yatan vaxt Məhəmməd Gülşadla özünün arasına biçaq sanmışdı ki, qardaşına xainlıq olmasın. Gecənin bir vaxtında Gülşad istədi ki, qızın üstünü örtsün əlinə biçaq batdı. Biçaqı alıb o tərəf-bu tərəfinə diqqətlə baxanda gör-dükü üstündə Muğum şah yazılıb. O saat dik atıldı. Və qariya bu sözləri dedi:

Gecənin yarısında, şirin yuxuda,  
Bu nə idi, gəldi araya biçaqlar.  
Öz vətənimdə, öz mənzilimdə,  
Qara bağıımı dəldi biçaqlar.

\*\*\*

Qarı nənə, bu sizdə nə ədətdi,  
Evdəki qonağa hürmət, izzətdi.

Bu bir əziz quldu, qul Məhəmməddi,  
Bunu apar onu gətir, biçaqlar.

\*\*\*

Dərin dəryaya dalan kim oldu?  
Al üzdən teli alan kim oldu?  
Gülşad xanım qəmdən azad olan kim oldu? –  
Sən ha dedin Muğum gəlib, biçaqlar.

Gülşad qaridan xəbər aldı ki:  
– Nənə, bu oğlandan evində yenə də varmı?  
– Bircəciyi də var, – deyə qarı cəvab verdi.  
– Onu mənə yetirə bilərsənmi?  
– O da mənim gözüm üstə, ancaq səni köçürəndə mən nə desəm  
ona bax!

Qarı Məhəmmədi qaytarıb getdi və Muğum şaha dedi ki:  
– Qardaşın başından keçsin, nişanlını sənə yetirim.  
Məhəmməd razi oldu.

Gəlin köçərkən qarı Muğum şahla Məhəmmədi həmən yolda  
olan qəbirşanlıqda, bir gömbəzlikdə gizlətdi. Və qayıdırıb gəlinin  
yanına gəldi və onunla faytuna minib yengə süfətilə Mahmud xa-  
nın şəhərinə doğru yola düşdülər.

Qəbirşanlıq çatanda qarı kəcavəni saxlatdırdı və sarvana dedi ki:  
– Gərək gəlin burada nənəsinə həmd surə oxusun, cüñkü nənəsi  
öləndə vəsiyyət edib.

Qarı gəlini gömbəzliyə aparıb soyundurdu paltarlarını Məhəmmədə  
geydirdi Məhəmmədin paltarlarını isə Gülşada geydirib  
orada Muğum şahın yanında qoydu. Məhəmmədi isə gəlin palta-  
rında gəri qaytarıqdə Məhəmməd gedərkən Muğum şaha tapşırı-  
dı ki, evində gözləsin əyər səksən günəcən gəldi, gəlib. Gəlməzsə  
bilsin ki, sağ deyil. Qarı Məhəmmədi kəcavəyə mindirib yola sal-  
dı, özü isə getməyib Muğum şahla Gülşadın yanına qayıtdı.

Muğum şah Gülşadı görüb deyir:

Başına döndüyüm, qurban olduğum,  
Gülşad, xoş gəldin, xoş gəldin.  
Oduna yandığım, giryān olduğum,  
Yarım, xoş gəldin, xoş gəldin.

*Gülşad:*

Qəndəhərdən gələn oğlan,  
Mən səni deyə gəlmışəm.  
Qara bağrimi dələn oğlan,  
Mən səni deyə gəlmışəm.

*Muğum şah:*

Yemərəm noqulu-qəndi,  
Əridi ürəyimin bəndi.  
Sən neynədin Məhəmmədi,  
Yarım xoş gəldi, xoş gəldin.

*Gülşad:*

Əşqindən olmuşam dəli,  
Dadına yetişsin Əli.  
İnsaallah ki o da gəli,  
Mən səni sevə gəlmışəm.

*Muğum şah:*

Dağ başını aldı duman,  
Ürəyimə saldın güman.  
Muğum şah sənə qurban,  
Gülşad, xoş gəldin, xoş gəldin.

*Qız:*

Gülşadam, dudi dillərə,  
Sıqal vermişəm tellərə.  
Dur gedək sizin evlərə,  
Mən səni deyə gəlmışəm.

Bu söhbətdən sonra qarşı bunların hər ikisini öz evinə gətirdi.

Məhəmməd gedib Mahmud xanın evinə çatdı. Əmma Mahmud xanı özünə yaxın qoymayıb “qırx gündür yol gəlirəm, incimişəm”, – deyib ondan bir ay dincəlmək üçün möhlət istədi. Mahmud xan Məhəmmədə bir ay icazə verib bacısı Səlmi xanımı tapşırdı ki, gözü “gəlinin” üstə olsun, onu darixmağa qoymasın. Özü qırx günün şikarına gedəcəkdir.

Mahmud xan şikara gedəndən sonra Səlmi ilə Məhəmməd bir yurğan döşəkdə yatırdılar. Məhəmməd gəcələri ayılıb Səlmini öpüb, məmələrini əlləyib yənə başını qoyurdu yasdığa. Üç gündən sonra Səlminin anası qızına dedi ki:

– Çağır gəlini də paltar yumalıyıq.

Səlmi nərdivanlardan çıxdıqda anası gördükü qızının yanaxlarında öpüş yerləri var, dedi:

– Əy məlun, sənin yanaqlarından kim öpüb de, yoxsa qardaşın gələndə səni öldürtdürəcəyəm.

Səlmi cəvab verdi ki:

– Ana, vallah gəlinimizdən başqa heç kəslə durub oturduğum yoxdur.

Sonra öz-özünə fikirləşib dedi:

– Bəlkə bu xata mənə gəlindən toxunubdur.

O gecəsi Səlmi “Gülşad”la nərd taxta oynayıb onu gəcə yarıyadək yordu. Və sonra yuxladılar, ancaq Səlmi oyaq qalıb fikri “Gülşad”ın cinsiyətini yoxlamaq idi. Gecədən bir vaxt keçəndən sonra əlini əvvəl gəlinin döşlərinə tərəf sürtdü. Gördükü quru taxta kibi taqıllayır. Aşağı məhəlləyə yolu düşdükdə isə baxıb gör-

dükü qardaşı arvadı üç qılçadır.

Səlminin o saat əşqi qıçqırıb dedi:

Xan baliqdan gələn çapar,  
Dur, yatmağın çağrı deyil.  
Dur sən də məni apar,  
Dur, yatmağın çağrı deyil.

\*\*\*

Uca-uca dağların qarı,  
Ərisin çaylara sari.  
Qardaşımın ərkək yarı,  
Dur, yatmağın çağrı deyil.

\*\*\*

Dalınca gələr fərman,  
Mən oldum dərdinə dərman.  
Səlmi xanım sənə qurban,  
Dur yatmağın çağrı deyil.

Məhəmməd səs-köyə ayıldı, “bu nə səsdir” – deyə soruşdu.

– Sənin adın nədir?

– Bəs bilmirsən ki, Gülşadam.

– O biri adın?

– Bir adamın iki adı olarmı?

– Sən mənə kələk qurma. Məsələni başa düşmüşəm.

*Məhəmməd:*

Başına döndüyüm çığalı sona,  
Sonanın məskəni göldə olmazmı?  
Mən qanıram ürəyindən keçən mətləbi,  
Ürəkdən keçən dildə olmazmı?

\*\*\*

Dərin dəryalara dalıbsan,  
Şirin canımı əşq oduna salıbsan.  
Mən yuxuda ixtiyarımı alıbsan,  
Əhvalatı qanan halda olmazmı?

\*\*\*

Oyadıb Məhəmmədi bu qəflətdən nə sövlərsən,  
Xançal ilə qara bağrimi teylərsən.  
Qalxaya görüm nə fikir eylərsən? –  
Yolcu yola çıxan yolda olmazmı?

Məhəmməd və Səlmi tevlədən adama bir at alıb yola düşdülər.  
Bir qədər gedəndən sonra qız tutduğu işdən peşiman olub ağladı.  
Məhəmməd qızı ağlayan görüb dedi:

Başına döndüyüm, qurban olduğum,  
Ala gözlü Səlmi xanım, ağlama.  
Oduna yandığım, giryan olduğum,  
A bimürüvvət, çıxdı canım, ağlama.

\*\*\*

Başına döndüyüm, maral baxışdı,  
Əli əlvan dizi kəryə naxışdı.  
Uca boylu, xuraman saçdı,  
Ala gözlü Səlmi xanım, ağlama.

\*\*\*

Atadan-anadan bircə məbuyam,  
Dəryaya qarışan bulanlıq suyam.  
Məhəmmədəm, Əhməd vəzir oğluyam,  
Ala gözlü Səlmi xanım, ağlama.

Səlmi xanım vəzir oğlunun bu sözünü eşidib ağlamadı. Bunlar yol getməkdə olsun, sizə xəbər verim qarının evindən. Qarının bir çoban oğlu var idi. Onun adı Alı idi. Məhəmmədə Səlmi gələndə Alı bunları gördü. Alı qoyunları yoldaşına tapşırıb dedi:

– Sən qoyunlara bax, mən gedib o qırmızı paltarını bura gəti-rəcəyəm, bizə lazım olar.

Alı gəlib Məhəmmədə qızın qabağını kəsdi və Məhəmməddən soruşdu ki:

– Haradan gəlirsən? Bu qızı haradan gətirirsən? Əyər yerini bilirsənsə, get birini də mənə gətir. Əvəzinə bir çəpiş keçi verrəm.

Məhəmməd çobana nə qədər dil tökdüsə, əlindən qutara bilmədi və dedi:

Başına döndüyüm çoban çobanı,  
Çoban, incitmə məni, mən gedim.  
Gəzdim, gəst elədim çöl biyabani,  
Çoban, incitmə məni, mən gedim.

Çoban qəzəblənib dedi:

– Səni incidən kimdi? Sənə deyirəm yerini bilirsənsə beləsi şey mənə tap, əvəzində çəpiş verim, bu yamanlıxdır?

Başladı Səlminin saçlarını sığallamağa.

*Məhəmməd:*

Hardan çıxdıq Xan balıqın elinə?  
Çoban, əl vurma Səlmim telinə.  
Bir mevlam əşqinə, Allah yoluna,  
Çoban, incitmə məni, mən gedim.

\*\*\*

O dağlar Məhəmmədə daldadı,  
Səyraqiflar sağı-soldadı.

Mən gedirəm, Muğum şahin gözü yoldadı,  
Çoban, incitmə məni, mən gedim.

Çoban:

– Ədə, bizdə olan Muğum şahin qardaşı dişi əvəzinə gedən ərkəksənmi?

– Hə, canın üçün.

– De, tez ol, özünü qardaşına çatdır. Ağlamağdan gözləri kor olub.

Ali çoban bunları qoyunlarının yanına aparıb bir quzu kəsdi-rib yedirtdi və sonra evlərinə tərəf yola saldı. Məhəmmədlə Səlmi gəcə yarında gəlib qarının evinə çatdılar. Məhəmməd qapını nə qədər döydüsə, qapını açan olmadı.

*Məhəmməd başladı:*

Bəni adəmin etibarını görmədim,  
Yar ucundan atılmışam hara mən?  
Deyirsiniz dərdə çara bulunmaz,  
Eyləmişəm bu dərdimə çara mən.

\*\*\*

Yüklənib qəflə qatır, ulaqlar,  
Yaxşıımı olur suyu göhər daşı mərcan bulaqlar.  
Ha çağrıramsa heç eşitmır qulaxlar,  
Rücah oldum son çağında kara mən.

\*\*\*

Bayqu kimi mənim meylim yaradı,  
Bu çörük tale məndə nə sitaradı?  
Siz ha deyin Məhəmmədin baxtı qaradı,  
Gətirmişəm xan Səlmiyi bura mən.

Qarı bu sözləri eşitcək Muğum şahı durquzdi. Muğum şah oyanıb dedi:

– Nənə, neyə məni oyatdın? Yuxumda yenicə Məhəmmədi gələn görmüşəm.

Qarı dedi:

– Bir bax gör, qapıdan canavar miriltisi gəlir.

Muğum şah qapını açanda gördükü Məhəmməd gəlib özü ilə bir gözəl qız da gətirib. O saat iki qardaş öpüşüb qol-boyun oldular. Qarı da öpməyə yer tapmayıb Məhəmmədin topuğundan əyilib öpürdü.

İki qardaş belə qərarə gəldilər ki, elə o gecəsi qayıtsınlar vətənlərinə. Bunlar getməkdə olsun. Sizə xəbər verim Mahmud xandan. Mahmud xan səfərdən qayıtdıqda gördü ki, gəlini bacısın da alıb qaçıb. O saatda qoşun çəkib gəldi qarının qapısına. Qarı isə qapını çəkib daldan qıfilladı. Nə qədər qarını çağırıldırsa, qarı bayırı çıxmayıb qapının arasından böylə dedi:

– A balam, mən sənə dişisin vermişdim, ərkək çıxmağına mən təqsirkar deyiləmki! Bax gəlin də, bacın da, bu yolla getdilər.

Mahnud xan qoşununu çəkib Muğum şahın dalına düşdü.

Muğum şahın anası yuxusunda gördü ki, oğlu dəryaya düşüb axır. Yuxudan qalxıb ərinə böylə dedi:

Bimürüvvət olubsan, ədalət şahım,  
Söylə görüm, növcəvanın necə oldu?  
Gecə-gündüz mən çekdiyim fikirdi,  
Söylə görüm, növcəvanın necə oldu?

\*\*\*

Gün də yatır o dağların dalında,  
Neçə cəvan gəzir sənin qulluğunda.  
Gecə-gündüz gözüm qalıb yolunda,  
Muğum kimi növcəvanın necə oldu?

\*\*\*

Mən Sənəmin bağırı daşdı,  
Gözümdən axan qanlı yaşıdı.  
Həm oğul, həm qardaşdı,  
Söylə görüm, Muğum kimi növcəvanın necə oldu?

Aslan şah arvadının bu sözü ilə qoşun çəkib oğlunun dalınca getməkdə olsun. Mahmud xan isə qoşunu ilə gəlib Muğum şah və Məhəmmədi aylandırmışdı. Bu vaxtda Aslan şah da gəlib buların üstə çıxdı. Gördü ki, iki adamla bir sürü qoşun dava eləyir. Aslan şah vəzirinə dedi:

– Vəzir, biz bunların hansılarından çıxaq?

Vəzir dedi:

– Əlbət ki, iki nəfərdən.

Aslan şah iki nəfərdən çıxb Mahmud xanın qoşununu sindirdilər. Mahmud xanın sağ qalan döyüşçüləri geri çəkilib bir çayın ətrafında toplandılar.

Aslan şah adam göndərdi ki, o iki nəfəri çağırınsınlar, görsün dava nə üstədir. Xəbərə gedən Muğum şahı təkəbbürliklə çağrıdı üçün Muğum şah onun burnunu, qulağını siyrıb yola saldı. Aslan şah bundan qəzəblənib qoşunu ilə onları aylandırıb tutdurdu və cəllad çağırıb Muğum şahı öldürməyə əmr verdi.

*Muğum şah:*

Başına döndüyüm, ay ədalət şahım,  
Şahım nə qəzəbkün olubsan?!  
Bağladırsan qollarım mənim,  
Bir vədədə bülbül təki oxurdum,  
İndi necə lal olub dillərim mənim?

Şah əmr verdi ki, gərək boynu vurulsun.  
Məhəmməd irəli durub dedi:  
– Padşah sağ olsun, mənim də sözüm var.

*Məhəmməd:*

Dağ başını alıb kirbə ilə qar,  
Hər iyitdə olmaz namus, qiyrət, ar.  
Oxunmamış qulluğuna bir ərzəm var,  
Oxusan qanarsan hallarım mənim.

*Muğum şah:*


Dərd ucundan düyünlüyəm, dağlıyam,  
Al geyinib qaralara bağlıyam.  
Muğum şaham, Aslan şahın oğluyam,  
Qəndəhər şəhridi ellərim mənim.

Padşah özündən getdi və ayılıb gördükü biri öz oğlu və o birisi də vəzirin oğludur. Aslan şah Mahmud xanı da çağrıb soruşdu ki:

– Neyə bunları tutmaq, öldürmək istəyirdin?

Mahmud xan əhvalatın hamısını Aslan saha nəql eylədi. Şah vəzirin qızını da Mahmud xana verib onu oğlu və Məhəmmədlə barışdırıcı və üçünün də toylarını özü elədi.

*Bitdi.*



## *Ərtoğrol Cavid*

### “QUL YUSUF VƏ MƏHƏMMƏD” NAĞILI HAQDA



UL Yusuf və Məhəmməd nağılı öz teması ilə iki xətdə inkişaf edir:

1. Qul Yusufun qaçaxbaşı Dəli İsmayııl tərəfin-dən zorla dəstəyə qoşulması, öz ailəsindən, sevgili-sindən ayrılması.

2. Məhəmmədlə Pəri xanımın macəralı sevgisi.

Qul Yusuf zorla qaçax edilmişdi (yol kəsən). Məhəmmədlə Pəri xanımın macəra səbəbi çox maraqlıdır.

Məhəmməd öz sevgilisini görmək üçün, kecavənin pərdəsini açarkən Pəri xanımın çirkin qulluxçusu iləri gəlir və Məhəmməd onu öz qadını zənn edib nifrətlənir.

Bu incə bir yanlışlıq metodudur. Bu metodun əsası təsadüfi yanlışlıqdır. Nağılin sonuna doğru aşix zorla yurdundan ayrılmış Qul Yusufu qaçaxlardan xilas etməyə və Məhəmmədlə Pəri xanımı bir-birinə qovuşdurmağa çalışır.

Aşix nağılı optimistik konsovka ilə bitirməyə çalışır. Optimizm xalq yaradıcılığının ən əsas cizgisidir.

İki qardaşın ayrı düşməsi bir çox nağıllarda vardır. Onların bir çoxunda bir qardaş o birisinə nifrət edərək, məhvə çalışır. Buradakı qardaşlar səmimidirlər.

Məhəmmədlə Pəri xanımın sevgisinə gəlincə, bunun daha gözəl nümunəsini Molla Cumanın “Cəlali Məhəmməd və Tavat xanım” nağılında görmək olar. Bunlar müxtəlif variantlardır, eyni zamanda oxşardırlar. Oxşayış daha çoxdur. Həm “Qul Yusuf və Məhəmməd”də, həm də Molla Cumanın “Cəlali Məhəmməd və Tavat xanım”ında oğlanla qızın ataları dostluğu möhkəmlətmək üçün qohum olmaq istəyirlər. Bu qohumluqda ticarət intereslərinin də rola malik olmasını unutmamalı, onlar tacirdirlər.

Hər iki nağılda oğlan bir neçə vaxt qadınını görmək belə istəmir. Molla Cumanın əsərində qarşı söylüyür ki, qadının çırkındır, burada oğlan qulluxunu kecavədə görüb qadını sayır, nifrət edir.

Bu ağır vəziyyətli qızlar (hər iki nağılda) qaçan ərlərini toyda məftun edirlər. Cəlali Məhəmməd də, Məhəmməd də neçə vaxt görmədiyi qadını başqa bir toyda sevir.

Həm Tavat xanım, həm də Pəri xanım ərlərini otağa buraxmırlar. Onlar nifrət edib ata yurduna gəlirkən sevgili ərləri izliyir, gənc qadınlar o dərəcə qəzəblənir ki, öz sevgilisini yaralayır. Düşüb yarasını sariyır, yenə yola dəvam edir. Bu hadisələr hər iki nağılda eynidir.

Hər iki qızın atası qızlarına haq verir ki, onlar səni qəbul etmiblərsə yaxşı edib gəlmisən.

Sonra qızları əvvəlki elçilərdən birinə verirlər. Qız yenə nara-zıdır. Oğlan nə oldu? Yenə hər iki nağılda, oğlan yeddi oğullu bir qarıya qonax olur, məsələni söylüyür. Qarşı isə qaçmağından pəsiman olan qızı, sevgilisinin gəlmə xəbəri ilə sevindirib onların qovuşmasına yardımə çalışır. Qızla oğlan qaçırlar. Qızın atası izləmək istərkən, qarının yeddi oğlu mane olur.

Aydınca görüldü ki, “Qul Yusuf və Məhəmməd” nağılinin sevgi xətti tamamilə Molla Cumanın “Cəlali Məhəmməd və Tavat xanım”ına oxşayır.

Hadisələrin oxşarlığı məsələsindən başqa, bəzən ən kiçik detallar da oxşayır. Hər ikisində qız Gürcüstandan gətirilir, hər iki nağılda oğlanın adı eynidir. (Cəlali Məhəmməd və Məhəmməd)

və i.a... Nağıldakı mənzum parçalarda həmişə sezilən zəiflik, yanlışlıq vardır. Xalq dili xüsusiyyətləri çox azdır. Məs: nağılda “...aşix dili zirink olu, at ayağı külünk olu...” “zirənk” sözü dəyişib “zirink” formasında ifadə olunmuş (cəld, tez); “olu” kəlmələri isə müzare funksiyası daşıyır (olar).

Qrammatik səhv də var. Saylardan sonra isim cəm kəmiyyətində olmaz, amma:


“Bican sövdagərin iki oğlanları var idi”.

Nağılin ümumi qiyməti:

İki xətt üzrə inkişaf edən bu nağılin (qardaş ayrılığı və sevgi) əsas teması sevgidir. Yuxarıda göstərilənlərdən aydın oldu ki, bu nağıl tamamilə Molla Cumanın “Cəlali Məhəmməd və Tavat xanım”ına oxşuyur. Molla Cumanın nağılı da səmimi, daha qüvvəlidir.

“Qul Yusuf və Məhəmməd” nağılini tək çapa, tərcüməyə lüzum yoxdur. Folklorda bu temanın müxtəlif variantları olması haqda danışılır kən, bu nağıl Molla Cumanın “Cəlali Məhəmməd və Tavat xanım”ı ilə yanaşı verilsə oxuculara aydın təsəvvür verər. Bu kibi variantlı nağılların həmişə ən yaxşı variantı çap olar, başqları tənqidli əsər (folklor haqda) materialı olur.

20.11.1939



## QUL YUSUF VƏ MƏHƏMMƏD

Yazıya aldı: Hüseyin İskəndərov



ƏBƏRİ verək qədimi aynan-ilnən, müxtəsər  
aşix dilinən, aşix dili zirnik olu, at ayağı kölünk  
olu, tez mətləbə yetiri, haq sizi mətləbə yetirsin.  
Ərz olsun İsfahandakı Bican sövdəgərdən. Bi-  
can sövdəgərin iki oğlanları var idi. Qul Yusuf –  
iyirmi üç, Məhəmməd iyirmi yaşında idi. Bu  
uşaxlar kiçik vaxtdan at oynatmaq və dava məşqi ilə məşğul idilər. Ara-sıra saz çalmağı da öyrənirdilər. Bican sövdəgər bir dəfə  
sövdaya çıxaraq Gürcüstanın Varziya şəhərinə getmişdi. Varziya  
şəhərində Bican sövdəgər hər dəfə də Zəki Vəli adlı bir şəxsə qo-  
naq olurmuş. Zəki Vəli Bicanla qohum olmaq təmənnasında olub  
təklif etdi ki, Bicanın oğlanları onun qızlarına evlənsinlər ki, ta  
həmişəlik olaraq dostluqları sabit qalsın. Bican sövdəgər təklifə  
razi olub və öz tərəfindən qızın barmağına bir üzük taxaraq Pəri  
xanımı böyük oğluna almağa söz verdi.

Bican qayıdarkən Pəri xanımın şəklini də özü ilə götürüb apar-  
dı ki, oğluna göstərsin.

Bican sövdəgər İsfahana çatıb qızın əksini oğluna göstərib  
dedi:

– Oğul, bu dəfə sənin üçün töhfə bir qız gətirmişəm, necədir bə-  
yənirsənmi, gedək.

Qul Yusuf qızın gözəlliyyinə valeh olub bayıldı. Bu əhvalatdan

iki ay keçmişdi, amma Bican sövdəgər hələ qızı gətirməmişdi, çünki Zəki Vəliyə söz vermişdi ki, üç aydan sonra oğlunun toyunu edəcəkdir. Lakin Qul Yusuf isə o vaxtdan qızın görünüşünə can ataraq xiffət edirdi. Atası oğlunun qəmginliyini görüb:

– Oğlum, nəyin fikrini edirsən, nə var Allaha şükür?

– Axı, ölüm-itim dünyasıdır, biz bu yaşa dolmuşuq ancaq at oynatmaqdan başqa ayrı sənət kəsb etməmişik. Sizdən sonra sövdəgərliyə gedirik, çünkü tacirlikdən də başımız çıxmır.

Bican sövdəgər əlbəəl başa düşdü ki, oğlu Pəri xanımın visa-lınə əmrəraqdır. Ona görə cavab verdi ki:

– Oğlum bu dəfə sövdəyə gedəndə səni də aparacam. Alver qaydasına bələd olasan.

Bir o qədər keçmədi ki, Bican səfərə çıxmalı oldu. Qul Yusuf müsəlləh olub atına mindi ki, atası ilə getsin. Anası tək asqırıb dedi:

– Gözümün nuru, gəl sən bu səfərdən çəkil, mənə tək səbir düşmür.

Qul Yusuf isə qulax asmayıb yola düşdü. İki gün keçib üçüncü gündə bunlar duman-çiskinə düşüb yol azaraq Səbrəvari çəməninə gəlirlər. Bura qırx nəfər qaçağın məskəni imiş. Bican bir ah çəkib dedi:

– Oğul, mən belə bilsəydim, səni heç gətirməzdəm, indi biz buradan bəcəhət səlamət qurtaraq. Burada minbaşı Dəli İsmail qırx qaçaq başında yol kəsməklə məşğuldur. Daha iş-işdən keçib, qəflə-qatırı düşürün, burada gecəni keçirək. Əyər basqın olmasa canımız və malımız qazandandır.

Karvan əhli düşərgah edib o gecə həmin yerdə yatdılar. Amma Qul Yusuf isə qaravulluğu boynuna çəkib yüksələri nəzərdən qoymurdu.

Qaçaqlar isə ovu görmüsdülər. O idi ki, gecəliyə salıb dəli İsmayılin buyruğu ilə özlərini alıcı quş kimi karvana vurdular. Amma qul Yusuf isə onları irəli buraxmayıb ikisini yaraladı. Qaçaqlar geri dönüb dəli İsmayıla şikayət elədilər ki, yolda bir nəfər peyda olub, qılınc davasında heç bərabəri yoxdur. Əyər o aradan çıx-

mazsa karvandan bir çöpü də gətirməik olmayıacaq. Minbaşı dəli İsmayıł Seyid paltarı geyib özü ilə bir ovuc bihuşdarı götürüb düşdü qaçaqların qabağına və tapşırdı ki:

– Nə vaxt oğlanı bihuş etsəm siz karvanı çalarsız.

Bu hiyləgər, bir yabıya minib Qul Yusufun qarşısına getdi. Qul Yusuf dedi:

– A kişi, kimsən irəli gəlmə.

– Ay oğlan, bir qərib seyidəm, yolum azıb bu xarabaya çıxmışam. Bura qorxuludur. Dal tərəfdə qaçaqlar vardır. Onların əlin-dən sənə aman gətirmişəm.

Qul Yusuf Dəli İsmayılı öz yüklərinin üstə aparıb oturdu. Dəli İsmayıł yüklərin üstə yan üstə yatıb noxud yeməyə başladı və bir ovuc bihuşdarı qatılmış noxuddan Qul Yusufa verdi. Qul Yusuf noxudları yeyən kimi bayılıb yixıldı. Qaçaqlar isə yüklərə darişib qarət etdilər.

Karvan əhlinin haray-hurayını eşidib Qul Yusuf özünə gəlir və arada qalxıb işi uduzduğun və filin seyid kişidən keçdiyin anlayır. Bunu ayılan görcək Dəli İsmayıł əmr edir ki, onu öldürsünlər. Qul Yusuf hər tərəfdən əhatə olunmuş bir halda deyir:

### “Şikəstə” havasında

Başına döndüyüm, qurban olduğum,  
Amandır, Seyid əmi, öldürmə məni.  
Vətəndən cida büryan olduğum,  
Zülümdü, Seyid əmi, öldürmə məni.

İndiki bələd oldum işinə,  
Qurban olum qələminə, qaşına,  
Düşdüm ayağına, dönüm başına,  
Zülümdü, Seyid əmi, öldürmə məni.

Qul Yusufam, vəsfî halim bilirəm,  
Ağlayıban göz yaşımı silirəm.

Mən cahılam, qız almaya gedirəm  
Zülümdü, Seyid əmi, öldürmə məni.

Dəli İsmayılin oğlana rəhmi gəlib deyir:  
– Əyər sən bizimlə əlbir olub qaçaqlıq etməyə razılıq versən  
mən sənin qanından keçərəm.

- Raziyam.
- Elə isə duz-çörəyə and iç.
- Duz-çörəyə and olsun.

Qul Yusufu Dəli İsmayııl cəlladbaşı təyin etdi və özləri ilə bərabər apardı.

Bican sövdəgər taleyindən küsüb belə deyir:

### **“Duraxanı” havasında**

Xarab olsun Səbzəbarın çəməni,  
Duman çıskın bizi etdi sərgərdan.  
İsfahan uzaqdır, əlimiz çatmir,  
Bir xəbər edin Quba ilən Dərbəndə.

Qılmadım namazın, qaldı duası,  
Yovruma yovrandı çuqul həyasız.  
İtirdim balamı, qaldım yuvasız,  
Yalanım çıxdı qohum-qardaş o yandan.

Bican sövdəgər çox gəzibdi cahani,  
Pozuldu nevraqı, getdi dövrəni.  
Haqq tala kəsin haramilər nişanı,  
İki yerdə məni qoydu şərməndə.

Bicanın əli hər yerdən üzülmüş qayıdır İsfahana gedir. Qohum-qardaş macəradan hali olub ağlaşmaya başlayırlar. Bu qəziyədən bir il keçmişdi. Bican fikir elədi ki, Zəki Vəlinin xicalətindən çıxmak olmayacağı. Heç olmasa qızı kiçik oğlu Səlvinaza götirsən.

Arvadı da bu məsləhəti gördü.

Bican sövdəgər yenidən qatır dəvələri yüklətdirib Varziya şəhərinə getdi.

Bican bu səfər sağ və salamət Gürcüstana çatıb. Varziya şəhərində Zəki Vəliligə düşdükdə başına gələn əhvalatı Zəki Vəliyə söyləyib ondan üzr istəyir və olmasın bu olsun mətləbini ona qandırır.

Zəki Vəli cavab verir ki:

– Kişi tüpürdüyüñ yalamaz. Demişəm, demişəm qız sahibi sən-sən, istəyirsən lap nökərinə apar. Əgər mənim sənə qız vermək fikrim olmasaydı, odur Zülfüqar oğlu Qələmdar adlı bir bəy var, on yol qıza elçi göndərib, amma mən razi olmamışam ki, bir-birimizi görəndə xicalət çəkək.

Bican sövdəgər “sağ ol”, “var ol” deyərək Pəri xanımı böyük cəlal ilə götürüb kəcavə ilə İsfahana aparır. Gəlinin yengəsi isə bir qara çirkin qız idi. Bican sövdəgər gəlini aparıb İsfahana çatdırıldıqda oğlu Məhəmməd qarşıya çıxıb “dədə, mənə nə gətirmisən?” – deyə soruşdu. Atası isə “oğlum, sənə gətirdiyim bax o kecavənin içindədir”, – dedi. Məhəmməd kecavənin örtüyünü qaldırıb içəri baxmaq istədikdə Qara yengə də irəli yeriyib “nəyə baxırsan, köpək oğlu” – deyib pərdəni örtdü.

Məhəmməd iki əlli başını döyüb:

– Vay atam gətirən gəlin bu imiş, – deyib baş götürüb xalası evinə getdi.

Ata-anası nə qədər adam göndərib çağırıldırlarsa da Məhəmməd qayıtmadı. Nihayət, Məhəmmədin üstünə minnətçi sıfətilə bir həkim göndərdilər. Həkim gedib dedi:

– Səfəh olma, adam baxtına şillaq atmaz. Sən gördüyüñ, gəlinin qaravaşıdır.

Məhəmməd bu sözləri dinləyib götürüb görək nə deyir:

### **“Misiri” havasında**

Əl çək təbib, əl çək dərdli sinəmdən,  
Sən mənim dərdimə çarə olmazsan.  
Sən necə təbibsən, yoxdur əlacım,  
Yaram içərdəndir sarıya bilməzsən.

Yixılsın fələgin tacı ilə təxti,  
Oxudu sinəmə, hicranım artdı.  
Mənə vermişdin iqrarı əhdi,  
Nə üçün iqrarında dura bilməzsən?

Məhəmmədəm, sirlərimi gizlərim,  
Kitaba yazılmış namə sözlərim.  
Nə durmusan, ağlayasan gözlərim,  
Taniyır üzünü görə bilməzsən.

Təbib Bican sövdəgərə xəbər apardı ki:  
– Oğlundan əl çək, o daha gələsi olmadı.

On gün sonra Bican sövdəgərin qonşusu İsmayııl xan oğluna toy edib Bican sövdəgəri ailəliklə dəvət etmişdi. Amma Pəri xanım toya getməyib, “mənim qapımı bu vaxta kimi heç kəs açıb halımı xəbər almamışdır, mən kimi tanıyıram ki, onunla toya gedim” – deyərək toya getməkdən imtina etdi. Bir az sonra isə Məhəmmədin anası çox üz baslığı üçün Pəri xanımın əlacı kəsilib toya gedir. Toyda qız-gəlin məclisində Pəri xanımı oynatmağa dəvət edirlər, amma Pəri xanım isə oynamamaq bilməyirəm deyərək oynamadan boyun qaçıır. Məclis əhli: “heç elə şey ola bilməz, Gürküstandan olasan oynamamaq bilməyəsən. Bu harda görülən işdi” – deyə üz basırlar. Pəri xanım gəlin-qızları sakit edib deyir:

– Siz məndən əl çəkin, mən sizi oxumaqla razi salaram.  
Məclisdəki cavanlar səs verir ki, bu daha yaxşı olar.  
Alır Pəri xanım görək nə deyir:

### “Dubeyt” havasında

Yurdumdan pişməkan oldum,  
Düşdüm bu diyarə mən də.  
Ya ölərəm mən bu dərddən,  
Ya elərəm çarə mən də.

Oğlan məclisindən Məhəmməd ayağa durub deyir:  
– Həzərat o oxuyan zənənə səsi kimdir?  
– Kül olsun başına o ki, sənin gəlinin Pəri xanımıdır.  
Məhəmməd cavab verdi ki:  
– Təxəllüsün demiyincə mən sizin sözünüzə inanmaram.  
Alır qız dal bəndini:

Gürcüstanın növbəçəsiyəm,  
Xanımların incəsiyam.  
Qızılgülün qönçəsiyəm,  
Bənd olmuşam xara mən də.

Havada dövr edər laçın,  
Mən necə burda gül açım.  
Baş götürüm hara qaçım?  
Qaçım bir diyarə mən də.

Pəri diyər, sayım çoxdur.  
Haqq yanında payım yoxdur.  
Gözəllikdə tayım yoxdur,  
Oldum bəxti qara mən də.

Məhəmməd burda yəqin etdi ki, doğrudan da oxuyan öz nişanlısıdır. O saat anasına xəbərçi göndərdi ki, Pəri xanımı evə aparsın, mən də gəlirəm. Bu xəbərdən Məhəmmədin anası sevinib Pəri xanımı işdən halı etdi. Pəri xanım cavab verdi ki:

– Ana, toy məclisindən yarımcıq qayıtməq həm Məhəmməd üçün, həm mənim üçün ayıb sayılar. Yaxşı olardı ki, toydan sonra görüşək.

Elə də oldu. Toydan fariq olandan sonra Pəri xanım öz otağına getdi. Məhəmməd də onun otağına girib ərk təmənnası etmək istədikdə Pəri xanım onu yaxın buraxmayıb deyir:

– Oğlan səbr elə, sabah ikimiz də Cirit meydanına gedib at oyndadaq, bir az könlüm açılsın, ondan sonra mən sənin, sən də mənimki.

Sabahı durub Pəri xanım oğlan paltarında at minib, at oyndadı oynada Cirit meydanında Məhəmmədin qabağına gəlir və deyir:

– Sən doqquz ay məni eşq atəşinə yanar qoydun. Mən də səni cigər dağlı qoyacağam – deyib qaçmaq istərkən, Mihəmməd yalvarır ki:

– Bir üç tanə söz deyəcəyəm, ona qulax as sonra hara istəyirsən get.

Alır Məhəmməd görək nə deyəcək:

### **“Quba kərəmisi” havasında**

Laləzar hüsnündə bənəfşə xallım,  
Xalların oxşatdım növbəharə mən.  
Kimi qönçə açılmış kimi şəkvədir,  
Bülbül tək yetirim güllüzərə mən.

Getmə-getmə gəl qonağım olgilən,  
Sindirmışan sınıq könlüm algilən.  
Nə taqsırim var gərdənimə salgilən,  
Bağla zülfün qoy çəkilim dara mən.

Məhəmməd deyər, camalın huri-qılmandır,  
Nə bayaz gərdəndi, nə taza candır.

Şamamələrin dost bağında pünhandır,  
Həsrətiyəm qoy açılsın nara mən.

Söz tamam olan kimi qız atını sürüb qaçmaq istəsə də Məhəmməd onun qabağını kəsib deyir:

### “Şikəstə” havasında

“Əlif” qəddi camalın, ay incə belin,  
Minadır gərdənin, dinim imanım.  
Xicalət çəkir Ay, utanır Günəş,  
Görəndə camalın, dinim imanım.

Ağız sədəf, dodaq mərcan, diş inci,  
Pərvanətək mən şamına yavinci.  
Arxatın alması kürdaş narıncı,  
Bax ver yaxandan dinim imanım.

Sağrı başmaq, məsi geymiş gül ayaq,  
Gülabatın naxışlanmış gül ayaq.  
Məhəmmədi dindir danışdır gül ayaq,  
Qoyma qəmgini də, dinim imanım.

Pəri xanıma bu sözlər də təsir etməyib atını ondan döndərdi, Məhəmməd isə ağlaya-ağlaya geri qayıtdı. Evə gələrkən Məhəmmədin anası da işdən xəbər tutub ağlamağa başladı. Bican sövdəgər bazardan qayıtdıqda bunları ağlamaqda görüb soruşdu ki:

– Niyə ağlayırsınız?

Pəri xanımın qaçmaq məsələsini eşitcək dedi:

– Əcəb eyləyib, qaçıb. Məhəmmədin üstə gündə yüz adam gəndərurdum, qayıtmırkı, ona o da azdır.

Sonra oğlunun halətinə qəlbi yanıb Boz atını verdi ki, dalınca çapsın, harada olsa ələ keçirəcəkdir. Məhəmməd Boz atı minib qızın dalınca qoşır və bir dağın başında ona çatıb deyir:

### **“Müxəmməs” havasında**

At mindin, cida götürdün,  
Gəl getmə sən, aman, gürci,  
Nabələdsən yol azarsan,  
Dağlar olub duman, gürci.

*Aldı qız:*

Heç gəzmə sən az dalımca,  
Geri qayıt, dəli oğlan.  
Başa gəlməz heç ölüncə,  
Yeri qayıt, dəli oğlan.

*Oğlan:*

Bədöv minib əsdirirsən,  
Qərarımı kəsdirirsən,  
Hökümən vardır, basdırırsan,  
Halim olur yaman, gürci.

*Qız:*

Oxu-yayın mənə atan,  
Varib bu mənzilə çatan.  
Doqquz ayda ayrı yatan,  
Yeri qayıt, dəli oğlan.

*Oğlan:*

Dəryalarda olur səmək,  
Yolunda çəkmişəm əmək.  
Məhəmmədə olsun kömək,  
Mehtisahibizəman, gürci.

*Qız:*

Pəri deyər, oynatma daşın,  
Sənnən tutaram bərk savaşın.  
Misri qılınc doğrar leşin,  
Yeri qayıt, dəli oğlan!

Məhəmməd istədi ki, qızı atdan yerə salsın, qız isə işi duyub tez qılıncını siyirib onu çiynindən yaraladı. Məhəmməd yaralan-dıqda qızı belə deyir:

### ”Əcəm kərəmisi” havasında

Sənsən bu dağın maralı, sənəm,  
Gedər olsan kimsə verməz yan səndən.  
Sən sərrafsan, sərrafların başısan,  
Ələ gələr inci, mərcan, kan səndən.

*Qız:*

Haramzada sən də gəlmə dalımca,  
Bularam qanıva dinimdən döndün.  
Doqquz ay səni görmədim yanımda,  
Bularam qanıva dinimdən döndün.

*Oğlan:*

Qılınc ilə doğrayasan yanımı,  
İtirmərəm nişanımı, sanımı.  
Öldürgilən halal etdim qanımı,  
Qorxma gözəl, əsirgəməm can səndən.

*Qız:*

Heç bilmirəm mən harada, sən harda,  
Sən gəlmədin, şad olum orada.

Misri qılinc leşin qoyar arada,  
Bularam qanıva dinimdəm döndün.

*Oğlan:*

Məhəmməd səni sevib əzəldən,  
Əl çəkmənəm sənin kimi gözəldən.  
Sən mənim idin başdan, əzələdən,  
Sən dönsən də, mən dönmərəm yar səndən.

*Qız:*

Bu Pərini ucalardan yendirdin,  
Yendiribən hirs meydana mindirdin.  
Könül bir şışədir, vurdun sindirdin,  
Sən qibləsən, məni qibləmdən döndərdin.

Məhəmməd ikinci dəfə istiyir ki, atını onun atına vurub qızı yerə yıxsın qız sərhesab olub Məhəmmədin başından qılinc ilə yaraladı. Oğlan bihuş olub atından yıxıldı. Pəri xanım necə olsa da yazığı gəlib atından düşüb Məhəmmədin başını öz yaylığı ilə bağlayıb sonra atı ilə evlərinə çapdı.

Evlərində Zəki Vəli xəbər aldı ki:

– Qızım niyə qayıtdın, səni yola aparmadılarımı?

Pəri xanım bütün hali-qəziyəini atasına nəql eylədi. Atası:

– Əcəb eləmisən – deyib qızını alqışladıqdan sonra Züfüqar oğlu Qələndərə verməli oldu.

Pəri xanımsa Qələndər çirkin olduğundan ona getmək istəməyib etiraz etdişə də atası zor ilə Qələndərin nişanını Pəriyə geydirib onu adaxladı.

Qız gəlməyindən peşman olub qara geymişdi. Qız burada ahufəğanda qalmaqda olsun, sizə xəbər verim Məhəmməddən. Məhəmməd ayılıb gördü ki, başı bağlıdır. O saat başa düşür ki, qız gönlü ondadır. Atını minib Pərinin dalınca qoşur. Az gedir, çox

gedir, günlərin bir günündə Varziyanın yeddi mənzilliyində bir bulaq başında istirahətə oturur. Həmin bulaqda bir qarşı suya gəlməkdə olsun, sən demə bu qarşı yeddi qaçaq anası imiş ki, dünya onların əlindən zar imiş. Məhəmməd o qarışdan bir gecəlik sıginacaq mənzil istədi. Qarşı razı olub onu öz evində qonaq elədi. Həmin gecə qarının oğlanları da evə gəlib analarından oğlanın kim olduğunu soruşdu. Qarşı cavab verdi ki:

– Oğlanlarım, Allah qonağıdır, hürmətini gözləyin.

Söhbət əsnasında Məhəmməddən xəbər aldılar ki:

– Oğlan, başına yaranı kim vurmuşdur?

Məhəmməd onlara belə cavab verir:

### “Döşəmə” havasında

Başım döndüyüm, ey qarşı nənə,  
Yar əlindən yaralıyam, yaralı.  
Cəhd eylə yetir məni əfzələ,  
Yar əlindən yaralıyam, yaralı.

Bimürvətlər heç də səfa sürməsin,  
Qara geysin ağ günləri görməsin.  
Kafir kimsə bimürvət yar görməsin,  
Yar əlindən yaralıyam, yaralı.

Qarşı dedi:

– Bala, deyəsən sən də sevda əhlisən. Bircə o çəpərin adın mənə desənə.

*Məhəmməd:*

Məhəmməd deyər çekdiyim yarın nazıdı,  
Əlimdə çaldığım söhbət sazıdı.  
Pəri xanım Zəki Vəli qızıdı,  
Onun əlindən yaralıyam yaralı.

Qarı dedi:

– Oğul, bu gecəni səbr et, səhər mən bu işə tədbir tökərəm.

Sabahı günü qarı Məhəmməddən Pəri xanımın yaylığını nişana üçün alıb özünü bir əli imanında, bir əli tumanında yetirir Zəki Vəlinin evinə. Evə gircək qarı Məhəmməd verdiyi qanlı yaylığı Pəri xanıma göstərir ki, Məhəmmədin gəlmisini bilsin. Pəri xanım öz yaylığını tanıyan kimi qarının boynuna sarlaşır, sənə qurban olum məni Məhəmmədə çatdır deyərək, götürür görək qariya nə deyəcək:

### **“Müxəmməs” havasında**

Nə müddətdi günüm qara,  
Səfa gördüm, yaylıq, səni!  
Kimsənəm yox edə çara,  
Səfa gördüm, yaylıq, səni!

Yaşa sevdicəgim yaşa,  
Yazılanlar gəlir başa.  
Qırxca dənə qaravaşa,  
Yudurayım, yaylıq, səni.

Dağlarda qonar eli,  
Bülbül olan tapar gülü.  
Sənə dəyib Məhəmməd əli,  
Səfa gördüm, yaylıq, səni.

Mən Pəriyəm, taxçulara,  
Güvənmərəm axçalara.  
Boxçadan boxçalara,  
Bükdüreyim, yaylıq, səni.

Sözü tamam edib Pəri xanım qarını öyrətdi ki:

– Qarı sən məni atamdan qonaq sifətilə icazə alıb evinə apar.  
Oradan mən Məhəmmədlə İsfahana qaçaram.

Qarı multəfit olub gedir Zəki Vəlidən icazə alır ki, Pəri xanımı öz evinə qonaq aparsın. Zəki Vəli isə qızının sözünü yerə salmayıb razı olur. Qarı Pəri xanımı götürüb evinə aparmaqda olsun qarının böyük oğlu dəli qardaş isə qız İsfahandan minib qaçıdıgı atı da oğurlayıb aparır. Qarının evində Pəri xanım ilə Məhəmməd əltəmənnə olub atlanıb yola düşürlər. Şəhərdən yeddi ağaçlıq uzaqlıqda olan bulaq başında hər iki cavan qol-boyun olub yatmaqda olsun sizə xəbər verim Zəki Vəlidən. Zəki Vəli qızının və atının qaçırılmasını duyub onların dalınca iki yüz atlı süvari gəndərir. Bu tərəfdən də qarı işdən xəbərdar olub oğlanlarını Məhəmmədin köməyinə göndərir.

Zəki Vəli göndərən qoşun Məhəmməd və Pəri xanıma çatar-çatmaz Məhəmməd Pəri xanıma böylə təsəlli verir:

### **“Dubeyt Koroğlu” havasında**

Pərim, sən yalvar Allaha,  
Mən giriyim bu meydana.  
Kimsədən pakim yoxdur,  
Umudum qanun yazana.

Boynu heykəlli atım,  
Ta ki torpağa batın.  
Qıraram gürcü övladın,  
Mən bularam qızıl qana.

Məhəmmədəm, tutum savaş,  
Çəkim qılinc. qırım bir baş.  
Budur gəlir dəli qardaş,  
Daldan gəlir İpək ana.

Bu vaxtda qarının oğlanları daldan yetirib qoşunun qıranın qırıllar, qırılmayı da qaçıb qurtulur. Məhəmmədlə Pəri xanımı isə İsfahana yola salır, onlara tapşırırlar ki, bundan sonra sizə kim rast gəlsə bizim adımızı nişan verərsiz, sizə dəyməzlər. Məhəmmədlə Pəri xanım bir-iki gün yol gedəndən sonra onlar da yolu azib bir dağın başına çıxırlar. Dağdan baxıb görülür ki, qarşıda kəndə oxşar bir şənlik görünür. Bunlar acılmışdır, ona görə də endilər aşağı ki, tikiliklərə tərəf getsinlər. Sən demə həmin şənlik minbaşı Dəli İsmayılin idи. Dəli İsmayıл dağın başında onları götürüb Qul Yusufu bir qaçaqla göndərdi ki, onları tutub oğlanı öldürüsün, qızı isə sağ gətirsin. Qaçaqlar dağın ətəyinə çatcaq gördülər ki, oğlanla qız bir çayın kənarında yuxlamışlar. Cəlladbaşı qılincını çıxardıb oğlanı öldürmək istədikdə, o biri yoldaşı “heyf deyilmi belə oğlanı öldürürsən” – deyə Qul Yusufun əlin tutdu və hər ikisinin əllərini bağlayıb Dəli İsmayıla apardılar. Dəli İsmayıл:

– Niyə oğlanı öldürməmisən, apar bu saat öldür və qolunu mənə gətir – deyib Qul Yusufa təpindi. Qızı isə bir otağa saldılar. Məhəmmədi Qul Yusuf öldürməyə apararkən Pəri xanım ağlaya-ağlaya pəncərədən deyir:

### **“Otuz biri” havasında**

Cuqul, sənin yurdun qara boyansın,  
Əcəb eylədin qəddi dalımdan.  
Qız öündə öldürürülər yarıni,  
Qurtulmadın qanlı fələk zalımdan.

Sinəmdə sutun olub qəmin əkbəri,  
Haqq qəbul etməsin şəriətsiz şəri.  
Öldürürsüz məni də öldürün barı,  
Ağlayım yaş töküm du hilalımdan.

Pəri deyər, yarab, necə olu halım,  
Yaxamdan əl çəkmir bu tanrı zalım.  
Yarab, necə edim canın qurtarım,  
Mən bulbul idim ayırdılar gülümdən.

Minbaşı Dəli İsmayııl qızın ağlamağına məhəl vermiyib, “di tez ol, apar öldür, gəl bir kef məclisi quraq” – dedi. Cəlladbaşı Məhəmmədi qabağına salib bir dərəyə apardı. Orada boynunu vurmaq istədikdə Məhəmmədin qardaşı yadına düşüb dedi:

– Cəllad, icazə ver, üç xanə söz deyim, sonra qanım halaldır. Qul Yusuf icazə verdi. Məhəmməd görək nə deyəcəck:

### **“Sallam dəryası” havasında**

Gürcü ilən düşdüm yola,  
Gəl məni öldürmə, cəllad.  
Didələrim qanla dola,  
Gəl məni öldürmə, cəllad.

Qoymadın ki, səfa sürək,  
Haqq olsun mərdə dirək.  
Dəli qardaş burda gərək,  
Gəl məni öldürmə, cəllad.

Qul Yusuf dedi:

- Dəli qardaşın adı ilə məni qorxutmaq istəyirsən, al gəldi. Məhəmməd yan verir, qılınc yerə dəyir. Məhəmməd yalvardı ki:
- Qoy sözümüzü qurtarım bari, sonra ixtiyar sənindir.
- De, tez ol!

İtirmişəm əhli-zarı,  
Əldən getdi bu ilqarı.  
Burda gərək İpək qarı,  
Gəl məni öldürmə, cəllad.

Məhəmmədəm, yol İraqı,  
Artırma çeşmim piraqi.  
Söndürmə Bican çıraqı,  
Gəl məni öldürmə, cəllad.

Bican adı çəkiləndə Qul Yusufun qolları boşaldı. Dedi:

– Oğlan, haralısan?

– İsfahanlı.

– Atanın adı nədir?

– Bican.

– Səndən başqa qardaşın varmı?

– Vardı idi. Həmin bu yerdə öldürüb'lər. İndi məni də öldürsən, sümüyüm sümüyünə, qanım qanına qarışacaq.

– Ay biçarə mən tanımadım tanımadım, bəs sən nəyə öz qardaşın Qul Yusufu tanımirsan, – deyərək, Qul Yusuf qardaşını qucaqlayıb ağlamağa başladı və sonra qardaşın öyrətdi ki, onun qılıncını götürüb tövlədə getsin atların başın açıb buraxsın. Atların qarışmasına gələn qaçağı elə ordaca öldürsün, indi gərək ki, onlar hamısı sərxoşdurlar. – Get mən deyən kimi elə, ancaq ən axırda mən gələcəyəm, çəşib məni də öldürmə.

Qul Yusuf gizlincə qardaşını tövləyə salır və nişana üçün bir köhnə ölü qolunu kəsib minbaşı Dəli İsmayıla aparır. Bir azdan sonra tövlədə atların boğuşma səsi ətrafa yayılır. Dəli İsmayıl nə qədər adam göndərirse qayıtmır. Elə olur ki, qaçaxların hamısı Dəli İsmayıldan başqa tövləyə gedib qayıtmır. Ən nihayət, minbaşı Qul Yusufu göndərir ki:

– Bir get gör bu nə gedər-gəlməz oldu.

Qul Yusuf:

– Bu saat – deyə gedir. Deyir:

– Qardaş, halin?

– Halim haldır, falmanım Allah. Hamını yatırımişam, qırxincısını gözləyirəm.

– O bura gələn deyil, çıx gedək. Birtəhər köməkləşib qırmızı su

çıvardarıq, özü də möhkəm məstdir.

Hər iki qardaş Dəli İsmayılin üstə siyirmə qılınc düşüb onu da qanına qəltan edirlər.

Məhəmməd Pəri xanımı otaqdan çıxardıb şadlığından ağladı. Qul Yusuf qardaşının ağlamasına deyir:

### **“Osmanlı kərəmisi” havasında**

Aman qardaş, məlul-məlul ağlama,  
Mən bələdəm bu məkana, bu yerə.  
Cigər bağrim bu meydanda dağlama,  
Mən bələdəm bu məkana, bu yerə.

Gözəl məhbubların birisi mənəm,  
Onların sözünün sirisi mənəm.  
Qırx harinbaşının birisi mənəm.  
Mən bələdəm bu məkana, bu yerə.

Qul Yusufam, səni dağdam aşırıım,  
Aşırıban mənzilgaha düşürüm.  
Sağ-salamat öz dədəmə tapşırıım,  
Mən bələdəm bu məkana, bu yerə.

Axşami orada keçirib, sabahı durub haramıların on beş il içərisində çalıb-çapdıqları mali-mülkü, at-qatırlarına yükləyib İsfahan rəvan oldular. Bunlar getməkdə olsun, indi xəbər verək Bican sövdəgərdən.

Bican sövdəgər az gözlədi, çox gözlədi, gördü yox, Məhəmməd gəlib çıxmadi. Oğlundan nigaran qalıb qəflət- qatırları sazlayıb həm ziyarət, həm ticarət deyərək Gürcüstana çıxdı. Xeyli vaxt yol gedib Qaranlıq dərəsi adlı yerdə düşərgəh etdi. Həmin dərədə Qul Yusufgil karvana tuş çıxıb, karvan əhlini sinamaq məqsədilə Qul Yusuf qışqıraraq onları pərakəndə salır. Bican sövdəgər isə qaçmayıb məlul-müşkül bir yükün üstündə oturur.

Qul Yusuf atasını tanıylıb götürür deməyə.

### **“Əcəm kərəmisi” havasında**

Başına döndüyüm, can əziz ata,  
Dədə, gətdik Gürcüstandan gözəli.  
Didar bu gündü, qalmaz qiyamata,  
Dədə, gətdik Gürcüstandan gözəli.

Sir-sözümü özgələrə bildirdik.  
Ağlayıban göz yaşımı sildirdik.  
Bir mağarda qırx haramı öldürdük,  
Dədə, gətdik Gürcüstandan gözəli.

Sirri vermərəm hər xuryata, hər yada,  
Özümü salmanam çölə biyada.  
Məhəmməd də yetişibdi murada,  
Dədə, gətdik Gürcüstandan gözəli.

Nə müddətdir biz də səfa sürmüşük.  
Düşmənlərin boyunların vurmuşuq.  
Qolu bağlı qulluğunda durmuşuq,  
Məhəmməd gətdi Gürcüstandan gözəli.

Qoca sevindiyindən özündən getdi. Onun üzünə su səpib oyat-dılar. O gecəni orda qalıb səhəri Bican sövdəgər öz mallarının həmisiనı sarvan çarvadarlara payladı və İsfahana qayıtdılar. Qul Yusuf İsfahana çatarkən bağların arasında götürür:

### **“Dübeyt” havasında**

Genə gördüm bizim ellər  
Səfa gördüm, vətən, səni.  
Qoxu verir qızılğullər,  
Səfa gördüm, vətən, səni.

Gül kimi bitmiş idim,  
Mənzilgaha yetmiş idim.  
Nə zaman idi itmiş idim,  
Səfa gördüm, vətən, səni.

Çoxlar bilməz bu hesabi,  
Özümdədir qəm kitabı.  
İtirmişdin Qul Yusufu,  
Səfa gördüm, vətən, səni.

Bağbanlardan biri qul Yusufun səsini eşidib onun anasına müştuluğa qaçdı. Sərərcam xanım bu şad xəbəri eşitcək özü üçün iman pulu saxladığı on min manat pulu bağbana bağışladı və qarşıya çıxıb oğlanları və gəlinini bağırina basdı. Gözaydınlıq məclisləri qurulub qazan-qazana dəydi.

Bir-iki həftədən sonra hər iki qardaşın toyları başlandı. Pəri xanımı Məhəmmədlə və İsmayıł xan qızı Günəş xanım adlı bir qızı da Qul Yusufa köçürdülər. Qul Yusuf gəlin gecəsi Günəş xanımın duvağını açanda bu sözləri oxudu:

### “Müxəmməs” havasında

Şahi xubanlar şəhrində,  
Ola ki, xandı bu gəlin.  
Baxışı gül təhrində,  
Hökmü sultandı bu gəlin.

Al geyinib başdan ayağa,  
Canım yolunda sadaqa.  
Gəlibdir bizim otağı,  
Kimə mehmandır bu gəlin.


Boyu uzun, beli incədir,  
Mina gərdəni sucadır.  
Tazə yetişmiş qönçədir,  
Nə gözəl candır bu gəlin.

Səda gəlibmi guşinə,  
Qayıdır baxmaz işinə.  
Şirin canım ataşına,  
Alışdı yandı bu gəlin.

Hər kəs tapar öz yarını,  
Çekərmi ahi-zarını.  
Qul Yusufun öz sərini,  
Sövdaya salıbdı bu gəlin.

Böyləliklə, hər iki qardaş muradlarına çatdılar.

*Bitdi.*



## *Ortoğrol Cavid*

### **“NƏFS VƏ MƏRİFƏT”, YAXUD “AŞIQ ƏLƏSGƏ-RİN DƏRƏ KÜRDÜNƏ TOYA GETMƏSİ” HAQDA**

B

U əsərin möhkəm hadisələr kompozisiyası, tematik inkişafı yoxdur. Aşıq Ələsgərin toya getməsi qabığında onun bir çox şeirləri verilib. O, təsadüf etdiyi hər səhnəyə şeirlər oxuyur.

Elə hiss etmək olur ki, bunu yazan aşiq sanki Ələsgərin bir neçə şeirinə şərhlər vermək istəmiş, onların nə münasibətlə söylənməsini göstərmək istəmiş. Ələsgər seldən boğulan gənclərin cənazələrini görərək heyfsilənir.

“Fələk bərhəm etdi hər nizamları,  
Zülmənən keçirir yanın şamları.  
Hayif ölen cavanların gül əndəmları,  
Mara, mura qismət oldu dünyada”

Bu şeirdə insanların ağır yaşayışına işarə edən bu ironik beyti göstərək:

“Dövlətdən qismətin beş arşın ağıdı,  
Çəkdiyin qoğadı, qaldı dünyada”

Göstərmək istəyir ki, dövlətdən sənə qismət olan beş arşın ağ kəfəndir.

Ələsgər ağ paltarlı, əlində çatı olan bir qadını görüb səmimi misralarla müraciət edir:

“Göz gördü, könül sövdü,  
Gözlərinin alasını.  
Getmə gözüm önündən,  
Alım boyun balasını.  
Gül görsə xəcil olu,  
Yanağının laləsini.  
Xəstə içsə dirili,  
Ləbinin piyaləsini”.

“...Ölürəm mən xəstənin  
Dərdinə dərman eyləyin.  
Aparın Ələsgəri  
Payındə qurban eyləyin.  
Bimürvət bəlkə baxa  
Görüm qurbanı bu, nədi?”

Daha sonra həmin qadını toyda görüb tərif edir. Qızlar onun yolunu kəsmişkən Minanı, onun yoldaşlarından sarı köynək bir qızı tərif edir. Külək sarı köynək qızın rübəndini açarkən Ələsgər belə yazar:

“Bir bad əsdi, rübəndin atdı yüzündən  
Belə sandım doğdu ay, sarı köynək”.

Daha sonra yenə Ələsgərin qızlara söylədiyi təriflər var. Aydın olur ki, burada hadisə yoxdur, bütün səhnələr Ələsgərin oxuması üçün şərait hazırlayırlar.

Hekayəni yanan aşiq bədii qələmlə bu şeirlərə izah, təsviri izah verir. Əsər Ələsgərin həyatı haqda söylənirkən, bioqrafik vasitə də ola bilər.

Əsərə verilən ikinci ad (“Aşıq Ələsgərin Dərə kürdünə toya getməsi”) daha münasibdir. “Nəfs və mərifət” adı Ələsgərin söylədiyi bir şeirindən götürülmüş, bu şeir də xarakterik deyil.

Dil etibarilə leksikon materialını yoxladıqda bəzi xüsusiyyətlər görülür. Azərbaycan dilində felin kökü sonundakı “t” səsi özündən sonra sait gələrsə “d”-yə keçər, lakin burada “t” səsi halındadır. Məs: “Aşıq Ələsgər toydan qayıtırdı”. “Məclis əhli onu mizəmmətləyib oturtur”. “Qırx gündən sonra evinə qayıtb”.

Bəzən 1 şəxs müzare mənfi formasında müzare şəkilçisi “ar”, “ər”də “r” səsi “n”ə keçir. Məs:

“bilmənəm ab həyat...”

“İncimənəm qəsəm olsun Xudayə  
Əyər qədəm bassa gözüm üstə gözəllər”

Felin bağlama forması şəkilçisi “andan” (“an+dan” “an” vaxt mənasındadır) əvəzinə xalq arasındakı “ani” forması da var. “ – Azarını evdən çıxanı duymuşam”. Müzare felinin orijinal forması vardır:

“Gül qönçə xəcil olu  
Yanağının laləsini.  
Xəstə görsə dirili  
Ləbinin piyaləsini”

“olar”, “dirilər” əvəzinə – “olu”, “dirili”. “firlana-firlana” əvəzinə başqa cürə verilib. “...ağ paltarlı qadın əlində çatı firnata-firnata gəlir”.

Dialektə aid sözlər də yox deyil.


“Tez evdə əylənməyib atını sürür...” “Dayanmaq”, “gecikmək”

mənasında işlənən bu “əylənmək” kəlməsi əsasən Gəncə, Qazax, Qarabağ dialektlərindədir.

Əsər haqda ümumən bunu demək lazımdır:

– Bu əsər hekayədən çox bioqrafik materialdır, Ələsgərin şeirlərinə şərhlər verməyə xidmət edər. Bu halda nəşri, tərcüməsi müvəffəqiyyətsiz olar, çünkü oxucunu cəzb edən, intizarda buraxan hadisələr inkişafı, konflikt yoxdur. Bu əsər başqa məqsədlərə (dil haqda, Ələsgərin şeirlərinə izahlar...) daha çox xidmət edər.

22.11.1939



## “NƏFS VƏ MƏRİFƏT”

Aşix Ələsgərin Dərə kürdünə toya getməsi

Yazıya aldı: *Hüseyin İskəndərov*



LİN yaylağa çıxan vaxtı idi. Aşix Ələsgər toydan qayıdırıldı. Yolda aşığın dostu Qara Zamanxan oğlu ona rast gəlib təklif edir ki, oğlu Həsənəlinin toyunu etsin. Aşix Ələsgər isə cavab verir ki:

– Məhərrəmlik olduğundan toya getmək mümkün olmayacaqdır.

Ələsgər üz gətirir ki, məhərrəmlik bitən kimi nə vaxt xahiş etsə, onunla toya getməyə hazırlıdır. Qara fürsəti fövtə verməyib məhərrəmlik bitən günün sabahı Ələsgəri yanına alıb kəndlərinə doğru aparır. Qarabulaq adlı bulağa çatanda Ələsgər orada istirahət etməyi təklif edir.

Hər ikisi atdan düşüb atlarını çəmənliyə buraxır, özləri isə soyuq su içib qəlyan çəkməyə sürüү edirlər. Bulağın üstündə Ələsgər sazi köynəkdən çıxardıb nəfslə mərifəti bir-birilə böylə vuruşdurur:

*Mərifət deyir:*

Nəfslə mərifət belə cəhətə düşdü,  
Mərifət deyər belə kar eyləməginən.

*Nəfs:*

Nəfs deyər baxma naqqal sözünə,  
Xeyir gələn yerə ar eyləməginən.

*Mərifət:*

Günahkardı nə ki, yoldan azan var,  
İki məlaikə xeyir, şəri yazan var.  
Qıl körpü var, qatran var, qazan var.  
Rövşən yollarını tar eyləməginən.

Şeytan nəfsə köməyə qosaraq mərifətə deyir:

Sən bir müstəhəqsən, lovğa-lovğa danışma,  
Suvalçı ki deyilsən, məndən bu dünyada soruşma.  
Nə xeyrimə, nə şərimə qarışma,  
Qarışanda çıx, yerimi dar eyləmə.

Odur ki, nəfs qalib gəlib Ələsgər yoluna davam edir. Bunlar Qonur çayına çatanda görülür ki, çayın kənarında bir meyit vardır. Bir neçə nəfər də çayın içindən meyit çıxartmaq ilə məşğuldurlar. Bunlar əhval-pürsanlıq edtikdə anlaşılır ki, yaxın kənddə sel yağış, on iki dam uçurmuş və sakınlarını isə sel çaya tökmüşdür. Aşix Ələsgər bu hadisədən mütəəssir düşüb sazi çıxardır və böylə deyir:

Qafil dilim, bu nə yoldu tutubsan,  
Sərf elərsən nə kəmaldı dünyada.  
Devlətə güvənib gül kimi açma,  
Çox sən kimi gülər soldu dünyada.

Fələk bərhəm etdi hər nizamları,  
Zülmünən keçirir yanın şamları.  
Hayif cavanların gül əndamları,  
Mara-mura qismət oldu dünyada.

Düşman da sılqadı sinəmdə dağdı,  
Ağlı olan unutmaz neçə ki, sağdı.

Devlətdən qismətin beş arşın ağıdı,  
Çəkdiyin qovqadı, qaldı dünyada.

Yığılı məxluqat, qurulu məhşər,  
Boyunlarda kəfən, əllərdə dəftər.  
Onda vay halına yaziq Ələsgər,  
Özün getdin, sözün qaldı dünyada.

Söz tamam olandan sonra sazi köynəyinə salıb Qara ilə bərabər yola davam edirdi. Bir də gördü ki, qarşılara bir ağ paltarlı qadın, əlində çatı firlada-firlada gəlir.

Ələsgər dedi:

– Qara!  
– Zəhrimər Qara!  
– Ədə, nə bilirsən, nə deyəcəyəm?  
– Azarını evdən çıxanı duymuşam.  
– Axı, bu qadın görünüm çobandır, yaxud naxırçıdır ki, çatı hərlədir, yoxsa özünü aşağı göstərmək istəyir?

Bunlar bu söhbətdə ikən Kəlbəli adlı bir şəxsə tuş çıxırlar. Ələsgər isə Kəlbəliyə müraciətən qadına bu sözləri eşitdirir:

### “Çər xatayə” havasında

Kəlbəli, fəhm elə gör,  
Bu gəlin insandı, nədi?!  
Ay qabaq, şölə verir,  
Mehri dirəxsandı, nədi?!

Ya hürüdü, ya mələkdi,  
Ya da ki, qılmandı, nədi?  
Gözləri canım alır,  
Afəti dövrəndi, nədi?

Göz gördü, könül sevdi,  
Gözlərinin alasını.

Getmə gözüm önündən,  
Alım boyun balasını.  
Gül görsə xəcil olu  
Yanağının laləsini.  
Xəstə içsə dirili,  
Ləbinin piyaləsini.  
Bilmənəm ab-həyat  
Şərbəti-zuqmandı, nədi?

Bu sibi-zənəxdanın  
Midvari xallarına bax.  
Təhnə edir ağ buxaq  
“Safalının” qarına bax!  
Fəhm eylə diqqət ilə,  
Özünə bax, yarına bax!  
Bu çarxı donmuş fələkin  
Bir kəc rəftarına bax!  
Çəkilib dal qaməti,  
Sərv-xuramandı, nədi!,

Cəmaət, haqqa baxın,  
Qəlbindən ehsan eyləyin.  
Mənim dərdi-dilim,  
Dosta nümayan eyləyin.  
Ölürəm mən xəstənin  
Dərdinə dərman eyləyin.  
Aparın Ələsgəri,  
Payində qurban eyləyin.  
Bimürvət bəlkə baxa  
Görüm qurbandı bu, nədi?!

Ələsgər sözünü tamam edəndən sonra Qara ilə bərabər Qar-bənd kəndinə yola düşdülər.

Qarbənd kəndinə çatın Ələsgər Qaranın oğlu Həsənlinin toy büsətinə məşğul olur.

Toy gecəsi yolda Ələsgərin təriflədiyi qadın da var idi. Ancaq Ələsgərə özünü göstərməyib qadınların içində gizlənmişdi. Bir arada Ələsgərin gözü həmin qadına sataşır və onun adı Şəkər olduğunu bilib ona belə tərif deyir:

### “Şərir”

Getmə göz önmədən, ay Şəkər xanım,  
Könül elə mayıldız o qələm qaşa.  
Gəl əyləş məclisimdə, sən mənim canım,  
Mən saz çalıım, sən eyləginən tamaşa.

Şəkər xanımın qaynı xəncərini siyirib Ələsgərə hücum etmək istədikdə məclis əhli onu məzəmmətləyib oturdur. Amma Ələsgər isə sözünə davam edərək:

Mən aşığam, yasaq yoxdu dilimə,  
Şükr eylərəm səndən gələn zülümə.  
Sənin kimi gözəl keçməz əlimə,  
Yüz il gəzəm bu dünyani baş-başa.

Gözəllər gözəli, mələklər xanı,  
Qaytarmazlar pirə gələn qurbanı.  
Öldür Ələsgəri, qurtarsın canı,  
Göndər vay xəbərim qohum-qardaşa.

O günün səhəri Ələsgər gəlin evinə gedərkən, yolda Söyütlü çayı yanında bir dəstə toya gedən qızlara tuş çıxır. Qızlardan Minaş adlı bir qız yoldaşlarına təklif edir ki, Ələsgəri əyləsinlər, ona tərif dedirtəcəkdir. Qızlar əlustü hərə bir daş götürüb Ələsgəri araya alırlar. Ələsgər Minaşı tanıyıb bilir ki, kələk ondan keçib. Xəbər alır ki:

– Minaş, niyə mənim yolumu kəsmisiz?

Minaş cavab verir ki:

– Qızlara tərif deməzsə, özündən qavaq vay xəbəri evinə gedəcəkdir.

Ələsgərin əlacı kəsilib atdan düşür, başlayır qızları tərif eləməyə:

### **“Irəvan çuxuru” havasında**

Xəstə könlüm dərdi-qəmdən ayıldı,

Qarşımıza çıxdı dəstə gözəllər.

Cəmalin şöləsi nuri-təcalla,

Xəstə görsə tapar şəfa, gözəllər.

Minayə bir günə bənzər, Əslı bir aya,

Şəms olub aləmə salıbdı sayə.

İncimənəm, qəsəm olsun Xudayə,

Əyər qədəm bassa gözüm üstə gözəllər.

Pərizad məlaikədir, Gökər bir xanım,

Birini gördüm, qaçdı dinim, imanım.

Ələsgərəm, yazılıq, sərgərdan canım

Qurban olsun sizin kimi dosta, gözəllər.

Minaş bir sarı köynəkli qızı göstərib onu tərif etməyi təklif etdikdə Ələsgər aldı:

Cülvələnib nə durmusan qarşımda,

Anam sənə qurban, ay sarıköynək.

Mələksən, çıxıbsan cənnət bağından,

Yoxdu sənə əvəz, tay, sarıköynək.

Sarıköynəkli qızın yüzünü yel vurub açanda Ələsgər götürür:

Göz götürmənəm gözəllərin gözündən,  
Dindirəndə dürr tökülür sözündən.  
Bir bad əsdi, rübəndin atdı yüzündən,  
Belə sandım doğdu ay, sarıköynək.

Gözəllikdə varmı zəhmətin,  
Bu sallanışın, o səltənətin,  
Göndər Aşix Ələsgərin xələtin,  
Eyləmə əməyin zay, sarıköynək.

Minaş yenə də bir nəfər qızı göstərib ona söz deməyini təklif edir. Ələsgər:


Görürsənmi oğrun baxan gözəli,  
Tərlan kimi necə cilvələnibdi.  
Öz nurundan xəlq eyləyib İlahi,  
Qüdrətdən gözləri sürmələnibdi.

Xoş gəlibdi xoş saatda cahana,  
Gözəlliyyinə yoxdu üzr-bəhana.  
Qənd əzilib incü dişə, dəhana,  
Qaymaq dodaqlara bal fülənibdi.

Ələsgər qurbanı belə gəlinə,  
Sona kimi cumub eşqin gölüñə,  
Gümüş kəmər xub yaraşır belinə,  
Yaxası qızıldan düymələnibdi.

Qızlar əlindən gələn qədər Ələsgərə bəxşış verib toya gedirlər.  
Ələsgər də onlardan geriyə qalıb atını sürür.

***Bitdi.***



*Ortoğrol Cavid*

## SAYAD VƏLİ OĞLU XƏLİLOVUN SÖYLƏDİYİ “NƏCƏF XAN” NAĞILI HAQDA



ƏCƏF xan nağılı sevgi mövzusunda yazıldıgından sevgililərin uzun macəralar keçirdikdən sonra qovuşmasını təsvir edir. Yenə övladı olmayan iki dost tacir, sövdəgar verilib...

Yenə Qiblə tərəfdən gələn dərviş hərəsinə bir alma verib baş yoldaşları ilə bölüşmələrini söyləyir...

Yenə birinin qızı, digərinin oğlu olur...

Bu nağılin kompozisiyası, ifadə stili çox maraqlıdır. Oxucu elə zənn edir ki, bu saat nağıl qurtaracaq, çünkü hadisələrin normal inkişafına heç bir maneə yoxdur. Tacir oğlu Nəcəf xan öz sevgilisi Pərizad xanımla görüşür, kəcavəyə minib ata yurduna dönürlər.

Lakin hadisəni davam etdirməkçin xalq ədəbiyyatındakı romantik elementlərdən istifadə olunub.

Nəcəf xan Pərizadın boynundakı örtüyə toxunurkən örtük gövərçin olub uçur. Nəcəf onu izləyir, dağın ətəyində gövərçinə ya-xınlaşmaq istərkən bədəninin yarısı daş olur, o hərəkət edə bilmir.

Bu motiv Şərqin ən zəngin xalq yaradıcılığı nəticəsində yaranan “1001 gecə”də də vardır.

Bu tilsimdən xilas edən Əhməd ovçu olur. Nəcəf xan gövərçini izləyib getdiqdən sonra, Pərizad xanım onun paltarlarını geyir, hamı onu Nəcəf xan zənn edir.

İki sevgilinin bir-birinə qovuşduğu vaxt, gözlənilməyən bu ayrlıq nə qədər ağır, dözülməzdirsə, nağılı quran aşiq çox mahir davranmışdır. Nağılinin ən kədərli yerlərində oxucunu incitməmək üçün komik momentlər də vardır (komik və tragik momentlərin vəhdət halında verilməsi klassik ədəbiyyatda Şekspirə xasdır). Pərizad Nəcəf xanın paltarını geydikdən sonra tanınıbtanınmamasını bilmək üçün xidmətçi qız Pəriyə bir təpik vurub: – “qız dur, Pərizad xanım qaçıb” – deyərkən, Pərinin cavabı çox maraqlıdır. O deyir ki,

“ – Doğrudanmı qaçıb, elə isə mən ölüm bir mənim qəddi-qamətimə bax, gör o gözəl idi, yoxsa mən?”

Nağılı quran aşiq, Pərizadın acınacaqlı halındakı bu komik momentlə oxucunu, dinləyicini çox üzməməyə çalışıb. Yaxud Pərizad Nəcəf xanın paltarında bir qulla itmiş sevgilisini axtarır, tapmır. Geri dönərkən buludlara müraciətlə yarını soruştur. Bu vaxt qul gülür. Pərizad səbəbini soruşurkən, o belə cavab verir:

“ – Ağa, o vaxtkı mən sizin qoyuna gedirdim, onda bir keçi var idi, hər zaman yanında yatıb ətrafinı saqqalı ilə elə təmizlədi ki, heç qız-gəlin o cür ev süpürməz, o yadına düşüb gülürəm”.

Burada başqa incəlik də var. Nəcəf xanın paltarını geyən Pərizad xanımın buludlara söylədiyi şeirinin son bəndində öz adını deyərkən qul gülür. Ola bilər ki, qul onun Pərizad olduğunu tanıyır, üzə vurmur. Nağılda belə yazılır: “Pərizad adı çəkiləndə qul qah-qah çəkib güldü...”

Bu incə metod ən üstün tərəflərdəndir. Bu kimi bir çox momentlər vardır. Nağılin sonu çox maraqlıdır. Nəcəf xanın paltarının geyinmiş Pərizad xanım özünü tanıtmadan onlarda yaşayır. Nəcəfin anası Pərizadı öz oğlu zənn edib vəzirin qızını öz evinə köçürütmüş. Nəcəf xan özü isə Əhməd ovçunun qızı Xanı xanımıla şəhərə girmiş. Bu çıxılmaz halda Nəcəf onların hər üçünü almalı olur. Qəzəblənən vəzir Nəcəfi öldürmək istərkən Xanı xanım onu xilas edir. (Xanı xanım həm güclü, həm də sehirbazdır). Xanı xanım Nəcəfə belə deyir:

– “Ay zalim, arım var, arım var – eşşək arısı; yarım var ha, yarım var... Bəlkə mən gəlməyə idim boğazını kəndirdən kim qurtaracaqdı?”

Nağıl folklor materiallarındakı fikir, ifadə tamlığını, saflığını özündə saxlamaqla çapa layiqdir.

Leksikon etibarilə bəzi sözlərin necə dəyişdiklərini göstərmək lazımdır:

“...Salam verdi və ondan hal-əvhal xəbər aldı”.

Əhval sözündəki “h” və “v” səsləri metatezə uğramaqla yerlərini dəyişmişlər (əvhal).


“Qəflə qatırı yükleyib İstanbulla sövdayə getdi”. “Qafılə” əvəzinə “qəflə”.

“Cəvan sevdim qərrahlandım ucaldım...” “Qərrahlandım” sözü “qürrələnmək” sözünün xalq arasında işlənən bir formasıdır.

Bu kimi kəlmələr yenə də vardır.

“Nəcəf xan” nağılı nəşr və tərcüməyə layiqdir.


28.11.1939



## NƏCƏF XAN

Söylədi: *Sayad Vəli oğlu Xəlilov*  
Yazıcı aldı: *Hüseyn İskəndərov*

*Sayad Vəli oğlu Xəlilov 1848-ci ildə Zər Zəbil kəndində (Göyçə rayonu) anadan olmuşdur. Aşixlığı Aşix Ələsgərdən öyrənmişdir. Hal-hazırda qoca olduğundan aşixlix etmir. Sazının on iki pərdəsi, doqquz simi var. “Nəcəfxan”, “Gürcü qızı”, “Nadir şah haq.”, “Maral”ın dəstanını Qaraqoyunlu (böyük) Aşix Sadıqdan öyrənmişdir.*



RZ olsun hardan, İsfahandan. İsfahanda kim-dən, Şah Abbasdan. Şah Abbasın bir sövdəgəri var idi. Sövdəgərin adı Əhməd sövdəgər idi. Sövdəgərin qırx dənə nökəri var idi. Bir dəfə Əhməd sövdəgər nökərlərinə qatırları yüklədib İstanbulla sövdaya çıxdılar. Bir nə qədər yol getdiqdən sonra, “Arxa çəmən” adlı yerdə düşdülər. Həmin yerdə bir ayrı sövdəgər də düşərgəh etmişdi. Əhməd sövdəgər həmin sövdəgərin yanına gedib salam verdi və ondan hal-əhval xəbər aldı. Həmin sövdəgərin İstanbullu olduğu məlum oldu. İstanbullu sövdəgərin adı Məhəmməd sövdəgər idi. Söhbət əsnasında bu sövdəgərlərin heç birinin övladı olmaması məlum oldu. Əhməd sövdəgər Məhəmməd sövdəgər züryətsizliyin pis nəticələrindən söhbət saldı. Məhəmməd sövdəgər isə Allah “Kərimülşəndir” deyə cavab verdi. Bunlar sübh namazı vaxtında ibadətə məşgul

olmaq istədikdə Qiblə tərəfdən bir dərviş gəlib bir alma təklif etdi və buyurdu ki:

– Almanı tən bələb nuş etsinlər.

Sövdəgərlər almanı alıb kəsdilər, hərəsi bir nisvəni götürdülər. Əhməd sövdəgər Məhəmməd sövdəgərə böylə dedi:

– Mənim malim İsfahan malıdır, İstanbulda satılmalıdır, sənin mətahin isə İstanbul malıdır, İsfahanda satılmalıdır. Yaxşı olar mallarımızı dəyişdirib geri qayıdaq.

Sövdəgərlər mallarını dəyişdirib vətənlərinə rəvan oldular və dərviş verən alma paralarını öz baş yoldaşları ilə nuş elədilər. Doqquz ay, doqquz gün, doqquz dəqiqə tamam olandan sonra bunların arvadları bari-həmləni yerə qoydular. Əhməd sövdəgərin bir oğlu oldu, adını Nəcəfxan qoydular. Məhəmməd sövdəgərin isə bir qızı oldu, onun da adını Pərizad xanım qoydular.

Əhməd sövdəgər günlərin bir gündündə vəfat etdi. Oğlu Nəcəfxan isə Şah Abbasın hüzuruna gedib onu atasının peşəsinə təyin etməsini xahiş etdi. Padşah isə Nəcəfxanın xahişini bitirib onu sövdəgərbaşı təyin etdi. Nəcəf bir günləri İstanbula sövdaya getməli oldı. Qələ-qatırı yükleyib İstanbula sövdaya getdi. İstanbulda bir hücrə tutub yükleri ora yiğdılar.

Məhəmməd sövdəgərin qızı gəlib həddi-buluğa çatmışdı. Məhəmməd sövdəgər qızının dərviş verən almadan olmasını dərk edib ona görə karvansaraya gəldi görsün İsfahandan gələn sövdəgərlər varmı ki, Nəcəfxana xəbər göndərsin qızını oğlu üçün apartdırsın.

Məhəmməd sövdəgər karvansaraya gəlib qırx nəfər isfahanlı sövdəgərin gəlməsini görüb onlardan isfahanlı Əhməd sövdəgəri xəbər aldı. Bu halda Nəcəf ağlamağa başladı. Ağlamağın səbəbini soruşduqda Əhməd sövdəgərin ölməsini və ağlayan şəxsin onun oğlu Nəcəfxan olmasını Məhəmməd sövdəgərə bildirdilər.

Məhəmməd sövdəgər cavab verdi ki:

– Oğul, mən gəzdiyim sənsən, buyurun bizə, qırx gün mənə qonaqsız, özünüz çaya, plova, atlarınız arpa, samana.

Məhəmməd sövdəgər isfahanlı qonaqlarını evinə aparıb Nəcəf-

xanı xüsusi otaqda əyləşdirdi və qızına xəbər göndərdi ki, onun əmisi oğlu gəlib, getsin görüşsün. Qız oğlanın yanına gedib bir könüldən min könülə ona aşiq oldu və Nəcəfxanın şəninə bu sözləri dedi:

### “Qaraçı” havasında

Başına döndüyüm ay xan əmi oğlu,  
Gəl getmə, gəl getmə qal bizim xanda.  
Lalətək bağrimı eyləmə dağlı,  
Sənin məhəbbətin var şirin canda.

*Alır oğlan:*

Başına döndüyüm, ay xan əmi qızı,  
Gəl gedək, gəl gedək qal İsfahanda.  
Eşqin ataşına yandırma bizi,  
Alma İsfahanda, nar İsfahanda.

*Qız:*

Ağamın əlindən içmişəm camı,  
Mənim kimi gözəldən algılən kamı.  
Gəzdim İstanbulu, Rum ilə Şami  
Heç oğlan görmədim yar sən nişanda.

*Oğlan:*

Şamama bəslərlər torpaq içində,  
Qızılıgül bəslərlər yarpaq içində.  
Aynabənddi qızıl otaq içində  
Qol-boyun olaq yar İsfahanda.

*Qız:*

Eşqin səməndini minib çaparsan,  
Harda sıniq görsən onu yaparsan.  
Gedər olsan mən Pərizadı apar sən,  
İndi ki qalmadın yar bizim xanda.

*Oğlan:*

Nəcəf qurbanıdı sən kimi Pərzadın,  
Necə qılsın tərgin aşnanın, yadin.  
İndi bildim könüldəki muradın,  
Gel gedək mətləbini al İsfahanda.

Qız oğlana dedi ki:

– Sən burada əylən mən bir ata-anamın fikrini öyrənim.  
Pərizad anasının yanına gəlib ona deyir:

### **“Gül” havasında**

Canım ana, gözüm ana,  
Yardan ötrü mən ağlaram.  
Qoyma məni yana-yana,  
Yardan ötrü mən ağlaram.

Nə deyirsən mənə, ana,  
Yandı bağrim, döndü qana.  
Yarım gedir İsfahana  
Bu ayrılığa ağlaram.

Ərz-halim de babama,  
Qoyma məni yana-yana.  
Pərizad qurban Nəcəfxana,  
Bu qəmi-hicrana ağlaram.

Pərizadın anası qızın fikrini Məhəmməd sövdəgərə bildirdikdə, Məhəmməd sövdəgər dedi:

– Arvad, mən Pərizadı çoxdan Nəcəfxana vermişəm.

Adın nədi dərviş, qara pul iləndi hər iş. Qara pulun var giriş, yoxdu sovuş. Kəcavələr yonuldu. Pərizadı qaravaşlarla kəcavəyə qoydular. Pərizad qohum-qonşu, gəzdiyi-dolandığı yerlərdən ayırdığını görüb deyir:

### “Zarıncı” havasında

Çünki qürbət diyarlara getməli oldum,  
Allah belə yazıb yazımı mənim.  
Atam yox, anam yox qürbət ölkədə,  
Kimlər çəkər işvə ilə nazımı mənim.

Atası qızının məyusluğunu görüb dedi:

– Qızım, əyər getmək fikrin yoxdursa düş qayıt evimizə heç səni vermərəm, – dedi.

– Ata belə deyil, qulaq ver:

Yarın oduna yana bilmərəm,  
Eşqin atasından qana bilmərəm.  
Yara söz vermişəm, qala bilmərəm,  
Daha görməzsiz üzümü mənim.

Pərizad deyər, mən də düşdüm bu dərdə,  
Heç kim düşməsin mən düşən dərdə.  
Xan Nəcəfdən olmaya idim şərməndə,  
Heç kim izdəməsin izimi mənim.

Məhəmməd sövdəgər qızına, bir bayazı verim – dedi:

– Qızım, götür bu bayazı as boynundan, harda mən yadına düşsəm, əlini ona vurarsan, mən yanında hazır olaram.

Pərizad bayazı alıb yola rəvan oldu, bir neçə mənzil gedib “Arxa çəmən”də düşdülər. Çadır çadırдан laməafla kimi keçdi, gecəni orada gecələdilər. Nəcəfxan öz çadırında fikirləşib öz-özünə böylə dedi:

– Heç insaf deyil ki, qırx gün əziyyətdən sonra qız gətirəsən, onunla oturub beş dəqiqə səhbət etməyəsən.

Dərhal durub qızın çadırına gəldi. Gördü ki, qız yatıbdır ya-vaşca soyunub onun yanına girdi və iki döşünün arasını qıdışq-layaraq onu oyatmaq istədikdə, əli bəyaza dəydi, bəyaz o saat bir göyərçin olub “əmi oğlu, gəl, getdim” deyə uçdu. Oğlan isə elə bildi ki, qız idi göyərçinə dönən. O saat – “Gəldim əmi qızı” – deyə-rək göyərçinin dalınca düşdü. Goyərçin uçub bir dağın dibində qayalığa girdi. Nəcəfxan isə ora çatar-çatmaz qurşaqdan aşağı daş olub tərpənə bilmədi.

Qız isə yuxudan ayılıb Nəcəfxanın paltarlarını görüb və bəyazı isə döşündə görməyib bayazın sehr olub pis nəticə verməsini duyu-du və atasına qarğıdı. On dörd yasəmən zülfünүn dördünü ayırib basdı döşünə:

### **“Qaraca” havasında**

Cəvan sevdim qərrahımdan ucaldım,  
Getdi canan, gözüm ağlar qaldı,  
Bir ayrılıq qəddim əydi, qocaldım,  
Çəkdi sinəm üstə düyüն dağlar qaldı.

Pərizad Nəcəfxanın paltarlarını əyninə geyib sazlandıqdan sonra:

Əynimə geymişəm yarın libasın,  
Üstündən çekmişəm zər-zibasın.  
Baş qoyuban getdi dövlət xanasın,  
Yaxşı öpüb qucmaq çağları qaldı.

Son qəfəsdən uçdu murqu göyərçin,  
Heyf olmadım bu cadıya laçın.  
Pərizad kulah altda qərq etdi saçın,  
Nəcəfin dolu saqları qaldı.

Pərizad kişi paltarında qulluqçusu Pəri xanımın yanına getdi ki, görsün o onu tanıyacaqmı? Pərizad bu fikirlə Pəri xanımın çadırına gedib gördü ki, Pəri xanım yatmışdır. Başladı onu bu sözlə oyatmağa:

### “Çərxətayı”

Budu gəldi bahar fəsli,  
Dağların lala vaxtı.  
Nə yatmışan oyan saqi,  
Əldə piyala vaxtı.

Nə yatmişan Pəri xanım,  
Qan ağlar çeşmi-giryanım.  
Yardan ayrı düşən canım,  
Çəkərəm nala vaxtı.

Bülbül diləklidi xaldan,  
Qurtarmadım ahu-zardan.  
Pərizadam, ayrıldım yardan,  
Örtərəm qara vaxtı.

Pərizad gördü ki, Pəri xanım oyanmir, onun boynuna bir təpik vuraraq oyatdı. Pəri xanım yuxudan sərasimə ayılıb gördü ki, başının üstündəki Nəcəf xandır, ondan soruşdu ki:

- Ay ağa, niyə məni oyadırsız?
- Belə ölüm yuxusunda yatmaq olar, dur xanımın Pərizad qasıb, bir təhər çək.

– Doğrudanmı qaçıb? Elə isə mən ölüm bir mənim qəddi-qamətimə bax gör o gözəl idi, yoxsa mən.

– Gözəlliye qalsa sən gözəlsən, dur bir baxaq. Əyər onu tapmasaq, səni alaram.

Pərizad özünün tanınmadığını bilincə sövdəgərlərin yanına gedib dedi:

– Evinizi Allah yıxmasın yazıqsınız, nə bixəbər yatmışınız, xənim qaçıb mənə bir yeddi gün möhlət verin, gedim soraqlaşım.

Sövdəgərlər icazə verdilər. Amma Pərizad bir həftə dağı-daşı dolandısa Nəcəfxandan bir soraq tapa bilmədi. Məlul-müşkül qayıdarkən gördü göyün üzündə buludlar parça-parça olub yeriyirlər, onlara müraciətən böylə dedi:

### **“Ovşarı” havasında**

Göydən gedən parça-parça buludlar,  
Bulut, heç xəbərin varmı yarımdan?  
Ciyər etdim həzar parə buludlar,  
Bulut, heç xəbərin varmı yarımdan?

Parça-parça bulut gedir elinə,  
Heç xor yad əli dəyməsin gülünə.  
Mənim xatirim üçün Allah yoluna,  
Bulut, heç xəbərin varmı yarımdan?

Pərizad deyər, şirin candan bizaram,  
Haqq bilir oxuduğumu özüm yazıram.  
Yeddi gülün ovçusuyam, gəzərəm,  
Bulut, heç xəbərin varmı yarımdan.

Pərizad adı çəkiləndə qul qah-qah çəkib güldü.

– Niyə gülürsən? – deyə Pərizad soruşduqda:

– Heç zada, ağa.

– Mən ölüm niyə güldün?

– Ay ağa, o vaxt ki, mən sizin qoyuna gedirdim, onda bir keçi var idi. Hər zaman yanında yatıb ətrafımı saqqalı ilə elə təmizləyir-di ki, heç qız-gəlin o cür ev süpürməz, o yadıma düşüb gülürəm.

Pərizad görək nə cavab veriri:

### “Aşix bayati”

Səhər dostum şana tutub dəstində  
Annamaz başını ha bular, bular.  
Bir iyitki sidq ilə dilək diləsə  
Axır mətləbin ha bular, bular.

Zərrafin dəstində nədanə dedim,  
Murqunun ağlında nədanə dedim.  
Dərdimi dərd bilməz nadanə dedim,  
Anlamaz başını ha bular, bular.

Mən bir qızam, məni kim dərdə saldı,  
Qapında kəlbətək kim dərdə saldı.  
Desələr Pərizadı kim dərdə saldı,  
Xəbər alsa degilən ha bular, bular.

Yaxşısı budur ki, a qul, gəl gedək, köç köçər, yurdda qallıq. Pərizad qul ilə bərabər öz düşərgahlarına gəldilər və qəflə-qatırları yükleyib yola düşdülər. İsfahanının ala qapısına çatanda Pərizad özünü azarlığa vurub dedi:

– Mənim evə getməyə taqətim yoxdur.

Sövdəgərlər isə gedib Nəcəfxanın anasına dedilər ki:

– Oğlun ala qapının ağzında xəstə olub qaldı bizimlə gəlmədi.

Anası qızı ilə bərabər gəlib Pərizadı evlərinə apardı. Anası o üzündən bu üzündən öpməyə başladı. Bacısı da qardaşını öpmək istədikdə öpməkdən vaz keçib geri qayıtdı. Anası xəbər aldı ki:

– Ölmüş, niyə qardaşını öpmürsən?

– Ay ana, o mənim qardaşım deyil, Nəcəfxanın gözləri alma kimiydi.

– Görəsən naxoşluqdan dəyişib, yol əzib.

Pünhan xanım istər-istəməz oğlanı öpüb dedi:

– Ana, axır-axırda bir şey duyarsan.

Bunlar burda qalsın, sizə ərz edim Çöl Həmədanından. Çöl Həmədanında Əhməd adlı bir cadugər avçı var idi. Bu bir gün ova çıxmışdı. Ov axtara-axtara gəlib bir dağın ətəyində bir çobana rast oldu. Dedi:

– Çoban, bərəkətli olsun!

– Xoş gəldin!

– Çoban qardaş, bu vaxta kimi mənə evdən çıxan kimi av rast gələrdi, amma bu günortaya dək gəzmişəm bir şikar tapmamışam.

– Əhməd, mən də bu dağların döşündə yeddi aydır qoyun otarıram, hər zaman burada bir axar bulaq, göy ot var idi, ammaindi isə həm bulaq quruyub, həm də ot bitmir. Dağın başından isə ahu-nalə səsi gəlir. Bilmirəm nə sirrdir.

Əhməd şah çobanla bərabər inilti gələn yerə gedib bir qaraltı gördü. Əhməd şah yeddi dəfə tüfənginin çaxmağını çəkdişə də tüfəng işləmədi. Hirsindən tüfəngini daşa cirpib parça-parça elədi və qaraltıya müraciətən: “inssən, cinssən, kimsən özünü tanıt!” deyə qışqırıldı. Nəcəfxan isə belə cavab verdi:

Gecə-gündüz çağırduğum ərənlər,  
Haray, məni bu cadudan qurtaran!  
Ovlaqlar, əmbiyalar, ərənlər,  
Haray, məni bu cadudan qurtaran!

Şahmərdan ərənlərin sərvəri,  
Kərəm eylə, Qiblə səmtindən dön bəri.  
Ərşin, kürənin, yerin-göyün ləngəri,  
Haray, məni bu cadudan qurtaran!

Nəcəfəm, sözümü eylədim tamam,  
Gözümün öünü alıbdı duman.  
Sənə qurban olum on iki imam,  
Haray, məni bu cadudan qurtaran!

Əhməd yaxın yeriyib gördü ki, bu bir gözəl oğlandır tilsimə düşüb. O saat bir tərlan tutub ismi-əzəm oxuyub buraxdı və Nəcəfxana tapşırdı ki:

– İndi başının üstə bir göyərçin uçacaq, əyər onu tutub öldürsən, ikimizin də canı səlamət olar.

Doğrudan da göyərçin qayadan tərlanın əlindən qaçıb Nəcəfxanın başına düşdü. Nəcəfxan dərhal onu durub başını üzdü və yeriməyə başladı. Gəlib Əhməd şahın əlinə-ayağına düşdü.

Əhməd şah onu qalxızıb nə peşə sahibi olduğunu, necə olub tilsimə düşdüyünü xəbər aldı.

Nəcəfxan isə özünü böylə nişan verdi.

### “Gül” havasında

Dad eylərəm qara bəxtin əlindən,  
Yar üzünə həsrət qalan mən oldum.  
Əyyub kimi canda yara bəslədim,  
Pərvana təki oda yanın mən oldum.

Nə bir dostum var, nə bir həmdəmim,  
Günü-gündən artdı möhnəti qəmim,  
Nuh təki dəryada qərq oldu gəmim,  
Qavvas kimi dəryaya dolan mən oldum.

Nəcəfəm, qutardım qəm otağından,  
Bülbül əlin üzməz gül budağından.  
Yüzündən, gözündən tər buxağından  
Tərsa sevdim, Şix Sənan mən oldum.

Əhməd şah Nəcəfxanı öz evlərinə apardı. Əhməd şahın oğlu yox idi. Amma Xanı xanım adında bir qızı var idi. Qəddi qamət-dən payı olmasa da eni uzunundan üç çələk uzun idi. Əhməd şah qızına təklif elədi ki:

– Sənə ər tapmışam, yan otaqdadır, get görüş.

Xanı xanım oğlanın yanına girib dedi:

– Ay oğlan, qaş-qabağını niyə turşutmusan? Sənə elə təpik vuraram ki, sən yedyini qara köpəklər yeyər.

– Ay xanım, bir quşu qəfəsə salanda onun qaş-qabağı açılar mı?

– Yoxsa fikrin qaçmaqdı. Ay-hay mənim əlimdən nə qaçıb qurtardın?

Xanı qız Nəcəfxanın yanına üç oğlan qoşub şəhəri gəzməyə icazə verdi və qalanlara tapşırdı ki, onu gözdən qoymasınlar. Nəcəfxan gəzə-gəzə “Arxa çəmən”ə getdi ki, bəlkə Pərizaddan bir soraq bilsin. Ora-burənə gəzib bir daşın altından Pərizad xanımın ona yazış qoyduğu kağızı tapdı. Kağızda qız yazmışdı ki:

– Əyər gəlsən, İsfahana gəl, mən sizə getmişəm.

Bu halda yol ilə bir bəzirgan keçirdi. Nəcəf onun hara getməsini soruşdu.

Bəzirgan İsfahana getməsini bildirincə Nəcəfxan qaçıb ona bir kağız verdi ki, İsfahanda öz evlərinə aparsın. Yazdığı məktubun məzmunu bu idi:

### “Gül” havasında

Əyər gedər olsan şəhri-İsfahana,  
Yetir salamımı yarə, bəzirgan.  
Tut xəbərin göndər Çöl Həmədanına  
Yazsınlar ağ üstündən qara, bəzirgan.

Bilmənəm fələk nə qatdı badəyə,  
Nə müddətdi düşmüşəm sehri caduya.

Yetir salamımı Pərizadəyə  
Bir qulum itib ara, bəzirgan.

Ağzin dürdü, dişin inci sədəfi,  
Dəmbədəm sinəmdən çəkirəm ahi.  
Xəbər vergilən gördüm Nəcəfi  
Həsrətdi qoynunda nara, bəzirgan.

Bəzirgan kağızı götürüb İsfahana getdi və məktubu Pərizada  
verdikdə ona böylə dedi:

– A kişi, sən ki özün gələcəkdir, dahi niyə mənə kağız verdin?  
Pərizad:

Göz yaşım ilə namə yazdım o yara.  
Namam yetişcək, canan, durma gəl.  
Gözlərim yolunda ol intizarə,  
Vədə verdim o ilqarə, durma gəl.

Aşıq bilər məşuqunun halını,  
Mən sevmişəm ağa üzündə xalını.  
Gözləməkdən o namərdin yolunu,  
Qalmadı gözümüzdə qara, durma gəl.

Pərizad deyər, düşman bizə güldülər,  
Süsəndilər, sünbüdü'lər, güldülər,  
Qiyamətdi qızı qızı verdilər,  
Çox da keçir günüm qara, durma gəl.

Kağızın başını bağlayıb bir çapara verdi ki, Çöl Həmədanında  
Nəcəfxana çatdırınsın. Çapar Çöl Həmədanında Nəcəfi tapıb dedi:

– Ay ağa, mənə inanmayıb buraya təşrif gətirmisiz, yoxsa nə  
idi, elə isə al kağızını özün verərsən.

Nəcəfxan məktubu oxuyub bikef halda Xanı xanımının yanına  
qayıtdı və laəlac onu da götürüb İsfahana doğru yol başladılar.

İsfahanın ala qapısına çatarkən qız sual elədi ki:

– Oğlan, bu qapı nə qapıdır?

Nəcəf cavab verdi ki:

– Bu bizim qəsrin dərvaza qapısıdır.

– Elə isə mən burada durum, sən gedib qohum-əqrabani mənim ayağıma gətir ki, məni pişivaz etsinlər.

Nəcəf razı Xanı xanımı çöldə qoyub özü şəhərə girdi. Bazarla gedərkən bir sailə rast gəlib öz paltarlarını soyunub verir ona, diləncinin paltarlarını isə özü geyinib, evlərinə getdi ki, onu bu halda görüb acısınlar.

Oğlan evlərinə yetişəndə Pünhan qapının ağızını süpürürdü. Pünhan başını qaldırıb qardaşın sail sıfətində görüncü qollarını onun boynuna dolayıb o yanaq-bu yanağından öpməyə başladı.

Anası bunları öpüşən görüb, bir paya qapıb hər ikisinə vurmağa başladı. Qız anasına dedi.

### **“Çarxatayı” havasında**

Qapiya gəldi sayıl,  
Ana, qardaşım gəlibdi.  
Oldum cəmalına mayıl,  
Ana, qardaşım gəlibdi.

*Oğlan:*

Qapına gəldim sayıl,  
Ana, mən sayıləm, sayıl.  
Hər nə versən ollam qayıl,  
Ana, mən sayıləm, sayıl.

*Qız:*

Niyə onun gəlişinə dəydin,  
Bənəfşə tək boynun əydin.

Acıxlandın, niyə döydün,  
Ana, qardaşım gəlibdi.

*Oğlan:*

Əvvəlindən sənlə dostam,  
Şirin canından pəyvəstəm.  
Yarın ləblərindən məstəm,  
Ana, mən ayıllam ayıl.

*Qız:*

Sözünü desin Pünhani,  
Eşqin ataşına yani.  
Aç gözümü oğlunu tanı,  
Ana, qardaşım gəlibdi.

*Oğlan:*

Bilməm fələk nə qatıb badəyə,  
Nə müddətdi düşdüm sehri caduyə.  
Nəcəfəm Pərizadəyə,  
Ana, mən mayiləm mayıl.

Qarı bayax bunları döyürdüsə, indi isə kötüyi götürüb içəridəki  
Pərizadı kötükləyib dedi:

– Əyər sən Nəcəfxan isənsə çıx bayırdağı Nəcəfxanı kirit, yox  
deyilsənsə, niyə mənim evimdə havayı çörək yeyib yatırsan?

Pərizad qapıya çıxıb Nəcəfxanı sayıl cindirində görən kimi içəri  
girdi. Onun palтарlarını soyunub Nəcəfxana apardı və onu qucub  
dedi:

### **“Şahsevən” havasında**

Sənsən canımın canı,  
Canan xoş gəldin, səfa gəldin!  
Tanıdin canı yanarı,  
Əcəb sən insafa gəldin.

Axşam idi getdin otaqdan,  
Bülbül əl üzməz butaqdan.  
Dildən istərsən, yoxsa dodaqdan,  
Al, xoş gəldin, səfa gəldin.

Geyin-qurşan səmənd atı,  
Düşmənə göstər isbatı.  
Yada saldın mən Pərizadı,  
Olmadın bivəfa, gəldin.

Söz tamama yetdikdə Pərizad Nəcəfi bir nazənin sənəm fəriştə kirdar qızın yanına aparıb dedi:

– Nəcəf, bu vəzirin qızıdır. Mən şaha töhfə aparmışdım, o məni oğlan hesab edib, vəzirin qızını mənim üçün gəlin köçürtdü. Həmin qızı qırx gündür mahna ilə saxlamışam ki, səninlə qırx gündən sonra əlaqədə və mülaqədə ollam. İndi bilmirəm bu işə nə təhər çəkməliyəm.

Bu halda və sonra vəzirin qızı Gülgəz xanım Nəcəfin yanındakı qızı görüb onun kim olmasına soruşduqda Pərizad böylə dedi:

### **“Ovşarı” havasında**

Qırmızı, qırmızı yanaq al yanaq,  
Mənim butam, sənin yarın gəlibdi.  
Əmmək üçün ləzzət verir bal dodaq,  
Mənim butam, sənin yarın gəlibdi.

Qalx ayağa, geyin ala, qırmızı,  
Mən sənə vermişəm cəbirnən cəza.  
Qırx günün namazını mən qıldıq qəza,  
Mənim butam, sənin yarın gəlibdi.

Bilməm fələk meyimizə nə qatdı,  
Gündüz deyib gecə mənə zülm etdi.  
O Nəcəfdi, mənim adım Pərizaddı,  
Hər iki gözəlin yarı gəlibdi.

Gülgəz xanım diqqətlə baxıb gördü ki, Nəcəfxan daldan gələn, əvvəlki isə onun nişanlısı başqa qız imiş. Oğlan paltarında özünü allatıb. Ona görə Nəcəfxana böylə şikayət eylədi:

### **“Hicran kərəmisi” havasında**

Sən gəldin otağa, nur yağdı bağa,  
Bu qəmli könlümə həmdəm, xoş gəldin!  
Sən gələn yollara canım sadağa,  
Qəmli könlümə həmdəm, xoş gəldin!

Sən gedəni mənim qəlbimə dəyərdi,  
Bənəfşə tək mənim boynum əyərdi.  
Qızılıgülün çalqısıyla döyərdi,  
Qəmli könlümə həmdəm, xoş gəldin.

*Nəcəfxan:*

Nəcəfəm, qaldım qürbət ellərdə,  
Sözüm dəstan oldu dildən-dillərdə.  
Xanı xanım qaldı viran çöllərdə  
Gedib deyin Xanı xanım, xoş gəldin.

*Pərizad:*

Pərizad deyər, zər-zibalı yükümüz,  
Gülşəndə oxur o bülbülüümüz.  
Vəzir qızı sən də, mən də ikimiz  
Gedək deyək Xanı xanım, xoş gəldin.

Qızlar Xanı xanımın pişvazına getməkdə olsun, sizə söyləyim  
vəzirdən. Gülgəz xanım atasına məktub yazmışdı ki:

– Taxtın tarac, bəxtin qara olsun, o vaxtdan ki, məni Nəcəfxana vermisiz, qız vermisiz qız, dul vermisiz dul qalmışam.

O idi ki, vəzirin əmri ilə fərraşlar gəlib Nəcəfxanı vəzirin yanına apardılar.

Qızlar isə Xanı xanımın yanına gedib çatdıqda Xanı xanım rəml atıb Nəcəfxanın tutulmasını duydular və gələnləri də tanıdı, ona görə pişvaza gələn qızlara böylə dedi:

Bir cüt atdı çıxıb gəlir qaladan,  
Gələn gəlsin, vəzir qızı gəlməsin.  
Seyraqıf qutarmasın yaman azardan,  
Gələn gəlsin, mənim qanlım gəlməsin.

Nəcəfxanı o meydanda tutdular,  
Tutubnan qollarını tənbətən çatdilar.  
Ya tutublar, yolda indi tutublar  
Gələn gəlsin, vəzir qızı gəlməsin.

Tanı Əhməd şahin qızı Xanımı,  
Dost yolunda qoyar canını.  
Öldürsələr sizdən alacam qanımı.  
Gələn gəlsin, vəzir qızı gəlməsin.

Xanı xanım qızları geri qaytarıb dedi:

– Gedirəm şah meydanına, əyər onu qurtarta bildim, heç, yox qurtarta bilməsəm, hər tikənizi qulaxdan kiçik edəcəyəm

Xanı xanım meydana getdikdə gördü ki, iki fərraş Nəcəfxanı tutub aparır. Fərraşları əyləyib onlara Xanı xanım deyir:

### “Koroğlu” havasında

İsfahan işləri bicadi bica ,  
Şah oğluna degilən meydana gəlsin!  
Zəhmət verməsin əyri qılınca,  
Əyər mərd isə mərdana gəlsin!

Şah oğluna deyilən məni gətirməsin cana,  
Yandı qara bağrim, döndü bir yana.  
Yüz tülükü neyləsin bir ac aslana  
Şah oğluna deyin meydana gəlsin.

Şahın oğluna xəbər apardıqda o kəmərbəstələrin göndərir ki, mübarizin kim olmasını öyrənsinlər.

Xəbərçilər gələndə Xanı xanım deyir:

Tanıgilən Əhməd şahın qızı Xaniyam,  
Gərək meydanda qənimi tanıyam.  
Vallahi Nəcəfin qoç qurbanıyam,  
Şah oğluna degilən meydana gəlsin.

Xəbər şaha çatanda şah dedi ki:

– Oğul, onların milləti sehrbazdı, onlara söz demək olmaz, açın dustağı buraxın.


Fərraşlar Nəcəfxanı buraxdıqda Xanı xanım onu quş kimi atının tərginə aldı və dedi:

– Ay zalim, arım var, arım var eşşək arısı, yarımla var ha, yarımla var. Bəlkə mən gəlməyəydim, boğazını kəndirdən kim qurtaracaqdı?

— Ay xanım, sənin igidlisi varsa, onların da gözəlliyi var, deyib qırx gün-qırx gecə üç qızın üçün də toyunu tutub onları özünə gəlin aldı.

***Bitdi***

02.02.1938



*Ortoğrol Cavid*

## “DƏDƏ QASIM” HAQQINDA



ŞIQ deyişmələrindən başqa bir sıra nağıllar var ki, onların mövzusu da aşiq deyişməsi, yaradıcılıq müsabiqəsidir. Bunlardan biri də Dədə Qasım və Aşıq Əhməd haqqındaki nağıldır. Bu temanın bir neçə variantı vardır. Bəziləri Qasımin çobanlıq etməsi, kiçik Əhmədlə görüşməsindən başlayaraq təsvir edir. Bu nağılda isə istər Dədə Qasımın və istərsə ləzgi Əhmədin keçmiş haqda heç bir şey yoxdur. Bu hal isə nağılin qiyamətini heç də azaltmır.

Nağılin böyük, bəlkə də əksər hissəsini Dədə Qasımın İrandan Dağıstana gedərkən yolda etdiyi işlər, gördüyü qızlara tərifnamə oxuması tutur.

Bu təriflər bir hadisə qabığında verilib.

Şah Abbasın sərkərdələrindən Əmir xan 150.000 əsgərlə Dağıstan hücum yapır. Dağıstan hakimi Şamil şah belə deyir: "...mənim ləzgi Əhməd adlı bir aşığım var. Əgər Şah Abbas öz aşıqlarından göndərib deyişmədə ləzgi Əhmədə qalib çıxdıra bilə, mən davasız-şavasız Dağıstanı İran səltənətinin təxti-idarəsinə verərəm".

Bu şərtə əməl edirkən ləzgi Əhməd 39 iranlı aşığı bağlayır, sonnunu aşiq olaraq Dədə Qasımı gətirirlər.

Dədə Qasımın şeirləri də bu münasibətlə Dağıstana gələrkən,

yolda gördüyü qızlara, xanımlara qoşulub. Bu şeirlər folklor dakı bütün xarakterik cizgiləri, optimistik əhval-ruhiyyəni özündən saxlamışdır. Dədə Qasım Dağıstana gedərkən bir şərt qoyur ki, istədiyim qızı verin. İstədiyi qız kimdir? Aşıq Dədə Qasımin istədiyi qızın üç qardaşı vardır. Hamısı da sərdardır. Onlar öz bacılarını aşiq Dədə Qasımı vermək istəmirlər. Bu fakt kiçik olsa da, çox böyükdür. Bu hadisə ilə aşıqların hüquqsuzluğu daha aydın hiss olunur.

Dədə Qasımin onu Dağıstana aparmaq üçün göndərilən Səfərəli bəyə olan cavabı da maraqlıdır. Səfərəli bəy onu tanımayıb Dədə Qasımı soruşurkən, o belə cavab verir:

“Tani mənəm, bil mənəm, gör mənəm”.

Səfərəli bəy elə düşünür ki, o “tanımırəm, bilimirəm, görmü-rəm” deyir, lakin aşiq “mənəm”lərlə özünü işaret etmək istəyir.

Bunlardan daha maraqlı moment ləzgi Əhmədlə Dədə Qasımin deyişməsi prosesidir. Bu deyişmədə bir çox elmi məsələlər var. Məs.

*Sual:*

“O nədir doğar əlsiz ayaqsız,  
Neçə gündən sonra ayağı var, əli var?”

*Cavab:*

“Qurbağadır doğar əlsiz ayaqsız,  
Qırx gündən sonra ayağı var, əli var”

Yaxud,

*Ləzgi Əhməd:*

O nədir cəsədi var, səri yox,  
Nə arvatdı ildə doğar, əri yox.

Dimdiyi yox, cıqqası yox, pəri yox  
O nədi qanadında xalı var?  
*Dədə Qasım:*

Soxulcandır cəsədi var, səri yox.  
Ağac arvatdır ildə doğar, əri yox.  
Dimdiyi yox, cıqqası yox, pəri yox,  
Kəpənəkdir qanatında xalı var.

Bunlar xalqın canlıları – heyvanlar, bitkilər, təbii hadisələr haqq-dakı biliklərinin ifadələrindən kiçik bir nümunədir.

Çox vaxt insanlığın duyğuları haqda, ağır sözün, xainin nifrətliliyi haqda, ümumən möişət haqda misralar olur. Məs.

“*Ləzgi Əhməd:*

O nədir sınsa da sarınmaz,  
Nə kimsədir artmaz, doymaz, barınmaz?

*Dədə Qasım:*

O könüldür sınsa da sarınmaz,  
Xain kimsə artmaz, doymaz, barınmaz.

Yaxud,

*Ləzgi Əhməd:*

O nədi gələr keçər?  
O nədi mələr keçər?  
O nədi dələr keçər? –  
Yarası çox, qanı olmaz.

*Dədə Qasım:*

O ömürdü gələr keçər,  
O güllədi mələr keçər.  
Yaman sözdür dələr keçər,  
Yarası çox, qanı olmaz”.

Bu misralarda aşığın xalqın saf, təmiz duyğularını əks etməsi aydınca görülür.

Leksikon etibarı ilə maraqlı bir xüsusiyyət yoxdur, lakin bəzi kəlmələr xalq dilinə uyğunlaşdırılmışdır. Məs:

“Sövlə mənə görüm handan gəlirsən”


“Söylə” əvəzinə “sövlə” və “hardan” əvəzinə “handan”.

Yaxud:

“Övhalım sənə bildirim”... Əvvəla “ə” səsi “ö”yə keçib. İkinci sözün əslisi “əhval” ikən “h” və “v” səsləri yerlərini dəyişdirməklə metatez olub (əhval).

“Dədə Qasım” nağılı nəşrə layiqdir, tərcüməsi isə müvəffəqiyətsiz çıxar. Çünkü bu hekayənin maraqlılığı hadisələrdə deyil, ancaq ifadələrdə, onlardakı xəlqilikdə, Azərbaycan dilinə aid bir çox xüsusiyyətlərdədir. Tərcümədə isə bunlar bilinmir.

20.11.1939



## DƏDƏ QASIM VƏ LƏZGİ ƏHMƏD

Yazıcıya aldı: Hüseyin İskəndərov



ƏBƏRİ verək Şix oğlu Şah Abbasdan. Bir gün Şah Abbas sərdarlardan Əmirxan sərdarı Dağıstana göndərdi ki, onu fəth eləsin. Əmirxan sərdar yüz əlli min qoşunla Dağıstana yürüş edib Şamil şahı işdən hali elədi. Dağıstanın hakimi Şamil şah xəbər verdi ki:

– Siz də Məhəmmədisiz, biz də. Mən təklif edərdim ki, nahaq yerdə islam millətini qırğına verməyək. Mənim ləzgi Əhməd adlı bir aşığım var. Əyər Şah Abbas öz aşixlarından göndərib deyişmədə ləzgi Əhmədə qalib çıxdıra bilsə, mən davasız Dağıstanı İran səltənətinin təhti idarəsinə verərəm.

Əmirxan sərdar bu təklifə razi olub, ləzgi Əhmədlə deyişmək üçün otuz doqquz Şirvan aşığı gətirdi. Lakin ləzgi Əhməd onların hamısını bağladı. Əmirxan sərdar nə edəcəyini bilmirdi. Sərdarın bikefliyini duyan sərgərdələrdən biri – Səfəralı bəy Əmirxan sərdara dedi ki:

– Tikmədaşda bir nəfər məşhur aşix var adı Dədə Qasımdir. Mən əminəm ki, əyər o burda dursa, ləzgi Əhmədi söz altında boğar.

Əmirxan sərdar Səfəralı bəyin özünü həmin aşığı gətirməyə Tikmə daşa göndərdi. Səfəralı bəy axşam Tikmə daşa çatıb şəhərin kənarında bir cavana rast gəlib soruşdu:

– Ay oğlan, burada Dədə Qasım adında bir aşix var, onu mənə nişan verərsənmى?

– Tanı mənəm, bil mənəm, gör mənəm.

Səfəralı bəy elə zənn etdi ki, bu “tanımıräm” dedi. Ötüb keçmək istədikdə həmin oğlan Səfəralı bəyi öz evinə qonaq apardı. Şam yeməyindən sonra Dədə Qasım Səfəralı bəyə dedi:

– Ərbab izn versəydiniz, mən də aşixlar təhərində sizə saz çalıb oxurdum.

Səfəralı bəy buyurdu ki:

– Bəs elə isə sazını gətir, könlümüzü bir az aç.

Dədə Qasım sazını gətirib basdı sinəsinə, görək nə deyir:

### **“Şikəstə” havasında**

Seyraxları seyr edən, xan oğlu.  
Sövlə mənə, görüm hardan gəlirsən?  
San içində şöhrətin var sam oğlu  
Məlum başdan keçib candan gəlirsən.

Görən olmaz nazlı yarın saçını,  
Alan olmaz ağ üzündən maçını.  
Gəncə ötərcisi, Təbriz laçını,  
Ya Şəkidən, ya Şirvandan gəlirsən.

Saf laçinsan, ovlaqından cidasan,  
Qara bağrim qaynağında didəsən.  
Dədə Qasım, dost yolunda fəda sən  
Öz adıma Dağıstandan gəlibəsən.

Səfəralı bəy Dədə Qasımi burada tanıyıb, ona bildirdi ki:

– Əmirxan sərdar hökmü ilə Dağıstanə ləzgi Əhmədlə deyişmək üçün nə cür olur-olsun onunla getməlidir.

Dədə Qasım təklifə razı olub, cavab verdi ki:

– Gələrəm bu şərtlə ki, mən ləzgi Əhmədi bağlayandan sonra siz də mənim sevdiyim bir qızı mənim üçün alıb verməyi boynuna alın.

– Sevmisən, yoxsa sevəcəksən?

– Sevmişəm, ancaq onun üç qardaşı var, üçü də sərdarlardır. Bacalarını mənə verməyə razı olmurlar, qız özü isə mənə vurulmuşdur.

Səfəralı bəy şərtə razı olub, dilindən kağız verdi.

Səhər açılcaq bunlar atlarını minib Dağıstana tərəf getməkdə ikən Dədə Qasımlı sevdiyi qızı balkonunda görüb götürür:

### **“Quba kərəmisi” havasında**

Köç-köç oldu ellər, köcdü yurdundan,  
Başı ala qarlı dağlar qal indi.  
İçən ölməz ab-kövsər suyundan  
Axan çaylar, tər bulaxlar qal indi.

Bivəfasan, heç görmədin, vəfan yar,  
Canım çıxsın, çəkim cövri-cəfan yar.  
Mən ölündə kimlər sürər səfan yar,  
Viran olmuş ağa otaqlar indi.

Dədə Qasımin yerə düşməz sözləri,  
Dərd əlindən kabab oldu közləri.  
Qərib yerdə, yad ölkədə gözləri  
Ağla, ağla vətən deyib qal indi.

Söz tamam olandan sonra onlar yollarına davam elədilər. Bir qədər yol getdikdən sonra bir çayda çimən qızlara rast gəldilər. Dədə Qasımlı atını əyləyib sazını köynəyindən çıxardır görək nə deyəcək:

### **“Dubeyt” havasında**

Nə baxırsan maral gözlüm,  
Mənə biyanalar kimi.  
Durum dolanım başına,  
Şama pərvanələr kimi.

Bağbançı bəslər meyvəni,  
Dönsün sıryaqif lövünü.  
Yıxmışan könlüm evini,  
Top dəymış qalalar kimi.

Dədə Qasım Tikmədaşlı,  
Qəmdən olu gözü yaşılı.  
Sudan çıxdı yaşıl başlı,  
Silkindi sonalar kimi.

Arazi keçib üç ağac yol gedəndən sonra posta yoluna çıxdılar. Bu yol ilə üç xanım İrəvandan Naxçıvana gedirdi. Dədə Qasım bunları görcək deyir:

- Səfəralı bəy, atı bir dəqiqə saxla, ürəyimə üç xanə söz gəlib, bunlara deyəcəyəm.
- Yox canım, qoy rədd olub getsinlər, yolcu yolunda gərək. Dədə Qasım qulax asmayıb götürür sazını:

### **“Qoşma” havasında**

Vara-vara üç gözələ tuş oldum,  
İrəvanın, Naxçıvanın yolunda.  
Zərbaf mintənəli, tirmə köynəkli  
Altun iyələ bazubəndləri qolunda.

Yaxşı olur nazlı yarın tazası,  
Əmmək üçün ləblər üstə məzəsi.

Altun saç bağının gümüş qozası,  
Bənd olubdu əbrişimin telində.

Qasım deyər, asıla idim tuyundan  
İçmək olmaz ab-kövsər suyundan.  
Dedim, a qız, bir xəbər ver soyundan,  
Dedi Bərgişliyəm, türkmən elindən.

Dədə Qasım sözünü tamam edəndən sonra Səfəralı bəy atını qamçıladı, yollarına davam etdilər. Az getdilər, çox getdilər iki gündən sonra gəlib Zəngəzur mahalına çatdılar.

Buradan keçib Xinzirək kəndinə çatdılar. Xinzirəkdə hər ikisi bir nayibə qonaq düşdülər. Sabahı günü Dədə Qasım dəlləyə getdi ki, başını taraş etsin. Dəllək ülgücünü aşığın başına çəkən kimi iki barmaq enliyində başının dərisini siyirib aldı.

Dədə Qasım inildiyərək dedi:

### “Müxəmməs” havasında

Getdim, dəllək dükanına,  
Bir usta var, zol çıxartır.  
Başım tükündən tutanda  
Arpa kimi kol çıxardır.

Gözünün biri tasdadır,  
Ülgucson ağızı pasdadır.  
Gör necə hadiq ustadır,  
Dağıstana yol çıxardır.

Ülgücü sürtərlər daşa,  
İstər gözlərim qamaşa.  
Elə zərb gəlir başa,  
Zərbi məndən yel çıxardır.

Dədə Qasımın işindən,  
Çox məlumdur görüşündən.  
Ülgüclərin savaşından  
Hər kəs olsa pul çıxardır.

Nə isə, bu zəhmətə dözəndən sonra Dədə Qasım Səfəralı bəy-lə bərabər atlarına süvar olub yola düşdülər. İki gündən sonra Şuşa qalasının ətrafindakı Malibağ kəndinə çıxırlar. Bu kənddə bir evə qonax olurlar. Ev sahibi bir arvad idi. Həmin arvad şam taamına bir quru çörəkdən başqa bunlara heç nə vermədi. Gecə keçəndən sonra isə qadının oynası gəlib çıxır. Qadın əl-ayağa dùşüb ertədən hazırladığı toyuq, plov və qayqanağı onun qabağına qoyur. Sonra eşqbazlığa şüri edirlər. Dədə Qasım yorğanın altın-dan bu əhvalatı görüb yerindən qalxır, divardan sazını götürür:

### **“Şikəstə” havasında**

Ay ağalar, mən ha günahkar oldum,  
Mən ki, bildim bivəfadır gələn yar.  
Bir yandan hicran qəmi, yar qəmi  
Sənsən məni dərdə salan yar.

Nə istəyirsən, gedim alım bazardan?  
Seyraqıf qurtarmasın nazardan.  
Nə müddətdi canımı saldım nəzərdən,  
Yaddar ilə oynayıban gülən yar.

Dədə Qasım, nə gəzirsən bu dağda,  
Siyah zülfün şan-şan olur buxaqda.  
Sən görən güllər yoxdu bu bağda,  
Məgər girdin dost bağına talan yar.

Bu sözü eşidən kimi arvadın oynası qaçıır, qadın isə Dədə Qa-

simin ayağına düşüb:

– Sən Allah, bu sırrı bir yanda söyləmə, – dedi.

Səhər açılanda Səfəralı bəylə Dədə Qasım yollarına davam etdilər. Bir-iki gündən sonra da Gəncəyə çatıb Səfəralı bəyin tanışı molla Sadığa qonax olurlar.

Sən demə, Molla Sadığın qızı Sənəm harada aşır gördükdə onunla deyişib sazını əlindən alırmış. O günü isə Sənəm xalasığılə getmişdi. Xalasığıldən qayıdır Görür ki, evlərində aşır qonaq düşüb. Sənəm dərhal Dədə Qasımı deyişmək üçün deyiş meydanına dəvət etdi.

Dədə Qasım sazını alıb gəlir. Sənəm götürür, görək nə deyir:

### **“Bayati” havasında**

Sənəm mənəm, gül mənəm,  
Ağla mənəm, gül mənəm.  
Səksən səkkiz yarpaxdan.  
Doxsan doqquz gül mənəm.

*Dədə Qasım:*

Sənəm, Sənəm gül Sənəm,  
Ağla Sənəm, gül Sənəm.  
Səksən səkkiz molla var,  
Doxsan doqquz gül Sənəm.

*Sənəm:*

Əziziyəm ələsən,  
Dürrü qoy ələ sən.  
Ya tülküsən, ya dovşan,  
Ya da kərtənkələsən.

*Dədə Qasım:*

Nə gəzirsən belə sən,  
Əlin verdin ələ sən.  
Bildir bicəkdə idin,  
Bu il gəldin kələ sən.

**“Təcnis” havasında**

*Sənəm:*

Mənnən girdin meydana,  
Sorum min kəlmiyyat səndən.  
Sən bir dur yerə düşəndə,  
İstə gəlsin nicat məndən.

*Dədə Qasım:*

Ərnən girdim meydana,  
Sormam min kəlmiyyat səndən.  
Sığınnam pərvərdigara,  
İstəməm nicat səndən.

*Qız:*

Sən bilirsən, mən balayam,  
Dağlar başında lalayam.  
Mən bir alınmaz qalayam,  
Qalıb top-top uzat məndən.

*Dədə Qasım:*

Allahımı yad eylərəm,  
Dad ilə fəryad ilərəm.

Qalavı bərbad eylərəm,  
Gələr hök-hökümət məndən.

*Qız:*

Sözlərim yaza bilməzsən.  
Eşqimə dözə bilməzsən.  
Mən dürrəm qaza bilməzsən.  
Gəlir bu qabiliyyət məndən.

*Dədə Qasım:*

Gəl ikimiz sazış edək,  
Sazışımız bazış edək.  
Mənlə sən yarış edək  
Qələm məndən, dəmət səndən.

*Sənəm:*

Sənəm diyər, mura bənzərsən,  
Yələsiz tirə bənzərsən.  
Bir qatrə qara bənzərsən,  
Məndən yox iltifat səndən.

*Dədə Qasım:*

Qasım dedi, mən cavanam,  
Mən öz eşqmə güvənəm.  
Mən bir tuqi zər nişanam,  
Keçərəm yeddi qat səndən.

Onlar deyişərkən molla Sadıq gəlib çıxır, qızına acıqlanaraq alıb aparır.

Səfəralı bəylə Dədə Qasım oradan gəlib Kür çayının kənarında Mingəçevirdə duruş edirlər. Mingəçevirdən çıxıb gedərkən. “Sənəm, Sənəm bəri gəl, uşaq ağlayır” deyən səs eşidib Dədə Qasım dönüb baxıb görür ki, Sənəm bir gözəl yemə-içmə xətti-xalınə, gül cəmalinə bax doy, bir cəvanəzəndir.

Dədə Qasım götürür onu tərifləməyə:

### “Döşəmə” havasında

İndi gözəllərə gəlhagəl oldu,  
Yaşılı gülgəzdi, allı sənəm gəl.  
Ovçusun görəndə maral baxışlı,  
Uzundur birçəkli, xallı Sənəm, gəl.

Aşixmisan bir söz söylə öz-özündən,  
Aləm dada gedər ala gözündən.  
Danışanda şəkər damar sözündən  
Qaymaq dodaqların ballı Sənəm, gəl.

Dədə Qasım sənnən elər hənəklər,  
Ağ üzündə xallar bənək bənəklər.  
Zərbaf mintənəli tirmə köynəklər.  
İncə belli əbrə şallı Sənəm, gəl.

Söz qurtaran kimi hər ikisi Dağıstana doğru yola çıxdılar. Bunnar yol getməkdə ikən ləzgi Əhməd vaqı�ində gördü ki, bir camış onu buynuzu arasına alıb yuxarı atdı. Yuxudan durarkən yuxusunu Şamilə söyledi və təbir etdi ki, əyər Əmirxan sərdar bir aşırda gətirərsə məni bağlayacaq. Bu maqamda Səfəralı bəy aşır Dədə Qasımla bərabər Əmirxanın otağına gəlmişdilər. Əmirxan Şamil şaha xəbər göndərdi ki, ləzgi Əhməd sazını kökləsin.

Çox çekmədən deyiş meydanı tərtib olub hər iki aşır qarşı-qarşıya durdular.

Ləzgi Əhməd qabağa düşüb o biri aşıxlara verdiyi suali buna da verdi. Kiliddəmə bundan ibarət idi. “Aşıx, bilirəm, bilmirəm nə deməkdir?”

Dədə Qasım cavab verir ki:

– Elə bu matahınan mənim qabağıma çıxırsan?

– Sənin sualına cavab budur “Bilirəm öləcəyəm, amma bilmirəm nə vaxt öləcəyəm”.

Ləzgi Əhməd götürür:

### “Bayati” üstündə

Xoş gəldin Dədə Qasım,  
Xoş vaxtin Dədə Qasım.  
Ləzgi Əhmədin əlindən,  
Gedərsən dada Qasım.

*Dədə Qasım:*

Ləzgi, özün dağa ver,  
Hirsinə qadağa ver.  
Dədə Qasımdan qurtarsan  
Qurban kəs, sadağa ver.

Ləzgi Əhməd götürür qıfilbəndi:

Səndən xəbər alım, ay Dədə Qasım,  
O kimdi ki, dürlü-dürlü hali var?  
Nə qurddu quzu ilə dolanı,  
Yeyə bilməz nə kimi fili var?

*Dədə Qasım:*

Al cəvabın, Əhməd ləzgi,  
Haqq özüdü, dürlü-dürlü hali var.

Şeytan qurddur, iman quzu, dolanır,  
Yeyə bilməz dua kimi fili var.

*Ləzgi Əhməd:*

O nədir dayanıbdır dayaqsız?  
Nə atdır yola varmaz yayaqsız?  
O nədir doğur əlsiz, ayaqsız? –  
Neçə gündən sonra ayağı var, əli var.

*Dədə Qasım:*

Göy çadırıdır, dayanıbdır dayaqsız,  
Meyit atdır, yola varmaz yayaqsız.  
Qurbağadır, doğar əlsiz-ayaqsız,  
Qırıx gündən sonra ayağı var, əli var.

*Ləzgi Əhməd:*

O nədir sınsa da sarınmaz?  
Nə kimsədir artmaz, doymaz, barınmaz?  
O kimdi qusulnan ərinməz? –  
Ləzgi Əhmədin bu müşguldə əli var.

*Dədə Qasım:*

O gönüldür sınsa da sarınmaz,  
Xain kimsə artmaz, doymaz, barınmaz.  
Binamazdır qusulnan ərinməz,  
Dədə Qasımin bu müşguldə əli var.

Əmirxan sərdar ayağa qalxıb dedi:

– Əhməd sənə yetər, qoy indi Dədə Qasım qabağa düşsün.  
Ləzgi Əhməd razı qalmayıb aşığın adətidir üç xanə desin gərək.  
Dədə Qasım araya girib:

– Sərdar, qoy nə deyir, desin, – dedi.  
Aldı Ləzgi Əhməd:

Səndən xəbər alım, ay Dədə Qasım,  
Həzrət Adam hansı güldən nuş oldu?  
O kim idi əl götürdü dünyadan –  
Nədən soyundu xırxapuş oldu?

*Dədə Qasım:*

Al cavabın, Əhməd ləzgi,  
Həzrət Adəm qızılgüldən nuş oldu.  
Abiddir, əl götürdü dünyadan,  
Rəxtən soyundu, xılıxapuş oldu.

*Ləzgi Əhməd:*

O nədi başı dönər, qıçı dürr?  
O kimdi cəhənnəmdə suçudur?  
Nə dağdı qarışqadan kiçikdir? –  
Nə aslandı, onu görcək nuş oldu.

*Dədə Qasım:*

Ərş xoruzudur başı dönərdir, qıçı dürr,  
O ilandır cəhənnəmdə suçudur.  
Qar girvəsidir, qarışqadan kiçikdir  
Bulut aslan onu görcək nuş oldu.

*Ləzgi Əhməd:*

O kim idi özü öz isbatında?  
O kim idi gəzdi insan zatında?

Neçə il gəzdi bəni-adəm sifətində?  
Neçə gün də qanaddandı quş oldu?

*Dədə Qasım:*

Musa idi, özü öz isbatında,  
İsa idi gəzdi insan zatında.  
Otuz üç il gəzdi bəni-adəm sifətində,  
Qırx gündə qanadlandı quş oldu.

*Ləzgi Əhməd:*

Ləzgi Əhməd deyər hərif İsayə,  
Hansı gündə Törat gəldi Musaya?  
Neçi ildə İncil yazıldı İsaya,  
İsa getdi göyə kimə tuş oldu?

*Dədə Qasım:*

Dədə Qasım deyər hərif İsaya,  
Şənbə günü Törat gəldi Musaya.  
Altmış dörd ildə İncil yazıldı İsaya,  
İsa getdi göyə nura tuş oldu.

Əmirxan sərdar tab etməyib yenə də yerindən sıçradı ki:

– Niyə ləzgi Əhməd bu qədər vaxt qabağa düşür?

Əhməd cavab verdi ki:

– Hələ bir qatarım qalıbdır.

Sözünə davam edərək deyir:

Sənə deyim, Dədə Qasım,  
Hər saatın bani olmaz.  
O nədi gözün önungdədi,  
Görə bilsəm, sanı olmaz?

*Aldı Dədə Qasım:*

Al cəvabın, Ləzgi Əhməd,  
Qoç iyidin kamı olmaz.  
Kiprik gözün önungdədir,  
Görə bilsən sanı olmaz.

*Ləzgi Əhməd:*

O nədi, gələr keçər?  
O nədi, mələr keçər?  
O nədi, dələr keçər? –  
Yarası çox, qanı olmaz.

*Dədə Qasım:*

O ömürdü, gələr keçər,  
O güllədir mələr keçər.  
Yaman sözdür, dələr keçər,  
Yarası çox, qanı olmaz.

*Ləzgi Əhməd:*

Ləzgi Əhməd kifirin tökər,  
O kimdi ki qəddin bükər.  
O nədi ki nara çəkər,  
Səsi çoxdur, canı olmaz.

*Dədə Qasım:*

Dədə Qasım: kifirin tökər,  
O qocadır. qəddin bükər.  
O yeldir nərə çəkər  
Səsi çoxdur, canı olmaz.

Burada Əmirxanın təklifilə Dədə Qasımi qabağa salmaq istədilərsə də, lakin Ləzgi Əhməd icazə verməyib soruşur:

Səndən xəbər alım, ay Dədə Qasım,  
O kimdir min bir hali var?  
Nədən hasil oldu ərşin arğacı,  
O nədi toxunmamış xəli var?

*Dədə Qasım:*

Al deyim cəvabın, ay Əhməd Ləzgi,  
Haqq özüdür, min bir hali var.  
Sudan hasil oldu ərşin arğacı  
Yer çiçəkdir, toxunmamış xəli var.

*Ləzgi Əhməd:*

O nədi cəsədi var, səri yox?  
Nə arvaddı, ildə doğar, əri yox?  
Dimdiyi yox, ciqqası yox, pəri yox? –  
O nədi qanadında xalı var?

*Dədə Qasım:*

Soxulcandı cəsədi var, səri yox,  
Ağac arvaddı, ildə doğar, əri yox.  
Dimdiyi yox, ciqqası yox, pəri yox,  
Kəpənəkdir qanadında xalı var.

*Ləzgi Əhməd:*

Nə dəryadı, suyu yoxdur, dalalar,  
Nə qumasdır, satmaq olmaz alalar.

O nədir dırnağından balalar?  
O nədir, əmmək üçün balı var?

*Dədə Qasım:*

Könül dəryadır, suyu yoxdur, dalalar,  
Ağıl qumaşdır, satmaq olmaz alalar.  
Bal beçəsi dırnağından balalar,  
Şəkər qəmişinin əmmək üçün balı var.

*Ləzgi Əhməd:*

O nədir ki, gəzər, gəzər zatı yox?  
O nədəndir tikişi yox, qəti yox?  
O nədi dəvəsi yox, atı yox  
Qonmaz köçər, bir tükənməz yolu var.

*Dədə Qasım:*

O yeldi ki, gəzər-gəzər zatı yox,  
Dəri göndür-tikişi yox, qəti yox.  
Aynan gündür dəvəsi yox, atı yox,  
Qonmaz köçər bir tükənməz yolu var.

*Ləzgi Əhməd:*

Səndən xəbər alım, Dədə Qasım,  
Şeş arasında beş nədir.  
Kim on sevdidi, kim on iki,  
Dahi bu keşakeş nədi?

*Dədə Qasım:*

Al cəvabın, Əhməd Ləzgi,  
Beş vaxt namaz arasında şeş olu.

Siz on sevdiniz, biz on iki,  
O səbəbə keşakeş olu.

*Ləzgi Əhməd:*

O kimdi ki, özün öyməz?  
O kimdi ki, heç zad yeməz?  
O nədir dünyadan doymaz?  
Dəryalar içən sırkeş nədi?

*Dədə Qasım:*

Qoç iyiddir, özün öyməz,  
O şeytandır heç zad yeməz.  
Dəyirmandır, dünyadan doymaz,  
Dəryalar içər sırkeş olu.

*Ləzgi Əhməd:*

Kim qırxdı Rəsulun başın?  
Kim gətirdi ülgücü, daşı?  
Kim idi onun sirdaşı? –  
Ləzgi Əhmədə təftiş nədir.

*Dədə Qasım:*

Səlman qırxdı Rəsulun başın,  
Cəbrail gətirdi ülgücü, daşı?  
Haqq idi onun sirdaşı,  
Dədə Qasım təftiş olur.

Burada Dədə Qasım qabağa düşüb soruşur:

### “Müxəmməs” havasında

Aşıx, eşq olsun, meydana  
Girə bilirsən, bismillah.  
Eşqin ataşı canıma  
Sala bilərəm, bismillah.

Aldı Ləzgi Əhməd:

Həqiqətdən mən ha gəldim,  
Məni gətdin, cana billah.  
Əvhalım sənə bildirim,  
Sığınmışan, xana billah.

*Dədə Qasım:*

Aşıx, səndən zat istərəm,  
Sözündən isbat istərəm.  
Səndən min kəlmiyyat istərəm,  
Bula bilərsən, bismillah.

*Ləzgi Əhməd:*

Aşıgam, sözüm urfana,  
Xədəngi qoy sən nişana.  
Durmuşam mərdi-mərdana  
Girərəm meydana, billah.

*Dədə Qasım:*

Dədə Qasım, bu dağında,  
Gül bürünmüş budağında.  
Mənnən sərdar otağında  
Qala bilərsən, bismillah.

*Ləzgi Əhməd:*

Əhmədəm, mat eylərəm,  
Sifətimi zat eylərəm.  
İndi səni pərt eylərəm,  
Çəkərəm ərkanə, billah.

Dədə Qasım götürür:

**“Təcnis üstə” havasında**

Axtarma meyli mənə yetişdi,  
Talib oldum övliyalər beşinə.  
Beş yaşında on beş raha yetişdim,  
Beşin atdım, beşin tutdum, beşi nə?

Ləzgi Əhməd qıfılbəndi aça bilməyib dedi:  
– Qasım, sözünü tamam elə.

Aldı Qasım:

Bir ər gördüm öz işində çarasız,  
Cəsədindən qanlar damar yarasız.  
On beş nəstə göydən endi qarasız,  
Beşi xələt, beşi kusbənd, beşi nə?

Ləzgi Əhməd buralarda qarixıb:

– Mən hələ qolyan çəkirəm, sözünə davam et, – dedikdə mey-dandakılar gülüşdülər.

Alır Dədə Qasım:

Çox aşıqla tutmuşam bəsim,  
Ərindi, silindi qalmadı pasım.  
On beş nəstə yenibdi şikəstə Qasım,  
Beş əslidi, beş pəridi, beşi nə?

Ləzgi Əhməd cavab verdi ki:  
– Götür görək daha nə deyəcəksən?  
Alır Dədə Qasım:


### “Müxəmməs” havasında

İbtida ruzi əzəldən,  
İlqar ilə iman mənim.  
Din mənim, məssəb mənim,  
Yer mənim, göy mənim.  
Ay mənim, yıldız mənim,  
Bağ mənim, bağban mənim,  
Sırr mənim, sərpuş mənim.

Pəvər mənim, millət mənim,  
Abı ataş xakı baddan,  
Xəlq eylədi yezdan bizi.  
Üç yüz altmış altının üstündən  
İsbat oldu üç yüzü,  
Bağladılar dörd yüz oxat,  
Dəryada qırx dörd dənizi  
Altmışın biri oldum.  
Yetmişin qırx səkkizi  
Beş içində altı Məkkə  
Səkkizdə fərman mənəm.

Ləzgi Əhməd bu sözlərin mənasını tapmadıqda Əmirxan sərdar əmr elədi ki, ləzgi Əhmədi dustaq etsinlər. Ləzgi Əhməd dus-taq edilərək Dağıstan İranın təhti idarəsinə keçdi. Dədə Qasıma isə, Səfəralı bəy söz verdiyi üçün hökumət əmrilə Tikmədaşda sev-diyyi qızı alıb verirlər.

*Bitdi*



## *Ortoğrol Cavid*

### AŞIX ƏSƏD RZAYEVİN SÖYLƏDİYİ “HEYDƏR BƏY” NAĞILI HAQDA



OLKLORDA bir çox nağıllar var ki, Şah Abbas və vəziri Allahverdi xan xüsusi rola malikdir. Bu nağılin əsas teması Heydərlə Süsənbərin sevgisidir. Heydərin kiçikliyini təsvir edirkən Şah Abbas toxunulur. O, adil hökmüdar kimi əks olunur. Bir çox nağıllarda Şah Abbas kiçik bir uşağı öz himayəsinə alıb saxlıyır. Yaşa dolurkən oğlan yuxuda öz sevgisini görüb ardınca gedir. O, hər zaman şahdan icazə almалı olur.

Bu obrazlarda vassallıq elementləri dəxi vardır.

“Heydər bəy” nağılında yuxunun olmaması yaxşı isə oxşayışlar daha çoxdur. Mis.: Şah, Heydərlə siyahətə çıxan atlara öyrədir ki, siz iki-bir geri dönün, nəhayət o da dönsün. Yaxud: Heydər çoxlu çadır görüb, ən böyükünə girir, gözəl qızı görən kimi sevir, şeir oxuyur.

Vuruşda Heydər yazılılanırkən qız onu yaralayır, sonra peşiman olur.

Bu motiv dəxi bir çox nağıllarda mevcuddur.

Hadisələr inkişafı, onların quruluşu sadə, bəsit və zəifdi. Nağılı aşiq Əsəd özü yazdığından xalq dilinin bəzi xüsusiyyətləri özünü

göstərmişdir. Mis.: Metatezlər vardır:

“dərvış” əvəzinə “dəvriş”.

“yanıqli” əvəzinə “yanqılı”.

Təsirlik halında “n” səsinin “y”yə keçməsi:

“Abbas dedi: buraxın gəlsin qarayı”.


Kəlmələr əvvəlində ilavə saitlər vardır:

“razi” əvəzinə “irazi”. “yükləmək” əvəzinə “ükləmək”.

Bir çox fərqlər var ki, onları dil xüsusiyyəti kimi götürmək doğru olmaz, onlar aşığın savadsızlığından doğan səhvlərdir.

Nağılin teması bəsit olduğundan müasir oxucular ruhunu oxşayamaz və buna görə çapa lüzumsuzdur.

10.02.1940



## HEYDAR BƏYİN NAĞILI

Söylədi: *Aşıq Əsəd Rzayev*



İZƏ söyləyim İsvahannan. İsvahanda bir qaridan. Qarının adı Səlminaz. Səlminazın əri ölüür. Boyunda bir uşaq qalır. Vaxd tamam olur. Səlminaz bahəmini yerə qoyur. Olur bir oğlan. Oğlanın adını qoyurlar Heydar. Heydarı anası çox çətinlik ilə saxlayır. Çör-çöp yiğib, satıb, heyłə dolanıb Heydəri səkkiz yaşına çatdırmışdı.

Amma günlərin birində şix oğlu Şah Abbas vəzir Allahverdi xan iylə çıxıb şəhəri gəzirlərdi. Küçənin birində gördülər ki, bir bölük uşaq oynuyur, amma bir uşaq var-həmi kamaldan, həmi camaldan çox yaxşıdı. Şah Abbas dedi:

– Vəzir Allahverdi xan, xəbər al, görək kimin uşağıdı.

Vəzir soruşdu:

– Kimin uşağınan, adın nədi, atan-anan varmı?

Uşaq cavab verdi ki:

– Mənim adım Heydardı, atam da yoxdu. Bir qoca anam var, o da kasıbdı.

Şah Abbas dedi:

– Oğlum, oxuyarsanmı, səni oxudam?

Heydar dedi:

– Babacan, oxumağı çox sevirəm, amma pulumuz yoxdu.

Şah Abbas dedi:

– Oğlum, səni pulsuz oxudaram, – deyib uşağı apardılar.

Qarı axşam gəldi, gördü Heydar yoxdu, qonşudan xəbər aldı ki:

– Heydar hardadı?

Qonşusu dedi:

– İki dəvriş Heydarı apardı.

Qarı iki əliylə ta axşamnan sabaha qədər başına döyüb ağladı.

Səhər açılan kimi qarı başını yola-yola özünü yetirdi Şah Abbas qapısına. Şah Abbasa xəbər verdilər ki:

– Bir qarı ağlayır, deyir şikayətim var.

Şah Abbas dedi:

– Buraxın gəlsin qarayı.

Buraxdılар. Qarı içəri girən təki torpağa düşüb ağladı. Dedi:

– Şah, tasadıqın olum. Mənim səkkiz yaşında bir oğlum varıy-

dı. Axşam iki dəvriş aparıb, indi mən oğlumu səndən istiyirəm.

Şah Abbas dedi:

– Qarı, oğlunun adı nədi?

Dedi:

– Heydardı.

Şah Abbas dedi:

– Gətirin, Heydarı.

Gətirdilər. Dedi:

– Qarı, oğlun budumu?

Dedi:

– Budu.

Quçaxlıyıb üzündən öpdü dedi: – Mənim oğlum budu.

Şah Abbas dedi:

– Qarı, indi sən ol mənim anam, Heydar da oğlum olsun.

Qarı Şah Abbasın sözünə irazi qalıb şahlıq otağında əyləşdi. Heydarı da götürüb məktəbə qoydular. Heydar yeddi il oxudu, ta elmə çatdı. Amma Şah Abbas dedi:

– Mən Heydarın adını qoymudum “Heydar bəy”.

Bütün əhali Heydar bəyi Şah Abbasa oğul hesab edirdilər. Heydar bəy on beş yaşa çatmışdı, elmi də oxuyub tamam eylə-

mışdı. Könlü gəzmək istədi. Götürüb bir məktub yazdı babasının üstünə: “Baba, könlüm gəzmək istiyor”. Amma Şah Abbas da Heydarı o qədər istiyirdi, yanı məktəbdən gələnə qədər ürəyi dayanmırıldı. Çox istədiginə görə dedi:

– Oğlum, başına qoşun yiğim.

100 atlı Heydarın başına yiğib, 15 günün azuqasını da götürüb yola düşdülər. Amma Şah Abbas atlıları örgətdi ki:

– Mən Heydardan ayrı dura bilmiyəcəm, bir-bir, iki-bir qaçın, dağılın qoyun Heydar bəy tək qalsın. Tək qalanda qayıdır gələcək.

Heydar bəy başında qoşun gəzə-gəzə bir dağın ətəyində axşamlıyib qaldılar. Gecəyarı Şah Abbasın tədbirinə görə qaçıb dağıldılar. Heydar bəy qalxanda gördü ki, heç kim yoxdu. Bir atıdı, bir qılınc, qalxan, amut, nizasıdı. Tək qalıb özü-özünə dedi:

– Bu tədbir babamın tədbiridi, məni çox isdiyir, mən də gedim.

Atını minib ov ovluya-ovluya gedib bir dağın başına çıxanda gördü dağın başında gücdü çadır var, ama ortada bir ağ çadır var. Atı sürdü haman çadırın qabağına ki, bunlar nədisə qırıb bu məkülkatı babama aparacam və görüüm nə millətidilər. Atı sürüb çadırın qabağına. Amma sizə söyləyim çadır yiyələrinən. Kişmir şəhərində Qazi bəyin qızı Süsəbər xanımdan. Özü də nişanlıydı öz şəhərlərində Mahmud xanın oğlu Əhməd xana. Və qız özü də Şəmşirbazıydı. Həmişə qoşun qabağında qılınc vururdu. Heydar bəy çadırı çatan kimi atdan düşüb gördü heç kəs yoxdu, baxdı dəyədə bir gözəl oturub, əlində naxış bəziyir. Amma nəhayət gözəldi. Qızdar da sağı-solunda. Heydar bəy dedi:

– Yaxşı oldu, mən ov gəzirdim burda tapdım.

Atını qol bənd eliyib baxırdı. Qız geri döndü gördü bir gözəl oğlan durub, dedi:

– Nəcisən?

Heydar bəy cavab verdi ki:

– İsvahanlıyam.

Qız dedi:

– Oğlan, İsvahani tanımiram, bura qonaq yeri deyül, – deyib qız öz nazik dodaqları ilə bir qah-qah çəkib güldü. Gülən kimi elə bil Heydar bəyin ürəyinin başına bir ox dəydi. Bütün bədənində sümüklərinə lərzə düşdü. Eşqin sövdasına düçar oldu, qılıcı basdı döşünə, görək nə deyir burada.

*Heydar bəy:*

Qalq əyağa, boyun görünüm, gözəlim,  
Min nazinan yerışdərin qurbanı.  
Xəndan olmasan açılmaz güllər,  
Kəklik kimi gülüşdərin qurbanı.

Heydar bəy sözü deyən kimi qız əlində ipəkdən bir dənə araşqın tikirdi. Araşqını yerə qoyub dedi:

– Oğlan, indi bildim dərd əhlisən. Amma söz tək olmaz. Əylən birini də mən deyim.

*Süsənbər xanım:*

Al cavabın deyim, ay cavan oğlan,  
Bizdə yoxdu sən cavanın dərmanı.  
Nəlayix danışıb, nəlayix demə,  
Buyuram qətlinə indi fərmani.

Söz tamama yetəndə Heydar bəy dedi:

– Xanım, iraziyam sənin əlində ölməgə. Qoy mabədini deyim.

*Heydar bəy:*

Oxuyanda bilbil təki oxursan,  
Maral təki sən oycuna baxırsan.  
Nazik əldə araşqının toqursan,  
Əlvən-əlvən naxışdarın qurbanı.

*Süsənbər xanım:*

Ahu kimi nə gəzirən dağlarda,  
Durub cəlladlarım sağı-sollarda.  
Bir gül olub əgər bitsəm bağlarda,  
Bağban olsan mən demərəm dər məni.

Heydar bəy dedi:

– Xanım, bu qədər məni təqit etmə.

*Heydar bəy:*

Heydar bəyəm, neyləmişəm nedərəm,  
Tərlan mənəm, kəklik döşün didərəm.  
Həyana getsən, mən də gedərəm,  
Maral kimi baxışdarın qurbanı.

*Süsənbər xanım:*

Süsənbərəm, doğru sözüm söylüyüm,  
Eşq əlindən qara bağrim teyliyim  
Səni söysəm Əhməd xanı neyliyim? –  
Onda isdiyərmi nazdı yar məni.

Sözü qız tamam eyliyən kimi höküm elədi ki:

– Sökün çadırları bu yerdən gedək, bu kimidi gəldi məni tap-  
di, qoymadı ki, bir qədər bu dağlarda sehr eliyək.

Heydar bəy götürüb dedi:

– Xanım, əgər ki, bu dağlarda səfa sürmək isdəyirsən bir yax-  
şı həmdəminəm, gəz səfa sür.

Süsənbər xanım daha da hırslandı. Qılıc, qalxan, amut-niza-  
sını üstünə götürdü. İpək kəməri çin-çin eliyib ciyninə atdı. Dedi:

– Oğlan, gəl məndən əl çək, səni öldürərəm.

Heydar bəy qızın bu halına götürür görək nə deyir:

### “Səməndəri” havasında

Oyçusuyam, bu dağları gəzirəm,  
Maralım, ceyranım, dönəmərəm sənnən,  
İraziyam, çək qılıcı, vur boynum,  
Ay dinim, imanım, dönəmərəm sənnən.

Qız gördü oğlan ölümü gözünün qabağına alıb bundan əl çəkmir.

*Süsənbər xanım:*

Nə lazımdı oğlan qızə söz demək,  
Qayıt bu söydəda əl götür mənnən.  
Çəkərəm qılıcı, vurram boynunu,  
Qayıt bu söydəda əl götür mənnən.

Heydar bəy sözdən deyinib dedi:

– Xanım, çox da laf etmə.

*Heydar bəy:*

İsdiyirəm söhbət ola, saz ola,  
Qoynum içi bahar ola, yaz ola.  
Görməmişəm qızdan şəmşirvaz ola,  
Alagöz ceyranım, dönəmərəm sənnən.

Süsənbər xanım dedi:

– Oğlan, deyən məni qeyri sayırsan.

*Süsənbər xanım:*

Əcəl şərbətini doldurmuşam, içərəm,  
Dost yolunda başı-cannan keçərəm.  
Bir qılıcnan səni iki biçərəm,  
Qayıt bu söydəda əl götür mənnən.

Heydar bəy dedi:

– Xanım bir balaca miyana danış.

*Heydar bəy:*

Heydar bəyin budur sizə mətahı,  
Dayimə dərdinnən çəkərəm ahı.  
Müxdəsəri, sözümüz budur kütahı  
Alagöz cananım, dönmərəm sənnən.

*Süsənbər xanım:*

Hax bilir ki, gözəllərin gözüyəm,  
Aşıqların söhbətiyəm, sözüyəm.  
Süsənbərəm, Qazı bəyin qızıyam,  
Qayıt bu sövdada əl götür mənnən.

Süsənbər xanım gördü nə haq-say eliyir Heydar bəy əl çəkmir.  
Özü də deyir:

– Səni çəkəcəm caynağıma, aparacam İsvahana.

O saat qız höküm elədi ki:

– Qızdar, üklüyün çadırları.

Çadırlar üklənən vaxtı Heydar bəy qızı doğru yeridi ki, qızı çəksin caynağına götürüsün. Süsənbər xanım geri qayıdır ilan qılıca əl eliyib, qılıcı qılabilənnan çıxardıb dedi:

– Oğlan, yerində dur, mənə əl atma, indi gəl eliyək cəng. Kim-kimi basa o, ona təslim olsun.

Qız sözü deyən kimi Heydar bəy bir tərəfdən qılıcı çəkib Süsənbər xanım da bir tərəfdən qılıcı çəkib hər ikisi də pəhləvan kimi qabaxlaşış qız qalxanı götürüb başına dedi:

– Heydar bəy, urusqat sənindi, neçə qılıc vuracan, vur.

Heydar bəy üç-dörd dəfə qılıc-qalxanın üstündən həmlə elədi, amma zərbinən vurmadı ki, qızı qılıc kəsər və sonra Heydar bəy

qalxanı götürdü başına. Süsənbər xanım əl elədi. Qılıca bir vurdı ikinci qılıncda qalxan qırılıb başını iki böldü. Heydar bəy üzü üstə yerə düşüb qan apardı. Qızın ürəyi çox yanıb qılıcı yerə tulluyub o qanlı başını aldı dizinin üstünə. Gözdərinin qanını silib yavaş-yavaş üzündən öpürdü. İki əli başına döyüb deyirdi: “Qurusun mənim qolum” – deyib ağlıyırdı. Qızdar hamısı: sən bu cür oğlanı niyə vurdun? – deyib danlayırdılar.

Qız başının ipək yaylığını oğlanın başının yarasına sarıyb üzünün qanını yuyub başını qoydu o iki nar məmənin arasına. O qədər ağladı behuş oldu. Qızdar güldən-gülafdan həm qızın üzünə, həm də oğlanın üzünə səpirdilər. Qız ayıldı dedi:

– Qızdar, Heydar bəy ayılıbdı?

Qızdar dedi:

– Aylımıyb.

Qız gördü ayılmayıbdı, götürür görək nə deyir:

Süsənbər xanım.

### **“Gəraylı” havasında**

Qızdar, siz də amin deyin,  
Qurusun, əlim qurusun.  
Bir od dudu cəsətimnən  
Qurusun, əlim qurusun.

Həkim gəlsin yarasına,  
Hax yetirsin çarasına,  
Getməm bağlar arasına,  
Qurusun, əlim qurusun.

Süsənbərəm mən neylədim,  
Basdım bağrıma iyələdim.  
Əvvəlindən səf eylədim,  
Qurusun, əlim qurusun.

Süsənbər xanım sözünü tamam eliyən kimi oğlanın başını bəlinç üstünə qoyub aldı bir dənə kağız başladı yazmağa:

“– Heydar bəy, əvvəldən bilmədim. İndi mən getdim Kişmir şəhərinə, əgər ayılsan gəl dalımcə.”

Kağızı yazıb, oğlanın sinəsinin üstünə qoyub yol başladılar. Amma həmin dağın adı da Əlvən dağıydı. Özü də çox gəzməli, səfali dağ idi. Hansı ilki hansı qızın toyu olsayıdı əvvəl çıxıb Əlvən dağında sehr eliyirdi. Onnan qayıdırkı toy eliyirdi. Çünkü o dağa gələn gözəllənirdi. Amma Süsənbər xanım özü o qədər gözəliydi! İndi o gözəlligi daha da getmişdi. O gül irəngi saralıb solmuşdu. Heydar bəyin başının qanından qızın döşünə bulaşmışdı. Dedi:

– Qızdar, bu qanı yumuyacam, ta ki Heydar bəy özü gələnə qədər. Heydar bəyin qoxusunu bunnan alacam – deyib gedirdilər.

Bunlar getməkdə olsun. Heydar bəy bir sutqa da qaldı. Sonra ayılıb gördü lələ köçüb, yurd ağlıyır. Bu yana, o yana baxıb gördü heç zad yoxdu. Əl atıb başı sarınan dəsmalı açıb, yaylığı tənidi. Sonra da gördü döşündə bir kağız var. Kağızı açıb gördü ki, qız yazıb ki:

“– Heydar bəy, mən getdim Kişmir şəhərinə, özüm də Əhməd xana nişanlıyam, mənim toyum olacaq, amma qırx gün səni gözdüyürrəm. Qırx günə təki gəlginən, gəlmədin sənin yarandan ölücməm. Mən də zəhri içib elə ölücməm.”

Heydar bəy kağızdan halı olandan sonra atının ziri təgini bərkidib dedi:

– Daha mən İsvahana nəyə gedim. Qızın dalınca gedim.

Yol başlıyıb getdi. Heydar bəy yol getməkdə olsun, Süsənbər xanımın köçü gedib bir bələdə düşmüşdü. Qayıdır geri baxanda gördü Əlvən dağı qarşısında görünür. Aldı görək Əlvən dağına Süsənbər xanım nə deyir.

Süsənbər xanım:

### “Gəraylı” havasında

Veran qalmış Əlvən dağı,  
Səndə mənim yarım qaldı.  
Yaralıdı gül bədəni,  
Canda ahu-zarım qaldı.

Ağlayıram ağlar kimi,  
Başa qara bağlar kimi.  
Solğun baxça-bağlar kimi  
Məlil-müşkül narım qaldı.

Əziz yoldaşlar, bu sözü deməkdə mətləbi buyuydu ki, məmələr də solmuşdu, onun üçün deyir məlil-müşkül narım qaldı.

Aldı sözün təxəllüsünü Süsənbər xanım:

Süsənbərəm, yana-yana,  
Yanar bağrim dönər qana.  
Qalxar baxar hər bir yana,  
Bir növcavan yarım qaldı.

Söz tamama yetir, amma bura olur yeddi yolun ayrıçı. Qız həmin kağızı yazıb yeddi yolun ayrıcına qoydu, bir çubuğun arasına basırdı. Yenə ahu kimi mələyə-mələyə getdi. İndi qız getməkdə olsun, söyləyim Heydar bəydən. Gəldi çatdı həmin yeddi yolun ayrıcına. Gördü burada yeddi yol ayrılır, amma arada bir kağız var. Kağızı götürüb oxudu ki, qız burada çox yaralı söz deyib, amma yazmayıb ki, bu yolun birinnən gəl. İndi Heydar bəy mətəl qaldı ki, mən hansı yolnan gedim. İndi aldı Heydar bəy görək nə deyir.

Heydar bəy:

### **“Səməndəri” havasında**

Oyçusuyam, çıxdım Əlvən dağına,  
İtirdi bu dağda maralı canım.  
Fələyin qəhrinnən, çarxın əlinnən  
Düşdü Süsənbərdən aralı canım.

Hayif yar əlinnən içmədim badə,  
Artdı dərdim oldu həddən ziyada.  
Hər yana işləyir yalardı cada  
Bilmirəm hansınnan varalı canım.

Fələk ağlar qoydu, dahi gülmərəm,  
Ağlayaram, göz yaşımı silmərəm.  
Çarx altında nazdı yarı bulmaram,  
Kəsilər səbrimin qərəli canım.

Müxənnəti bu yollara varmasın,  
Sədirindəki qönçə gülü dərməsin.  
Arayıb axtarıb yarı görməsin,  
Dərdi-qəm əlinnən saralı canım.

Heydar bəyəm nə mürdəyəm, nə zində,  
Heç bilmədim nə məsəbdə, nə dində.  
Əgər babam məni görsə bu gündə  
Baxıb ağlamazmı yaralı canım.

Heydar bəy sözü tamama yetirib öz-özünə dedi:  
– Babamdan icazəsiz getmək dürüst dəyil. Gedim həmi babam-nan icazə alım, həmi də İsvahana gedim qızın dalınca.

İndi atını geri döndərib düşdü başı qanlı özünü çatdırıldı İsvahana, öz otağının qabağına, qulluqçular atını tutub özünü apar-dılar otağa. Babasına xəbər verdilər ki:

– Heydar bəy gəlib, amma başı çapılıb.

Babası Şah Abbas çox fikirə düşdü. Niyə mənim oğlumun başı çapılıb. Heydar bəyi çağırtdırıb gördü başı çapılıb qılıc iylə. Şah Abbas suval elədi:

– Oğlum, haramılarımı irast gəldin? Səni çapdılar, yoxsa sənə nə oldu?

Heydar bəy cavab verdi ki:

– Baba, məni haramı-zad çapmıyib. İndiki mənim dərdimnən həl olmax istiyirsən, mənimki eşq söydəsidi, indi bir saz tap sazmnan deyim.

Şah Abbas hökm eylədi, bir saz gətirin. O saat bir saz gətirdilər. Heydar bəy sazı götürdü sinəsinə, görək babasına nə deyir dər-dinnən.

Heydar bəy:

### “Duraxanı” havasında

Başına mən dönüm ədalət şahım,  
Şahım, məni dərdə salan bir qızdı.  
Hurudu, pəridi, göydə məlekdi,  
Şahım, məni dərdə salan bir qızdı.

Şah Abbas dedi:

– Oğlum, haradadı səni bu dərdə salan qız, yerini mana de görüm.

*Aldı Heydar bəy:*

Qırx incə qız gördüm solu-sağında,  
İsmi yazılıydı boyun bağında.  
Sehrana çıxmışdı Əlvən dağında,  
Şahım, məni dərdə salan bir qızdı.

Babası dedi:

– Oğlum, Əlvən dağına çıxan gözəlin hamısını mən tanıyıram. O dağa çıxanın hamısı xəstə olur. Çıxırlar ki, sağalsınlar. Ta orda elə gözəl olmaz ki, sən ona bənd olasan.

Belə deyəndə gördü Heydar bəy çox sindi, götürüb dedi:

– Oğlum, de görüm hansı şəhərə getdi?

Dedi: – baba, deyim:

*Həydar bəy:*

Tifilkən düşdüm yarın qəhrinə,  
Təhri bənzər qızılğülün təhrinə.  
Özü yazış gedif Kışmir şəhrinə,  
Şahım, məni dərdə salan bir qızdı.

Babası dedi:

– Oğlum, düzdür, Kışmir şəhrində gözəl var. İndi de görüm kimin qızıdır?

– Baba, deyim.

*Həydar bəy:*

Hax bəyənib gözəllərin gözüdü,  
Heydar bəyin söhbətidi, sözüdü.  
Süsənbərdi, Qazı bəyin qızıdır,  
Şahım, məni dərdə salan o qızdır.

İndi babası dedi:

– Oğlum, mən səni bir qızdan ötəri gözümnən qoymaram. Nə çoxdu İsvahanda ondan artıq gözəl. Hansını desən alacam.

Heydar bəy dedi:

– Baba, əylən bir deməli sözüm var, deyim.

*Heydar bəy:*

Zalim fələk məni saldı bəlaya,  
Amandı, şah baba, izni ver mana.  
Ahı-nalam çıxar ərş-i-əlaya,  
Amandı, şah baba, izni ver mana.

Mənəm bu dünyada baxtı qaralı,  
Qəlbimdi bir şüşə, cismim yaralı.  
Yardan ayrı düşən yaqın saralı  
Şahım, gedər oldum, izni ver mana.

Yar qədinə geyinmişdi saqalı,  
Üzün görsəm, yaralarım saqalı.  
Heydar bu yaradan çətin saqalı,  
Amandı, Şah Abbas, izni ver mana.

Heydar bəyin sözü tamam olan kimi Şah Abbas dedi:

– Oğlum, deyirsən qız kağız yazüb qoyub getmişdi. Hanı kağız?

Heydar bəy kağızı çıxarıb babasına verdi. Şah Abbas gördü, harcadı ki, qız bunu yaralı'yıb, amma yana-yana gedib. Əgər Heydar bəy getməsə o da orda çatdıyıb ölüsidi. Şah Abbas dedi:

– Oğlum, qızınız bu kağızı varyıdı, niyə getmədin?

Heydar bəy cavab verdi ki:

– Baba, sənnən icazəsiz getsəydim, uğrum xeyir tapmazdım. Gəldim səndən icazə alam, onnan gedəm. Çünkü, səkkiz yaşının mənim cafamı çəkib bu yaşa çatdırıbsan.

Heydar bəyin bu sözü Şah Abbasın çox xoşuna gəlib, Heydar bəyin üzünnən öpüb dedi:

– Əhsən oğul, sənin kamalına!

Hökm elədi bir dəst patışahyana libas gətirdi. Heydar bəy ge-yindi. Şahlıq toylaşının bir at da verdilər. Şah Abbas çıxardıb

bir qızıl bazumət qoluna bağladı. Dedi:

– Oğlum, get Allah yaxşı yol versin. Patşahlıq əlimi ciyninə vurdum, qorxma.

Heydar bəy indi babasına, qoca nənəsinə vida eliyib yola düşdü.

Heydar bəy getməkdə olsun, söyləyim Kışmir şəhərində Süsənbərdən. Köçü gedib düşdü öz qapısına. Amma qadağa eliyib başındakı qızdırıcı tapşırıcı ki, Əlvən dağında başımıza gələn hadisəni söyləmiyin. Hər kəs yerbəyerdən dağıldalar. Amma Əhmət xana xəbər getdi ki, nişanlın gəlib. O saat Əhmət xan kağız yazdı:

– Süsənbər xanım toyumuzu başdıyax.

Süsənbər xanım cavab yazdı ki:

– Mən Əlvən dağında səfa sürməmişəm. Büyük-böyük azara düşmüşəm. Hələ bir dincələcəm, onnan xəbər verrəm, toyumuzu eliyərik.

Kağız getdi. Əhmət xan oxudu, gördü çox məşquş yazılıb. Durub özü nişannısının otağına gəldi. Dedi:

– Gedim görüm Süsənbər xanım nə azara düşübdü ki, belə yazır.

Əhmət xan amma gördü Süsənbər xanım Əlvən dağına gedəndən olan irəngi üsdündə yoxdu daha da saralıb solubdu. Əhmət xan götürüb dedi:

– Süsənbər xanım, mən səni Əlvən dağına göndərdim daha da gözəllənib gələsən, daha da saralıb gəlibsən. Söylə görüm sənə nə oldu?

Süsənbər xanım cavab verdi dedi. – Deyim.

Süsənbər xanım:

### **“Sərili” havasında**

Ürcəh oldu mənə Əlvən dağında,  
Bir ovum əlimnən yaralı qaldı.  
Bilmirəm dirildi, ya ki öldümü,  
Cigarım səd hazar paralı qaldı.

Əhmət xan dedi:

– Xanim o ov nə cür ovudu, əlinnən yaralı qaldı, özün də onnan ötürü saralıbsan.

Aldı Süsənbər xanım:

Şeyda bülbül lal olubdu butaxda,  
Geyinib gəzmərəm əlvən otaxda.  
Məcnun təki Leyli deyir bulaxda,  
Leyli canım yaridan aralı qaldı.

Əhmət xan çox qəzəblənib dedi:

– Sənin mənnən başqa yarın kimdi. Deyirsən yaridan aralı qaldım.

Süsənbər xanım götürüb dedi, deyim kimdi:

*Süsənbər xanım:*

Süsənbərəm sirrim aça bilmərəm,  
Verdigim ilqardan qaça bilmərəm.  
Heydardan qeyrisin seçə bilmərəm,  
Kəsildi səbrimin qərəli qaldım.

Söz tamama yetən kimi Əhmət xan qəzəblənib yerinnən durub getdi öz otağına, əmr elədi ki:

– Mənim toyumu başlayın.

Toyun başladılar Süsənbər eşitdi ki, Əhmət xan toy başladıb. Qız öz qarışından xəbər aldı:

– Qarı, bu toy kiminkidi ki, çalınır?

Qarı dedi:

– Sənin toyundu, Əhmət xan çaldırır.

Süsənbər bir vərəqə kağız qabağına qoyub ürəgi yanqılı görək nə yazır.

Aldı Süsənbər xanım:

Aman fələk, məni saldın azara,  
Bundan artıq daha ahu-zar olmaz.  
Gecələr alışib, gündüz yanaram,  
Mənim təki heç kimə dünya dar olmaz.

Dayımə konlumnan açılmaz qubar,  
Tərlanın yerində oynamasın sar.  
Hakim-loğman yıqlalar hər nə var –  
Bilirəm ki, bu dərdimə çara olmaz.

Qorxuram bu dərdim həddindən aşa,  
Bir yarpaq ürəgim dönübüdü daşa.  
Gündoğan, günbatan gələ baş-başa  
Süsənbərdən Əhmət xana yar olmaz.

Qız sözü tamama yetirib paketə qoydu, başını bağlayıb verdi qariya, dedi:

– Apar bunu ver Əhmət xana.

Qarı apardı verdi Əhmət xana. Əhmət xan kefdə-damaxdaydı. Açıb kağızı oxudu ki, qız deyir mən sana getmərəm. O saat hirs-lənib durub Süsənbərin otağına gəldi. Dedi:

– Bu nə cür işdi, mən toy eliyirəm, bu nə danışır.

Gəldi gördü qız yatır. Qəzəbli dedi:

– Sən nə danışırsan, sən çəkdiyin dərd kimindi.

Süsənbər xanım dedi: Deyim.

Aldı Süsənbər xanım:

### “Qaraçı” havasında

Fələk məni salif çarasız dərdə,  
Mən çəkdiyim Heydar bəyin dərdidi.

Təbib loğman gəlsə dərdim bulamaz,  
Mən çəkdiyim Heydar bəyin dərdidi.

Qız belə deyən kimi Əhmət xanın ürəginnən bir atəş qalxıb al-  
dı Əhmət xan görək nə deyir.

*Əhmət xan:*

Başına mən dönüm, ala göz xanım,  
Söylə görüm çəkdiyin dərd kimindi?  
Yoxsa mənnən qeyri bir yar söyübsən,  
Söylə görüm çəkdiyin dərd kimindi?

Süsənbər xanım dedi:

– Əhmət xan, mənim qeyri sözüm-zad yoxdu.

*Süsənbər xanım:*

Həsrətinnən saralmışam, solmuşam,  
Əcəl piyalasın ələ almışam.  
Bir qılıçnan onu iki bölmüşəm,  
Mən çəkdiyim Heydar bəyin dərdidi.

*Aldı Əhmət xan:*

Mən səni göndərdim Əlvən dağına,  
Gəzdin geşd elədin solu-sağına.  
Bilbil oxur, düşür gül putağına  
Söylə görüm çəkdiyin dərt kimindi?

*Aldı Süsənbər xanım:*

Al geymərəm, başa qara bağlaram,  
Məni dindirməyin, qanar ağlaram.

Ölüncə Heydarın yasın saxlaram,  
Mən çəkdiyim Heydar bəyin dərdidi.

*Aldı Əhməd xan:*

Bu tutulan Süsənbərin toyudu,  
Huru, pəri, mələklərin tayıdı.  
Heydar haralıdı, kimin nəyidi? –  
Mənnən qeyri çəkdiyin dərt kimindi?

*Aldı Süsənbər xanım:*

Süsənbər də ilqarına bağlıdı,  
Yardan yaralıdı, sinə dağlıdı.  
İsvahanlı Şah Abbasın oğluđu,  
Mən çəkdiyim dərt Heydar bəyin dərdidi.

*Aldı Əhmət xan:*

Əhmət xanam, iyidliyim bildirrəm,  
Bu dərdimi mən bavama bildirrəm.  
Yaqın bil ki, mən Heydarı ödürrəm  
Mənəm yarın, çəkdiyin dərt kimindi?

Söz tamama yetən kimi Əhmət xan durub getdi yenə də toyunu çaldırdı. Əhmət xan toyu çaldırmaqdə olsun. İndi söylüyüm qızın ata-anasının. Qızdar xəbər verdilər ki:

– Qızın gəlib Əlvən dağınınan, amma çox bəd haldı. Əhmət xan da toy başladıb.

Qızın atası Qazi bəy, anası Gülü xanım gəldilər ki, qızdarı bərk yatır. Hər ikisi də dedilər:

Qız cavab verdi ki:

– Mənə həkim, təbib lazım döyük. Mən dərdimi deyim.

Aldı Süsənbər xanım:

### “Gəraylı” havasında

Canım ata, gözüm ata,  
Yaralıyam, mən yaralı.  
Sana qurban özüm, ata,  
Yaralıyam, mən yaralı.

Qazi bəy dedi:

– Qızım, gətirim nəki həkim, cərrah var, qurdardım, de görüm  
nədən yaralısan?

Aldı Süsənbər xanım:

Mən olmuşam baxdı qara,  
Həkim, loğman gəlməz bura.  
Bu dərdimə yoxdu çara,  
Yaralıyam, mən yaralı.

Anası dedi:

– Qızım, dərdin nədi, mana de görüm.

Aldı Süsənbər xanım:

Süsənbərəm, oldum qanni,  
Dağların başı dumanni.  
Mənim yarım İsvahannı,  
Yaralıyam, mən yaralı.

Söz tamam olan kimi qızın ata-anası durub getdilər. Qız ağ-  
liya-ağlıya qalmışdı. Əhmət xan da toy eliyirdi. Toy çalınıb ta  
vaxt tamam oldu. O günü ki, qızı aparırdılar. Qızın bir qarısı va-  
riydi. Çağırıb qariya dedi:

– Qarı nənə, indiyə kimi Heydar bəy əgər ayılıbsa gələcək onun  
şadlıq xəbərini sən mana götir.

Qızı zorunan apardılar Əhmət xanın otağına düşürdülər. Bun-

lar otaxda olsun, indi söylüyüm Heydar bəydən. Qarı da yolları güdürdü. Heydar bəy özünü yetirdi Kişmir şəhərinə. Həmi cavan, həmi də nabələt bir bilanın başınan düşdü o, bilada düz gedirdi qızın otağına çıxırdı. Amma qarı bunu Əlvən dağında gördüyüünə qədər tanıyırdı. Qarı Heydar bəyin atının başını tutub öz öyünə apardı. Amma Heydar bəy də qarayı tanıyırdı. İndi görək Heydar bəy qarayı tanıyıb nə deyir.

*Aldı Heydar bəy:*

### **“Gəraylı” havasında**

Canım qarı, gözüm qarı,  
Necoldu yarım, necoldu?  
Sana qurban özüm qarı,  
Necoldu yarım, necoldu?

Söz tamam olan kibi qarı ağladı.  
– Qarı, niyə ağladın?  
– Əylən, oğlum, deyim niyə ağladım.

*Aldı qarı:*

Canım oğul, gözüm oğul,  
Sənin yarın ağlar getdi.  
Sana doğru deyim oğul,  
Sənin yarın ağlar getdi.

*Aldı Heydar bəy:*

Ala gözdü, ayna qabaq,  
Lala üzdü, qaymaq dodaq,  
Ağ sinəli, bilur buxaq,  
Tər qoynunda nar necoldu?

*Aldı qarı:*

Leyli nahar qan ağladı,  
Bağrının başın dağladı.  
Al üsdünnən qara bağladı,  
Sənin yarın ağlar getdi.

*Aldı Heydar bəy:*

Buyursunnar mana fərman,  
Süsənbər də dərdə dərman.  
Heydar bəyin sana qurban,  
Bir bafalı yar necoldu?

*Aldı qarı:*

Heydar bəydi iki gözüm,  
Sana qurban mənim özüm.  
Səlminazam, budur sözüm,  
Sənin yarın ağlar getdi.

Söz tamama yetən kimi Heydar bəy ağladı.

Qarı dedi:

– Oğlum, ağlama, qız mana tapşırıb səni bu axşam yarına yetirəm, onnan sonra özün bilərsən.

Heydar bəyin cigarı yanıb, yenə də deyir.

Aldı Heydar bəy:

### **“Qaytarma” havasında**

Qədir Allah budur sənnən diləyim  
Ölmüyeydim nazdı yara çateydim,

Ağlıyb-ağlıyb fəqan edirəm  
Gönül qəmgün intizara çateydim.

Yarımın öylaqı Əlvən dağıdı,  
Gözdəri Kişmirin şoy çıraqdı.  
Yarın qoynu səkkiz cənnət bağdı,  
Bağbanıyam, bağça bara çateydim.

Gərdəni minadı, boyu bəsdədi,  
Dahanı şəkərdi, ləbi püsdədi.  
Görürsən ki, Heydar bəyin xəsdədi,  
Dərman üçün bir cüt nara çateydim.

Söz tamama yetdi, qarı gözdədi ta axşam oldu. Əl-əyaq çəkil-di. Qarı bir çarşob gətirdi. Dedi:

– Oğlum, sal başına.

Heydar çarşobu başına salıb, qılınc-qalxanı altına yiğib, qarı qabaxca, Heydar bəy dalca gedirdi. Hər kim xabar alırdı, deyir-di:

– Mənim qızımdı, mən də Süsənbər xanımın qarısıyam, aparıram Süsənbərin yanına qulluq eləsin.

Qarı Heydar bəyi aparıb, otağın bir pünhan yerində qoyub dedi:

– İndi qıznan Əhməd xan söhbət eliyor.

Qarı qayıtdı, Heydar bəy qaldı, amma Süsənbər xanım ağlıyır, Əhməd xan da deyir:

– Xanım, bu toy bizimdi, arzumuza yeni çatmışıq, niyə qan-nar ağlıyırsan?

Süsənbər xanım ürəgi qəmlı, gözü yaşıdı aldı görək nə deyir.

Aldı Süsənbər xanım:

### “Gəraylı” havasında

Bir ovum qaldı yaralı,  
Ağlaram, yaman ağlaram.  
Saralıbdı gül ürəgim,  
Qədimdi kaman, ağlaram.

Ağlıyacam ağlar kimi,  
Başa qara bağlar kimi,  
Uca-uca dağlar kimi  
Səsizdi duman ağlaram.

Heydar bəyim burda yoxdu,  
Sinəmə toxunan oxdu.  
Süsənbərəm, dərdim çoxdu,  
Halimdı yaman ağlaram.

Söz tamama yetən kimi Əhməd xan qızın üstünə dirəndi. Dedi:

– De görüm Heydar bəy kimdi, kimin oğlu?

Süsənbər xanım dedi:

– İsvahannı Şah Abbasın oğlu – deyən kimi Heydar bəy qılincin dəstəsinnən basıb içəri girdi. Girən kimi qız pəhlivan, Heydar bəy pəhlivan, hər ikisi də Əhmət xannan qarısını bir keçiyə püküb apardılar. Əhmət xanın toylasının hərə bir at minib yola düşdüler. Bunlar yol getməkdə olsun, Əhmət xan qarı ta günortaya qədər sarıxlı qaldılar. Günorta xəbər düşdü ki, Əhmət xanı bağlıyıb, nişannısını aparıblar. Qoşun Heydar bəyin dalınnan bir babanıq yerdə çatdı. Heydar bəy gördü qoşun gəlir. Qızı apardı ki, bur zaqıya qoysun. Qız dedi:

– Heydar bəy mən də sənin ilə qılıc vuracam.

Bir tərəfdən qoşun, bir tərəfdən də Heydar bəy Süsənbər xanımnan bunlar dava eləməkdə olsun, indi söyləyim İsvahanda şah Abbasdan. Şah Abbas Heydar bəyin gecikməsinə ehtiyat görüb

başında qoşun gəlirdi. Gəldi davanın üstünə çıxdı. Gördü dava Heydar bəynən elənir. Bu da dava eləməyib aria düşüb hər iki tərəfi sakit eliyib bunlara dedi:

– Niyə mənim oğlumun söygüsünü alırsınız?

Mahmud xan dedi:

– Mənim oğlumun nişannıdı.

Şah Abbas Mahmud xanı, Əhmət xanı, qızın atası Qazi bəyi tutub dedi:

– Burdan qayıdın.

Hər iki tərəf öz məmləkətinə qayıtdı. Şah Abbas toy başdadi. Heydar bəyə toy qırx gün, qırx gecə çalındı. Heydar bəy Süsənbər xanımın yanına gələ bilmədi. Qırx gün, qırx gecə tamamıydı gəldi qıznan söhbət eləsin. Qız küsüb yönünü geri tutdu. Qızın küsüməsinə Heydar bəy deyir, görək nə cür könlünü alır.

Alır Heydar bəy:

### **“Irəvan çuxuru” havasında**

Ay ağalar, bir gözələ aşiqam,  
Gündə də yüz dəfə görəsim gəlir.  
Açılıfdı bağçasında qızılğül,  
Bağbanıyam, onu dərəsim gəlir.

Kışmir gözəlinnən bir sən qalmışam,  
Hər yana on dörd höruk salmışam.  
İndi yarımdar əlinnən almışam  
Bir quru qəfəsəm nəfəsim gəlir.

Leyli Məcnun körpüsünün keşmişəm,  
Şirin Fərhat şərbətinnən içmişəm.  
Heydar bəyəm nə bəlaya düşmüşəm,  
Özümün-özümə güləsim gəlir.

Söz tamama yetən kimi qız dedi:

– Heydar bəy, mən sənin gec gəlməginə küsmüşəm, sən niyə deyirsən özümün-özümə güləsim gəlir?

Xılasa, hər iki sevgi bir-biriylə barışır, öpüşürlər. Heydar bəy görüşmələrini deyir:

İki söyü bir arıya gələndə,  
Sanasan behiştən güllər açılar.  
Bir-birinə nazi-qəmzə edələr  
Utana-utana dillər açılır.

Yar, qədinə inci-mərcan düzəsən,  
Əl uzadıf baş bəzəyin bozasan.  
Tər qoynunda bir cüt narı əzəsən,  
Döşündən ilgəhlər belər açılar.

Heydar bəyəm işim oldu iraxlar,  
Qarşımızda yanır şamlar, çıraxlar.  
Yar ki, yarı həsrətnən qucaqlar  
Eşqi çəşər, qulac qollar açılar.

Hər iki söyü məhəbbətinə çatdı, siz də mətləbinizə çatın.

### Usdatdama

Nağıla nasar,  
Səkərdən şirin,  
Göftarı bülbül,  
O keçən əyyamnan,  
Sadıq əl döyrənan,  
Ustaddarın kalaminan.

(Şair insanın ana bədənindən düşüb qəbir evinə gedənə qədər olan əhvalini təsvir edir).

Məni bəxş eylədi yaradan Xuda,  
Ata bədənininən gəldim anayə.  
Ana bədənində qan oldum durdum,  
Anam həmilə oldu qaldı vədayə.

Bir mələk qırx gündə çəkdi cafamı,  
Hökmü oldu İlahıdan qurum nizamı.  
Həmi əl, həmi əyaq düzdü əzamı  
Sanasan qavasam, düsdüm dəryayə.

Beş ayında yerim döndü zindana,  
Altı ayda çöyrükdüm o yan-bu yana.  
Doqquz ayda vədə oldu nişana  
Allah-allahınınnañ gəldim dünyayə.

O dəm hazır oldu iki mamalar,  
Əynimə geydirdi təzə libalar.  
İrzqım şir oldu, verdi dayalar,  
Basıban bağrına tutdu laylayə.

Vədə tamam oldu gəldim bir yaşa,  
İstiyirdim düşəm oda, ataşa.  
Qanmadım əl atdım kəsəyə, daşa  
Səyirtdim odara düşməyə çayə.

İki yaşında oldum yanı qızılğül  
Göfdarım şirindi, misalı bülbül.  
Gedənnən gələnnən oldum dilbədil,  
Çox şirin gəlirdim ata-anayə.

Üç yaşında oldum vaceyi geçək,  
Əyər məni qoysa qızılca, çıçək.  
Atama-anama hamidan qəşəng  
Yeriyib çıxardım qapı-bacaya.

Altıda, yeddi dəfə diş təzələdim,  
İdrakımvardı şirin söylədim.  
Böyügə-kiçiyə salam eylədim,  
Götürüb qoydular məktəbxanayə.

Doqquzunda özüm tapdım hesabı,  
On birində keçdim Quran kitabı  
On dörddə heç kimə olmadım tabı,  
On beşində sərim doldu sevdayə.

On altıda istədim bir dənə dili qət,  
Bir huruya bənzər, bir mələk sıfət.  
Özü şux, sözü şux yanı dərdmənd  
Bənziyə Yusifə yanı Züleyxaya.

İyirmi beş yaşında oldum bir oğlan,  
Gecə-gündüz gəzirdim sədi pəhlivan.  
Oturduğum, durduğum, danışdığını qan  
Bac alırdım, bac vermədim kimsəyə.

Otuz yaşda şücahətli oğlanam  
Qırx yaşında həm oyanam, həm bu yanam.  
Qırx beşdə istədim candan usanam  
Nahax yerdə bel bağladım dünyaya.

Yatmışdım, əlli yaşda oyandım,  
Altmışında hər söydedən usandım.  
Etdigim işlərə çox-çox utandım,  
Dönüb indi nəsihət verdim özgəyə.

Elə ki, yetmişə yetişdi yaşam,  
Görmədi gözlərim, boş oldu işim.  
Əyildi qamətim, töküldü dışım,  
Dağlıdı çəpərim döndü səhrayə.

Səysənə çatanda dadhadad oldu,  
Arvad üz döndərdi, oğul bəd oldu.  
Nəvə, nəticə, gəlin bizdən yad oldu,  
Dedilər bax, bu dəgasər qocayə.

Doxsana çatanda ağrıdı başım,  
Yığıldı yanına qohum-qardaşım.  
Heç macal tapmadım bir halallaşım,  
Onda gördüm canım düşdü lərzayə.

Cökdü sinəm üstə bir danə cəllad,  
Vurdu çəngəlini oldum beytaqət.  
Dedim ki, möhlət ver mana bir saat,  
Cəfa çəkdir ömür verdim fənayə.

Yığılıb qohum-qardaş şüvən etdilər,  
Ağa çulğadılar, suya tutdular.  
Qoydular tabuta götürüb getdilər  
Daimi olan o mənzili məvayə.

Qoydular qapısız, bacısız bir dama,  
Taliqimi verdi molla ulama.  
Qəbir sıqdı, torpaq çökdü əzama,  
Onda bildim yox etibar dünyayə.

O dəm hazır oldu iki pəhlivan,  
Dedi irəbin kəs qaldım sərgandan.


Odu gürzün vurdı başa nəgahan  
Göydən nida gəldi dəymə bəndəyə.

İsrafil sur saldı yerdən qalxdı baş,  
Tutuldu qulaqlar, gözdən gəldi qanlı yaş.  
Oyandı hər millət qalxdı başa-baş  
Yeridilər hamı ərəsəti səhrayə.

Kimisi getdi qıl körpüyə tuş oldu,  
Altı od, üstü od yaman iş oldu.  
Əməli salehə taxtапuş oldu,  
Kimi oda qismət oldu, kimi əjdahayə.

İsmim Mədət məndə zöqi-səfa var,  
Əli öylədinnan bizi şəfa var.  
Ya Qadiri-Qafar, ya Cəlili-Cabbar,  
Canım qurban sənin kimi ağayə.

*Bitdi*



*Ərtoğrol Cavid*

## AŞIX ƏSƏD RZAYEVİN SÖYLƏDİYİ “DƏLİ ALININ HEKAYƏSİ” HAQDA

B

U hekayə həcmən kiçikdir. Hekayəni aşiq Əsəd özü yazdığını üçün xalq dili xüsusiyyətləri, dialekt elementləri daha çoxdur. Lakin bu canlı xalq dili ədəbi dil təsirinə qapılaraq öz orijinallığını itirir. Aşix Əsədin dilində dəxi ədəbi dil elementləri vardır. Hekayəni Əsəd özü yazdığınıdan xalq dili elementlərinə toxunulmamış, çox vaxt hekayəni yanan adam ifadələri bir növ “ədəbiləşdirir”. Bu doğrudur ki, aşix dili normallaşmış ədəbi dilə nisbətlə (sintaktik nöqtəyi-nəzərdən) zəifdir. Bu zəifliyi düzəltmək niyyətiylə bəzən çox qiymətli olan momentlər itir. Ms.: dilimizdə vaxtilə yaşmış sözlər, atalar sözləri, başqa xalq dili təsirilə doğan bəzi momentlər və i.a. Ümumən folklor dilindəki zəiflikləri və originallığı ayırmak lazımdır. Zəiflik normal ədəbi dil səviyyəsinə yüksəlmədən doğan bir haldır. Originallıq isə folklor dilini qiymətləndirən başlıca səbəbdir. Dil mütəxəssislərini də maraqlandıran cəhət budur. Məsələdən kənara çıxdıq.

“Dəli Alının hekayəsi”ndəki tema bir neçə çox yaxın variantlara malikdir. Bunların hamısında, daha doğrusu, əksərində bir fikir irəli sürürlür. O fikir nədən ibarətdir?

Böyük bir toydan, məclisdən qayıdan aşağı qacaqlar soymaq

istərkən aşiq öz sənətilə onlardakı həris duyğunu öldürür – sənət qüvvəyə üstün gəlir.


“Dəli Alının hekayəsi”ndə aşiq Ələsgər, Nəcəf və Əsəd Dəli Alının toy məclisindən dönürlər. Yolda qarşılara çıxan qaçaxlar onların pullarını alırlar. Ələsgər nəzmlə Alının məclisini təsvir edir. Bu təsvir çox səmimidir. Ələsgər məclisin hürmətliyini, Alının dostlarını, onların qüvvətliyini elə təsvir edir ki, qaçaqlar belə böyük məclisdən dönen aşığı soymaqdan çəkinirlər, məclis başçısı Dəli Alıdan utanırlar.

Bu tipli başqa hekayələrdə bəzən aşixları bağışlama səbəbi onun valeh səsi olur, bəzən aşığın hürməti olur və sairə...

Hamısında qaçaxlar aşixların pulunu qaytarmaqla bir az da ilavə edirlər.

Bunun kimi oxşar hekayələri yanaşdırıb ən mükəmməlini çap etmək doğrudur. “Dəli Alının hekayəsi” isə orta dərəcəli folklor materiallarındanandır.

27.12.1939



## DƏLİ ALININ HEKAYƏSİ

Söylədi: *Aşix Əsəd Rzayev*



ƏNCƏ vilayətində Qasım İsmayıllı<sup>1</sup> irayonunda Qarasuçulu kəndində Dəli Alının əvvəlləri olubdu çoban. Bir qədər çobançılıqda yaşayır, bir qədər də haxdan qoyun alır. San samanı Gəncənin şəhərinin seyitləri ilə düşür. Amma o vaxtın hökuməti molla-seyid iylə durub oturmuş. Həmin hökumətdər, qulluqçular Gəncə seyidlərinin sözü ilə Dəli Alının dalınnan düşürlər. Dəli Ali qaçıır, olur qaçaq. Qaçaq olannan sonra vurur hər vaxt Niqalaya, adı da cıqır hər bir yana. Dəli Alının qaçaqlıqda qış əyləcəyi olur. Samığın kolları və meşələri və yay əyləcəyi olur Qoşqarın dağı. Amma Dəli Ali 5-ci ildə<sup>2</sup> qaçaq olala bacısı oğlu Zeynalabdiya toy eliyir. Toy eliyən zamanı Ərmənistanın Göycə məlməkatına kağız yazır Aşıq Ələsgərə. Aşıq Ələsgər çağırtdırır. Şeyirdlərini – aşiq Əsədi, aşiq Necəfi. Aşixlar durub xavar ala-alə gəlirlər Qoşqara. Dəli Alının əyləcəyinə gələndə görürələr Ali özü də öydədi və yoldaşları da yanındadı. Ancaq nə Dəli Ali aşıqları tanıyır, nə də aşıqlar Dəli Aliyi tanıyor. Amma Ali bunlara kağız yazıbmış. Bunlar da gəlir. Dəli Ali deyir. İndi, aşixlar, toyumuzu başdıyin. Toy başdırıyr. On beş gün aşixlar çalışır. Amma Alının toyuna görə, yiğincağının yaxşılığına görə

<sup>1</sup> **Qasım İsmayılov** – indiki Goranboy rayonu – red.

<sup>2</sup> **5-ci ildə** – 1905-ci ildə.

aşıqlara artıq dərəcədə deyran yiğilir və toy qurtarandan sonra Dəli Alı aşixları yaxşı hörmətli yola salır. Amma aşiq Əsəd deyir:

– Alı dayı, biz bu pulu bu dağlardan apara bilmiyəcəyik.

Dəli Alı deyir ki:

– Olar, mənim düşmanlarım qabağınızı kəsər, amma puldan ötəri özünüüzü öldürtməyün, verin qayıdın yanına gəlin.

Aşixlar qorxa-qorxa yola düşürlər. Amma dağların yoluna Aşix Ələsgər nabələd olur. Necəfnən aşiq Əsət bələt olur. Deyir, mən bir yaxşı yol bilirom. Dolantöcə yolu, Gəlin, oraynan arxa-yın gedək. Amma dağlar duman-çiskin olur. Gözdəri gücünən yolu seçir. Dumanın çiskinin içində gedirlər. İki yolun ayricında bir yurt yerinə çatırlar. Yurt yerinin adı Motalucanınmış. Motalucanın əyaqında duman ayazıyr. Duman ayaziyanda aşiq Əsət görür üst tərəflərində at da var, adam da var. Adamlar da bunları görür və çağırılar yanlarına. Aşıqlar qorxa-qorxa gedirlər. Həmin adamların yanına. Çatan təki deyirlər:

– Ay aşixlar, düşün, atdarı buraxın bizim atdarın içində.

Aşixlar atdan düşür. Atdarı buraqır dübarə deyirlər:

– Haralısınız və hardan gəlirsiniz?

Aşixlar deyir:

– Goyçəliyik, Dəli Alının toyundan gəlirik, – deyən təki deyirlər:

– Dəli Alının toyunu sizmi elədiniz? Di hər nə pul var, çıxardin ora qoyun.

Adamlar pulu çıxardin deyəndə Ələsgər də, Necəf də Əsədin üzünə dirənirlər. Deyirlər:

– Pulun hamısı bundadı.

Deyən kimi həmin qaçaqlardan biri tüfəngi çəkir Əsədin üzünə, dirənir ki, pulu çıxart. Aşiq Əsəd deyir:

– A qardaş, puldan ötəri də adam öldürərlərmi? – deyib pulun hamısın çıxardıb qabaxlarına qoyur. Qaçaxlar da olur Şamxor qaçaxları. Şamxorlu Məşəd Yolçu, Bayramqulu Dəllərli. Amma qaçaqların sayı onuymuş. Başçıları bu adamlarımış. Aşixların pulunu alannan sonra Məşəd Yolçu deyir:

– İndiki Dəli Alının toyunu siz eliyibsiniz, indi o toy nə cür olubsa da düzünü deyin. Əgər ki, deyə bilməsəniz, gedən döyülsünüz, yox düzgün desəniz, özünüz sağ-salamat gedəcəksiniz deyəndə, aşıxlardır bir-birinin üzünə baxır. Aşiq Ələsgər deyir:

– Qorxuram Alının düşmanları ola, tərifliyək, bizi qıralar.

Aşiq Əsəd deyir:

– Elə qırsalar da biz gördüğümüzü deyək.

Aldı Ələsgər görək Dəli Alının toyuna nə deyir, nə kimi iş olub?

Dəli Ali bir səd açıb  
Şah Abbas döyrənə kimi.  
Yanın da yoldaşdırı var.  
Azərbaycan xanı kimi.  
Zeynalabđı bəy bəzənib  
Misirin sultani kimi.  
Hər yana kağız dağıldı,  
Süleyman fərmanı kimi.  
Yetmiş iki millət gəldi,  
Ərəsət divanı kimi.

Neçə çinovniklər gəldi,  
Çox ağır keçdi yiğnağı.  
Bir yanı Qanıq, Qavrı,  
Bir yanı Qoşqarın dağı.  
Aləm şıraqan görükdü,  
Xoddandı cehli çıraqı.  
Şəmkirdən düyü çekildi,  
Sarıyaldan gəldi yağı.  
Hər yana qəflə işdədi,  
Xutgər bəzirganı kimi.

Bayramqulu tüsəngi qucağına götürüb deyir:

– Ay aşiq, düzgün de, Dəli Ali bir adamdı və bir adam ki, Dəli Ali ola, onda o, qurqu o, busat olmaz ki, sən deyirsən. De, amma düzünü de.

Aşiq Ələsgər deyir, necə ki, görmüşəm heylə də deyirəm:

Ali kimi iyit yoxdu,  
Onu tək doğub anası.  
Süzən əldə, ətək beldə,  
Var iyidlik nişanası.  
Vallahi iləzim belədi,  
Açıq sözün mərdanası.  
On beş gün sülən çəkildi,  
İşdədi aşbazxanası.  
Erkək yan-yana kəsildi,  
Minanın qurban kimi.

Və belə deyən kimi Bayramqulu tüfəngi götürür deyir:

– Aşiq, düz danış! O nə artıq adamdı ki, toyunda qoçlar Mina-nın qurbanı təki yan-yana kəsilir.

Aldı Ələsgər:

İyidliyinin səbəbinə  
Ona deyirlər Dəli Ali.  
Şücəhata qəhramandı  
Loğmana bənzər kamalı.  
Barı ilahım irəhim elə,  
Pozulmasın bu calalı.  
Bir sərkarda camışı var,  
Üç sərkarda qoynu-malı.  
Mehtərdə qırx atın gördüm,  
Cəlalın turmanı kimi.

Söz tamama yetən kimi Məşədi Yolçu deyir:

– A aşıq, sən Alıyı bu qədər ki, tərifliyirsən, mən deyirəm Alı  
heç iyid döyüll, əgər iyid olsa özü toyunun içində olardı. Ta qaçış  
dağın dalınnan tamaşa eliyib, camahat onsuz çörəğini yeməzdi.

Ələsgər deyir:

– Özü məclisdəydi.

Dübara deyirlər, gecəmi gəldi, gündüzümü gəldi?

*Alır Ələsgər:*

Günün günorta vaxtında  
Gəldi Alının dəstəsi.  
Hər birisi bir iyiddi  
Bir qoşunun sərkərdası.  
Gördüm asmana dayanıb  
“Öldürəm”, “öldürəm” səsi.  
Bir qəribə tūfəngi var,  
Yeddi ağaç vurur gülləsi.  
Zərbinnən dağlar titriyir  
Bərqin diravşanı kimi.

Söz qurtaran kimi Məşədi Yolçu deyir:

– Eşitmışəm onun bir qardaşı var – Asdan. O nə təhər adamdı?

*Ələsgər:*

İyitdikdə yoxdu əvəzi,  
Afərin dedim Asdana.  
Dağısdan formu geyinib,  
Təmkünü qızılbaşyana.  
Süzən tūfək cingildiyir,  
Badurunu səyriyir yana.  
Koroğlu kimi narə çəkir,  
Coşub girəndə meydana.  
Tūf dağıdır, ordu pozur,  
Qüdrətin aslanı kimi.

Söz qurtaran kimi yenə Məşədi Yolçu deyir:

– Alının bir mamaşı oğlu var – Məşədi Məhəmməd, Sibirdən qaçıb gəlib, o nə cür adamdı və bir də bir Seyid var, o nə cür adamdı?

*Aldı Ələsgər:*

İçdərində bir Seyid var,  
Onlara irəhbər kimidi.  
Oku Məşəd Məhəmməd –  
Nər oğlu, nər kimidi.  
Qızıl hazırlı Allah verdi,  
Maliki Əjdər kimidi.  
Sağ olsun İsmayıil qardaş,  
Nərəsi Heydar kimidi.  
Xoş bulaqda meydan açdı,  
Koroğlu meydanı kimi.

Dübara Məşədi Yolçu yenə də deyir:

– Aşıq, o məclisdə qulluq eliyən oğlanlar vardı, hansı canı-dil-dən qulluq eliyirdi.

*Aldı Ələsgər:*

Orucu çox bəyənmişəm,  
Möhübbətim var Qəfərə.  
Qasımı mərdana gördüm,  
Vəsvini yazdım dəfdərə.  
O kişilik, o səltənət  
Halal olsun İsgəndərə.  
Tərg edif dünya eyfəsini,  
Tabı olub peyqumbərə.  
İbadəti var Məcidin  
Qareyi Quranı kimi.

Söz qurtaran kimi Məşədi Yolçu deyir:

– Özü kü bir bu qədir xərc qoyuf, toyuna nəmər nə yiğilib?

Aldı Ələsgər:

Beş min manat nağdı yiğildi,  
Nisyə qalanın bilmədim.  
Yüz erkək öyəc kəsildi,  
Toğlunun sanın bilmədim.  
Xərcinən bərxurd olmadım,  
Nəfin ziyanın bilmədim.  
Nisyə qalan xələtlərin  
Doğru, yalanın bilmədim.  
Nağdının mətləbimi verdi  
Kişi Kərəm kanı kimi.

Dübara Məşədi Yolçu deyir:

– Aşıq o toyda kim yaxşı pul verdi, onu bildinmi?

Aldı Ələsgər:

Beçara Aşıq Ələsgər  
Gəldin, getdin, hər nəsə.  
Hax səni sərraf yaradıf,  
Qıymat qoy yaxşıya, pisə.  
Tatoğlu bala Məşədi  
Onlar gələndə məclisə,  
Hamidan çox pul verdilər,  
Qızıl iyə doldu kisə.  
Aşıqlar güzəran tapdı,  
Bəylər güzəranı kimi.

Söz tamama yetən kimi aşiq Əsəd görür ki, nə soyulmaq var,  
nə bir zad var. Məşədi Yolçu da pulu kisəyə doldurub deyir:


– A balaca aşiq, gəl pulunu al.

Əsəd deyir:

– Yox, götürmərik. Ya o puldan alın, azalsın, ya da üstünə qo-yun çoxalsın.

Məşədi Yolcu çağırır yoldaşlarını, deyir, gətirin pul verin, Alı-dan ayıbdı, bizdən inciyər. Bunlar da hərə bir təmən pul verir. On adam yüz manat pul verir. Aşıqları yaxşı yola salırlar. Aşıqlar müdahını götürüb qayıdır.

*Bitdi*



*Ərtoğrol Cavid*

## “ƏMRAH” DASTANI HAQDA



ŞIQ Mirzə Bayramovun bu nağılı əksər nağıllar kimi, sevgi temasındadır. Folklorda sevgi nağılları çox olduğundan bir çox hadisələr, motivlər də oxşar olur. Məs:

Çox yerdə sonsuz iki qardaşa (yaxud tək adama) dərviş alma verir. Onlar vəd edirlər ki, onun oğlu, bunun qızı olsa, yaxud əksinə, onları evləndirsinlər. Əmrəhin yuxuda dərviş görməsi. O badə içir, barmaqları arasından uzaq bir yol, yolun nəhayətində bir şəhər, şəhərin ən gözəl binasının açıq bir yerində gözəl pəri göstərir və onları yuxuda nişanlayır.

Mövzunun, göstərildiyi kimi, ayrı-ayrı momentlərin çox oxşar olması səbəbi ilə bəzən standart ifadələr də olur. Onlar çoxdur. Lakin bu nağılda xüsusi bir şirinlik vardır. Nağıl çox ustalılıqla qurulmuşdur. Marağı artıran, paralel inkişaf edən sevgi mövzusudur.

Əmrəh-Sərvinaz

Əmrəh-Sayad Pəri

Oxucu uzun zaman intizarda qalır ki, sonu nə olacaq.

Sayad Pəri Sərvinaza görə zəif düşüncəlidir. Ondakı sevgi ehitiraslıdır. Sərvinaz həssas düşüncəlidir. Əmrəh-Sayad Pəri ilə geri dönmüşkən, Sərvinaz deyir ki, gedib baxacam, əgər çirkinsə,

aləmi dağıdacam. Əgər gözəlsə, heç bir söz deməyəcəm. Doğrudan da gözəl olduğunu görüb heç bir söz demir, halal edir. Nağılı yanan çox incə hərəkət etmiş:

Sayad Pərinin xarici nə qədər gözəlsə, Sərvinazın daxili ruhu o qədər gözəl və təmizdir. Oxucu istər-istəməz Sərvinaza hörmət edir. Demək daxili gözəllik xarici gözəlliyyə üstün gəldi. Təkrarən deyirəm ki, nağıla xüsusi maraq verən Sərvinaz obrazıdır. O olmasa idi Əmrəh-Sayad Pəri sevişməsi çox qəribə hadisə olmazdı. Mövzu paralelliyi yazılı, klassik ədəbiyyata aid hadisədir. Xalq yaradıcılığının zəngin məzmuna, mürəkkəb kompozisiyaya malik olmasına bu nağıl canlı misaldır.

Nağılı yenə maraqlandıran bir çox xırda momentlər var (Əmrəhin atası qızlara əylənmə arzu edir, Sayad Pərinin kənizləri, bağdakı hadisə, Əmrəhin daima “Səlvı” deyib oxuması və sairə və sairə).

Söylədik ki, sevgi mövzusunda yazılmış nağılların çoxu oxşardır. Onları necə çap etməli?

Ən doğru iki yol var:

1. Onların içindən seçib ən yaxşalarını çap etmək.
2. Oxşarlığa baxmayaraq, hər nağılda olan kiçik orijinallik var ki, onları sintetik toplamaqla böyük bir nağıl qurmaq.

İkinci üsulda nağılların xalq yaradıcılığı məhsulu olması principi pozulmur. Çünkü nağılların konkret müəllifi yoxdur. Bunlar olmasa, eyni hadisəni, eyni momenti bir nağıllar məcmuəsində 20 dəfə çap etmənin mənasi yoxdur. Əmrəh nağılı haqda xüsusilə danışılarkən, göstərmək lazımdır ki, bu nağıl sevgi mövzusunda yazılmışların qüvvətlilərindən olmaqla çapa layiqdir.

İfadədə ümumi yanlışlıq vardır. Mənzum parçalarda heca, qafiyə yanlışlığı, mənsur parçalarda sintaktik yanlışlıq. Metrik səhvlərin hamısı düzələ biləcəkdir.

Yenə fonetik hal olaraq assimilyasiya vardır. “Ustadnamə” əvəzinə “ustaddama” – “d” hərfi “n”ə təsirilə özünə keçirmiş.

“Yaz olanda çəltikləri əkərlər,  
Payız olcaq xırmanlara tökərlər,  
Yaxşısından mərddər üçün seçeneklər...”

“Mərdlər” kəlməsində kökün son samiti “d” şəkilçinin ilk samiti “l”ə təsir edib “d”yə çevirib. Bütün nağıllardakı kimi burada da (felin kökündə – ibən, -iban, -ıban, -uban) bağlama feilləri vardır.

Nağılin leksikonunda da maraqlılıq vardır. Xalq arasında işlənən kəlmələr az deyil...

“Dedi:

– Ağa hanjarı?” Gəncə tərəfdə bu kəlmə naharı formasında işlənir.

Bir çox kəlmələr dəyişmiş haldadır:

“...onun sözündən çıxmış həmin karvanı əylədirilər...”

“...yanaxları lalə kimi, buxax bulul kimi, sinəsi Səmərqənd kağızı kimi...”

“İnci ha döy, sədəf ha döy mərcandı

Ağ əlində qulbağları qırmızı”

“Ha döy” “ha deyil” mənasındadır.

Bəzən xalq canlı dilinə yeni daxil olmuş kəlmələrə də təsadüf olunur. Məs:

“...oğlu üçün baxodnı çəkmə, sallama toqqa, çəçanı papax, qaraçı çoxa alırlar”. “Baxodnı” və “qaraçı” kəlmələri ruscadan alınmış, hətta rus sıfət formasını da bir dərəcəyə qədər saxlamış.

Dialoq təsirindən bir çox səslər sistematik olaraq dəyişmiş.

1. “O” səsi əvəzinə “u” (o-u):

“...qunaxlar baxdı ki, bu bir gözəl dərvişdir” (Qonaxlar əvəzinə qunaxlar).

“Bu yoluñ urtasında söhbətləri çox uzun gedib...” (Ortasında əvəzinə urtasında).

“Kitabda Leyli və Məcnunun qul-boyun şəklini tapdı”.

(Qol-boyun əvəzinə qul-boyun).

2. Əvvəlkindən əksi olaraq “u”nun “o”ya keçməsi (u-o):

“...Əhməd sovdagər dedi ki:

– Qulax ver mən söyləyim.

Qız dedi:

– Boyur”.

3. “ü” səsi əvəzinə “ö” ü-ö:

“...molla bunların səs köyünə durub (Küyünə əvəzinə köyüne)”.

4. “E” hərfi “ə” hərfini əvəz edir (ə-e):

“Yon çevirib bir meclisə varanda” (Məclisə əvəzinə meclisə).

“Dərvişə əhtiram, hürmət eylədilər” (Burada əksinə olaraq “e” əvəzinə “ə” işlənmiş).


5. Bəzən “ğ” əvəzinə “q” olur (ğ-q):

“Kişilər və kəttalar yiqlılıb həmən gənc uşaxlara ad qoymağə başladılar”

“Cəmaət durub daqıldı”. (Dağıldı əvəzinə daqıldı).

Saitlərin dəyişməsi xüsusiyəti bütün əlyazma dəftərlərində bir cürədir. Elə çıxır ki, bütün nağılları bir adam söyləmiş, yaxud hamısını bir adam yazmış. Bütün nağılları bir adam söyləyə bilməz. Demək, bəzi səbəblər yanan adamdadır. Onun yazısı bəlli edir ki, o, Azərbaycanın şimal rayonlarındanandır. (Dərbənd, Quba, Xaçmaz...) Elmi Tədqiqat kabinetinin elmi işçisi dilində dialekt xüsusiyyətləri olmamalıdır. Nağılları yanan yoldaş gələcək işlərində bu dialekt elementlərini açmalıdır, çünki dil analizində qarşıqliq doğur.

10.09.1939



## ƏMRAH

Söylədi: *Aşıq Mirzə Bayramov – Tovuz rayonu*  
Yazıcıya aldı: *Hüseyn İskəndərov*

### Ustaddama

Yan çevirib bir məclisə varanda,  
Ağır otur, sağı-sola danışma.  
Hərcayı söyləmə zənanələr tək,  
Laf edibən gülə-gülə danışma.

İgid gərək hər məclisdə sayılsın,  
Həqiqətdən danış, əhsən deyilsin.  
Kəlmə çıxart, şirin cana yayılsın.  
Aşırıb sözünü zilə, danışma.

Sözün tutma hər azqının, axmağın,  
Xoşdanılmaz aralıqdan çıxmağın.  
Layix deyil başa qaxış qaxmağın  
Öz aybını bilə-bilə danışma.

Dərdini söylə mərdə, dərd bilənə,  
Aşix olma şər böhtana, yalana.  
Sırrın demə hər üzünə gülənə,  
Tez düşəcək dildən-dilə, danışma.

Yazıq Hüseyin əhdin yetər yerinə,  
Çək sözünü şəriətə, dırınə.  
Mətahını açgilən xiridarına,  
Hər qədir bilməzə, mala, danışma.

Cəmaət qulluğuna haradan ərz eləyim, Qarabağ mahalından. Qarabağ mahalinin Ağdam bazارından. Ağdam bazarında iki dənə tacirdən. Birinin adı Əhməd sövdəgər, birinin adı Məhəmməd sövdəgər idi. Bunlar qardaş idilər. Amma rəvayətə görə bunların heç hansının evladı yox idi. Bir gün Əhməd sövdəgər öz sövdəgər yoldaşları ilə qeyri mahallara sövdəgər mallarını satmağa getdi. Yaxşı qazancınan həman malları satıb sevinə-sevinə qayıtdılar həman Qarabağ mahalına. Ağdam bazarına yaxınlaşarkən yoldaşlarına elan verdi ki, qafilə-qatırı əyləyin. Çünkü o sövdəgər başı idi. Onun sözündən çıxmayılb həmin karvanı əylədlər və dedilər:

– Əhməd sövdəgər, nə var?

Əhməd sövdəgər dedi:

– Oğul, bizim güclü qazancımız var, burada bölek, hər kəs payını götürsün, çünkü qabaxda bazar var, bəyəm biri evinə bir şey alacaqdır.

Həman yoldaşları ilə pullarını böldülər, ta ki yetirdilər Ağdam bazarına. Həman bazara girən kimi Əhməd sövdəgər baxdı gördü ki, bunnan pul bölən yoldaşlar qızı olan qızı üçün, araşqından yaxşı fəxri paltarlardan və oğlu olan oğlu üçün baxodni çəkmə, solluma toqqa, saçanı papax, qazaçı çuxa alırlar. Dedi:

– Ey, sövdəgər yoldaşlar mən də siz ilə qazanc bölmüşəm, bu alığınız nədən ötəridir?

Dedilər:

– Ay kişi, sən yatıbsan, necə nədən ötəridir. Qazancdan gəlirik. Oğlumuz var, qızımız var, gözləri yoldadır ki, atamız qazancdan gələndə bizə görəsən nə alıb gətirəcəklər.

Çünkü Əhməd sövdəgərin evladı olmadığından bilməyirdi ki,

evlad nədir. Fikir edib başa düşdü ki, atanın qazancı ev və evlad üçündür. Fikir edib bunun evladı olmadığından çox qəmgin oldu. Xülasə gəldi evinə. Bunun baş yoldaşı gördü ki, Əhməd sövdəgər çox qəmgindir. Bu qadın fikir eylədi ki, Əhməd sövdəgər hər sövdəgərliyə gedəndə qazanc ilə gəlirdi, yəqin bu dəfə ziyan edib. Həman sövdəgəri qarşılıyıb dedi:

– Əhməd sövdəgər, ildə neçə dəfə sən gedərsənsə qazancınan gələrsən, bu dəfə də ziyanınan gəlibəsən, bə sən niyə dəmaqxoşsan, varımız çox, pulumuz çox. Bir dəfənin ziyanı bizə heç bir şey eyləməz.

Əhməd sövdəgər dedi:

– Ay arvad, mənim azarım evlad azarıdır, çünki mənnən qazanc bölən yoldaşlar oğluna, qızına paltar aldılar, mənim qazanc pulum cibimdə qaldı, ona görə mən çoxlu pisikdim.

Arvad dedi:

– Ay kişi, elə şey qabaxdadı, ondan pisikmə, Allah kərimdir.

Həman gecə qardaşı Məhəmməd sövdəgəri qonax çağırıldı. Yemək-içmək, gülmək və oynamaq, şadlıx eyləyirdilər.

Bir də baxdılar ki, bir dənə dərviş eşikdə bir gözəl qəsidə başlayıb, xoş avaz ilə oxuyur. Qapını açıb Əhməd sövdəgər baxdı ki, bir gözəl dərvişdir. Dərvişin xoş avazı və oxumağı və gözəl nəğməsi Əhməd sövdəgərin xoşuna gəlib dərvişi evə təklif eylədi. Dərviş içəri girdi. Həman qonaxlar baxdı ki, bu bir gözəl dərvişdir. Dərvişə ehtiram, hörmət eylədilər. Yedilər, içdilər, cəmi qonaqlıqdan sonra dərviş gözünü gəzdirib gördü bu evdə heş balaca və yekə uşax yoxdur. Dərviş dedi:

– Əhməd sövdəgər, bu yekəlikdə evdə heç sizin evladınız yoxmu?

Əhməd sövdəgər dedi:

– Ağa dərviş, Allahdan gizlin deyil, səndən də gizləmirəm nə mənim, nə bu qardaşımın evladı yoxdur.

Xülasə, durub hər kəs evinə getdi. Dərviş burada qonax qaldı. Gecə yatdilar. Sabah durub geyinib əllərini, üzlərini yuyub sabah

çörəyinə əyləşdilər. Çörəyi yeyəndən sonra dərviş getməyə hazırlandı. Ayaq üstə qalxıb gedən zaman əlini cibinə uzadıb bir dənə alma çıxardıb yarısı ağ, yarısı qırmızı. Dedi:

– Əhməd sövdəgər, bu almani əgər usağın olsa ona verəcəkdim, indiki yoxdur, qoy cibimdə getməsin, sənə verim, amma yarısını qardaşın Məhəmməd sövdəgərə vergilən, hər yarısını da iki bölün, arvadlarınıza da verin, – deyib xudahafiz eylədi.

Dərviş getdi. Kim idi bilmək olmazdı. Dərviş gedəndən sonra bu Əhməd sövdəgər fikir eylədi:

– Bu bir alma nə idi dərviş mənə verdi? Bu alma mənim bağımıda da çoxdur. Yəqin ki, bu almada bir iş var, – deyib arvada dedi ki, ay arvad, bu almanın qardaşına hansı tərəfin verək. Arvad dedi:

– İndi ki, mənə danışdın, ay kişi, alanın gözü verənin əlində olar. Əgər qırmızı tərəfini özümüz alsaq, Məhəmməd sövdəgər deyəcəkdi, yaxşı tərəfini özləri alıb pis tərəfini mənə verdilər. Sən bir adam göndər özünü buraya çağırınsın, almani iki kəs ağızı üstə qoy-gulan. Özü ha tərəfini bəğənsə onu götürsün.

Həman vaxt da adam göndərib Məhəmməd sövdəgəri evinə gətirdi. Həman qardaşına Əhməd sövdəgər dedi:

– Qardaş, bu almani axşamkı dərviş ikimizə bağışlaylb. Hansı tərəfini meyl eləyirsən elə.

Məhəmməd sövdəgərin tamahi güc verib almanın qırmızı tərəfini götürdü, istədi cibinə qoysun, Əhməd sövdəgər dedi:

– Qardaş, almanın rəvayətə görə ayrı bir mənası var.

Dedi:

– Nədi?

Dedi ki:

– O para alma tək sənin deyil.

Dedi:

– Bəs kimindi?

Dedi:

– O para almanın yarısı sənin öz baş yoldaşınınındır.

Məhəmməd sövdəgər dedi:

– Qardaş, nə mənəsi var?

Əhməd sövdəgər dedi:

– Çox mənəsi var.

Məhəmməd sövdəgər dedi:

– Məsəla!

– Dərvişin dediyinə görə bu almadan bizim evladımız olacaq.

Məhəmməd sövdəgər dedi:

– Xub.

Əhməd sövdəgər buna söylədi ki:

– Qardaş, işdi dərviş deyən olsa mənim qızım olub, sənin oğlun olsa, mənim qızım sənin oğlunundur. Sənin qızın olub, mənim oğlum olsa, sənin qızın mənim oğlumundur.

Deyib iqrar elədilər və tarixin yazdılar.

Həman gecə həman ruzi almaları hər ikizi bölüb öz baş yoldaşları ilə yedilər. O vaxtdan genə tarixi qoydular. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqədən sonra hər iki qadın bari həmlini yerə qoydular.

Əhməd sövdəgərin oldu bir oğlu, Məhəmməd sövdəgərin oldu bir qızı. Bu uşaxlar beşik kərtmədən biri-birinə deyikli olduğunu bilmirdilər. Dörd-beş ay aradan keçib alim-üləma və əyan kişilər və kəttalar yiğilib həman gün uşaxlara ad qoymağə başladılar.

Kimisi dedi Cecimqulu, kimisi dedi Kilimqulu, kimisi dedi Sincimqulu. Məqsədləri çörəyi yemək idi. Bir kasib kişi də gəlib bunlara tamaşa edirdi. Bu kasib kişi dedi:

– Ay kişilər, bir mana da söz verin.

Dedilər:

– Ay kişi, buyur!

Kasib kişi başladı dedi:

– Mən də bir ad deyim, bəyəm ki, xoşunuza gəlir.

Dedilər:

– Baba, buyur!

Kişi dedi:

– Kasib olduğuma baxmayın, gəlin oğlanın adını qoyax Əmrəh, qızın adını qoyax Sərvinaz.

Həman kişinin dediyi adlar təsdiq oldu. Təzədən şadlıq, şirinlik və şerbət paylandı.

Cəmaət durub dağıldı. Həman oğlan, həman qız mamacılardı, dayacılar laylaya tutub bəsləməyə başladılar. Həman uşaxlar bir yaşa, iki yaşa, üç yaşa, xülasə səkkiz yaşıları tamam olandan sonra bunların ikisini də bahəm molla məktəbinə qoydular. Bunlar oxumağa başladı, amma genə də bunlar biri-birinin nişanlısı olduğunu bilməyirdilər.

Bir gün bunlar məktəbdən evə çörək yeməyə gəlirdilər. Amma bir dənə napak qarının otuz yaşında bir qızı var idi. Həman qızı ərə alan yox idi. Əmrəh Sərvinaz çörək yeməyə gələrkən gördülər həman qız yol kənarında çör-çöp döşürür. Əmrəh yerə əyilib yerdən bir dənə qaytan götürüb əlinə aldı. Sərvinaz dedi:

– O qaytanı neyləyirsən?

Əmrəh dedi:

– O qızı atacağam.

Sərvinaz dedi:

– Gel fəraigat dur. O qızın anası bir dəfə dinsə, min ev yixılar. Ondan bizə xata dəyər.

Əmrəh baxmayıb həman əlindəki qaytan ilə qızı vurdu. Qız ağlaya-ağlaya evlərinə getdi. Anası qabağına çıxıb dedi:

– Qızım niyə ağlayırsan?

Dedi:

– Ana, məni Əhməd sövdəgərin oğlu yalama ilə vurdu.

Dedi:

– Qızım, hara getdi?

Dedi:

– Məktəbdən evlərinə getdi.

Dedi:

– Bala, zərər yoxdur, qoy getsin. İndicə məktəbdən qayıdanda nənən onun qabağına gedib ona bir köşə çəkər ki, qiyamətə kimi

çözelənsin ki, o köşənin ucu gəlib çıxacaq.

Xülasə, Əmrəhə və Sərvinaz çörəyi yeyib həmin getdikləri yol ilə məktəbə gəlməyə başladılar. Qarı bunların gəldiyini görüb yavaş-yavaş bunların qabağına acıxlı-acıxlı getməyə başladı. Sərvinaz qarının gəldiyini görüb Əmrəha dedi:

– Əmi oğlu, sana demədimmi o qızın anası bir yerdə duranda min yeri yırqıyır.

Dedi:

– Əmi qızı, nə cürə?

Dedi:

– Əmi oğlu, o qarı bizi nə desə cəvab vermə, ötək məktəbə gedək.

– Oldu, yaxşı.

Buna baxmayaraq qarı çəkərətini dartmış bir əli sənəkliyində, o biri əli isə gözünün üstə bunların qabağına yeridi. Lap qabaxlanını kəsdi. Dedi:

– Bala, bir əylənin!

Üzünü tutub Əmrəha dedi:

– Ay oğul, mənim qızımı sən nə cürət ilə yalama ilə vurdun?

Əmrəhə dedi:

– Ay nənə, heç cahallıq görməyibsənmi? Oğlanların xasiyyəti-dir, qızları yalama ilə vururlar.

Qarı dedi:

– Ay ağılı kəm çocux, sən qızı yalama ilə vurmaq bilirsənsə, yanındaca avlax gilas yosunlu Sərvinaz sənin nişanlındır, niyə onu vurmayırsan, mənim bu kirli, pasaxlı qızımı vurursan?

Çünki bu iki gəncin biri-birinin deyiklisi olduğunu qarı bilirdi. Amma bunlar özləri bilmirdi. Buna görə Əmrəhə qəzəbnak olub qariya dedi:

– Kəs, imansız, bir şillə vurram, başın üstündən qopar, Ərəbis-tanda kəndirbaz oynamaya gedər.

Dedi:

– Ay oğul, imanım itin olsun, bax bu göyçək qız sənin nişanlındır.

Qarının sözü ilə Əmrəh təzədən qayıdır məddi şəstilən Sərviniñ üzünə baxıb biri-birinə təzədən aşiqi-məşuq oldular. Bu yolun ortasında söhbətləri çox uzun gedib bir vədə başlarını qaldıranda gördülər ki, axşamdır. Sərvinaz dedi:

– Əmi oğlu, gedək evə, hərgah məktəbə getsək, molla bizi döyücək.

Xülasə, qayıtlar evlərinə. Sabah tezdən Sərvinaz Əmrəhdan qabax molladan qorxub məktəbə gəldi. Molla baş qaldırıb dedi:

– Həpəndin qızı, məktəbə beləmi gələrlər? Sən dünəndən dərsi buraxıbsan.

Dedi:

– Molla əmi, Əmrəh gəlmədi deyin mən də tək gələ bilməzdim.

Xülasə, bir az sonra Əmrəh da gəldi. Molla dedi:

– Gedə, rüzül oğlu, belə gəlmək olar? Sənin atana od vuracağam.

Dedi:

– Molla əmi, Qarabağ xanları bizə qonax gəlmışdı, nəcib qul-lux eləmək üçün məni atam buraxmadı.

Xülasə, molla bunların dərsini verib məktəbin günə qarşısına çıxdı. Molla tayfası günə qarşı ilə aşına olur. Molla məktəbin böyründə oturmaxda olsun, amma bu iki gənclər ikisi bir kitab oxuyurdular. O kitabın adı “Leyli və Məcnun” idi. Molla eşiyə çıxandan sonra həman Sərvinaz dərsi buraxıb kitabı varaxlamağa başladı. Kitabda Leyli ilə Məcnunun qol-boyun şəklini tapdı.

Dedi:

– Əmi oğlu bunlar nədir?

Əmrəh dedi:

– Gözəlim, bu, Leylidir, o da Məcnundur.

Sərvinaz dedi:

– Leyli nədir, Məcnun nədir?

Əmrəh dedi:

– Leyli sənsən, Məcnun mən.

Xülasə, bunlar oynasmağa başladı. Molla bunların səs-küyünün durub məktəbin içində gələndə, gördü bu iki cavan bir-birinə bül-

bül gül ilə sarmaşan kimidir. Molla dedi:

– Ey füzül uşağı nə iş tutursuz? Sizi döyəcəyəm.

Amma bunlar oynışmada Quran kitab ayaq altında qalıb dağılmışdı. Buna görə Əmrəh uca səs ilə dedi:

– Molla əmi, aşağı otur.

Dedi:

– Bala, niyə?

Əmrəh dedi:

– Molla əmi, aynadan bir buqanax girdi, əgər biz bir-birimizə sarmaşmasaq bizi çıxarıb aparardı. Quran kitabı da dağıdı. Əgər aşağı oturmasan sən də aparacaq.

Xülasə, molla baxdı gördü bu buqanax bunları aparacax. Dedi:

– Qızım, mən sizə qonax gələcəyəm.

Sərvinazı götürüb Məhəmməd sövdəgərin evinə getdi.

Məhəmməd sövdəgər dedi:

– Molla əmi, sən buralara gələn deyilsən, nə əcəb, əcəba?

Molla dedi:

– Məhəmməd sövdəgər, sənin qızının on beş yaşı tamamdır.

Yaxşı yazar, yaxşı oxuyur, bunnan artıq oxutsan sənin üçün çox günahdır.

Xülasə, mollanın bu sözü ilə Əmrəhin sevgisi oxumağa getməyib. Əmrəh yaralı ahu kimi tək-tənha. Oxumağı da oxumaq deyildi. Gündə bir dəfə gününü keçirmək üçün məktəbə gələr-gedərdi. Xülasə, bir gün, beş gün Əmrəh gördü olmayıır. Əmrəh da məktəbə getməməyə başladı. Amma Əmrəhin atası sövdəgərliyinin çox hissəsini İstanbulda keçirmişdi. İstanbulda bunun bir dənə qonaxcısı var idi. Adı Mahmud paşa idi. Mahmud paşanın bir nazənin sənəm tayı tapılmaz gözəl qızı var idi. O qızın nişanları qabax ayna kimi, gözlər qos qəzəh kimi, yanax lalə kimi, buxax büllür kimi, sinəsi Səmərqənd kağızı kimi idi. Bu qızın tərifini Əhməd sövdəgər müdəm gəlib öz evində söylərdi. Əmrəh 18 yaşına dolmuş idi. Atası söylədikcə gözünün altından atasının dediyini dinlərdi. Bir axşam atası söylədiyi qızın fikri ilə

yatıb gecə yarıda, köhnə ustaların dediyinə görə vayqada bir dərviş bunu yatdığını yerdə oyatdı. Əmrəh gözünü açan kimi gördü başının üstündə bir gözəl nurani dərviş durub, əlində bir piyalə.

Dedi:

– Oğul, Əmrəh, nə qəflətdə yatmışan, dur bu camı nuş eylə.

Dedi:

– Ağa dərviş, o cam bizə nəhyidir.

Dərviş dedi:

– Oğul, o camdan deyil.

Əmrəh dedi:

– Hansı camdandır?

Dərviş dedi:

– Adəmi Həvvayə, Vərqəyi Gülsaya, Şirini Fərhada, Yusifi Züleyxaya yetirən camdandır.

Xülasə, camı alıb nuş elədi. Əmrəh gördü ki, sinəsindən bir od qalxıb, dudi-asimana bülənd oldu. Əmrəh dedi:

– Ağa dərviş, mən salamat yatdığını yerdə bu od nə idi mənim sinəmə vurdun? Sinəm yandı mənə bir təsəlli.

Həman dərviş əlini qaldırıb dedi:

– Əmrəh barmağının arasından baxgilən, gör nə görürsən?

Əmrəh dedi:

– Uzax yollar görürəm.

Dərviş dedi:

– Özgə nə görürsən?

Əmrəh dedi:

– Başı ala qarlı daşü-çəmənli dağlar görürəm.

Dərviş dedi:

– Özgə nə görürsən?

Əmrəh dedi:

– Bir böyük şəhər görürəm.

Dərviş dedi:

– Oğul, gördüğün şəhər İstanbul şəhəridir. O şəhərdə özgə nə görürsən?

Əmrəh dedi:

– Bir ev görürəm, o evin başı buluddan nəm çəkir, ayağı yerdən.

Dərviş dedi:

– O evin küləfirəngisində nə görürsən?

Əmrəh dedi:

– Bir nazənin sənəm, gəl məni gör, dərdimdən öл, fırışdəy kirdir, ürək basan, sarfa kəsən, dudi dil, incə bel qız görürəm.

Dərviş dedi:

– İstanbul şəhərində o ev Mahmud paşanın evidir. O qız da onun qızıdır, adı Sayad Pəridir.

Dərviş Əmrəha dedi:

– Qızın əlində nə var?

Əmrəh dedi:

– Mənə verdiyin badədən biri də qızın əlindədir.

Dərviş dedi:

– O sənin piyaləndir, bu onun piyaləsidir. Sizi aşiqi-məşuq edirəm. İnşallah mətləbinə çatarsan.

Dərviş Əmrəhin gözündən qeyb olandan sonra Əmrəh biuş olub yatmağa başladı. Səhər açıldı. Əmrəhin anası Əmrəhin otağına gələn kimi gördü ki, Əmrəh olduqca biuşdur və heyvalar kimi saralmışdır. Əmrəhin anası:

– Evim yixıldı, – deyib ucadan başladı özünü həlak eləməyə.

Zənanənin səsinə zənanə yiğilar. Qonum-qonşu, qohum-əqrəba həman Əmrəhin anasının səsinə yiğilirlər. Dedilər:

– Ay bala, nə var, nə qışqırıqdır?

Dedi:

– Ay camaat, evim yixılıb, Əmrəh yaman xəstələnibdir, nə dinir, nə danişir, nə gülür.

Amma bu səsə dünya nəhəngləri qarılardır da göldilər. Qarilar cürbəcür olur. Napak qarı, köpək qarı, saman altından su yerdən, çöp altında dəyirman tikən qarı var, iman-Quran yeyəsi qarı var, ilan vuran yeyəsi qarı var, otduğu ilan dəməyinin üstü olsun, kəfəni kirpi dərisi. Həmin qarılardır gəlmış idil. İlan vuran yeyəsi irəli

yeridi. Dedi:

– Ay bala, mana bur yol verin, mən dünyagörmüş adamam o xəstənin üzünü açın, baxım.

Əmrəhin anası:

– Ay ana, dün yola salmışam, gör oğlanın xəstəliyi nədir, – deyib üzünü açdı. Qarşı oğlanın üzünə baxarkən nəntər tək çırpınıb dedi:

– Ay aman, xanniğün bin qara danası belə ölmüş idi.

Dedilər:

– Nənə, nə cürə?

Dedi:

– Ay oğul, azarı bircə olsa deyərdim. Oğlanın azarı ikidir.

Dedilər:

– Nənə, nədir?

Dedi:

– Ay oğul, həmi qudurub, həmi quduzluğunu qalxıb.

Dedilər:

– Nənə, bəs buna çara.

Dedi:

– Oğul, üstəcə kül ələyin, nə vaxt bu oğlan məni dalayan kimi bu şəhərə bir quduzlux salacayam, çapbaşı qızan qalmayacaq.

Oğlanın tələbə yoldaşlarından biri qəzəblənib dedi:

– Məni istəyən qariya bir kötək.

Cahillər on beşdən gəldi, qocalar altısını vurub yeddincisini qarının boynun dalına vurdular. Qarının bərk yeri, burnu otdan yumuşax oldu. Ayağından götürüb balkondan tulladılar. Öldüyünü, ölmədiyini eşikdəki adamlar bildi.

Xülasə, iman-Quran iyiyəsi irəli yeridi. Dedi:

– Ay oğul, qarışılıq salmayın, mən oğlanın xəstəliyi nəsə, bu saat sizə deyərəm.

Qarşı ac arı kimi oğlanın sevda vəznini əlinə aldı. Baxan kimi qarşı ucadan anac kəklik kimi qah-qah çəkib güldü. Əmrəhin anası dedi:

– Ay nənə, mən ağlayıram, sən nəyə gülürsən?

Qarı dedi:

– Ay qızım, Allah mənə on dənə oğul verə idi, onunu da bu azara salayıdı.

Dedi:

– Ana hancarı?

Dedi:

– Bala, oğlan ağasının əlindən badə içibdir, bilmərəm maldır, bilmərəm puldur, bilmərəm qızdır.

Anası dedi:

– Ay ana, bə buna dərman nədir?

Qarı dedi:

– Bunu cahillar ilə birlikdə qoyun bağda-bağçada gəzsinlər.

Xülasə, oğlan iki gün yatıb, üçüncü günü öz tələbə yoldaşları ilə bağa gəzməyə çıxdı. Oğlan bağda baxdı gördü ki, bülbül gülün üstündə şeyda qılır və nəğmə oxuyur. Əmrəh yoldşlarından birinə dedi ki:

– Heç buralarda saz mümkün olarmı?

Yoldaşlarından biri dedi:

– Mən özüm üçün bir dənə xətavət saz qayırdırmışam. Mən bu saat gətirib sənə bağışlayacağam. Təki sən qurtar.

Oğlan tərpənib saza gedirdi. Sərvinaz bu oğlan ilə qabaqqarşı gəldilər. Dedi:

– Tələbə yoldaşım, haraya gedirsən?

Dedi ki:

– Sazımı Əmrəha bağışlamışam, onu gitirməyə gedirəm.

Dedi:

– Oğlan, Əmrəh saz çalmaq bilməyir, bu necə işdir?

Dedi:

– Xanım, bilməyirəm, Əmrəh bağlı başına götürüb.

Oğlan ötüb getdi. Sərvinaz işi bilib gəlib evinə on yeddi qələm ilə özünə məşşatə vurub, qızlar yanına götürüb həman bağa gəlməyə başladı. Buna kimi həman oğlan sazi gətirib Əmrəha yetir-

di. Əmrəhə sazı alıb sazin zillini zil, bəmini bəm kök eyləyib sinə-sində müştəhkəm edib oxumağa başlayırdı ki, Sərvinaz gəlib qarşısından Əmrəha baxıb gözünü süzmüş keçərkən Əmrəha dedi:

– Ləvənd oğlu, sən söz oxuyursan, mənə niyə oxumursan? Sənin fikrini bilmışəm, sən deyirsən çırkin buradadır, gözəl gəzim, tapmasam gözəlsən ki, gözəlsən.

Dedi:

– Əmim qızı aşixlar bir bayatı çəkər.

Qız dedi:

– Nədi?

Əmrəhə dedi:

Əzizim ara işi,  
Hil işi, ara işi.  
Öz sözünü özün danış,  
Ev yıxar ara işi.

Qız dedi:

– Mana misal götirmə, mən bilirəm qırxılıq hansı çuvaldadır.

Dedi:

– Əmim qızı, məndən küsmə, çünkü eşq adamı məcnun eyləyir,  
– deyib sazı götürdü, görək nə dedi:

Başına döndüyüm, xan əmimqızı,  
Ala göz Sərvinaz nədən küsürəsən?  
Yolunda qoymuşam can, əmimqızı,  
Ala göz Sərvinaz, nədən küsürəsən?

*Aldı Sərvinaz:*

Başına döndüyüm, xan əmimoğlu,  
Özüm öz qəlbimdə küsmüşəm sənnən.  
Deyim, bu sözlərimi qan, əmimoğlu,  
Özüm öz qəlbimdə küsmüşəm sənnən.

*Aldı Əmrəh:*

Hücdanların bağrim başın əyibdir,  
Sevgi sevgisindən küsmək ayibdir.  
Yoxsa seyrə qızlar böhtan deyibdir,  
Ala göz Sərvinaz, nədən küsmüsən?

*Qız aldı:*

Mərdisən namusun var, arın var,  
Dörd yanında neçə bağça, bağın var.  
Deyirlər ki, qeyri yerdə yarın var,  
Eşidib bu sözü küsmüşəm səndən.

*Aldı Əmrəh:*

Əmrəham, köksündə yarani gördüm,  
Oxudum dərsimi, qarani gördüm.  
Qoynunda bəsləndim, haranı gördüm?! –  
Ala göz Sərvinaz, nədən küsmüsən?

*Aldı Sərvinaz:*

Sərvi boynumu görən getməz əylənir,  
Yar üzündən bağrim başı teylənir.  
Qızlar arasında nələr söylənir,  
Əyər gerçək olsa, küsmüşəm səndən.

Həmən deyişmə qurtarandan sonra qız acıq eyləyib getdi evlərinə. Əmrəh qayıdış gəldi öz evlərinə. Əmrəh dedi:

– Ata, əlim hər tərəfdən üzülür. Sərvinazdan üzüldü, Sayad Pəridən də üzülməsin, mən gedirəm İstanbula.

Atası dedi:

– Ay oğul, mən səni tək buraxa bilmərəm, mən də gedəcəyəm, çünki sən nabələdsən, bir yana gedib çıxa bilməzsən.

Əmrəhin atası sövdəgərlik malını yükləyib yola düşən məqamda bir balaca saz da götürdü.

Əmrəhin atasının həştad yaşı var idi. Əmrəhə da öz sazını götürüb anası ilə görüşüb yol getməyə başladılar. O qədər getdilər ki, Əmrəhgəlin öz yaylax yurduna çıxdılar. Əmrəhə yurd'lara baxıb gördü ki, baharın lalə vaxtıdır. Yurtlarda süsən, sünbü'l, lalə, reyhan, tər bənəfşə bir-birinə səs verir. Amma bunların alacıxları aralı qurulardı. Biri Əhməd sövdəgərin olardı, biri Məhəmməd sövdəgərin olardı. Əmrəhə ilə Sərvinazın çadırları arxada olardı. Gündüzü hərəsi çadırın birində olardı. Gecə ikisi birində olardı. Əmrəhə yurtları görən kimi dudi dodağından asimana çıxdı. Dedi:

– Ata, köçü əylə, sinəmə bir neçə söz gəlib, onu deyək, sonra gedək.

Dedi:

– Oğul, elə söz degilən, eynim açılsın, çünki qürbət vilayətə gedirik.

Əmrəhə:

Baş üstə, – deyib aldı görək nə deyir:

Qarşımızda qarlı dağlar,  
Dağlar bizim dağlarmı ola.  
Ağ birçəkli mənim anam,  
Oğul deyib ağlarmı ola.

Bülbül ötər bağ içində,  
Ahu gəzər dağ içində.  
Al-əlvan otaq içində  
Tay-tuşlarım ağlarmı ola.

Nə qovğalı mənim başım,  
Ah qürbətə atıldı daşım.  
Səlvı tək məktəb yoldaşım,  
Əmrəh deyib ağlarmı ola.

Xülasə, deyiş təmamə yetib sazını köynəyinə qoydu, yolu getməyə məşğul oldular. Bunlar yol getməkdə olsun, sizə hardan söyləyim, İstanbulda Mahmud paşanın qızı Sayad Pəridən.

Sayad Pərigilin bir gözəl bağları var idi, o meyvə olmaz idi ki, həman bağda olmasın. Qız arzu eyləmişdi ki, Əmrəh bu bağın meyvəli olan vaxtı gələydi. Həman bağda qolboyun gəzəydik, amma Əmrəh yol uzax olmasına görə bağın yaxşı vaxtına çatmayıb yollarda ləngidi.

Meyvə həman bağdan qurtarılıb, amma bir dənə alma ağacı, bir dənə də badam ağacı Əmrəhin xatırəsi üçün yerə düşənini sap ilə ağacdan asdırıb saxlamağa başladı. Ağca adlı bir dənə qulluqçunu həman o iki ağaca baxmaq üçün güclü donlux verib təyin elədi ki, o ağaclarla baxıb yerə düşən almanın və badamı sap ilə bağlayıb ağacdan asmağa Ağca qızə məcbur elədi.

Sayad Pəri öz işində olsun, Ağca qız bir əlində bir kələf sap, bir əlində iynə bu meyvənin yerə düşənini ağacdan asıb və quşdan qorumağa başladı.

Sizə hardan söyləyim, Sayad Pərinin bu bağında bir gözəl çarhovuzdan. Bu çarhovuzdan çıxan su bağın hasarının altından bir çəmənlik düzə sarı axırdı. Amma Əmrəhin atasının köçü həman suyun üstə yetişən kimi Əmrəh atasına dedi:

– Ay ata, bu yolu neçə dəfə gəlib-getmiş olarsan?

Atası dedi:

– Bir əllicə dəfə gəlib-getmiş olaram.

Dedi:

– Ay ata, mənim ilk səfərimdir, mən ərkəsevin böyümüşəm və qadaçöl yuxusuzluq görməmişəm. Gəl bu suyun üstə tökülek, mən bir balaca istirahət edim, qafılə-qatar da bir az otlaşın.

Atası bunun sözünü qırmayıb, həmin çəmənə suyun üstə töküldülər. Bunlar hamısı yol yorğunu idı. Tökülen kimi bu belə yixilib yatmağa başladı. O da elə yatmağa başladı, amma Əmrəh isə bir tayın kölgəsinə başını qoyub yatmağa başladı. Əmrəhin atası gördü ki, hamı yatıb, bu da yatsa oğrular şey aparacaq. Fikir eləyib dedi:

– Gedim bu suda əlimi-üzümü yuyum yuxum dağılsın.

Həmin axan suyun başı Sayad Pərinin bağındaki çarhovuz idi. Əmrəha saxlanan alma ağacı çarhovuzun başında idı. Ağacdan düşən alma çarhovuzun axan yerinə düşürdü, düşən kimi su axıdıb həmin çəmənli düzlə aparırdı. Kişi əlini yuyarkən gördü bir yekə qırmızı şey su ilə axa-axa gəlir, baxdı gördü ki, bir qəribə almadır. Almanın ötməyə qoymayıb tutdu. Əlinə alan kimi barmağının beşi də halvaya cuman kimi almaya cumdu. Gördü çox yaman qoca yemidi. Amma rəngi də çox gözəl qırmızıdır. Bir istədi Əmrəha apara, bir də dedi ki:

– O cahıldır onun dişi var hər şeyi yeyə bilir. Mən qocayam, bu elə mənim üçündür.

Deyib yavaşça əli ilə aparıb almanın damağının üstəcə qoydu, gördü ki, güney qarı kimi öz-özünə əridi, getdi. Qocanın ağızında almanın bağı ilə almanın cecəyi qaldı. Dadına baxanda gördü ki, devlətlinin ölüsunün üstə bişən halvadan şirindir. Kişi dedi ki:

– Bu almadan doyunca yesəm, gora imansız gedərdim.

Üzünü yuyarkən gördü biri də gəlir. Bunu da tutdu. Gördü biri də gəlir. Kişi dedi ki:

– Bu zaman nə bağda, nə ağacda meyvə olmaz, bu suyun başında nə dükən yarılib, nə araba dönüb. Gün üzüldü, oğru olmaz, mən durum bu su yuxarı gedim görüm bu nə cür işdir.

Kişi öz balaca sazını da götürüb bu su yuxarı getməyə başladı. Bir xeylaq getmiş idi, gördü ki, bu su bağın gilifindən çıxır, bu almanın bağı içindədir. Ordan-burdan boyanıb bir dar yerdən özünü bağa verdi. Amma almanın və badamın qoruxçusu Ağca qız həmin saatda çörək yeməyə getmiş idi. Kişi özünü bağa salan-

dan sonra bağa göz gəzdirib gördü ki, həmin alma bir ağacdadir yarpaq tökülüb, alma durur. Qıpqırmızı çarqat kimi görünür. Tamahı macal verməyib özünü alma ağacına yetirdi. Gördü ki, bu ağaca çıxmaq çox çətindir, çünkü ağacda nə əl yeri var, nə ayaq yeri var. Birtəhər ölüm-zülüm bu ağaca çıxmaga başladı. Əli budağa çatan kimi ayaqlarını ağacdan aşdı ki, qaldırsın yuxarı budağa qoysun. Ağırlığı budağa düşən kimi əli ilə tutduğu budaqlar qoşa dilimdən qopub dali üstə ağacın kökünün üstə yixildi. Ağac təlatümə gəlib kişinin yixılmaq zərbindən yırgalanıb vaxtı keçmiş alma elə töküldü ki, kişi almanın altında qaldı. Yixılmasına baxmayaraq kişi sevinib birtəhər durub o tərəf-bu tərəf eləyib almanın bir yerə taya vurdu başladı yeməyə, o qadar yedi ki, gördü qarın tutası şey deyil. Almanın qalanına heyfi gəlib şalvarını soyunub almanın qalan hissəsini şalvara doldurmağa başladı. Deyərlər ki, o zaman tacirlərin şalvari on iki arşın məndulandan olarmış. Gördü almadan bir az qaldı yeməyə də yeri yoxdu, şalvar da tutmayıır. Dedi ki:

– Bir az gəzinim, bu bağın ki yeyəsi yoxdur. Köpüm sinsin, qayıdım qalanını da yeyim.

Gəzərkən gördü ki, bəh-bəh bir dənə badam ağacı var, qabığı tökülüb şıldırlanıb ağacda badamın özü qalıb. Dedi:

– Allah yaxşı yetirib, dərd verən dərmanını da yetirər. İndi bu badamdan bir az yeyərəm, köpüm sınar, qayıdar almanın qalanını da yeyərəm.

Ətəyinə iki daş bağlayıb həman badam ağacına dırmasıdı. Ağacın çıxıb başında bir köndələn budağın üstündə oturub daşın birini ağacın hasarına qoyub, birini alıb əlinə badamdan bir-bir qopardıb sindirib yeməyə başladı.

Sizə hardan söyləyim, həman ağacların qoruxcusu Ağca qızdan. Çörək yeməkdə bir azca ləngiyib birdən yadına düşdü dedi:

– Almayı və badamı indi quş aparıb.

Durub tələsik özünü bağa yetirən kimi gördü ki, almanın ağacı həmişəki kimi qızartı görükəməyir. Həmin ağacın dibinə gedib-gəl-

məkdən yol salınmışdır. Həmən yol ilə tərpənib gedib nə gördü? Gördü ki, həmən qoruduğu ağacın alması ağacın dibində yes xırman çəkilib. Qılçası titrənib Sayad Pərinin qorxusundan bənizi avazıyb dedi ki:

– Mənim evim yıxıldı. Sayad Pəri məni dara çəkdirəcək.

Yeridi ki, görünüm badamsa da salamatdırımı?

Gördü ki, badamın başında bir yekə körklü kişidir. Daşı ağacın haçasına qoyub o biri əli ilə bir daş ilə qırıb yeməyə başlayır. Qız dedi:

– Ay biiman, mənim cörəyimə niyə mane oldun, bu meyvələri niyə belə eylədin?

Kişi aşağı baxanda gördü ki, bir qız xeylağıdır buna təpinir. Dedi:

– Balam, keçi can qayğısındadır, qəssab piy axtarır. Mənim qarnım cırlayırdı. Sən də mana deyirsən ki, buraya niyə çıxırsan. Axı mənim köpüm yeni sinir, ay bala, bağ ha dəyil, ura yeridir mana bənd olma, get haraya gəzirən gəz.

Qız dedi ki:

– A kişi, sən burada dur, mən bu saat gəlirəm.

Kişi dedi ki:

– Sən dur deməsən də mən düşürdüm.

Həman Ağca qız cigərdən ah çəkib geri tərpəndi özünü yetirdi Sayad Pəriyə. Sayad Pəri gördü ki, Ağca qız elə gəlir ki, elə bil oxundan çıxıb. Ürəyi davam eləməyib irəli durub Ağca qızı dedi:

– A qız, alma, badam salamat dururmu, nə bərk gəlirsən?

Ağca qız dedi:

– Xanım, əlim ilə desəm əlim, dilim ilə desəm dilim od tutub yanar. Bağça barınan söylər, heyva nar ilə söylər, aşix dərd-dilini sazi zunqar ilə söylər.

Dedi:

– A qız, mən başa düşmürəm.

Dedi:

– Xanım, balaca cürət ver mana, mən deyim, sən qulax as.

Sayad Pəri dedi ki:

– Almadan demə, nə deyirsənsə de.

Ağca qız dedi ki:

– Tək almanı deməyəcəyəm, badamı da deyəcəyəm.

Alıb sazı deməyə başladı görək nə deyir:

Xanım, bağa bir ağarmış giribdir,  
Yeyibdi qurtarüb yaz almasını.  
Bilmirəm özün hardan veribdi,  
Yeyibdi qurtarüb yaz almasını.

Sayad Pəri dedi ki:

– Alma nə deməkdi? Olmaya almanı quş apardı?

Dedi:

– Xanım, quş deyil.

Dedi:

– Bə nədi?

Dedi:

– Qulax as deyim:

Yeyib-yeyib ləzzətindən doyubdur,  
Damağında qabcağını soyubdur.  
Şalvari doldurub yana qoyubdur,  
Yeyibdi qurtarüb yaz almasını.

Sayad Pəri gördü ki, almaları zay olubdur Ağca qızı dedi ki:

– Günün qara olsun, badamsa da salamatdırımı?

Dedi:

– Xanım, qulax as deyim.

Almayı yeyibdə çıxıb badama,  
Qaşqa qaban kimi sürür adama.  
Ağca qızam, deyim Pərizadama,  
Yeyibdi qurtarüb yaz almasını.

Ağca qız ürəkdən bir ah çəkib, qırx dənə qaravaşı var idi ağıldan kəm, qoldan qüvvətli. Əmr verdi ki, gərək quş da olsa həman adamı tutax, mana dağ çəkib, gərək bu qisası onda qoymayax – deyib qızların qoşununu çəkib yeridi. Bağa yetirən kimi qızlara əmr verdi, dedi:

– Ay qız, quru paya götürməyin, elə paya götürərsiz ki, üzüm təhəngi kimi hər tərəfə əyilə.

Kişi bu səsi eşidib ağacın arasından haman səsə doğru baxdı nə gördü. Gördü ki, qırxdan ziyadə iyirmi yaşdan yuxarı qızdılar. Amma qonaqcısı Mahmud paşanın qızı Sayad Pəri bunların içindədir. Kişi dedi ki:

– Gel səs eyləmə, bular bu bağda oynasacaqlar, sən də yarpaqların arasından bunların yanağına, buxağına bax ləzzət apar.

Kişi bilmədi ki, bu payaların bundan ötəri hazırlandığını. Həman qızlar qoyun kimi garan atıb, duman kimi badam ağacını büründülər. Sayad Pəri irəli yeridi. Dedi:

– Ay kişi, ay sənin sinənə dağ çəkilsin, sən bilmədinmi bu almanın və badamı bu vaxta saxlayanın bir məqsədi var. Bir düş. And olsun Allaha, səni öldürəcəyəm.

Dedi:

– Qızım, sənin and içməyin artıxdır, mən ölüyümü o paya seçiləndə anlamışam.

Dedi:

– A kişi düşmürsən?

Dedi:

– Ay qız, kor deyiləm, kar deyiləm, o qadar payanın arasına ölməyə düşüm?

Qız deyir ki:

– Ağacı gəl, hayifdir mənə kəsdirmə.

Kişi gördü ki, iş xarabdır özü düşsə də, öləcək, ağac yıxsa da öləcək. Kişi susdu və dili tutuldu.

Sayad Pəri qəzəbnak olub ucadan dedi:

– Bu saat bir xırxi gətirin, bu ağacı dibindən kəsim, elə bilərəm

min dənə meyvə ağacının bir dənəsi quruyub.

Ağca qız yanmışdı, gedib bir dənə ağac kəsən xırxi gətirdi. Qızların biri o xırxinin o başından, biri isə bu başından tutub ağaca çəkən halda Sayad Pəri alçaxdan dedi ki:

– Ağac hayifdir, xırxinin dalı ilə çəkin, qocadı gözü görməyir, bəyəm qorxub düşə.

Başladılar xırxinin dalı ilə ağaca çəkməyə. Kişi fikir elədi, dedi:

– Bu xırxi ağacı kirimiş kəsər, yəqin ki, yarıdan ötmüş olar.

Fəhm edə-edə enirdi. Aman əli payalı qızlar payaya çəkilib ov gözləyən kimi bunu gözləyirdilər. Kişi bir az aşağı enmişdi, gördü ki, xırxinin ağac kəsən tərəfi çölə sarıdır. İstədi ki, qayıtsın həmin almanın qoruyan ağaca. Qızın payası uzun idi. Gördü ki, yarımetrə qədər payanın ucu kişiyə çatasıdır. Bu qoldan quvathlı qız payanı elə endirdi ki, payanın ucu kişiyə çatan kimi kişi göydən yerə quş ölüsi kimi düşdü. Qırx paya birdən endi. Kişi dili tutar-tutmaz dedi ki:

– Ay qızım, məni öldürmə, mən aşığam.

Aşıgam deyən kimi qız qaravaşlara əmr verdi ki:

– Bu, aşixdi, dəyməyin.

Qızlar əlini saxlayan kimi Sayad dedi:

– A kişi sazin haradadır?

Dedi:

– Xanım o çəmənlikdə qoymuşam.

Əmr verdi ki:

– Ay qız, bunun sazını gətirin.

Bu saza gedən qız baxdı gördü ki, balaca sazin yanında on puta qadar bir haça çuval da alma var. Qız aradan köməkçi çağırıb həmin almanın da, sazi da gətirdilər Sayad Pəri olan yerə.

Sayad Pəri dedi:

– Ay biiman, gəldin, gördün sahibsiz bağda alma var, qarnın dolusu ye, bir yaylıx arası da götür get.

Dedi:

– Xanım, elə bildim bu alma ura yerində qalıb.

Dedi:

– A kişi, sən deyirsən, mən aşiqam, sözüm var, sözünü de, səni öldürəcəyəm.

Kişi aldı sazını başladı deməyə. Fikir elədi gördü ki, Əmrəhin adını burada deməsə bunun ölüm günüdür. Başladı sazı sinəsinə götürüb deməyə:

Sayad xanim, bir dustaxlıq eylədim,  
Dərmışəm bir neçə alma bağında.  
Hayana dulunsan günahkarınam,  
Günahkar canımı alma bağında.

Süsənli, sünbülli, lalalı dağlar,  
Bizi burada görər hər çayı çağlar.  
Duyuxlar bağmanlar qan olu bağlar,  
Məni qalmaqallar salma bağında.

Qız dedi ki:

– Xiyalın çəşmasın, bu bağın bağbanı da mənəm, sənin əzrai-lın də. Sözünün dalını de.

Kişi fikir elədi, gördü Əmrəhin adını burada deməsə, bunu öldürəcəklər, başladı Əmrəhin adın söz ilə deməyə:

Bir gül açılmadan bahar yaz olmaz,  
Şəmməmə dərməklə bosdan pozulmaz.  
Bir Əhməd ölməknən aşixlar ölməz,  
Əmrəhi odlara salma bağında.

Əmrəh adı gələn kimi qız şama pərvanə dolanan kimi həman qoca sövdəgərin başına dolandı. Dedi:

– A kişi, sənin o yumurux ağızına mənim dədəm qurban, sən deyən Əmrəh dedin.

Əmrəh adı gələndə qızın, ağlı başdan oynayıb sinəsi safaların

qarı kimi ağaranda qoca kişinin xiyalı çəşib dedi ki:

– Yəqin qız mənə aşiq oldu, gəl Əmrəhdan yenə de.

Qız laylı məst qalanda qoca dedi:

– Xanım, görünəm xoşuna gəlir, istəyirsən genə oxuyum.

Qız elə bildi ki, genə Əmrəh deyəcək. Dedi:

– Dilinə dədəm qurban oxu!

Qoca başladı deməyə. Aldı görək nə dedi:

Xanım, gəldim girdim bağ arasına,  
Arayış elədim bu bağı alma.

Dedim, bağ sahabsız, bağmanı yoxdur,  
Əyibnən sindirdim budağı alma.

Qız dedi:

– A kişi, bu zamanda sahibsiz alma ağacda olarmı?

Kişi başلadi:

Məni getmir eylə qoynun içində,  
Kəlbinə tay eylə qoynun içində.  
Şəmamə görünür qoynun içində,  
Mujundan bəslənib otağı alma.

Qız dedi ki:

– Utanmırısan a kişi ağızında otuz iki dən bir kötük nişanəsi yoxdur. Sən nə danışırsan?

Kişi dedi ki:

– A bala səndən çox böyük olsam yaş yarımla, ya da bir yaş böyük olaram, saqqalının ağarmağı da səni təki gözəllərin dərdini çəkməkdən ağarıb. Dişimin tökülməyin də qoy deyim:

Neylərsən soruşub yaşın Əhmədin,  
Muzula tökübdü dişin Əhmədin.  
Kəs sinən üstə başın Əhmədin  
Qoy qanım götürsün qucağı alma.

Kişi sözünü qutarandan sonra Sayad Pəri qızlara əmr verir ki:

– Kişini genə döyün, bu hələ düzünü demir.

Qızlar kişini beş-on kötük vuranda kişi gördü ölürlər. Sayad üzünü tutub dedi:

– Məni döydürmə, qoy sənin sevgilin Əmrəhin yerini sazım ilə deyim.

Götürdü sazı sinəsinə, görək Əmrəhi saz ilə nə cürə çağırır:

Canim Əmrəh, gözüm Əmrəh,  
Gəl yarın bağdadı, bağda.  
Sənə qurban özüm Əmrəh,  
Gəl yarın bağdadı, bağda.

Söhbəti saznan belə,  
Ördəyi qaznan gölə.  
Qırx incə qıznan belə  
Gəl yarın bağdadı, bağda.

Gözəllər sağlı-soldadır,  
Peymanan dolha doldadır.  
Əhməd çox yaman haldadır,  
Gəl yarın bağdadı, bağda.

Kişi bu sözü qurtarandan sonra Sayad Pəri dedi ki:

– Sən Əmrəhin nəyisən?

Kişi dedi ki:

– Mən Əmrəhin atasıyam.

Cünki kişi ağaçla döyüldüyüնə görə onun əyin paltarı dağılmışdır. Sayad Pəri gördü ki, Əmrəh gəlib bu kişini bu halda görəcəksə buna baxmayacaq. Məxfi qızlara dedi ki:

– Əmrəha bir dəst paltar tikdirmişəm, gedin onu gətirin, buna geydirək, əyni təzələnsin. Bəyəm Əmrəh bu kişinin döyüldüyünü düşünməyə, yoxsa məndən küsəcək.

Qızların biri həmin paltarı gətirməyə getməkdə olsun, qalanı isə Əhməd sövdəgərin və Sayad Pərinin yanında qaldı. Sayad Pərinin bir dənə qaravaşı var idi, adı Bulul idi. Biri bu Bulul qaravaş oldu, beş dənə qız da bundan başqa cəmisi altı dənə qız oldular. Sayad Pəri əmr verdi ki:

– Mən bu Əhməd sövdəgəri buraxsam gedib Əmrəha məndən qandıracaq. Mən Əhməd sövdəgərin yanında durum, qızlar, siz gedin Əmrəhə gətirin.

Bulul qaravaş Əhməd sövdəgərə dedi ki:

– Əmrəhə haradadır?

Əhməd sövdəgər dedi ki:

– Mənim tacir malim çəmənli düzə sizin bu bağdan axan çayın üstə tökülübdür. Əmrəhə orada yatır, gedin gətirin.

Bulul qaravaş dəstəsini çəkib Əmrəhə gətirməyə getdilər. Sayad Pəri və Əhməd sövdəgər və qızların qalanı bağda qaldılar. Bulul qaravaş dəstəsi ilə birlikdə özlərini Əmrəhənin karvanına yetirib nə gördülər?! Gördülər Əmrəhə şirin yuxuda yatır. Bulul qaravaş qollarını hər tərəfə açıb yanınca gedən qızlara dedi ki:

– Ay qız, əyləşin. Yuxudan oyanar, elə bilər ki, cin yiğnağıyıq, dəli olar. Qoyun mən bir mülayim üsulla bu gözəl oğlanı yuxudan oyadım.

Bulul irəli durub, dizlərini yerə qoyub həmən oğlanın qabağın-dan öpəndə oğlan yuxudan ayıldı. Gördü ki, Sayad Pərinin qaravaşı Bululdur. Əmrəhə gördü ki, Sayad Pəri yoxdur, qaravaşları buradadır. Əmrəhə çox qəmgin olub, əl atıb sazını aldı görək qızlara nə deyir:

Bir bölüm pərilər, pərizadalar,  
Nə üçün kəsibsiz ayağın, qızlar.  
Mənə gəlsin sizə gələn qadalar,  
Nə üçün kəsibsiz ayağın, qızlar.

Bulul qaravaş qızlara əmr verdi ki, kiriyin, Əmrəhə bizə söz deyir. Əmrəhə aldı o biri kəlməsini:

Hani bu məclisdə mənim o öz yarım,  
Günbəgündən artırıbsız azarım.  
Bəs nəyə görəkmür o Sayad Pərim,  
Onun üçün açılmır qabağım, qızlar.

Bulul qaravaş Əmrəha dedi:

– Heç qasıñ-qabağın açılmasın, köpəyin balası, dur belə, qabağıma düş, çünki Bulul qaravaş da Əmrəhdan kəsirdi. Əmrəha dedi:

– Nazanım, əylən, – aldı görək nə dedi:

Məzə olum sağınıza qatılım,  
Şana kimi zülfünüzə çatılım.  
Əmrəh deyər, qul adına satılım,  
Ölkənizə çıxsın sorağım, qızlar.

Sözünü tamam eləyib qızlar Əmrəhi götürüb gətirməyə başladılar. Əmma Sayad Pəri bilirdi ki, Əmrəh gələcək. Əhməd sövdəgərə dedi ki:

– Sən bu bağda oturgilən mən Əmrəhi pişivaz eləməyə gedirəm. Çünki Əmrəh Qarabağ mahalından buraya gəlib. İnsaf deyil mən burdan bağın çölünə kimi onu pişivaz eləməyim.

Sayad Pəri bağdan çıxıb buludun altından gün çıxan kimi başladı yerə naz eləyə-eləyə Əmrəhin qabağına getməyə. Əmrəh başını qaldıranda gördü ki, vaiqədə sevgisi olan Sayad Pəri bir naz ilə gəlir, sinəsi coşub saz götürdü görək nə deyir:

Bu gün yarım çıxıb seyri gülşənə,  
Sallanıbnan yüz min naz ilə gəlir.  
Bir ayna qabaxlı o qələm qaşlı  
Ağ üzə xalları düzülən gəlir.

Bir xalın meyvadır gəlməz rəngə,  
Bir xalın bəlgədir gedir fırəngə.

Bir xalın mahali salıbdır ləngə  
Bir xalın səhbəti sazinan gəlir.

Əmrəh deyər, yarab, bu nə işdi,  
Qəfəsdə oxuyan o tuti quşdu.  
Bir xalın payızdı, bir xalın qışdı,  
Bir xalın bahardı yaznan gəlir.

Əmrəh sözünü qurtarıb həsrət kimi qonuşub öpüşdülər. Hər iki cəvan çəmənin çıçəklərin üstündə oturub səhbət edirdilər. Qalan qızlar isə geridən bunları əhatə eləyib həman cəvanlara tamaşa edirdilər. Əmma Sayad Pəri paltara göndərdiyi qaravaş paltarı Əhməd sövdəgərə yetirdi. Dedi ki:

– Kişi, bu paltar sənindir.

Kişi sevinmiş boxçanın ağızını açıb gördü ki, bir dəst gözəl paltardır, əmma bular baxotnı çəkmə, buxara papax, sallama toqqa, kazaçı çuxa və darayı arxaluqdur. Bu cəvan paltarıdır. Əhməd sövdəgəri qızlar döyündə suya basıb döymüşdülər. Köhnə paltarı soyunub tazə paltarı ayaxdan başa geyinməyə başladı. Sən demə qızlar bunu suya basanda bir qulağının balaca kötüyində bir azca palçix qalmış olsun. Bunu kişi özü bilməsin. Paltarı geyinib qəşəng özünə sıgal verib döyüldüyüն yadından çıxardıb bağdan çıxıb qızların dəsinin içiniə gəldi.

Əmrəh başını qaldıranda gördü ki, bir danə nişin oğlan Sayad Pərinin başının üstə durub. Əmrəhin ağılı başdan oynayıb xiyal eylədi ki, bu yaqın bu qızın tutma aşnasıdır. Diqqət ilə baxanda gördü ki, xeyir bu özünün atasıdır. Əmma paltarı isə tazə cəvan paltarıdır. Əmrəh durub kişinin hər tərəfinə keçib tazadan baxdı gördü ki, kişinin qulağının içində findix boyda palçix var. O saat bildi ki, kişini döyüblər. Xiyali hər tərəfə oynayıb, ürəyində dedi ki:

– Öz əmim qızı Sərvinazı buraxıb bir İstanbul lotusunun dalı ilə gəlməyimə görə bu da azdı – deyib sazi götürdü görək nə deyir:

Sən ayrıralı mənim başıma  
Gör nələr gətirdi zəmanə, Səlvi.  
Hayana dolandım, qəmə qərq oldum  
Axırıım ürcah gətdi yamanə, Səlvi.

İltimasım budur səndən ibtida,  
Sevgini sevgidən ayırma, Xuda!  
Sevgi sevgisindən düşəndə cida  
Gərək ki həsrətə dayana, Səlvi.

Sayad Pəri sözdən tamamilə başa düşüb gördü ki, Əmrəhin Səlvini adınlı başqa sevgisi də var. Dedi:  
– Əmrəh, sənin Səlvin var idi, mənim dalım ilə niyə gəlirdin?  
Əmrəh dedi:  
– Nazanım əylən, gör nə deyirəm.

Əyləşib otağında mehman olaydım,  
Əmrinə bənd fərman olaydım.  
Əmrəh deyər, sənə qurban olaydım,  
Bir də yolum düşsə o yana, Səlvi.

Sayad Pəri bundan küsüb başladı yavaş-yavaş geri qayıdırıb bağa getməyə. Əhməd sövdəgər gördü ki, bu qadar xarc etməyi, bu qadar yol getməyi və əziyyət, məşəqqət çəkməyi hamısı badı fə-naya gedir. Dedi:

– Sayad Pəri, əylən.  
Sayad Pəri əyləşib dedi:  
– Nə var.  
Əhməd sövdəgər dedi:  
– Qızım, sənin bağında heç sərvi-ağac varmı?  
Sayad Pəri dedi:  
– Sərvi-ağac nədi?  
– Bala, sərvi-ağac gözəl bir ağacdır, onun ətirli yarpağı və uca

boyu vardır. Bu ağacdan sənin bağında yoxdur?

Qız dedi ki:

– Xeyr.

Əhməd sövdəgər dedi ki:

– Onda nahaq küsürsən.

Qız dedi:

– Nədən ötəri?

Əhməd sövdəgər dedi:

– Qulax ver mən söyləyim.

Qız dedi:

– Buyur.

Kişi başladı söyləməyə ki:

– Mən Marağa bazarından bir dənə sərvi-ağacının şitilini gətirib öz bağımda çarhovuzun başına batırmışam. O gözəl, böyük safalı bir ağaç olub. Əmrəh öz tayı-tuşu ilə və tələbə yoldaşları ilə çarhovuzun üstə erkək kəsərlər, samovar qoyarlar, kef çəkərlər. İndi bu, sənin bağında o ağacdan görmədiyinə görə həmin sözü səlvİ adına deyir.

Qızın ağılı kəsib qayıdır öz sevgilisinin yanına gəldi. Dedi:

– Əmrəh, niyə gözün mənim üzümə baxmayırla, gözün nə gəzir.

Əmrəh başladı sazı ilə deməyə:

Bu gün bir şahlar şahını,  
Axtarır, gözüm axtarır.  
Aşixlar qibləgahını,  
Axtarır, gözüm axtarır.

Sayad Pəri dedi:

– Əmrəh, gözün üzdə nə axtarır?

Əmrəh başladı deməyə:

Verdin aşığın payını,  
Yetirdin haqqı-sayını.

Ərşdə mələklər tayıni,  
Axtarır, gözüm axtarır.

Sayad Pəri dedi:  
– Mələklər tayı kimdir?  
Əmrəhə dedi:  
– Qulax ver, deyim:

Əmrəhə sevdi sən təki nazi,  
Tuti dilli xoş avazı.  
Məşhər günü Səlvinazı,  
Axtarır, gözüm axtarır.

Qız hələlik başa düşməyib dedi:  
– Əmrəhə, niyə hər saatda bir rəng olursan?  
Əmrəhə sazı alıb dedi:  
– Qulax ver, deyim:

Ay həzərat, gəlin sizə söyləyim,  
Mən yazıq Əmrəham, necə olur könlüm.  
Gəhdən dərvish olub, eldən dilənir,  
Gəhdən bəzirgannan xoca olur könlüm.

Birdən piyadədir, birdən atlanır,  
Birdən acıixlanır yer quvətlənir.  
Gəhdən şəkər olur, baldan dadlanır,  
Birdən zəhrimardan acı olur könlüm.

Gəhdən dəryalərdə qardı-qəmişdi,  
Birdən bostanlarda yetkin yemişdi.  
Birdən əşərfidi, birdən gümüşdü  
Birdən pas tutulan tuc olur könlüm.

Birdən ucalardan enir ayağa,  
Birdən dad ağlayır çölə, irağa.  
Gəhdən şölə dönür çırağa  
Birdən ay qaranlıq gecə olur könlüm.

Əmrəh deyər, bu sözləri ərinməz,  
Ər-arvad yorulsa könül yorulmaz.  
Könül bir şışədir, sınsa sarınmaz,  
Sarınsa sağalmaz kəc olur könlüm.

Əhməd sövdəgər gördü ki, işin üstü açılsa nə inciklik olacaqdır.  
Dedi:

– Qızım, gedək istirahət edək.

Sayad Pəri dedi:

– Buyurun, gedək. Əmma hələlik ƏmrəhİN və sənin buraya gəl-  
diyini atam Mahmud paşa bilməsin.

Xilasə, Əmrəh Sayad Pəri qol-boyun olub qabaxcan, qızlar isə  
bu iki cəvanın dalınca, Əhməd sövdəgər isə hamidan dal qızlara  
göz yetirə-yetirə gedirdi. Ürəkdən ah çəkib Əhməd sövdəgər öz-  
özünə dedi:

– Nə olaydı, o Ağca qız ki, məni döydürdü, onu bir azıma ala  
biləydim.

Getdilər Sayad Pərinin xüsusi otağına. Əmrəh və Sayad Pəri  
qol-boyun pilləkən ilə qalxmağa başladılar. Sayad Pəri ciyinin  
üstən geri baxanda gördü ki, ƏmrəhİN atası Əhməd sövdəgər də  
otağa gəlir. Əmrəha dedi ki:

– Əmrəh, atan da gəlir üst otağa. Bəlkə biz ayrı otağa gedək.

Əmrəh dedi:

– Sayad Pəri, indi ki, elədi, qayıdaq yerə enək, qızların birin  
də bu gecəlik ona verək, gününü keçirsin.

Qayıdır yerə endilər. Əhməd sövdəgər dedi:

– Bala, o siz deyəni diyin qurtarın.

Qızları qatara qoydular. Əhməd sövdəgər həmin Ağca qızdan

hayıflı idi. Dedi:

– Bala, elə bu qızçığazı verin mana.

Elə də elədilər. Qərəz, o iki cəvan qayıdır yuxarı mərtəbəyə çıxdılar. Sayad Pəri dedi:

– Əmrəh, buyur otağa.

Əmrəh dedi:

– Gözəlim, sən buyur.

Nə isə, Əmrəh qabaxcan otağa varid olub nə gördü. Baxdı ki, Sayad Pəri ondan ötəri otağı elə bəzəyib ki, elə bil cənnətin bir guşəsidi. Əmrəh otağa baxıb bunuh zəhmətinə qiymət vermək üçün sazı basıb sinəsinə görək nə dedi:

Bu gün pəri məni məstə yetirdi,  
Qüdrətdən şərəfli, kövsər məzəli.  
Düldülün sahibi, Qəmbər ağası  
Mərd kamil kəmər bəstə bəzəli.

Namazdan durumlu, gündən naxışdı,  
Kağızdan qazanlı, qayib ataşlı,  
Layiməd məcmaili, xəyyad naxışlı,  
Yaqutdan su şamlı, yamən gözəli.

Əmrəhin dərrakəsi Firdovsi çəmbil,  
Havada muallaq, manəndi qəndlil,  
Qəhvəsi zülallı, çayı səlsəbil  
Tamam fincanları ləldən düzəli.

Əmrəh sözünü tamam edib istirahətə başladılar. Əmma Əmrəhin atası o gecə qalb tezdən gedib malını satmağa başladı ki, tez genə həmən yerə qayıtsın. Ərz edim Sayad Pəridən. Qızları çağırıb bunlara tapşırıq verdi ki:

– O qarşı ki, hər sabah mənim evimə gəlir onu gözləyin, Əmrəhə burada görətə atama xəbər verəcək, Əmrəhı öldürdüürəcək.

Qızlar dedi ki:

– Baş üstə.

Əmma otağın içində düzülüb həmin qulluqçular bu iki cəvanın səhbətinə mayıl olub tamaşa edirdilər. Gecə saat ikiyə qədər bunlar səhbətə məşğul oldular. Həmin o iki həsrət sevgi bir yerdə yatdılar. Qalanı isə bunların yatmağına mayıl olub dalı divara söykəkli otduqları yerdə yatışdırılar. Otağın qapısı yaddan çıxıb açıq qaldı. Həman qarı hər sabah gələrdi Sayad Pərinin sabın-məhrəbasını, aftafa-ləyənini hazır eləyordi. Sayad Pəri də buna çörəkdən, cürbəcür şeylərdən inayət edərdi. Qarı bu sabahı elə bildi ki, Sayad Pəri bundan qabax yuxudan durubdur. Qarı dedi:

– Mənim bu gün evim yixıldı, uşaxlarımı bu gün nəynən saxlayacağam, gedim görüm bu məndən niyə qabax durub.

Qarı Sayad Pərinin otağına gəlib yavaşca-yavaşça otağa girəndə gördü ki, qaravaşlar dalı divara sövkəkli oturmada yatışıblar. Əmma Sayad Pərinin yeri elə yoğun görükür ki, qarı yavaş-yavaş Sayad Pərinin yerinə yaxın getdi gördü ki, bu yorğanın altından dörd ayaq çıxıb. Baş tərəfə keçdi gördü ki, baş bircədir. Qarı dedi ki:

– Hərə qiyamətə bir dəstəvuz ilə gedəcək mən nə xəbər ilə gedəcəyəm gəl sən bu yorğanın altından bir xəbər bil, sən də o xəbər ilə qiyamətə get.

Gördü bir oğlandır başını iki məmənin arasına elə yapışdırıb ki, bir qazan su töksən döşəyə nəm keçməz. Qarı dedi ki:

– Bu elə yaxşı xəbər oldu, qiyamətə mən bu xəbər ilə gedərəm.

Qarı buların üzünü örtüb yavaşca gedirdi ki, bunlar oyanmasın. Qapıdan çıxan vaxtda geri baxdı ki, görüm oyanan varmı. Gözü geri baxanda ayağı qapının dalan ağaçına keçib qarı balkona sarı elə yixıldı ki, balkonun polu top kimi gumbuldadi. Qarının cəmi dişi tökülmüşdü, qabağında bircə madar-güdar dişi var idi, o da düşdü, onu da götürüb Mahmud paşa xəbər getdi. Qızlar bunun yixılmaq səsinə oyandılar, gördülər ki, qarı getdi. Tez Sayad Pərini oyatdılar. Dedilər ki:

– Qarı xəbərə getdi. Bizi qırsan da bu işə tədbir lazımdır.

Sayad Pəri dedi ki:

– Bu işin tədbiri belə lazımdır: tez biriniz paltarınızı soyunun Əmrəh geyinsin. Siz ayrı paltar geyin, aranızın alın aparın bağların arası yola qoyun gəlin.

Əmrəha paltarı geydirib aralarına alıb aparıb bağın arasına böyük ölkə yolunun yanına buraxıb dedilər ki:

– Gündə burada yüz aşiq yol ilə gedir-gəlir, burada səni heç kəs düşünməz, buradaca oturun.

Qayıdır gəldilər. Sizə söyləyim, o napak qəridən. Qarı dişi əlin-də özünü Mahmud paşaya yetirdi. Mahmud paşa dedi:

– Qarı, nə bərk gəlirsən, nə var?

Qarı dedi:

– Ay Mahmud paşa, nə olacaq, Allah qoysa, nəvən bu gün-sabah baba deyə üstünə gələr.

Mahmud paşa qəzəbnak olub qariya dedi:

– İmansız, nə deyirsən!

Qarı dedi:

– İmansız dədən, cicindir. Allah haqqı, mən də sənə deyərəm.

Mahmud paşa dedi:

– Qarı, söylə görək nə var?

– Nə olacaqdır, qızın Sayad Pərinin otağının qapısından keçirdim gördüm ki, gücdü oynamaq, gülmək səsi gəlir. Gedib baxdım ki, nə var. Gördüm ki, lotu-potu, ona qədər bigiburma oğlan kızın ilə kefdə əyləşiblər. Qapıdan baxdığını olmuşdu, biri dişimin üstünə əlinin dalı ilə vurdu ki, bircə dışım var idi, o da düşdü, bax o da əlimdə, – deyib göstərdi.

Mahmud paşa qəzəbnak olub cəllad deyib ləbbək çekdi. Cəlladlar yalkın qılınc gəldilər. Mahmud paşa əmr verdi ki:

– Bu saat qızı da gətirin, qızın yanında olanları da.

Cəlladlar əmrə tabe olub qarını da götürüb getdilər. Bular gedənə kimi Sayad Pərinin qaravaşları hər kəs də öz işinə məşğul oldu.

Xülasə, cəlladlar yetirdilər, qaravaşlara dedilər ki:

– Sayad Pəriyə degilən ki, yanındakıları da, özünü də atası ca-

ğırır, gəlməsə güc ilə aparacayıq.

Qaravaş dedi ki:

– Balam, başınız gövdənizə ağırlıq edir, yoxsa nə deyirsiz.

Cəlladlar inanmayıb, həmən otağı gəzməyə başladılar. Gördü-lər ki, bir kəs yoxdur. Qarıya dedilər:

– Nənə, hanı dediklərin?

Qarı dedi:

– Qoca adamam, bəyəm gözüm alacaalanıb.

Cəlladlar dedi:

– Nənə, onda gedək Mahmud paşa özün cəvab ver, – deyib yola düşdülər. Gedən zaman Əmrəhən olan tərəfdən getdilər. Gedib Əmrəhənin düz üstünə çıxdılar. Sayad Pərinin gözü buların daliyla qalmışdı. Gördü Əmrəhənin yanında əyləniblər. Qızlara dedi:

– Mənim evim yıxıldı, yəqin Əmrəhəni tanıyacaqlar.

Cəlladlar isə Əmrəha salam elədi və dedilər:

– Quzum, nerə yanşaqısan?

Əmrəhən dedi:

– Əfəndim Qarabağlıyam.

Cəlladlar dedi:

– Həqiqisən, yoxsa məcazi?

Əmrəhən dedi:

– Həqiqiyəm.

Cəlladlar dedi:

– Onda gedək bizim paşamızın qulluğuna, əgər həqiqi yanşaq olsan sənə çoxlu qaş-quruş verər.

Əmrəhən dedi:

– Baş üstə.

Sayad Pəri bunları gözləyirdi. Gördü ki, Əmrəhəni aparırlar, də-vam eləyə bilməyib bunların dali ilə getməyə başladı. Cəlladlar özünü Mahmud paşa yetirdi. Mahmud paşa gördü ki, bunlar bir cəvan aşiq gətirir. Mahmud paşa sual verdi:

– Qarı deyən adam budumu?

Cəlladlar dedi:

– Xeyr.

Mahmud paşa qarıya sual verdi:

– Qarı, bə dediklərin hani?

Qarı dedi:

– Dərdin alım, qoca adamam, gözüm alacalanıb.

Mahmud paşa dedi:

– Qarı, indi bildim ki, sən mənim yaxın adamımsan. Mənim hər kəs bədimi danışsa, mənə deyərsən.

Qarı dedi:

– Dərdin alım, bə nədi.

Mahmud paşa dedi:

– İstə görüm, məndən nə istəyirsən?

Qarı dedi:

– Dərdin alım, var əli – kərəm əli nə verirsən ver.

Mahmud paşa dedi:

– Kəkil madyan istəyirsən, yoxsa xam qatır?

Qarı dedi:

– Verirsən kəkil madyan ver, dağa gedəndə uşaxlarımı çatax-  
liyim.

Bu hinidə Mahmud paşa Əmrəha otağa təklif elədi. Əmrəha otaq-  
da əyləşmədə olsun, Sayad Pəri gəlib aynanın qabağında stul qo-  
yub əyləşdi. Mahmud paşa öz işinə başladı. Haman dediyi madyanı  
tutdurub gətirdi. Qarının başının açdırıb o sümək saçları dəstələyib  
həmən madyanın quyuğuna bağlatdı. Madyan irəli sürüləndə tə-  
pik ata-ata geri gedirdi. Madyanı boğazına qomruyu asdırdı, quy-  
ruğunun altınada qandalı qoydurdu. İtlər hürüşdü, uşaqlar sıçrayıb  
qomray zilə çəkdi. Madyan bu səs-küydən ülküb qarını götürdü.  
Qarı bir burda yerə dəyirdi, bir də ayağını aşıranda.

Xülasə, qayıdıb otağa doldular. Mahmud paşa Əmrəha dedi:

– Oğlum, sən haqq aşağısan?

Dedi:

– Bəli.

Mahmud paşa dedi:

– Oğul, mənim bir dənə tərlanım var, əgər ona tərif desən, nə istəsən verəcəyəm.

Əmrəh dedi:

– Baş üstə.

Tərlanın nə nişanda olduğunu Əmrəh bilmirdi. Haqq aşağı olduğu üçün dürüst tərlanın nişanını bilib sazı alıb deməyə, görək nə dedi:

Paşam, tərlanını tərif eylərəm,  
Əzəl yaxşı olar ağı tərlanın.  
Qızıldan qomrayı, bəhrəsi zərbab  
Qədim qaim olsun baqi tərlanın.

Mahmud paşa dedi:

– Oğlum, mərhəba. Sən nə bildin mənim tərlanımın ağ olduğunu, bəhrəsi zərbab olduğunu. İndi bildim ki, həqiqi aşixsan.

Sayad Pəri Əmrəhin səsi çıxanda elə bildi ki, Əmrəhi içəridə öldürürülər, ayaq üstə qalxanda Əmrəh sözü ilə buna qandırıldı ki, aşağı otur:

Ustad olan zilqomroyunu pəs eylər,  
Tərpədəndə yerbəyerdən səs eylər.  
Sürmə dağıtmaqda yer həvəs eylər  
Ağ biləyi, qulac qolu tərlanın.

Bu sözü deyəndə Sayad Pəri aşağı oturdu. Əmrəh dedi o biri kəlməsin:

Əmrəh gəlib kam almaqda bu yerdən  
Qorxum budur xata çekəm bu yerdən.  
Havalanıb qalxmaq istər bu yerdən  
Heç getməz sinəmdən dağı tərlanın.

Sayad Pəri əmin olub otağına qayıtdı. Sizə kimdən deyim Əmrəhin atası Əhməd sövdəgərdən. Əhməd sövdəgər gedib malını satıb Sayad Pərinin otağına qayıdır gedirdi. Gördü ki, Mahmud paşanın otağında Əmrəhin səsi gəlir. Əhməd sövdəgər öz-özünə dedi ki:

– A balam, bu özbaşına buraya nə tez gəldi.

Əhməd sövdəgər Mahmud paşa ilə çox qardaşlıq idti. Mahmud paşa bilməyirdi Əmrəhən Əhməd sövdəgərin oğlu olduğunu. Əhməd sövdəgər biqafildən qapını açıb içəri varid oldu. Gördü ki, Əmrəhən saz əlində paşalarla söhbət edir. Əhməd sövdəgər dedi:

– Paşa, bu yanşağı niyə incidirsiz?

Dedi:

– Əhməd sövdəgər, incitmərlik, həqiqi aşiqdır, tərlanıma da nişanbənişan yaxşı tərif dedi.

Əhməd sövdəgər işdən hali olub dedi:

– Mahmud paşa, bə nə verdin?

Dedi ki:

– Heç zad verməmişəm.

Əhməd sövdəgər dedi:

– Məni vəkil eləyin, mən deyim, mən nə desəm, onu verin.

Mahmud paşa dedi:

– Raziyam.

Əhməd sövdəgər dedi:

– Aşıq, səndəmi məni vəkil edirsən?

Aşıq dedi:

– Bəli!

Əhməd sövdəgər dedi:

– Qızçığazın Sayad Pərini vergilən!

Mahmud paşa dedi:

– Ay Əhməd sövdəgər, nə bilək ki, bu kimdir və kimin oğludur.

Əhməd sövdəgər dedi:

– Tanımırısan?

Dedi:

– Xeyr.

Əhməd sövdəgər dedi:

– Bəndən fətir cırımlayanın oğludur.

Mahmud paşa dedi:

– A kişi, nə deyirsən?

Dedi:

– Bəli, bir təkə saqqal molla gətirib bunların kəbinini kəsdirdilər.

Əmrəh gedib Sayad Pərinin qonağı oldu. Amma heç Sərvinaz yadından çıxmayırdı. Əhməd sövdəgər cəmi işlərini qurtarıb gəldi oğlunun yanına dedi:

– Oğul, mən gedim Qarabağa, oraları düzəldim və ortaya bərişixlıq qoyum, sən baharın gül açan vaxtı gələrsən, – deyib Sayad Pərini otağa çağırıb Əmrəhə Sayad Pəriyə tapşırmağa başladı. Sazi götürüb görək nə dedi:

Mən gedirəm Əmrəh qalır yanında,  
Can Əmrəhin, can Sayadın, can sənin.  
Onun intizarı qaldı canımda,  
Can Əmrəhin, can Sayadın, can sənin

Aldı Sayad Pəri:

Gedirsən get, qoca, qalma yolundan,  
Mən Əmrəhi səndən yaxşı saxlaram.  
Gecələr qoynumda, gündüz bağrimda,  
Mən Əmrəhi səndən yaxşı saxlaram.

Görükən dağların başı daldadır,  
Seyrəqif düzəlib sağı-soldadır  
Onun Səlvisinin gözü yoldadır.  
Can Əmrəhin, can Sayadın, can sənin.

Sayad Pəri gördü ki, Əhməd sövdəgər burada da Səlvı adı çəkdi. Aldı Sayad Pəri:

Doğru yetiş, sən yetişən imanə,  
Görüm ürcəh olsun yaman yamana.  
Səlvı dedin, məni saldın gümana,  
Mən Əmrəhı səndən yaxşı saxlaram.

Əhməd sövdəgər gördü səhv eləyib başladı düzəltməyə:

Mən Əhmədəm, ay qız, xiyalım çasdı,  
Danışa bilmədim dilim dolaşdı.  
Səlvı deyən bağımızda bir ağaçdı,  
Can Əmrəhin, can Sayadın, can sənin.

Aldı Sayad Pəri:

Sayad deyər, bağça mənim barımdı,  
Almamdı, heyvamdı, narımdı.  
Sənin oğlunsa da mənim yarımdı,  
Mən Əmrəhı səndən yaxşı saxlaram.

Sözlərinin hər ikisi qurtarıb qız ilə və oğlu ilə halallaşıb Qarabağa yola düşməkdə olsun. Gəlib ta ki çıxıb Qarabağa hamını yola gətirib, Səlvinazı yola gətirə bilmədi. Bunlar bu cürə qalsın. Sizə hardan söyləyim Əmrəhdan. Əmrəh Sayad Pəri ilə o qış orada zoqi-safada olmaqda olsun, günü yaxşı keçdiyindən qışın keçdiyini bilmədi. Bir vədə gördü ki, bülbüller cəh-cəh vurur, bə-nəfşələr və qeyri çiçəklər əvan çalır. Sayad Pəridən xəlvət sazını götürüb özünü bağa verdi. Bunun bağa getməyini qaravaşların biri görüb gəlib Sayad Pəriyə dedi ki:

– Əmrəh sazi ilə bahəm özünü bağa verdi.

Sayad Pəri dedi ki:

– Ay qızlar o məndən xəlvət bağa getməkdə, yenə Səlvı deyəcək. Durub dali ilə gedək görək nə oxuyur?

Gəlib bağın ağacları qalın olan yerin birində gizləndilər. Əmrəhin bu işdən xəbəri olmayıb görək Səlvinəzi yada salıb nə deyir:

Səlvı deyib bağ içində dad etsəm,  
Yarab yar əhvalımı eşidirmi ola?  
Onu qoyub qeyri yerdə yar sevsəm,  
Xətri, könlü məndən qalırımı ola?

Qız buna qulax verirdi, Əmrəhin xəbəri yox idi. Aldı Əmrərah o biri kəlməsin.

Özümü Səlviyə nökər eyləsəm,  
Neçə qulluqçusunu bikar eyləsəm,  
Bir şux tərləni şikar eyləsəm,  
Məhəbbət toruna ilişərmi ola?

Əzəldən Əmrəha ad olan Səlvı,  
Yaxın aşna ikən, yad olan Səlvı,  
Məni qəmgin qoyub şad olan Səlvı,  
Danışib yadlarla gülüşürmü ola?

Saz qurtaran kimi qız sürüdən çıxmış maral kimi ağacliqdan çıxıb Əmrəha hücum elədi və dedi:

– Ləvənd oğlu, indi ki Səlvini var, get Səlvini gəz, mən hara, sən hara, – deyib küsüb getməyə başladı.

Əmma gedirdisə də məhəbbəti Əmrəhdan ayrılmırıldı. Yanındakı qaravaşın birinə dedi ki:

– Qayıt o bənəfşələrdən yon hər tərəfə dağıt, görək Əmrərah nə deyəcək.

Əmrərah isə pərişan olub məəttəl qalmış idi. Nə isə qaravaş qayıdır özünü bənəfşəliyə yetirdi. Bənəfşədən yolub hər tərəfə dağıtmağa başladı. Qəmgin Əmrərah bunu gördü, dərdi tügən edib saz götürdü görək nə deyir:

Əllərin qurusun bədasıl xüryət,  
Beləmi dərərlər yaz bənəfşəni.  
Ağ nazik əllərnən dər dəstə bağla  
Tər buxaq altına düz bənəfşəni.

Qaravaş dedi ki:

– Dərdi sənə qalmayıb mən belə dərirəm.

Əmrəhər gördü ki, Sayad Pəri dalına hərlənib yönü o tərəfə sarı durub. Əmrəhər aldı görək Sayad Pəriyə nə deyir:

Başına döndüyüm qayıt gəl bağa,  
Üzün hörmətindən bağa nur yağı,  
Dərər dəstə sancar buxağı  
Oğlan qızı iyilər, qız bənəfşəni.

Əmrəhər deyər, yarab bu necə işdi,  
Neçə Süleymanlar təxtdən düşdü.  
Əmrəhər deyər, gülün vaxtı yetişdi  
Daha iyiləmərik biz bənəfşəni.

Deyən kimi qız batındə yox, zahirdə küsmək məqsədilə geri qayıdır gəldi. Nə qədər Əmrəhər dindirdisə də dinmədi. Əmrəhər sazi götürdü bunu oxşamağa.

### “Köhnə qafiyə” havasında

Dedim:

– Gülü gülşən nədi?

Dedi:

– Bağımıdı.

Dedim:

– Safalıdı?

Dedi ki:

– Yox, yox!

Dedim ki:

– Eyş-işrət nədi?

Dedi:

– Safamdı.

Dedim:

– Gəlsən sürək,

Dedi ki:

– Yox, yox!

Dedim:

– İnci nədi?

Dedi:

– Dişimdi.

Dedim:

– Əbrü nədi?

Dedi:

– Qaşımdı.

Dedim:

– On dörd nədi?

Dedi:

– Yaşındı.

Dedim:

– Gəlsən gedək.

Söylədi:

– Yox, yox!

Dedim:

– Ala nədi?

Dedi:

– Gözümdü.

Dedim:

– Qumru nədir?

Dedi:

– Sözümdür.

Dedim:

– Alma nədir?

Dedi:

– Üzümdür.

Dedim:

– Öppəlisən!

Dedi ki:

– Yox, yox!

Təbii ki, qız naz eyləyirdi.

Dedim:

– Siyah nədi?

Dedi:

– Telimdi!

Dedim:

– Şəkkər nədi?

Dedi:

– Dilimdi!

Dedim:

– Nazik nədi?

Dedi:

– Belimdi!

Dedim:

– Qucmalısan!

Söylədi:

– Yox, yox!

Dedim:

– Əlvəndi araşqın?

Dedi:

– İşimdir

Dedim:

– Sona tək yaşın nədir?

Dedi:

– Başimdır!

Dedim:

– Fincan nədir?

Dedi:

– Döşümdür!

Dedim:

– Əmməlisən!

Dedi ki:

– Yox, yox!

Dedim:

– Qulac nədir?

Dedi:

– Qolumdur.

Dedim:

– Uzax nədir?

Dedi:

– Yolumdur.

Dedim:

– Əmrəh kimdi?

Dedi:

– Qulumdur!

Dedim:

– Qəbul eylə

Dedi:

– Yox, yox!

Sevginin arasında ərk-naz çox olar. Barışılılığı arxaya qoyub. Qol-boyun olub otağa gəlməyə başladılar. Əmrəh dedi:

– Sayad Pəri atama verdiyim vədə keçir, bizə getmək lazımdır.

Dedi:

– Neyləyim.

Dedi:

– Yolçu yolunda gərək, get atandan icazə al, gedək.

Qız Əmrahın sözü ilə gedib atasına əvvəl salam eyləyib, sonra icazə istəyən kimi, atası dedi:

– Qızım, bir gün mənə möhlət ver, sənin payını hazır edim, sonra sizi yola salım gedin.

Qız qayıdır Əmraha müjdə elədi, dedi:

– Əmrah, atam icazə verdi, bir gündən sonra insallah gedərik.

Qızın atası qiymətdə ağır, sanbalda yüngül nə ki, lazımdı qızı üçün tədarük görüb, danənişin at, biri Əmraha, biri qızına hazır eyləyib, üstündə qəcəri yəhər və gümüş sinəbənd, döşündə iraxtı hazır eylədi. Həmin vədə də qızına xəbər göndərdi ki, qızım, gedə bilarsınız. Atlar çəkilib xurcunlar aşırılıb atların tərkinə bağlandı. Hər iki cavan qohumları ilə görüşüb yola başladılar.

Bir neçə gün gəlmışdılər qız gördü ki, balaca göl var, göldə cürbəcür qazlar üzüsürlər. Dedi:

– Əmrah, bu qazlardan sizin yerlərdə varmı?

Dedi:

– Nazənim, qulax ver deyim.

Sazı ilə görək nə deyir:

Bahar fəsli, yaz ayları gələndə,  
Ötər bizim yerin qazlaqları.  
Alması, heyvası, narı, turuncu,  
Payız yaxşı olar qora bağları.  
Yaz olanda çəltikləri əkərlər,  
Payız olcax, xırmanlara tökərlər.  
Yaxşısından mətlər üçün seçərlər  
Alaq oğlu Hasan bəyin tağları.

Bizim yerdə söhbət olar saznan,  
Sizin yerdə ördək oynar qaznan.

Bölük-bölük təzə məhbub qıznan  
Əmrəh sinəsində Səlvı dağları.

Qız başa düşüb dedi:

– Əmrəh, sən genə Səlvı dedin?

Dedi:

– Gözəlim, ağaçdı deyirəm.

Qızın ağılı kəsib atı sürməyə başladılar. Bir qədər getmiş idilər, qız gördü ki, bir balaca çay var. Bu çayda yaşılbəş sonalar uçur.

Dedi:

– Əmrəh, bu yaşılbəş sonalardan sizin yerdə də varmı?

Əmrəh sazı götürüb dedi ki, qulax ver deyim:

Bizim yerdə bir cüt sona devr elər,  
Başı yaşıl, ayaqları qırmızı.  
İnci, sədəf, dürr götürmüş cahani  
Qönçə kimi yanaxları qırmızı.

Bizim dağlar sizin dağdan ucadı,  
Malım, pulum, sənə qurban bu candı.  
İnci ha döy, sədəf ha döy, mərcandı,  
Ağ əlində qolbaqları qırmızı.

Başına döndüyüm şahzadə qızı,  
Eşqin atəşinə yandırma bizi.  
Əmməyə ləbləri, öppəyə yüzü  
Dişdəməyə dodaqları qırmızı.  
Eybi yoxdur qabağında, qasında,  
Kamalı çox, ağılı kəmdi başında.  
Kəklik kimi ötər dağlar döşündə,  
Ayaxları, dırnaxları qırmızı.

Bariillahım, məni qoyma bu qəmdə,  
Aqlamaqdan yaş qalmadı didəmdə.

Əmrəh deyər, çalçaprazdı sinəmdə  
Səlvı çəkib bu daqları qırmızı.

Sayad Pəri bənd olmayıb atı sürdülər. Sürhasür gecə-gündüz gəlib Əmrəhgilin yaylax yurdunda Qazdı gölə yetirdilər. Əmrəh dedi:

– Sayad Pəri, bura bizim yerdi, buraya düşək, atlarımız istirahət eyləsin.

Atlardan düşdülər. Atları örükədilər, xurcunları yerə qoydu-lar. Sayad Pəri yorulmuşdu. Bir azca çörək yedilər. Sayad Pəri dedi:

– Əmrəh, bir on dəqiqə yatacaqdım.

Xurcuna söykənib yatdı. Əmrəh gördü ki, Bağdaddan bir qat-tar durna buların başının üstündən keçib Qarabağa gedir. Elə bildi Sayad Pəri tamamilə yatıb, sazi götürüb bu durnalardan Səlvina-zə xəbər göndərmək məqsədilə dedi:

Köç-köç olub gəlir Bağdad elindən,  
Köçümüz də böyük bölümdü, durna.

Məni saldın nazlı yarın eşqinə,  
Sərində tellərin göründü, durna.

Deyən kimi qız ayıldısa, gözünü açmadan qulax asırdı. Əmrəh dedi:

Qələm oynar nazlı yarın qasında,  
Eyib yoxdu dəhanənda, dışındə.  
Sayadnan Qazdı gölün başında  
Yara doğru xəbər verindi, durna.

Hayana gedəndə çağır Allahı,  
Qatardan üzülüb olma gallahi.  
Səlvina-zə müjdə verən Əmrəhı,  
Bil itgincə yarın bulundu, durna.

Deyən kimi qız yuxudan qalxdı. Dedi:

– Əmrəh, utanmirsan, sənin sevgilin var və məni hara aparırsan? – deyə piyada yola düşdü.

Əmrəh gördü ki, iş xarabdır, sazi götürüb yalvarmağa başladı:

Sallana-sallana gələn salatın,  
Hayana gedirsən, tez qayıt indi.  
Süsəndən, sünbüldən dərsən dəstənə,  
Dəstinlə qonçaya düz, qayıt indi.

Mən səni bənzətdim mələksumaya,  
Dərdini çəkməkdən düşdüm ax-vaya.  
Kəklik kimi nə qalxırsan havaya  
Tərlan yox, oyladan süz, qayıt indi.

Qız bu sözü eşidən kimi ürəyi davam etməyib əylənib sözə qu-lax verdi. Aldı Əmrəh:

Əgər bağbanısan bağ çəməni gör,  
Dağlar gül-gül oldu, bağ çəməni gör.  
Əmrəh deyər, Sayad, bax çəməni gör  
Ömür başa yetdi, tez qayıt indi.

Qız Əmrəha dəyməyib geri qayıdır, atları hazır edib mindilər. Yolu başladılar sürüb göldilər Əmrəhgilin yaylax yurduna. Əmrəh yurdları görəndə gördü Səlvinaz görükəməyir, başladı deməyə:

Getdim, gördüm yurd yerində,  
Yarım gəlib, ağlayıbdı.  
Tülək tərlanın yerinə  
Sayyad sarı bağlayıbdı.

Görmədim yarın boyunu,  
Heç kəsə verməz muyunu.

Fələk hicranın suyunu  
Bizə sarı bağlayıbdi.

Çağırram sultani, xanı,  
Görünmür nazlı yar hanı?  
Əmrəh deyər, bağrim sanı  
Balsız arı bağlayıbdi.

Sözü tamam eyləyib atları sürüüb Qarabağa yetirdilər. Əmrəh bir qariya rast gəldi. Dedi:

– Nənə, get Əhməd sövdəgəri müştuluq elə, sevindir.

Dedi:

– Bala, sən kimsən?

Dedi:

– Nənə, mən onun İstanbulda qalan oğluyam.

Qarı Əhməd sövdəgərin yanına getməyib Səlvinaza xəbərə getdi. Dedi:

– Səlvinaz, səni bəyənməyib gedən əminoğlu bir dənə qız gətirdi.

Ona kimi Əmrəh öz qapılarına yetişir, xəbər hər tərəfə dağılır. Qohum-əqrəba yığılıb görüşdülər. Siyah pərdə çəkilib Sayad Pəri onun dalında əyləşdi. Səlvinaz tovuz quşu kimi bəzənib dedi ki:

– Gedib o qızı baxacam. Əgər məndən göyçəksə dinməyəcəyəm, məndən çırkınsə qiymət edəcəyəm.

Gəlib Əmrəhin otağının aynasından avçı kimi baxdı, gördü ki, doğrudan da çox gözəldi. Əmma Əmrəh da bunu gördü. Sazı götürüb görək bu görüşə nə dedi:

Qafıl pəncərədən baxdı, qayıtdı,  
Tavuz tamaşalı sona Səlvinaz.  
Müjganların dəldi, keçdi sinəmdən  
Keçdi kar eylədi canə Səlvinaz.

Solmasın tellərin müşkü əmbəri,  
Gəl yarama məlhəm eylə, sən pəri.  
Vallah billah səni görəndən bəri,  
Gəlmışəm imana-dinə, Səlvinañ.

Əgər aşiqsən, məşuqun hani?  
Əgər mollasansa dərsini tanı.  
İranı-Turani, bu şirin canı  
Əmrəh qurban eylər sənə, Səlvinañ!.

Səlvinañ sözü eşidən kimi geri qayıtdı. Əmrəh anasını çağırıb anasına dedi:

– Ana, təndir isti-isti lazımdır. Bir söz deyim yaz apar Səlvinaña ver.

Dedi:

– Oğul, buyur!

Ana, sənə bir söz deyim,  
Sən də get yara deynən.  
Neyləmişəm o tərlana  
Bən bəxti qara deynən.

Maşallah elə qız olmaz,  
Yamanla arzum düz olmaz.  
Heç vədə ilə söz olmaz,  
Eyləsin çarə deynən.


Aşıq Əmrəh dərdin yazar,  
Şirin candan oldum bizar.  
Tərlan tərlannan gəzər,  
Uymasın sara deynən.

Anası kağızı götürüb aparıb Səlvinaza verən kimi Səlvinaz onu oxuyub sözün mənasını tamamilə düşündü. Gördü yazibdı ki, “tərlan tərlanla gəzər uymasın sara deynən”. Dedi:

– Bibi, Əmrəhin cəmi təqsirini bu kəlməsinə güzəşt edirəm. İcazə verirəm gedin toya başlayın.

Əmrəhin anası xəbəri gətirib toyun tədarükünü görüb toya başlıdılardı. Səlvinazı da gətirib Əmrəhin otağına təhvil verdilər. Odur ki, aşıqlar sazında köhnədən adətdir çalıb oxyur.

***Bitdi***



## QANDALLI NAĞI

Söyləyəni: Xəyyad Mirzə

Yazdırıcı: Tovuzlu Mirzə

Yaziya alanı: Hüseyin İskəndərov



AĞI Tovuz rayonunun Qaraxanlı kəndində ən yoxsul ailədən olmuşdur. Özü və qardaşı Nəbi çox qoçaq, cəsarətli adamlar olmuşlardı. Eyni zamanda çox da kasib idilər. Belə ki, hər iki qardaşın aman-dərman bir öküzləri var idi. Bu öküz ilə güzəranları keçərdi.

Həmin Qaraxanlı kəndində varlı qolçomaaq Hacisaxan adlı bir kənd kattası var idi. Nağıya kasıblıq üz verərək gəlib Haciya onun yanında muzdur durmasını xahiş etdi. Hacı ona:

– Nə bacararsan? – dedi.

Nağı cavabında:

– Nə mətləbiniz isə, bacararam, qoyuna da gedə bilərəm, mala da gedərəm.

– Gözümə diribaş dəyirsən, gəl səni qoyuna sərkər qoyum.

– Qoy, əmican, – deyərək Nağı razı oldu.

Həmin gündən etibarən Nağı sərkarlıqla məşğul oldu. Bir il qoyuna getmişdi. Hacı gördü ki, bu, qayət cəsur şəxsdir. Bu adamın daim qoyun keşikçiliyində işləməsi (Hacı üçün) çox əlverişli olar. Ona görə Hacı Nağıının bir illik muzdunu verməyib dedi:

– Eşit, ay oğlan, görürəm sən mənim sürümə çox can yandırırsan, ona görə sənin bir illik haqqını indi verməyib, altı ildən sonra haqqının hamisini bir yerdə vermək istəyirəm. Sənin gözünə

bir şey görünüsün. Olmasa indi sənə verərsəm, qorxuram işdən soyub gedərsən, əlin çörəkdən çıxar.

Nağı isə hərifin fikrini duymuşdu, ancaq Hacının üzünə vurmayıb yalançının mənzilinəcən, – deyib razılıq verdi.

Bu gündən tam altı il keçmişdi. Nağı altı il tamam olan kimi Hacıya müraciət edib dedi:

– Hacı əmi, daha qoyuna getmək mənə əl vermir. Əhl-əyal sahibiyəm, təvəqqə edirəm ki, mənim həqqimi verəsiniz.

Hacının cavabı qısa idi:

– Əgər mənim qoyunumdan çıxırsansa, mən sənə haqq vermərəm.

– Vermirsən, vermə, – deyərək Nağı geri qayıtdı və evinə getdi. Nağının qardaşı Nəbi soruşdu:

– Balam, niyə boş gəldin?

– Necə, boş gəlməyib hara gedə bilərəm? Divanxanaların hamısı onun tərəfindədir, mən şikayətə kimə gedim? – deyib xəcalətindən üzünü çevirib birbaş Gürcüstanda Qaraçöp adlı kənddə Hacı Qəhrəman adlı bir şəxsə gedib çoban oldu.

Hacı Qəhrəman gördü ki, bu oğlan bir qoçaq, namuslu şəxsdir, amma heç bunun qaşqabağı açılmır. Bir gün yanına çağırıb dedi:

– Bala, Nağı sən mənim yanımı gələndən heç qaşqabağın açılmış, dərdin nəsə, mənə de.

Nağı bütün başına gələn əhvalatı Hacı Qəhrəmana söylədi. Hacının ciyərinə od düşüb dedi:

– Bax budur, tüsəng, patrondaş və oğlanlarım və çobanlarım-dan kim karıva gələrsə, apar haqqını gətirməmiş gəlmə.

Nağı Hacının sözlərinə əməl etmək məqsədilə özündən başqa üç nəfər də köməkçi alıb Hacisaxanın qoyun sürüsünün su yolunu gecə gedib kəsdi. Səhər vaxtı Hacisaxanın təzə sərkarı qoyunu suya gətirərkən gördü ki, Nağı naqafil bir qulpundan sıçrayıb qoyunun qabağına çıxdı və təzə sərkar elə düşündü ki, Nağının əvəzinə sərkar getdiyi üçün Nağı ondan intiqam alacaq. Qorxusundan titrəməyə başladı. Nağı buna dedi:

– Qardaş, sən nahaq qorxma, mənim Hacisaxanla bir balaca

dolaşiq hesabım var, onu həll eləməyə gəlmışəm. Ona görə səni əvvəlcədən başa salıram. Əyər sənin özünüñ qoyunlarından varsa, sürüdən arala, – deyib təsbehin çıxartdı və altı il ərzində haqqına başa gələn qoyunların doğulub artmasına kimi və pendiri, süütü, yağına, yununa kimi hesab çəkdikdə sürünen hamısı Nağıya haqlı olaraq düşdü. Nağı sürünü qabağına salıb sərkara dedi:

– Get Haciya xəbər ver ki, iki divir də özü borclu qaldı.

Hacı bu əhvalatı bildisə də Nağıının dalını qovmağa cəsarət etmədi. Nağı isə sürünen satıb ailəsinə xərclədi.

Bu hadisədən bir ay sonra Hacı intiqam fikrinə düşdü. Çar pristavlarını, uryadniklərini işdən hali elədi və onlara böyük muzd boyun oldu ki, nə cür olur-olsun Nağı tutulmalıdır.

Xiləsə, bir gecə məxfi gedib Nağıını tutdular və mühakimə etmədən iyirmi beş il qəddarcasına məhkum etdilər.

Nağı beş il həbsdə olduqdan sonra əli qandallı oradan qaçıdı və konduktora otuz manat verməklə gəlib Dərbənd şəhərində gecə qatardan düşdü və Məhəmməd adlı bir ləzgiyə rast gəlib onunla tanış oldu. Məhəmməd qonağını arabasına qoyub kəndə evlərinə apardı, bir ay Nağıya baxıb hörmət edib ona bir bələdçi tutub Zaqatala tərəfinə müşayiət etdirdi.

Burada Nağı silahlanıb Eldar mahalına qaçaq Əmrəhmədin evinə getdi. Orada bunlar tanışıb Nağı əhvalatı Əmrəhmədə söyledi və çar zülmkarlarının qarşısına birlikdə mübarizə etməyə söz verdilər. Nağı bir kağız göndərib qardaşı Nəbini də öz dəstəsinə qatdı. Beləliklə, bunların dəstəsində bu gündən etibarən dəstəbaşı Nağı olaraq çar pristavı canılərindən, haqq kəsənlərdən, kasıb qanı soranlardan intiqam almaqla və məzлumları, əzənləri öz dəstəsinə qatmaqla qüvvətlənməkdə ad qazandı.

Nağıının bu söhrəti bütün mahallara yayıldı. O cümlədən çar jandarmaları əlindən qaçaq düşmüş Gəncə rayonunun Qarasuçulu kəndlisi – Dəli Ali da Nağıının cəsarətilə maraqlandı və onu öz dəstəsinə cəlb etmək fikrinə düşdü və gətirməyə nail oldu. Beləliklə, Nağı və Dəli Alının yüz athiya yaviq böyük qüvvələri var idi

ki, bunların əlindən bir nəfər də olsun rast gəlmış pristav və jan-darma sağ çıxmazdı.

Bir dəfə Nağı ilə Dəli Alı pristavin atının üstündə sözləşib biri-birindən ayrıldı və Nağı öz dəstəsini çəkib Çoban dağı başında məskən saldı. Qışda isə dəstə üzvlərinin atları ayrı-ayrı dostlarının evlərində saxlanılırdı. Dəli Alı isə Nağıdan aralandıqdan sonra Nağıdan intiqam almaq məqsədi var idi. Gəncənin naçalniki Cahangir bəy bunların biri-birindən küsülü olmasından istifadə edə-rək Dəli Aliya xəbər göndərdi ki, o qubernatorun icazəsiylə üzə çıxardılır və şərtiki üzə çıxdıqdan sonra Nağını tutmağa, yaxud öldürməyə vasitə tapsın.

Bunlar Nağını axtararkən Tovuz rayonunun pristavı Şahniyar bəyə Nağının Çoban dağında olmasını bildirdilər. Şahniyar bu sevimli xəbəri Qazax naçalniki İriyota, Zəyəm pristavı Bəhrəm bəyə, Gəncə naçalniki Cahangir bəyə və üzə çıxmış silah daşımağa icazə verilmiş Dəli Aliya bildirir.

Bütün bu adları qeyd olunan Nəbinin düşmanları Dəli Alı və Hacisaxan qabaqda olmaq şərtilə Nağının üstünə böyük qüvvə ilə yeridilər. Gəlib həmin dağın etəyinə çatdırılar.

Nağı bunların hamısını birbəbir tanıdışa, lakin gələnlər onu hələ görə bilmədi. Nağı gələn dəstə başında duranları yoldaşlarına nişan verdi və əmr etdi ki:

– Hələ heç kəs tūfəng atmasın, qoy işin gedişinə baxaq. Çünkü bizim üstümüzə məcburiyyət altında dostlardan və fəqir şəxslərdən də gəlmışlər. Siz hələlik səngər qayırməqla məşğul olun.

Onlar öz yerlərində hazır olmaqdır. Nağı ən qoca yoldaşı, qırx il qaçaqlıq etmiş Seyid Rüstəmə sual verdi ki:

– Bu qaçaqlıq kimdən yadigardır?

Seyid dedi:

– Mən qoca adamam, qoşunu görüb karixmışam, yadimdən çıxbı.

– Ay əmi, indi qulax ver mən deyim. Qaçaqlıq Koroğlundan yadigardır, amma ondan bir şey də yadigardır.

Seyid:

– Nədir? – deyə xəbər aldı.

– Koroğlu əmri verəndə yoldaşlarına şeir ilə deyirdi. İndi mən də bu vuruşmada şeirlə tədbir tökəcəyəm. Siz hər nə desəm ona fi-kir verin.

Nağı saz əvəzinə beşəçiləni sinəsinə basıb deyir:

Hay vurun, ay qoçaqlarım,  
Bu iş gərək gedib xanə yetişsin.  
Qırın dəstələrin, pozun səflərin,  
Zəlzələsi al asimana yetişsin.

Seyid burada deyir ki:

– Ay bala, bizə necə ürək verirsən və deyirsən Dəli Alı da burdadır.  
Nağı Dəli Alı haqda dedi:

Çərmiyin qolları, səngərə yatin,  
Havada şahin kimi al qana batın.  
Piyadasını qırın, atlısın tutun,  
Alı ilə Cahangir bəy canə yetişsin.

Əmrəhməd ayaq tərəfdən dedi ki:

– Ay Nağı, qonaqlar yolumuzu kəsmək fikrində daşdan-daşa irəliləyirlər, icazə ver qonaq payı verim.  
– Qabaqdakı kimdir? – deyə Nağı soruşdu.  
– Eldarlı Musadır.  
– Lazım deyil, qoy irəliləsin.

Qorxmayın güllədən, ucada durun,  
Qoşun səflərin aşkara görün.  
Əzəlki gülləyi Aliya vurun  
Bizdən ona bir nişanə yetişsin.

Musa bu vaxtda yolları kəsməyə gedirdi. Nağı bu anda Musanı vurdu. Musanın yoldaşları qayıdır Dəli Alının yanına gəldilər. Dəli Alı Nağının güllə atan yerini görüb onu bərk güllələdi. Nağı gördü

ki, belə gülləbaranlıqancaq Dəli Alının işi ola bilər. Odur ki, durbinlə onu tapıb ayağına bir gülə çaxdı. Dəli Alı diksinən kimi başı göründü. Nağı bu dəfə isə ikinci gülləni Alının qulağına vurdu.

Alının güllələnməsi qoşunu böyük təşvişə saldı. Tüfəng ata bilən də geriyə dönüb qaçmağa üz qoydu. Qaçdıqca da Nağı burlardan bir-bir dombaltdı. Bu minvalla otuz-əlli yaxın atlalar öldürdükdən sonra qaçanların dalınca baxıb yoldaşlarına dedi:

Qorxmayın, ay qaçaqlarım,  
Qoşun gəlib yetiribdi.  
Ali ilə Cahangir bəyi  
Mövlam mənə yetiribdi.

Hərə kəsin bir bərəni,  
Sanıyın olub-qalanı.  
Yağdırın qızıl gülləni,  
Qoşun özün itiribdi.

Əmrəhməd, gəl o yandan,  
Seyid, sən düş bu yandan.  
Nağı doymaz bu qoşundan –  
Çox beləsin ötürübdü.

Xülasə, yerdə qalan qoşun şil-küt olub geri qayıtdı.

Bir az vaxtdan sonra Nağı günün-günorta çağında Hacisaxanı beş oğlu, on-on beş qohum-əqrəbəsi, iyirmiyə kibi nökərlərinin qabağında başına atının ireşməsini salıb evdən çıxardıb aparır və öldürür. Nağının bu iyidiliyini Bozalqanlı Xəyyat Mirzə eşidir və ona dastan deməyə başlayır. Görək nə deyir:

### “Müxəmməs” havasında

Qandallı qaçaq Nağı  
Gör necə tufan elədi.

Bir neçə vaxt Şirəkdə  
Kef çəkib duman elədi.  
İyidiliyini düşməninə  
Bilin nümayan elədi.  
Dostuna heyfi gəlib,  
Özünü pünhan elədi.  
Afərin, səd afərin,  
Nağı kimi pəhləvana!  
Ruzi şəb, leyli nahar  
Sığal verib beşəçilana.  
Hayxırıb çevriləndə  
Qoşun batdı qızıl qana.  
Hey vuranda nərəsi  
Bülənd oldu nuh asmana.  
Fələk dostu dərbəcin  
Mələklər əhsən elədi.  
Canımı qurban eylərəm  
Elə igidin zatına.  
Aləmi tufanə verər,  
Gər girsə düşmən qəsdinə.  
İbtidaki bismillah  
Süzəni götürdü dəstinə.  
Qarasuçulu Dəli Alının  
Qulağından nişan elədi.

Əmrəhməd, Seyid Nağı  
Dedilər ki, piyadədir.  
Canıma lərzə düşdü,  
Bilin dərdim ziyadədir.  
Uçubdu miskin könlüm  
Mürgü kimi havadədir.  
Süleyman padşahı kimi  
Zülmətdə davadədir.

Yer altının əcinnəsi  
Döndərib insan elədi.

Əmrəhmədlə Nağının  
Görüm var olsun əlləri.  
Dağıstanlı Şamil kimi  
Bəndə saldı kralları.  
Cani urusu sindirdi,  
Koruxşutdu mahalları.  
Hamisindan betər elədi  
Sixmaq uyezdi Eldarı,  
Bunlara qorux yoxdur,  
Şah belə fərman elədi.

Əmrəhmədlə Nağını  
Bariillahi, qoyma cərgədən!  
Seyid seçilmiş iyiddi,  
Düşmən oturmur bərədən.  
Hər davaya girəndə  
Qızıl misallı kəryədən.  
İskəndəri Zülqarneyntək  
Xarac alırlar dəryadan.  
Çəkib qurutdu dəryayı  
Haqqınan divan elədi.

Bir Nağının üstünə  
Gör neçə nəfər atlanıb.  
Dəli Ali, Cahangir bəy  
Cümləsi yüksər atlanıb.  
Qazaxdan Mədəd ağa  
Çəkibdi xəncər, atlanıb.  
Şahniyar bəyin başında  
Neçə dilavər atlanıb.


Bilmirəm onlar Nağıyı  
Heç nəyə güman elədi.

Ay Nağı, xəbərdar ol,  
Üstünə divan yeridi.  
Xaçpərəstin sayı yoxdur,  
Neçə müsəlman yeridi.  
Dəli Ali Cahangir bəy,  
Qoşun çəkdi xan yeridi.  
Qoca Seyid çəvriləndə  
Su yerinə qan yeridi.  
Süzənin hesabı yoxdur  
Burdan da yüz qan elədi.

Gəncə uyezdi Cahangir bəy  
Nizam verirdi leşgərə.  
Hər yerdən atlı gəlib  
Teleqram oldu sərdara.  
Vladiqafqaz sərdarı  
Qaravul qoydu yollara  
Yüz belə qoşun neylər  
Nağı kimi dilavərə  
Bir qolunu tir-kaman,  
Bir qolunu qalxan elədi.

Nağı kimi iyid olmaz,  
Deyin necə can kimidi!  
Hey vuranda nərəsi  
Əli İmran kimidi!  
Urustami Zalə bənzər  
Şami pəhləvan kimidi!  
Onların dəstanını  
Mirzə növcəvan elədi.

*Bitdi*



## DASTANLARDA İŞLƏDİLƏN AŞIX-EL HAVALARININ ADLARI

- |                           |                          |
|---------------------------|--------------------------|
| “Osmanlı divanısı” havası | “Çər xatayə” havası      |
| “Bayati kurd” havası      | “Irəvan çuxuru” havası   |
| “Naxçıvanı” havası        | “Gül” havası             |
| “Qafiyə” havası           | “Zarınçı” havası         |
| “Qaraçı” havası           | “Çarxatayı” havası       |
| “Ovşarı” havası           | “Şahsevən” havası        |
| “Gözəlləmə” havası        | “Hicran kərəmisi” havası |
| “Şikəstə” havası          | “Koroğlu” havası         |
| “Duraxanı” havası         | “Qoşma” havası           |
| “Misiri” havası           | “Bayati” havası          |
| “Dubeyt” havası           | “Təcnis” havası          |
| “Quba kərəmisi” havası    | “Təcnis üstə” havası     |
| “Müxəmməs” havası         | “Səməndəri” havası       |
| “Əcəm kərəmisi” havası    | “Gəray” havası           |
| “Döşəmə” havası           | “Sərili” havası          |
| “Dubeyt Koroğlu” havası   | “Gəraylı” havası         |
| “Otuz biri” havası        | “Qaytarma” havası        |
| “Sallam dəryası” havası   | “Köhnə qafiyə” havası    |
| “Osmanlı kərəmisi” havası |                          |

## MÜNDƏRİCAT

<b>Dastan mozaikasında seçim səriştəsi</b> (Gülbəniz Babaxanlı)	5
<b>Ərtoğrol Cavid</b> – Aşix Mehti Bayramovun söylədiyi	
“Əli xan” nağılı haqqında	9
<b>Əli xan</b>	12
<b>Ərtoğrol Cavid</b> – “Maral xanım” nağılı haqda	36
<b>Maral xanım</b>	38
<b>Ərtoğrol Cavid</b> – Aşix Şirin Zər Zəbillinin şeirləri və söylədiyi əsərlər haqda	53
<b>Gözəlləmə</b>	55
<b>Nadir şah</b>	57
<b>Gürcü qızı</b>	62
<b>Maral</b>	72
<b>Ərtoğrol Cavid</b> – Aşix İskəndər Əskərovun söylədiyi	
“Muğum şah” nağılı haqda	74
<b>Muğum şah</b>	76
<b>Ərtoğrol Cavid</b> – “Qul Yusuf və Məhəmməd” nağılı haqda	97
<b>Qul Yusuf və Məhəmməd</b>	100
<b>Ərtoğrol Cavid</b> – “Nəfs və mərifət”, yaxud “Aşıq Ələsgərin Dərə kürdünə toya getməsi” haqda	122
<b>Nəfs və mərifət</b>	126
<b>Ərtoğrol Cavid</b> – Sayad Vəli oğlu Xəlilovun söylədiyi	
“Nəcəf xan” nağılı haqda	133
<b>Nəcəf xan</b>	136
<b>Ərtoğrol Cavid</b> – “Dədə Qasım” haqqında	156
<b>Dədə Qasım və Ləzgi Əhməd</b>	160
<b>Ərtoğrol Cavid</b> – Aşix Əsəd Rzayevin söylədiyi “Heydər bəy” nağılı haqda	181
<b>Heydar bəyin nağılı</b>	183
<b>Ərtoğrol Cavid</b> – Aşix Əsəd Rzayevin söylədiyi	
“Dəli Alının hekayəsi” haqda	213
<b>Dəli Alının hekayəsi</b>	215
<b>Ərtoğrol Cavid</b> – “Əmrəh” dastanı haqda	223
<b>Əmrəh</b>	227
<b>Qandallı Nağı</b>	281
Dastanlarda işlədilən aşix-el havalarının adları	290

Kitab “Proqress” internet və poliqrafiya xidmətləri MMC-də  
yiğilib səhifələnmiş, redaktə və korrektə edilmişdir.

**Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri  
və Ərtoğrol Cavid**

**V cild**

**Azərbaycan dastanları  
və Ərtoğrol Cavid**

*Kompüter yığımı:*

Almaz Kərimova  
Elnarə Fərzəliyeva

Çapa imzalanıb. 09.04.2011.  
Formatı 60x90 <sup>1</sup>/<sub>16</sub>. F.ç.v.18,25. Ş.ç.v. 18,25.  
Sayı 500. Qiyməti müqavilə ilə

“Çaşioğlu” mətbəəsi.  
Bakı ş., M.Müşfiq küç. 2E